

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FƏLSƏFƏ, SOSIOLOGİYA VƏ HÜQUQ İNSTITUTU

FƏLSƏFI ARAŞDIRMALAR İCTİMAİ BİRLİYİ



**YUNESKO-nun Təsis ETDİYİ  
“DÜNYA FƏLSƏFƏSİ KONTEKSTİNDƏ  
İSLAM BÖLGƏSİ FƏLSƏFƏSİNİN TƏDQİQİ  
VƏ TƏDRİSİ PROBLEMLƏRİ”  
MÖVZUSUNDA BEYNƏLXALQ ELMİ-NƏZƏRİ  
SEMINARIN**

**MƏRUZƏLƏRİ**

Ar 2011  
1230

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
FƏLSƏFƏ, SOSİOLOGİYA VƏ HÜQUQ  
İNSTITUTU

FƏLSƏFİ ARAŞDIRMALAR İCTİMAİ BİRLİYİ


YUNESKO-nun təsis etdiyi  
“DÜNYA FƏLSƏFƏSİ KONTEKSTİNDƏ İSLAM  
BÖLGƏSİ FƏLSƏFƏSİNİN TƏDQİQİ VƏ TƏDRİSİ  
PROBLEMLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ  
ELMI-NƏZƏRİ SEMİNARIN  
(Bakı, 2010)

91295

MƏRÜZƏLƏRİ

THE ARTICLES  
OF THE INTERNATIONAL SCIENTIFIC-  
THEORETICAL CONFERENCE TITLED  
“THE PROBLEMS OF STUDY AND TEACHING OF  
PHILOSOPHY OF ISLAMIC REGION IN THE  
CONTEXT OF WORLD PHILOSOPHY DAY”  
ORGANIZED BY UNESKO

51925



ARKIV

**Baş redaktor:** fəls.e.d. İlham Məmmədzadə

**Məsul redaktor:** fəls.e.d. Zümrüt Quluzadə

**Məsul katib:** fəls.e.n. Səidə Əliyeva

**Redaksiya heyətinin üzvləri:** fəls.e.n. Əliyeva Zöhrə,  
fəls.e.d. Rena Mirzəzadə, fəls.e.n. Samira Həsənova, Qabil  
Camalov.

**Editor-in-chief:** Prof.d-r. İlham Mamedzadeh

**Editor responsible:** Prof.d-r. Zumrud Quluzadeh

**Executive secretary:** Ph.d. Saida Aliyeva

Members of the editorial board: Ph.d. Aliyeva Zohra, D-r.  
Mirzazadeh Rena, Ph.d. Aliyeva Saida, Ph.d. Qasanova Samira,  
Jamalov Qabil.

**ISBN:** 978-9952-445-12-3

## **REDAKSİYA HEYƏTİNDƏN**

Təqdim edilmiş toplu YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunan və YUNESKO-nun dəstəyi ilə keçirilmiş “Dünya Fəlsəfəsi kontekstində İslam bölgəsi fəlsəfəsinin tədqiqi və tədrisi problemləri” mövzusunda Beynəlxalq elmi-nəzəri seminarda səslənmiş və çapa təqdim edilmiş məqalələrin mətnini ehtiva edir.

Seminarı giriş sözü ilə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə açdı.

Təbrik nitqi ilə Azərbaycan Respublikası YUNESKO üzrə milli komissiyanın müşaviri xanım Günay Əfəndiyeva çıxış etdi.

G. Əfəndiyevanın çıkışında keçirilən tədbirin elmi, mənəvi və siyasi əhəmiyyəti, qloballaşma dövründə tolerantlıq və demokratik ideallara yönəlməsi və bu istiqamətdə aparılan işlərin davamının zəruriliyi xüsusi qeyd edildi.

**ИЛЬХАМ МАМЕД-ЗАДЕ,  
д.ф.н., профессор  
(Азербайджан)**

## **К ВОПРОСУ ОБ ОТНОШЕНИИ ФИЛОСОФИИ К НАУКЕ И РЕЛИГИИ**

В азербайджанской философии сегодня активно обсуждают вопросы ее полезности, предмета и определения, отношений с наукой, религией и идеологией. Курс Президента Азербайджана Ильхама Алиева на модернизацию актуализирует поиски ответов на эти вопросы. Сложность и проблематичность всего, что связано с философией, не повод отказаться от их анализа. Некоторые ищут ответа на эти вопросы в религии, религиозной и региональной философии. Признаем, что поиски в этом направлении ныне переживают свой ренессанс, другие рассчитывают на науку, экономику, новые технологии и т.д. Однако, вопросы, которые возникают и в связи с этими феноменами, их неоднозначными влияниями на сознание, развитие общества также требуют своего исследования, хотя бы потому, что следует осмыслить и понять причины этого возрождения, надежд, рассчитать возможности науки, рыночной экономики и новых технологий, их предполагаемое влияние на культуру, общественное сознание и мораль.

Современность – это стремление к эффективности в любых делах, и, прежде всего, в науке, но, одновременно, и философское осмысление любых вопросов и процессов отказ от догм и любых форм радикализма. Современность не сегодня началась и не сегодня завершается. Это касается и процесса изменений традиционных обществ и западных обществ. Ю.Хабермас сказал, что «Модерн – незавершенный проект». В определенной степени поэтому нам необходима философия понимающая, что есть современность и исследующая современность. На наш взгляд, мы

многое поймем в современности, в ее вызовах для нашего сознания, если проанализируем отношения философии с наукой и религией. Если мы посмотрим на западную философию, то увидим, что аналитическая философия, как одна из самых распространенных там, стремится подражать науке, стремится проверять и перепроверять результаты исследований. Окинув взглядом философию постсоветского пространства, в том числе и азербайджанскую, то заметим, что наряду с тяготением, по-разному выраженным, к требованиям аналитической философии, налицо также тенденция слияния философии с религией, культурой. Известный российский философ А.А. Гусейнов в своей статье «Философия между наукой и религией» («Вопросы философии» № 8, 2010) обосновал семь тезисов, лейтмотив которых выражен в том, философия «...располагаясь между наукой и религией... соединяет начальные основы сущего, которые открываются в познании, с конечными целями человеческого существования, которые формируются в качестве нормативной программы». (Указ. Статья с.5). Соглашаясь с основными положениями этой статьи, хотелось бы, тем не менее, заметить, во-первых, что философия не только соединяет начальные основы сущего с конечными целями человеческого существования, но имеет дело и с тем, что находится, как говорится по середине, связано с осмыслением проблем общества и человека, то есть с тем, что находится между началом и финалом. Во-вторых, рассуждения (философия) того или иного философа могут тяготеть к науке, или к религии, но оставаться философскими. Многое зависит от того, как он их обосновывает, как идентифицирует свои исследования.

### **Философия и наука**

Вопросы отношения философии к науке и религии представляют интерес не только для философов, но и для ученых, и даже для теологов. В принципе, и те, и другие, и

третьи в конце XX века пришли к выводу, что ни один значимый результат в современной науке, философии и религии не может быть получен без предварительного и последующего философско-теоретического исследования. В понимании этого тезиса свою важную роль играет рассмотрение и понимание значения информационного феномена. В нынешних условиях наука не сможет функционировать без общего понятия информации, информационного феномена, без понимания особенностей массового и индивидуального сознания, особенностей получения и обработки ими информации. В принципе, теперь стало понятным, что все науки изучают пути и способы преобразования и передачи информации и более того, религия – это тоже во многом снятие и обработка информации. Наверное, поэтому один из главных современных философских вопросов, как осуществить связь между данными различных наук. Известный польский философ А.Т. Тыменецка считает, что «... чем больше наука и философия, развивая свои исследования, найдут общей почвы для диалога, тем ярче и в новом свете проявится ключевая функция философии». (Тыменецка А.Т. Феноменология отвечает на вызов прагматической проверки: мера. «Вопросы философии» № 11, 2005, с. 146). Присущее информационной эпохе сращивание науки, техники и технологий, и где-то даже религии рождает потребность в философском осмыслиении вопросов междисциплинарного взаимодействия, взаимодействия науки и образования, науки и культуры (религии), отношения науки к ценностям и т.д. Причем мы специально выделяем только те вопросы, которые считаем важными, но их, естественно, намного больше.

Отметим, что у нас в азербайджанской философии не все принимают важность осмыслиения данных вопросов, считая, в частности, что сама постановка вопроса о соотношении философии и науки как бы переводит философию в

разряд «ненауки», или науки второго сорта и, одновременно, многие ссылались с подчиненным положением общественных и гуманитарных наук. Эти вопросы, к примеру, подробно проанализированы в статье академика Национальной Академии Наук Азербайджана Р. Мехтиева «Общественные и гуманитарные науки: взгляд в контексте времени». (R. Mehdiyev İctimai va humanitar elmlər: zaman kontekstində baxış. Bakı 2010). Подобная позиция была распространена в мире еще в середине 50-х годов XX века. Та же А.Т. Тыменецка в своей книге тех лет «Феноменология и наука в современной европейской мысли» (писала о том, что она пыталась в те годы убедить «одного великого математика и убежденного неопозитивиста» в универсальной значимости гуссерлевской феноменологии (философии). И она же считала, что философия в целом в то время утратила свой традиционный авторитет. К.Ясперс считал, что в этот период была подорвана вера в великие догматы» и «философская вера». Однако, в нынешних условиях немало и тех, кто понимает необходимость философии и философской методологии для развития науки, необходимость использования конкретных данных в философии, проверяемость философских выводов, новых взаимоотношений между общественными и гуманитарными науками, между идеологией, религией и наукой и т.д.

Прежде всего, подчеркнем, что философия – это особая наука, ее основным свойством или определением является то, что она проблематизирует любой вопрос и тем способствует поиску истины. Отсюда и специфика философских методологий, и если хотите их возможное (потенциальное) отличие от научных. Такая философия с ее концепциями информации, информационного обмена между индивидом и социумом, жизненного мира человека, необходимостью философско-ценостного, этического контроля над наукой и медициной способствовала развитию наук о человеке, о

культуре, а затем расширила свою сферу влияния до точных наук (биологии, физики). Однако из-за того, что в начале XX века господствовали марксизм и позитивизм, которые придерживались, с одной стороны, упрощенной теории отражения, а, с другой, противопоставляли науки о природе и науки о духе, сохраняется у многих мнение о невозможности общественного познания, как строго научного, доказательного, о необходимости тех же общих понятий информации для естественных наук. Идея М. Вебера о том, что наука должна быть свободной от ценностей совсем не означает, что философия и общественные науки не могут быть строгими, может быть по-своему строгими. Выход за рамки этого мнения не прост, так как предполагает ответ на вопрос как, с помощью какой методологии можно превратить общественное познание в строго научное знание, как проверить данные и выводы общественных наук, чем обусловлена потребность в необходимости философии, принципы которой должны быть проверяемыми, доказательными.

Появление таких в своей основе проблематизаций, как теория и философия эпохи информации, необходимость контроля (ценностного в том числе) над наукой, наукоучение и философия науки, этика науки свидетельствует о зрелости науки и о процессе движения философии и науки по направлению друг к другу. В свое время Э. Гуссерль верно подметил, что появление наукоучения есть состояние «зрелой науки».

Размышлений и трудов, свидетельствующих о том, что философия может стать по-своему строгой наукой, выводы которой могут быть доказательными, может быть и мало, но они имеются. В основном они связаны с междисциплинарной методологией, с использованием конкретных данных. Но строгость философии сегодня, проверяемость ее утверждений с помощью сравнительных исследований,

использование статистических и социологических материалов не снимает того, что стало понятным и в философии, и в науке - нет исчерпывающих знаний. Даже в математике и логике самых строгих из наук насчитывается множество вызовов и наличие альтернативных подходов. Отметим, что этому вопросу посвящена, к примеру, статья в «Вопросах философии» Непейводы Н.Н. «Вызовы логики и математики XX века и «ответ» на них цивилизации» (2005).

Таким образом, сегодняшняя строгость и проверяемость относительны, не отвергают альтернативных подходов, но связаны с междисциплинарным подходом. В сборнике «Наноэтика: этические и социальные следствия нанотехнологии» (2007), изданных относительно недавно в США, отмечается, что строго дисциплинарная модель должна быть изменена и искусственные барьеры между науками (химией, физикой и биологией) устраниены. Также отмечается, что необходимо изучать взаимосвязи этих наук, а также этические и социальные аспекты развития технологий. Этот круг вопросов представляется интересным и для российской философии (наук). Некоторые российские философы вообще в связи с междисциплинарным подходом утверждают, что ныне формируется новый тип науки, исследовательской деятельности, соединяющий поиск истины с исследованиями ориентированными на выгоду и полезность, а потому вопросы этического контроля над наукой, философских последствий науки оказываются не-отторжимыми от поиска истины. (Л.П. Киященко Опыт философии трансдисциплинарности (казус «биоэтика») - «Вопросы философии №8, 2005, К.А. Павлов На подступах к понятию логики – «Вопросы философии» № 8, 2009). И в азербайджанской философии выражено понимание необходимости нового типа взаимоотношений между наукой и философией и другими общественными нау-

ками, философией и культурой. (См. Мамед-заде И.Р. «Типы философствования в Азербайджане и проблема взаимодействия культур на постсоветском пространстве». В книге Национальное самосознание народов стран СНГ и Балтии: роль общих культурных основ» М. «Прогресс-Традиция», 2010, его же «Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında» В.2009)

Резюмируя вышесказанное, надо признать, что для многих из нас, пока что трудно признать неразрывные связи между наукой и полезностью, различия между научными и философскими методологиями, тезис о том, что наука не может быть свободной от ценностей. Во многом это связано с тем, что в сознании наших ученых господствует идеал науки как строгой объективности, и мы пока не принимаем, что они условно объективны и поиск истины требует постоянного уточнения, а со стороны ученого и философа постоянной самокоррекции. Кроме того, современная наука стала весьма сложным занятием, включающим в себя использование труда коллективов ученых, обеспеченных весьма дорогостоящим оборудованием, участниками административных структур, а потому здесь важны не только ценности конкретного ученого, сколько философия и этика взаимодействия между учеными, учеными и администрацией и т.д.

## **Некоторые вопросы отношения философии к религии**

Вопросы взаимоотношения философии и религии – это большая тема, к ней на протяжении всей истории и до сих пор обращаются философы и религиоведы. В принципе, рассуждать о философии и науке в полной мере нельзя, не обратившись к вопросам отношения философии и религии. Современность ее еще и усложнила, тем, что прорыв к современности вызвал и обратное движение к архаизации, все стало проблематизированным даже то, что современность включает в себя современную архаику, что нынешняя традиционность отличается от традиционности в прошлом и т.д. Причем, когда мы говорим, что современность усложнила все взаимоотношения, нельзя не подчеркнуть, что для многих из нас все еще не понятно насколько и как религиозное сознание может стать современным.

Кто-то определяет современность как глобализацию и интеграцию в мировое хозяйство, кто-то как построение рыночной экономики и отказ от командной экономики, кто-то как век интернета, информационных технологий. И все эти определения, и подходы по-своему правильны и могут быть использованы политиками, социологами и экономистами. Они получены с помощью данных отдельных конкретных наук. Но технологизация и информатизация не отменяют того, что человек «с компьютером» может быть несовременным или по-своему современным. И как совместить всю эту вариативность сознания и поведения. Поэтому, видимо, и нужна философия, этика, и другие общественные науки, занимающиеся человеком, обществом и государством. Они должны исследовать и объяснять, как человек живет в современном мире, что меняет его ценности, как он соединяет ценности прошлого, настоящего и

ближайшего будущего. Какой в таких условиях должна быть наука в современном мире, какие формы организации науки нужны, каким должно быть образование и воспитание, чтобы не только понять усложняющийся внутренний и внешний мир человека, но и подготовить его к нынешним реалиям.

Учитывая, что мы хотим рассмотреть лишь некоторые вопросы этой весьма обширной темы в контексте философии и религии, то хотим их изложить в тезисах.

Во-первых, коль речь идет о взаимоотношении философии и религии, то требуется вначале определить, что есть религия и что есть философия. Разумеется, есть сферы и их немало, где они пересекаются, в частности, они вместе составляют часть культуры. Определений философии существует множество, но для нас здесь важно остановиться на двух ее особенностях: философия – это наука, то есть ищет истину, проверяет свои выводы и философия такая наука, которая, проблематизируя любой вопрос, мнение и суждение проникает в любые другие сферы и т.д. Проникает для того, чтобы выполнить определенные функции, без которых общественное и индивидуальное сознание не могут развиваться, не могут отказаться от догм, не могут понять мир, хотя, понятно и то, что не любая философия способна помочь в этом деле. Причем не имеет значения, под какой вывеской идет поиск ответов. Такая постановка вопроса - повод задуматься об ответственности философии за свои выводы.

Вопрос о том, что есть религия, тоже есть сфера философии. Кстати, в нашей философской литературе в последнее время больше размышляют об особенностях и различиях конкретных религий, чем о том, что объединяет все религии. Нас в данном случае как раз интересует общее между религиями. Так, в «Новой Философской Энциклопедии» (М. 2010) отмечается, что этимология термина ос-

тается спорной, но чаще всего его выводят из латинского «*religio*» - благочестие, святыня, предмет культа, а также напоминают, что Цицерон, однако, связывал его с латинским «*religire*» - «собирать, вновь обдумывать, благоговеть, соблюдать», а Лактаций, Фейербах, Энгельс с *relijare* – «связывать, соединять. (с. 436). На наш взгляд, религия – это, прежде всего, вера в Бога, ее формы (институты) и все, что связано с защитой и трансляцией ее непреложных истин. В определенном смысле слова религия имеет нечто, что «связывает» ее с философией, с моралью и этикой, идеологией, но она, конечно, не является философией, этикой и моралью. Как нам представляется, в религии самым главным является вера в абсолют, когда наличие высшего авторитета, абсолюта и вера в него абсолютизируются, а все остальное становится производным, вторичным. Конечно, в истории философии можно найти использование философом идеи Бога. Но следует различать философскую идею Бога, термин или понятие первоначала, финальной причины всего сущего от религиозного абсолюта и абсолютной веры в него. Известно, что Б. Паскаль первым отметился в философии, как автор, различающий философскую идею абсолюта и Бога - религиозную идею. Ни атомисты Древней Греции, ни рационалисты ХУ11-ХУ111 веков не отвергали Бога, но многие философы и мы, в том числе считаем, что их идеи (Бога) служили продолжением их философии, были средством для их размышлений и рационализма.

Во-вторых, в нынешних условиях мы сталкиваемся с тем, что человек верит в Бога, а профессионально, как философ, ученый обязан и даже обречен, оставить свою веру за рамками своих рассуждений, поисков, идей. В истории философии немалое место занимают споры, свидетельствующие о признании или отрицании подобного разделения. Так, можно вспомнить спор между nominalistами и

реалистами, или вспомним дискуссию между Аль Газали и Ибн Рушдом, но наиболее значимой для интерпретации этого нашего тезиса выглядит, пожалуй, мысль И. Канта о том, что бытие Бога не следует ни из понятия Бога, ни из понятия мира, ни из понятия естественной целесообразности мироустройства. (Кант «Критика чистого разума» соч. В 6 т. Т. 3. М. 1964). Идея demiurga, «перводвигателя» отличается от веры в Бога тем, что в этом случае ученый, философ, исследователь продолжает далее свои исследования, проверяет их и его профессионализм связан с его опытом, профессиональным умением, проверкой и перепроверкой правоты своей методологии, разработок, а вера в Бога, перенесенная в научную теорию, не позволяет видеть различий между внеприродным и природным, трансцендентным, потусторонним и посюсторонним, сферой опыта. Недаром, И. Кант, будучи верующим человеком и, одновременно, философом, ученым отказал философии и науке в необходимости искать рациональные доказательства бытия Бога. По идеи он ограничил возможности разума. Но понимание пределов разума не повод отказываться от него, так как понимание пределов возможности достичь истины не означает, что следует отказаться от науки, также как понимание границ религии, ее возможностей в политике, экономике, нравственности и т.д. не повод от нее отказываться полностью, сменять ее атеизмом или каким-то другим «измом». Кстати, часто используемый ныне тезис в пользу веры, что многие гениальные физики, тот же Н. Бор верили в Бога и «Создателя», используемый С. Хоукингом в своей теории, скорее всего понятия из различного ряда. (Пенроуз Р. Путь к реальности, или законы, управляющие Вселенной. М.- Ижевск, 2007, Хоукинг С. От Большого взрыва до черных дыр. Краткая история времени. М. 1990). Надо предположить, что можно верить и быть ученым, а можно использовать абсолютную абстракцию («Созда-

тель»), для развития своей теории. Как нам представляется, вряд ли будет создана «окончательная теория», которая даст однозначный ответ, как произошли Вселенная, природа, мир, что управляет ими и т.д., поэтому вполне оправдан «Создатель», но можно предположить, что он может быть выражен только уравнениями.

В-третьих, наличие в мире противоречащих друг другу идей важно для развития не только науки, но, пожалуй, и самого мира, некоторые говорят о диалогической структуре мира. Таким образом, разделение профессионализма и религиозной веры оказывается необходимым для развития философии, науки, для поиска и размышлений, но и религиозный опыт оказывается необходимым в жизни. Это разделение оказывается необходимым не только для ученых, но для самих людей, пытающихся жить, во все усложняющемся мире и вынужденных искать ответы на вопросы, которые более не являются простыми и понятными. Не может религия ответить на все вопросы, но и наука с философией не могут, но смогут обеспечить развитие мира, если индивид сможет задуматься над вопросами, где, в какой сфере поможет наука, а где необходима вера. Мир стал изменчив. Если ранее изменения, переворачивающие жизнь людей происходили на протяжении нескольких поколений, то теперь изменения происходят много раз на протяжении жизни одного поколения, одной человеческой жизни.

В-четвертых, относительность истины и диалогичность мира, разделенность философии и религии не должны весить к уменьшению авторитета философии, науки. Наше понимание мира, наш опыт требуют проверки и перепроверки. В этом деле вера нам не поможет. Но признание веры для философии позволяет ей изучать мир в той ее части, где сталкивается опыт и предполагаемые трансцендентные его основания. Кстати, относительность истины

не в коей мере не означает, что наука перестает ее искать. В этом моральная, общественная, государственная и культурная ценность науки. Для того чтобы ценность науки для страны была признана всеми, необходима не только государственная поддержка развитию науки, но и религия должна стать терпимее ко всему, что связано с научными исследованиями. В принципе, диалог между наукой и религией обязателен, но обе стороны должны проявить известную терпимость. Диалог должен вестись не потому, что религия может открыть истину науке, или наука религии, а потому что взаимообмен идеями между ними приводит к увеличению знания, и увеличению мудрости, то есть, полезен обществу, стране.

В-пятых, размышляя над вопросами взаимоотношения философии и религии, обосновывая нашу идею разделения философии и религии, мы сталкиваемся с моралью, сферой, где очень трудно разделить философию и религию. Частью философии является этика – наука о морали, о методологии исследования морали. Религиозная вера есть часть морали, ценностей каждого индивида. В таком случае для этики важно изучать внутренний мир современного человека, предлагать свои рекомендации для практического поведения индивида. В этических исследованиях следует использовать данные социологии, психологии с тем, чтобы ее рекомендации вызвали бы большее доверие со стороны общества, со стороны индивида. В конце концов, этика, философия в целом должна дать ответ сохраняет ли мораль свою значимость в современных обществах, или сведется к набору моделей, облегчающих человеку ориентацию в различных повседневных ситуациях.

Надо признать, что большинство уверено в том, что мораль значима для общества. Но в конкретных ситуациях очень часто происходит нарушение требований и норм морали. И тут оказывается, что только этика может объяс-

нить причины такого противоречия. Но, к сожалению, этику очень часто игнорируют люди, они оказываются равнодушными к ней. К примеру, мы встречаемся с ситуациями, когда разрабатываются этические кодексы поведения журналиста, политического деятеля, или предпринимателя, но почти никогда эти кодексы не проходят экспертизы со стороны этиков. В нашем Институте Философии, Социологии и Права НАНА действует отдел этики и эстетики, который пытается активизировать свое участие в разработке этих вопросов. Отметим, что у нас сложились хорошие связи с рядом министерств и ведомств, которые помогут созданию института подобной экспертизы.

Размышляя по поводу того, почему люди не доверяют этическим суждениям, следует отметить, что дело не только в том, что философская этика в прошлом всегда участвовала в реальной практике, в сфере нравственного воспитания, а ныне она потеряла свои позиции, доверие в обществе. Дело и в этом, но и в другом. Известно, что учат подрастающее поколение добродетели – все, «учителя» различных наук и сфер. Сократ говорил, что существуют учителя разнообразных наук и искусств, но не существует учителя добродетели. В последнее время в этом процессе активное участие принимают и религиозные деятели. И мы философы, этики не можем с этим не согласиться. Но это не означает, что в этом деле можно обойтись без этики и философии. Это означает, что у них свои отношения с моралью, которые могут и должны быть полезными обществу, государству, культуре.

В-шестых, для того, чтобы этика стала нужной нам, она должна изменить свое отношение к морали, она должна ее изучать, и она должна перепроверять свои рекомендации и выводы. И. Кант говорил о том, что этика должна критиковать мораль. Понятно, что под критикой морали он понимал то, что этика должна уметь видеть то в

морали, что следует преодолеть, видеть мораль объективно. К сожалению, в советское время этика видела свою задачу в том, чтобы утвердить в обществе моральные идеалы коммунизма, так называемую «предзаданную мораль». И такой подход к морали не был ею придуман в полной мере. Вспомним, что Аристотель определял середину как добродетель, религиозные требования к добродетели также выводятся из абсолюта, то есть предзданы. Кстати, некоторые философы отрицали необходимость не только этики, но и морали. Но дело в том, что этика, став теорией, должна дать четкий и проверяемый ответ на вопрос о том, какова мораль в обществе, насколько конкретные стандарты поведения моральны, насколько реальное поведение индивида соответствует интересам его самого, общества и т.д. Эти противоречия между человеком и человеком, человеком и обществом должны быть исследованы и выражены моральным языком. По существу, таким образом, этика фиксирует реальную ситуацию в морали и только тогда она может предлагать рекомендации для общества и человека по выходу из противоречивой ситуации. Задачей этики является не наказание индивида за расхождение между индивидуальной и общественной моралью, или определение вины человека, а выяснение и объяснение причин этого расхождения. Выполнение ею этих задач помогает и индивиду и обществу.

В-седьмых, неморальный или внemоральный поступок во многих случаях висит тяжелым грузом на совести человека. Страх перед наказанием и вина за совершенный поступок не спасают человека, а понимание причин подобного поступка и их объяснение могут помочь человеку. Этика, конечно, говорит от имени общества. Поэтому в этике говорят об общественной или социальной морали. Она заинтересована в том, чтобы человек понимал причины своего поведения, причины возможного расхождения

между индивидуальной и общественной моралью.

Подводя итоги своих размышлений, хотелось бы еще раз подчеркнуть, что проблемы отношения философии, науки и религии многогранны, их следует изучать. Причем, когда мы пишем философию, то надо понимать весь состав наук составляющих философию, так как у каждой есть свои отношения с наукой и религией. Это не только вопрос и отношения, которые необходимы для развития науки, но, прежде всего, в их изучении нуждается наше общество, наша культура.

**ЗЮМРУД КУЛИ-ЗАДЕ,  
докт. фил. наук**

## **ПРОБЛЕМЫ ИССЛЕДОВАНИЯ И ПРЕПОДАВАНИЯ ИСТОРИИ ФИЛОСОФИИ ИСЛАМСКОГО РЕГИОНА В КОНТЕКСТЕ МЕТАФИЛОСОФИИ КОНЦА ХХ И НАЧАЛА XXI ВЕКОВ**

Сегодняшний международный научно-теоретический семинар на тему «Проблемы исследования и преподавания истории философии исламского региона в контексте истории всемирной философии», организованный по инициативе Института Философии, Социологии и Права Национальной Академии Наук Азербайджана (НАНА) и международного научно-теоретического журнала «Проблемы восточной философии»<sup>1</sup>, проводится при активном содействии ЮНЕСКО, в частности сотрудников Национальной Комиссии Азербайджанской Республики по делам ЮНЕСКО, возглавляемой советником данной комиссии, госпожой Эфендиевой Гюнай, которым коллектив наш выражает глубочайшую признательность.

Семинар реализует решение, состоявшееся в 2008 году в Баку Международной научно-теоретической конференции по теме «Проблемы исследования и преподавания истории философии исламского региона в контексте истории всемирной философии», организованной выше названными научными структурами под эгидой ЮНЕСКО.

Исходя из ориентированности семинара на обсуждение

попытаюсь кратко представить проблемы своего выступления. Однако, учитывая связь проблем моего выступления с научной проблематикой и выводами к которым пришли участники двух научно-теоретических семинаров, состоявшихся в Баку в марте и мае 2010 года по инициативе Института и Журнала при содействии «Фонда Развития Науки при Президенте Азербайджанской Республики» в промежутке между названной выше конференцией и сегодняшним семинаром, считаю целесообразным предварительно проинформировать вас о данных семинарах.

Названные семинары, участие в которых приняло значительное число высокопрофессиональных исследователей Азербайджанской Республики, были посвящены широкому обсуждению двух тем – «Философия все единства<sup>2</sup> и современная наука» и «Концепции Лютфи-Заде в свете философии всеединства».

На первом семинаре объектом обсуждения была основывающаяся на единстве материального и идеального начал философия всеединства<sup>3</sup>, как универсальный феномен истории глобальной культуры. Рассматривались: концеп-

<sup>2</sup> «Всеединство» и единство бытия сущностно однозначны; первое раскрывает объем (широкоту объема) содержания второго и подчеркивает «единство» как единство множества.

<sup>3</sup> Заметим, что встречающейся в научной литературе представления философии всеединства как явления русской философской культуры конца XIX-начала XX века верно лишь постольку данной концепции придерживалась и группа известных русских философов, давших своеобразное видение всеединства в контексте христианства и еще уже - православия. Всеединство как философская идея и многообразные философские концепции – универсальные феномены глобальной культуры и в течении многих веков представляли элемент либо основу философских учений различных направлений духовной культуры включая и философскую культуру исламского региона, где они были исторически наиболее широко представлены и исследованию и преподаванию истории философии которого в контексте истории всемирной философии посвящен наш сегодняшний семинар.

<sup>1</sup> Названный журнал является органом Президиума НАНА, Института Философии, Социологии и Права НАНА и редколлегии, издается в Баку с 1996 года на азербайджанском и русском языках с резюме на шести – арабском, персидском, турецком, английском, французском, немецком языках. Сайт журнала в интернете: [www.joph.azersayt.com](http://www.joph.azersayt.com)

ция всеединства как философская методология междисциплинарных исследований и ее приоритетность в свете современной науки по сравнению с идеализмом, материализмом и дуализмом, которые исходят из разделенности: первичности либо параллельного сосуществования материального и идеального начал.

Второй семинар был посвящен теориям, в частности, концепции «нечеткой логики» всемирно известного ученого и мыслителя второй половины XX и начала XXI веков Лютфи Заде и связи этой концепции с диалектическим мировидением концепции всеединства бытия, то есть открытой системы, которая, в свою очередь, состоит из множества открытых систем, лишенных стабильных «четких» границ. Концепция Лютфи Заде рассматривалась как наиболее научно приемлемая и обоснованная при постижении бытия и оценки адекватности, «четкости» научных дефиниций его явлений и процессов, объективно обладающих бесконечным множеством известных и не известных современной науке вечно меняющихся взаимосвязей.

Приведенная информация имеет целью дать участникам нашего семинара пищу для размышления и непосредственно связана с методологией и конкретной методикой исследования и преподавания истории как всемирной философии, так и ее органической части – истории философии исламского региона. Она заслуживает внимания и при оценке научной адекватности некоторых основных дефиниций современной метафилософии, отрицаемых европейско-американскими течениями философии и культуры, в частности постмодернизмом и др.

Может возникнуть вопрос связанный определением темы моего выступления. Почему я рассматриваю избранные для обсуждения проблемы в контексте метафилософии?

Обращение контексту метафилософии обусловлено

тем, что предметом последней, как известно, являются философское осмысление и оценка самого феномена философии. В отличие от философии – учения о бытии и его основных принципах (закономерностях), метафилософия, определяемая как «философия философии», является учением о самой философии и ее основных принципах, учением, интерпретирующим и оценивающим их истинность и значимость. Иными словами, объект метафилософии – интерпретация предмета философии, содержания ее основного понятийного аппарата, определенных ею закономерностей бытия и познания, используемых ею методов исследования, ее роли в жизни общества и т.д.

Исторически представления метафилософии менялись в силу многих и разных причин, что является предметом специального исследования. Однако, рассматривая вопросы представляющей органическую часть мировой философии философии исламского региона, мы естественно, не могли не коснуться ряда позиций современной метафилософии, в частности, некоторых ее актуальных и дискутирующихся в настоящее время проблем, которые непосредственно связаны с темой нашего исследования.

Учитывая наличие в ряде современных учений о философии, как и в метафилософских представлениях прошлых веков тенденцию к распространению нигилистического отношения так называемой «классической философии», неоднозначность и доходящих до взаимоисключения определений предмета философии, ее основного понятийно-категориального аппарата, освещения и оценки ее представлений о закономерностях бытия, возможности и путях познания, ее методологических концепций, ее места и роли в жизни человека и общества и т.д., мы сочли целесообразным определить свое отношение к некоторым из названных проблем.

Рассматривая проблемы исследования и преподавания

истории философии исламского региона в контексте истории всемирной философии, мы исходим:

1. Из известного определения философии как учения о бытии и основных принципах (закономерностях) его существования.

2. Методологической основой освещения избранных нами проблем являются сущностно диалектическая концепция всеединства, принципы «нечеткой логики», а также философской и историко-философской компаративистики.

Обращение к данным концепциям, как методологии исследования обусловлено возможностью последних раскрыть сущность философии как феномена и закономерности историко-философского процесса, представляющие формы проявления общечеловеческой духовной культуры, явленной этно-национальными и региональными философскими учениями разных эпох; возможность выявления в них наряду с особенным, специфическим общего, доказывающего единство и всеединство человечества, как органической части всеединого бытия. Осознание этой объективной реальности может стать одним из факторов, стимулирующих гуманизацию общества.

Так, опираясь на концепцию всеединства, в частности ее проявления в учениях панпсихизма, панлогизма и др., можно объяснить общность, существующую в истории мировой философии не только наличием преемственности и взаимосвязи, локальных философских учений, затемствующих идеи друг друга, что, безусловно, имело и имеет место, но и появление, независимо друг от друга сущностно сходных и общих идей и теорий мыслителей, представляющих различные эпохи, этносы, регионы. Выявление и признание данной реальности, помимо научной значимости имеет и нравственную значимость, ибо заставляет пересмотреть существующее представление о том, что создателями философии были представители только одних на-

родов и региона, а представители других – имели возможность заимствовать эти идеи, переводя их на свой язык, комментируя и т.д.

Между тем, как известно, неадекватность представлений о способности к элитарному мышлению только представителей определенных народов либо региона опровергается всей историей духовной культуры человечества: историей мифологии, религии, науки, философии и других форм общественного сознания, о чем либо не знают, либо в силу определенных причин не хотят знать некоторые исследователи истории культуры.

Обращение к нечеткой логике, как методологии анализа, определило отрицание последней антидиалектической абсолютизации научных представлений и отражающих их дефиниций, ставивших предел возможности познания.

Обращение же к философской и историко-философской компаративистике обусловлено тем, что они выявляя общее и особенное в философских учениях могут:

а) Дать адекватное представление о философии, как качественно определенном явлении, ее содержании и основных категориях и принципах;

б) Раскрыть содержание понятия «этно-национальная философия», научно скорректировать определение данного явления;

в) Дать научное определение феномена «региональная философия»;

г) Дать научное определение феномена «всемирная философия» или «мировая философия».

Перечисленные понятия также, как и решение проблемы исследования и преподавания истории философии исламского региона, продолжают оставаться дискуссионными и обсуждение их не теряет актуальности.

В связи с изложенными выше суждениями, мне хотелось бы предложить участникам семинара ряд конкретных

вопросов и услышать их мнения по данным вопросам. Ответы могут быть представлены и в письменной форме, с тем, чтобы мы могли опубликовать их в материалах семинара и поместить на сайте журнала «Проблемы восточной философии».

#### **Вопрос 1.**

Как Вы оцениваете концепции всеединства «нечеткой логики» и компаративистики в качестве методологической основы анализа истории философии и научной корректировки содержания дефиниций «философия», «этно-национальная философия», «мировая философия», и в частности «философия исламского региона»? Не кажется ли Вам, что существующие в литературе дефиниции «исламская философия» и «арабо-мусульманская философия» нуждаются в научной корректировке, ибо не раскрывают объема содержания феномена «философии исламского региона», то расширяя, то сужая его. Какие Вы могли бы предложить дефиниции данных феноменов?

#### **Вопрос 2.**

Целесообразны ли, по Вашему мнению, исходя из названных выше методологических подходов, относительная унификация принципов анализа и выбор оценочных критериев при интерпретации различных этно-национальных и региональных философских учений?

#### **Вопрос 3.**

Считаете ли Вы научно оправданным характерное как для исследований самого исламского региона, так и для инорегиональных исследований, освещение истории философии исламского региона, разделяя его философскую культуру на «ирфан» (что однозначно переводится в европейской и российской историко-философской и культурологической традиции как «мистика»), «хикмет» (мудрость чаде со значением «постижение» с помощью иррационального начала) и «фаласифа» (философия), и выведение,

исходя из данного деления «ирфан» и «хикмет» за пределы истории философии исламского региона, а соответственно, и за пределы истории мировой философии?

#### **Вопрос 4.**

Можно ли считать научно допустимым то, что освещение истории философии исламского региона в абсолютном большинстве существующих трудов по истории философии, претендующих на показ истории мировой философии, ограничивается только IX-XIII веками, при этом представляют последнюю не как качественно новую ступень в развитии всемирной философии и синтез философский мысли Исламского Востока и греческой философии, синтез, который явился основой развития философской культуры Запада, а только как комментирование греческой философии?

Не настало ли время признать, что философия средневекового восточного перипатетизма<sup>4</sup> усвоенная, переработанная и развитая философией Запада, в Новое время вернулась в страны исламского региона Востока как «западная философия», без намека на историю ее преобразования в западной философии?

#### **Вопрос 5.**

Не кажется ли Вам научно, нравственно и политически актуальным создание научной концепции истории философии народов исламского региона и на ее основе – истории философии народов данного региона, охватывающей ее истоки в доисламской культуре и все века ее существования в лоне исламской цивилизации?

Следующий основной вопрос обсуждения конференции 2008 года и сегодняшнего семинара – вопрос преподавания философии исламского региона в контексте пре-

<sup>4</sup> Следует напомнить, что философия восточного перипатетизма, продолжила свое развитие и в регионе исламской философии и следовавших за IX-XIII веками.

подавания истории мировой философии. Данный вопрос был довольно широко обсужден на названной конференции и нашел отражение в имевших место после конференции публикациях. Естественно, он органически связан с проблемами как самостоятельного исследования и интерпретации региональной философии, так и освещение ее в контексте преподавания истории мировой философии, в частности в изданиях, рекомендуемых в качестве учебников и учебных пособий.

В связи с местом философии исламского региона в системе современно историко-философского образования на Востоке и Западе, наверное, учитывая запросы эпохи целесообразно обратиться к переосмыслинию существующего подхода и пересмотреть концепции программы, учебные пособия и учебники по истории мировой философии, ибо философия – феномен мировой общечеловеческой духовной культуры.

Потребность создания новых концепций, программ и т.д. актуальна и в свете значимости философии в формировании менталитета общества, в частности – подрастающего поколения.

Обсуждение и реализация высказанных предложений, возможно, могли бы сыграть позитивную роль в процессе преподавания истории философии.

В свете сказанного позитивную роль в научном, нравственном и политическом плане могла бы сыграть организация под эгидой ЮНЕСКО из представителей разных регионов специальной научной структуры, в задачи которой входила бы координация исследований и преподавания философии и истории философии.

Учитывая отсутствие адекватной информации и интерпретации философии исламского региона и ее представления в системе современного образования, группа исследователей нашего института выступила с предложением соз-

дания концепции и проспекта труда по истории философии народов исламского региона. Создание подобного труда могло бы обеспечить возможность через сравнительные исследования философии разных регионов, выявить общее и особенное в развитии духовно объединяющей народы всемирной философии, как универсального феномена истории<sup>5</sup> духовной культуры.

<sup>5</sup> Говоря здесь и ранее «история» мы имели ввиду не только отдаленное от нас по времени прошлое; вчерашний день – сегодня уже история, равно как историей является и прожитая часть сегодняшнего дня.

## VƏHDƏTİ-VÜCUDUN PANTEİZM VƏ FƏLSƏFƏSİ İLƏ ƏLAQƏSİ

Fəlsəfə ağlın və təfəkkürün möhsuludur və Xalıq, məxluq və xilqət, kainat və idrakdan bəhs edir. Metodu məntiq və istidlaldır, qayəsi həqiqəti aramaq və ona yətişməkdir. Filosof müdrikliliyi sevən deməkdir. Fəlsəfə də ədəbiyyat kimi ruhun və beynin qidasıdır; o, insanın zehnini inkişaf etdirir, istidlal və mühakime gücünü artırır. Fəlsəfə və fəlsəfi fikirlər elm ilə Dinin arasında olan fikir və əqidələrdir. Təsəvvür və vəhtəti vücud da bir növ fəlsəfə sayıyla bilir.

Əl-Kindi İslamin birinci filosofu din və fəlsəfəni həqiqətlərin iki çeşid ifadəsi sayırı, amma Fərabi onları bir-birinden ayırmır və onun fikirinə görə, dini həqiqətlər fəlsəfənin misallarıdır və fəlsəfə ilə din bir əmrin iki şəkildir. Fəlsəfə arqumental qaydalar və əhkamı ehdvia edir və din o əhkam və qaydalara xitab şəkli və ifadəsidir. O, peygəmbəri də filosof hesab edir.

Dekard fəlsəfəni bir ağaca bənzədir ki, kökü metafizika (ilahiyyat), gövdəsi təbiət (fizika) və şaxələri elmlərdir: tibb, əxlaq və mexanika.

Fəlsəfə təmamilə əqlə və məntiqə dayanır, halbuki, dində əql və nəql əsasdır. Qurani-Kərimdə hər yerdə xalqa xitabən soruşulur: “Əfala təqılun” (“məgər əqlinizi işlətmirsinizmi?”)

Fəlsəfə həqiqəti axtarır. Din həqiqəti tapıb və onu izah etməyə və insanlara inandırmağa çalışır. Oma görə İslam fəlsəfi və ya kəlam elmi zühur etmişdir. Kəlam Tanrı və onun sıfatları haqqında buradan aşağıdakı hökm töretmişdir:

“Kullama həkəmə bihil-əql həkəmə bihil-şər” – “hər şeyə ki ağıl hökm etdi, şəriat də ona hökm edər”. Bunun qarşısında

Əşərilər bu hökmü bəyan etmişlər: “Kullama həkəmə bihil-şər, həkəmə bihil-əql” – “hər şeyə ki, şəriat hökm eysə, ağıl da ona hökm edər.”

Təsəvvür də bir növ fəlsəfədir. Təsəvvürün qayəsi Tanrıni tanımaq (mərifə) və ona qovuşmaqdır (fəna fillah: Tanrıda fəna olmaq) və sufi Tanrıya eşq və riyazətlə qovuşur.

Təsəvvürün müxtəlif təriqətləri vardır, lakin hamısı vəhdəti-vücud əqidəsində birləşirlər.

Vəhdəti vücud təsəvvür və irfanın (mistisizmin) son mərhələsidir.

Vəhdəti vücud əqidəsinə görə, aləmdə bir vücud vardır, o da zati-mütleyq, yəni Tanrıdır. Bütün kainat və məxluqlar (yaradılmışlar) Onun təcəllisi və görünüşüdür. İnsan da haqqın məzhəri və sirridir. Bu əqidənin kökü olaraq Qurani-Kərimdə bu ayəyə arxalanırlar: “İnna lillah və inna iləyhi raciūn” – “Biz Tanrıya aidik və Ona qayıdağımız”.

İki cür vəhdəti-vücud əqidəsi vardır:

1. Birincidə bütün kainat, o cümlədən insan Tanrıının xarici təcəllisi və məzhəri sayılır.

2. Ikincidə yalnız insan Tanrıının məzhəri qəbul edilir, çünkü Tanrı insanı yaradandan sonra ona Öz ruhundan üfürdü.

Təsəvvür və ya sufilik (miladi səkkizinci əsrə) Əməvilərə (zülm və təbəqələşməz, təcəmmül və fəsad və dünyaya ifrat bağlılığı) qarşı yarandı.

Nikolson “İslam arıfları” kitabında təsəvvüra ilahi həqiqətlərin dərkini və sufiyə əqli-həqq deyə tərif verir, lakin bir çoxları əqli-həqq adlandırılın Ələvi qruplarını: Hürufilik, Məlamətiyyə və Qələndəriyyə təriqətlərin dinxarici (heterodosk) hesab edirler və onları mistik cərəyan adlandırırlar.

“Arif” yunanca “mistik” deməkdir və “sofiya” yunancadan tərcümədə “hikmət” və “həqiqət” deməkdir. Müsəlman arıfları sufi deyilir. Sufi sözünün kökü “suf”dur. Suf ərəbcə yun deməkdir. Sufilər qaba (kobud) yun paltarı geydikləri üçün onlara bu adı verilmişdir. Sufinin bir mənası da saf və pakdil demək-

dir. Sufilər dünya malına və ləzzətlərinə etinəsizdirler və riya-zətlə yaşayırlar.

Avropalılar neoplatonizmi irfanın kökü kim igöstəirlər. Bu cərəyan miladi ikinci yüz ildə İskədəriyyədə yarandı və xristianlığa keçdi. Ondan Biddizimdə də buna oxşar cərəyan var idi.

İslamda ilk sufi Misirli Zunnun olmuşdur. İlk sufilər daha çox zahidlər və abidlər olmuşlar.

“Mərifət” tanımaq və bilmək deməkdir. Sufi mərifət “ışraq” və “ilham” (intuisiya) və “cəzbə-xəlsə” ilə qazanır.

Həqiqət mərhələləsində Allaha qovuşmağa və Onda fəna olmağa çalışır. Sufi cəzbə və xəlsə yolu ilə özündən keçər və Tanrıda fəna olandan sonra əbadiyətə qovuşar. Sufi bu yolu Tanrı eşqi ilə qət edər və keçər. Eşq təsəvvüf məktəbinin əsas təməlidir.

Arif “fəna” olub Tanrıyla mənən birləşdikdən sonra (ilk səfər) ikinci səfər “fəna başlayar və “baqa” ilə davam edər və arif eşqlə dolmuş, gözəl və pak əməlləri ilə məxluqata doğru qayıdar. Bu zaman “kəsrat”də (çoxluq) “vəhdət” (birlik) təcəlli edər və bu daxili həyatın zirvəsini təşkil edər.

Təsəvvüf əqidəsinə görə, Tanrı aləmi eşq ilə yaratmışdır. Bu barədə Peyğəmbərdən nəql edilən bir hadisi-qüdisiyyə istinad edirlər: “kuntu kəzən məxfiyyən, fəhbətə ən urifə və xələqətul-xəlqə likəy urifə” – “gizli bir xəzinə idim, istədim tanınam, xəlqi yaratdım”.

Gizli bir xəzinə idim sadəf içində  
Hədəfsiz dəryanın dərinliyində,  
Eşq dalğası gəldi məni yerimdən qopardı  
Gah bu tərəfə, gah o tərəfə atdı....

Təsəvvüf də Tanrıni bir dənizə kainatı isə onun dalgalarına oxşadırlar.

Vəhdəti-vücud məfkürəsi 13-cü əsrə inkişaf edərək İran və terk ədəbiyyatında dərin izlər buraxdı və ən böyük əsərlərlə zəngin bir təsəvvüf sistemi yarandı. Bu sahədə Mövlana təsəvvüfün ən böyük şairi saymaq olar.

Vəhdəti-vücud bir dünyagörüşüdür və onda idealizmlə materializm birləşir.

Vəhdəti-vücud məfkürəsi özlüyündə bir növ fəlsəfədir, çünkü Tanrı, ələm və xilqətdən bəhs ediyi varlığın əsasını “ideya” görür və kainatı o “ideya” və mütləq varlığın (Tanrıının) təcəlli kimi qəbul edir. Təsəvvüf və vəhdəti-vücudun fəlsəfədən fərqi yol fərqidir. Fəlsəfə əql, təfkkür və dəlillər (istidləl) yolu ilə həqiqəti axtarır. Təsəvvüf və vəhdəti-vücud isə eşq yolu ilə həqiqətə - haqqa (Allaha) qovuşmaq istəyir. Mövlana bu barədə belə deyir:

İn cəhan yek fikrət həst az əqli-kol

Şahəst-o-dogərha rosol...

Tərcüməsi:

Bu dünya əqli-külliün (Allahın) bir fikridir  
Əqli-küll şahdır, digərləri isə peyğəmbərlər...

Habelə dönyanın dəyişkən olmasını Rumi belə izah edir:

Hər nəfəs mişvəd dünya və ma  
Bi xəbər nov şodan əndər bəqa...

Tərcüməsi:

Hər an dünya yeniləşir və biz  
Xəbərsiz olaraq yaşamağa davam edirik...

Fəlsəfə sahəsində mübahisə mövzusu olan cəbr-ixtiyar (fanatizm və iradə azadlığı) məsələsi isə təsəvvüf və vəhdəti-vücudu təmsil edən Mövlana belə izah edilir:

İn ke guyi in konəm ya an konəm,  
In dəlilə-extiya əst, ey sənəm.

Tərcüməsi:

Sən ki deyirsən, bunumu edim, yoxsa onumu,  
Bu ixitiyar əlamətidir, ey sənəm.

Varlığın idrakında vəhdəti-vücud din fəlsəfəsinin sintezi kimi təzahür edir və bu da təsəvvüf fəlsəfəsinin əsasını təşkil edir. Filosoflardan parmenid, Spinoza, Hegel və Şirazlı Molla Sədra da vəhdəti-vücuda inanırdılar.

Kainat qədim yunan filosoflarından Platon və Aristotelə

görə maddədən yaranıb və Tanrı ona surat (şəkil, forma) verib. Belə oldıqda Tanrı bir memar və sənətkar, yaradıcı deyildir. Müqəddəs Avqustun 4-cü əsrə (doğum 358 miladi) demisidir ki, Tanrı dünyani heçdən yaradıb. Bu əqidə xristianlığın yayıldığı dövrdə ortaya qoyuldu və qəbul edildi.

Biz müsəlcanların əqidəsinə görə, Tanrı aləmi heçdən yaratmışdır.

Mən bir fəlsəfə tarixi kitabı hazırlamışam, yaxında onun Azərbaycan dilində tərcüməsi Bakıda çap olunacaq. Orada bu xüsuslarda daha təfsilati ilə məlumat vermişəm.

## BELÇİKANIN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİNİN ÇIXIŞI

Belçikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fllip Jitar məruzəsini aşağıdakı tezislər ətrafında açıqladı:

- Fəlsəfə zəkaya, tənqid azadlığına əsaslanır və diyalog üçün imkan yaradır;
- O yalnız filosofları yox, bütün bəşəriyyəti maraqlandırır;
- Universal dəyərə malik olan fəlsəfə din, siyaset və ideologiyadan fərqlənir.

**DR. HƏSƏN HAMI**  
*Mərakeş Krallığının Azərbaycandakı  
fovqələdə və səlahiyyətli səfiri*  
(Mərakeş)

## İSLAM FƏLSƏFƏSİ-UNIVERSAL FƏLSƏFƏ: ÜMUMİLİK VƏ QARŞIDURMA

İslam fəlsəfəsi adı altında və onun universal fəlsəfəyə verdiği töhfə barədə məruzə etmək həm cəlb edici, həm də mürəkkəb bir işdir. Bu mövzu mütəxəssis-tədqiqatçı ve tanınmış filosoflardan bilik ve xüsusi nəzakət tələb edir.

Mövzu bir sıra problemlər ehtiva edir.

Hər şeydən əvvəl, İslam fəlsəfəsinin tərifi və onun mədəniyyət tarixində müxtalif prizmalardan yerinin müəyyən edilməsi vacibdir.

Sonra, İslam fəlsəfəsinin müxtalif mədəniyyət və sivilizasiya arenalarına töfhisinin müəyyən edilməsi: keçmişdə (İslam fəlsəfəsinin qızıl dövründə) və indi (elmlilikdən daha çox ideoloji səciyyə daşıyan debatlar çoxluğunda).

Nəhayət, güman etsək ki, bu iki problemin konturları çizilib, daha bir əhəmiyyətli problem qalır - bu da fəlsəfənin ümumi şəkildə litselərdə və İslam universitetlərində tədrisi problemdir.

Lakin əmin olun ki, mən bu cəsarət tələb edən işə girişməyəcəyəm, çünkü, sadəcə olaraq, mövzu üzrə mutəxəssis deyiləm. Bununla belə, sizinlə yuxarıda xatırlatdığım üç məsələ üzrə fikirlərimi bölüşəcəyəm.

İslam fəlsəfəsinin tərifi kimlik zərurətini ehtiva edir. Çünkü əgər "başqası" potensial düşmən kimi qarvanılsa ve bu heç də "Mənim" kimliyimlə eyniləşdirməyən və hər ikisini eyni münasibət imkanı çox azalır. Bu İslam fəlsəfəsinin çıxaklınməsinin əsasında duran kimliyin axtarışı, - onun mədəniyyət baxımından başqlarından fərqləndirilməsi çətin olan bir məsələdir.

Bu səbəbdən, müasir dünya sivilizasiyasına əsaslı töhfə vermiş İslam təfəkkürünün qızıl dövrünün tədqiqinə həsr olunan fəlsəfi tədqiqatların sayı artır. Vaxt keçdikcə bu iş eksklyuziv səciyyəli rəmzlərin və kimlik istinadlarının mənimsənilməsi kimi baş verir. Filosoflar, məlum olduğu kimi, o dövrədə coğrafi sərhədlər yaxşı müəyyən edilmişdir deyə, özlərinin milli kimliklərini aşkarlamamışlar.

Ibn Xəldun, əl-Farabi, İbn Rüsd, İbni Ərəbi, Əbu əl-Həsən, əl-Uzzaan və s. -lərin milliyyətləri barədə debatlar bu məlum mütəxəssislərin tarixən universal fikrə verdikləri elmi töhfələrə nisbatən daha geniş yer tuturdu.

Kimliyin müəyyən edilməsi zərurəti digər bir zərurətlə -- beynəlxalq, regional və milli məstəvi də mövqə tutmaq zərurəti ilə bağlıdır.

Beynəlxalq planda mədəniyyət və sivilizasiya arenalarında rəqabət daha sərt xarakter alır. Bir tərəfdən Avropa Qərb anlayışı ilə eyniləşdiriir, o biri tərəfdən o, universal sivilizasiya dəyərləri daşıyıcısı kimi götürülür.

Problemin bu cür qoyuluşu Qərbin digər sivilizasiyalarına münasibətdə aparıcı rolunu və sonuncuların onun hakim təsiri altında olmasını göstərirdi.

Regional məstəvi dəbat daha maraqlı idi. Əgər ərəb-müsəlman mədəniyyət sahəsinə müraciət etdikdə görərik ki, ərəb ölkələrinin əksəriyyətinin müstəqilliyindən sonra, iki onillikdən çox bir dövrə, fəlsəfi müzakirələrdə Yaxın Şərqlə Şimali Afrika üz-üzə qoyulurdu.

İslam - ərəb coğrafiyasındakı bu müzakire qonşulugdakı - Avropada gedən güclü müzakirələrin birbaşa təzahürüdür. Kimliklə culqalaşmış bu dövr həm də dəbdə olan müxtalif fəlsəfi cərəyanların öyrənilməsi və assimiliyasiyasına həsr olunub.

Avropa məsələyə yanaşmada iki qanlı dünya müharibəsinən dən və əksər ölkələri üçün şərəf gətirməyən müstəmləkəçilik keçmişindən sonra Qərb sivilizasiyasının çıxaklınməsinin mənəsiyi barədə ümumi debatları öz üzərinə götürməklə kimlik

axtarışında aparıcı tərəf kimi çıxış etdi.

Sonra isə Yaxın Şərqi kimlik axtarışında seçim qarşısında qaldı. Yenice müstəqil olmuş milli ölkələrin üzərində Avropa mədəniyyətini yayan mərkəzlərin paternalizmi (qəyyumluğu) qəçiləz zərurət kimi görünürdü; bu paternalizm başqa ölkələrin ziyanlarının qətiyyətlə imtina etdiyi bir davranışın davamlı əsasını təşkil edirdi. Misal üçün Şimali Afrikadakı vəziyyət buna misal ola bilər.

Nəticədə Qərb universitetlərindən çıxmış tədqiqatçılar və onların Orta Şərqi Universitet və məktəblərində fikri formalaşmış həmkarları arasında debatın meydana gəlməsi və bəy-nəlxalq planda daha koskin xarakter alması baş verdi.

Müzakirə həmcinin müstəqillikdən sonrakı Milli-Dövlətin qurulması və yenidən bərpası modeli haqqında debatla paralel gedirdi. O vaxtdan bəri ədəbi və fəlsəfi ədəbiyyat müvafiq cəmiyyətlərin bətnindəki az və ya çox dərəcədə aşkar olan fərq-lərin mövcudluğunu ifadə etməklə xeyli dərəcədə ideoloji səciyyə kəsb etdi. Bundan başqa bu debat elitanın marağını ifadə edən xaraktera malik idi və cəmiyyətin qalan hissəsinə aid deyilinş kimi görünürdü.

Mərakeş misalına müraciət etsək Məhəmməd Əziz Lahbabi, Abdulla Larui, Məhəmməd Abid Cəbri, Əli Umlil kimi məşhur filosof statusuna yüksəlmış və müstəqillikdən sonrakı ilk dövrda mədəniyyətdə iz qoymuş çoxsaylı mütəfəkkirlerin tərifə layiq işləri üzərində sükutla keçmək olmur.

Mərakeş fəlsəfə məktəbinin ilk filosoflarının töhfəsi xeylidir. Onlar, hərəsi öz üslubunda, orta əsrlərdən XX-ci əsrə qədər universal fəlsəfənin böyük cərəyanlarını tanıtdıra bildilər, Orta Şərqi fikir cərəyanlarının təsirini müzakirə etdilər və Mərakeş məktəbinin əsaslarını yaratdılar. Bununla belə onlar layiq olduqları qədər tanınmadılar.

İkinci nəsil Mərakeş mütəfəkkirleri arasında istisnásız olaraq Məhəmməd Sabila, Abdəslam ben Abdelali, Salem Yefut, Məhəmməd Vakidi, Bensalem Himmiş, Abdulməcid Sağır,

Məhəmməd Məsbahi və başqalarını xatırlamaq olar.

Bu mütəfəkkirlərin töhfəsi, müxtəlif dərəcələrdə, universal fikir cərəyanlarının və müstəqillikdən sonrakı ölkəçi ideoloji ziddiyyətlərin assimiliyasının, sonrakı çotin dövrlərdə fəlsəfənin ayaq üstə qalmasına, yenidən dirçəlməsinə original bir fəlsəfi fikrin yaradılmasına imkan verdi.

Digər tərəfdən İslam fəlsəfəsinin Afrikada Cənubi Saharda təhsifi demək olar tamamilə diqqətdən kənardə qalmışdır. Halbuki, Senegal, Mali, Nijeria və başqa ölkələrin filosoflarının əsərləri tanınırılar.

Eyni zamanda Qafqazı və Mərkəzi Asiyani əhatə edən mədəniyyət və sivilizasiya məkanına həsr olunmuş tədqiqatların azlığını qeyd etmək olar. Bundan əlavə bizim üçün qənaətbəş hal kimi azəri, özbək, tacik, türkmən və ya başqa tədqiqatçıların dünyanın bu hissəsinə göstərdiyi marağı qeyd etməliyik. Onlar artıq əsrlərdən bəri İslam dünyasını təkrar təkrar tədqiq etməklə öz töhfələrini dünya sivilizasiyasına təqdim edirlər.

Bu, məni fəlsəfənin tədrisi məsələsini xatırlatmağa sövg edir. Xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ildə YUNESKO dünyada fəlsəfənin vəziyyətinin öyrənilməsi işini təşkil etmişdi. Bu araştırma bəzi ərəb-islam ölkələrində fəlsəfənin tədrisinin yeri barədə ciddi aşkarlamalara səbəb oldu.

Ümumilikdə fəlsəfənin tədrisi çox vaxt dövlət qurumlarına lazım olan dəbdəbə kimi başa düşüldür. Fəlsəfə, o cümlədən İslam fəlsəfəsi İnsan və Cəmiyyət barədə suallar qoyan bir təlimdir. Ərəb-İslam coğrafiyasında fəlsəfə bir növ narahat edən faktor kimi qarınılır. Digər ölkələrdə isə İslam fəlsəfəsinin tədrisi, İslam sivilizasiyanın yayılmasının müxtəlif mərhələlərindəki görkəmli filosofları və təfsirçilərinin işləri üzərindən sükutla keçməklə, dini ədəbiyyatın təfsiri ilə əlaqələndirilib. Bəzi ölkələrdə isə tədris işi siyasi ideyalar tarixinin öyrənilməsinə və ya İslam yurispridensiyası tarixi ilə əvəz edilib.

İslam coğrafiyasına mənsub olan filosoflar Samuel Huntingtonun (Sivilizasiyaların konfriftasiyası), Fransis Fukuyama

(Tarixin sonu) ve ya Karl Levisin irəli sürdüyü (Onlar niyə biza nifrat edirlər?) reduksiyənist meylli tezislərini əks argumentlərlə qarşılamağa pis hazırlamış kimi göründülər.

Bu mütəfəkkirlər, əksəriyyət etibarı ilə, İslami düşüncə tərzini nifrat və ksenofobiyanı təbliğ edirmiş kimi əsassız qınayan rəqiblərinin haqsız olduğunu sübut edən argumentlər hazırlamaqda aciz oldular. Onlar, hətta, öz istedadlarını Qərb ölkələrində sərf edən və mənşə etibarı ilə öz mədəniyyəti və sivilizasiyasına qarşı qərbli həmkarlarından daha sərt çıxış edən din-dاشlarına belə cavab verməyə qadir olmadılar.

**ЛЮК ОБРИ,**  
*Атташе по культуре посольства  
Республики Франции в Азербайджане  
(Франция)*

## **ФИЛОСОФИЯ В ОБРАЗОВАНИИ И ВО ФРАНЦУЗСКОМ ОБЩЕСТВЕ**

### I. Философия в образовании

Место философии в национальной общеобразовательной программе проистекает из выбора, обусловленного гуманистической концепцией общей культуры, которая зиждется на двух культурных источниках: греко-латинская античность и христианство.

В Франции философия преподается до университета в последнем классе лицея, называемым выпускным (конечным). В следующем году намечается претворение в жизнь проекта по введению преподавания философии с 9 класса. Но самым примечательным является факт преподавания этого предмета во всех выпускных классах, как общеобразовательных (научной или гуманитарной специализаций), так и в технических и профессиональных заведениях; количество часов в неделю варьируется от 2 до 9 часов, но остается обязательным для всех. Преподавание философииочно основано на определении двух корпусов: корпус понятий (около 20 вопросников по метафизике, эстетике, эпистемологии, этике, праву, обществу и языку) и корпус отрывков текстов авторов (основными фигурами являются Платон, Аристотель, Декарт, Паскаль, Спиноза, Лейбниц, Руссо, Кант, Гегель, Ницше, Мерло-Понти, Сартр, Хайдеггер...).

На экзамене в качестве письменного и устного задания требуется выполнение двух заданий: философское сочинение и комментарий философского текста. Преподавание

этого предмета отличается от других двумя характеристиками: постоянство традиции определенного наследия и практика свободного преподавания в зависимости от индивидуальности преподавателей.

Это обучение преследует 3 основные цели:

- усовершенствовать умение аргументации, обучение которого начинается с 4-ого класса. Выпускной класс , где ученики начинают изучать философию, является высшим этапом этого обучения;
- дать ученику знания по истории философии, укрепить в нем основные ориентиры философской мысли;
- научить постановке вопросов.

Класс (курс) философии формирует способность суждения, критический ум, диалектическое сознание о проблематике человеческого общества.

В школе внимание уделяется большие всего формированию критической и аргументативной способности. В университете практически исключительным объектом преподавания является история философии и технический анализ корпусов.

#### I. Место философии во французском обществе

##### 1. Философия как наука

Изучение философии в университете ведет к исследованию и преподаванию, начиная со школы до самого Collège de France. Это дает возможность вести последовательное преподавание философии.

Научное явление философии находит свое место в университете, его отражает канал «France Culture», ведущий передачи на высоком научном уровне. А также в издательствах, которые выражают различные философские концепции, например College de philosophie (создан 1980-году). Отметим, что дискуссии и публикации проводимые им очень живо и плодотворно влияют на интеллектуальную жизнь.

## 2. Философия как социальное явление

С XVII века слово «философ» приобрело особое значение во Франции, то есть оно является интеллектуальное и нравственное обязательство с целью изменения общества. Эта традиция была настолько важна, что во французском обществе появился класс людей с определенным социальным статусом и ответственностью – интеллектуал. От Вольтера, Дидро, Руссо, д'Аламбера до Андре Жида, Андре Мальро, Жан-Поль Сартра, Альбера Камю, последователями которых являются Бернар Анри-Леви, Андре Глюксман и Онфре, предлагающие пересмотр философской университетской традиции. Эти интеллектуалы очень часто появляются в средствах массовой информации, вызывая оживленные дискуссии и ответные коллективные действия (петиции, демонстрации и т.д.). Это более свободные возмутители и провокаторы порядка, чем партийные активисты.

#### 3. Философия как сильная подготовка к самой современной профессиональной жизни.

Более скромным, но эффективным путем, философия формирует влиятельных деятелей гражданского общества. Многие высокие чиновники, политические деятели, советники высокого уровня являются выпускниками философских факультетов. Эта очень эффективная школа мышления и выражения мысли, так как это единственный предмет анализирующий до глубины свой объект и постановку вопроса о нем. Это обучение приносит добавку душе и человеческий аспект в мышлении.

#### II. Главная роль и место философии сегодня

Количество студентов, изучающих философию, не сокращается, а остается стабильным. Напротив, философия еще больше распространилась и даже «растворилась» в обществе.

##### 1. «Растворение» в обществе

Она предстает в различных формах, которые соответствуют глубоким социальным нуждам в напряжении современного потребительского общества. Клубы мышления и анализа, созданные политическими деятелями, комитеты по этике, столь важные в демократической жизни, «философские кафе», открытые для всех, где люди собираются, чтобы обмениваться мнениями на различные темы, продолжающие платоновские традиции философского диалога, также как и многочисленные издания по хорошему самочувствию, самореализации, медитации,- все это отражает нужду в философии и её необходимость.

2. Постоянство философии как актуального предмета науки.

Даже если сегодня наблюдается затмение великих фигур, которые выдвинули философию на первый план, таких как Поль Рикёр, Жак Деррида, Жиль Вёрэз, Мишель Фуко, традиция и исследования всё еще очень живы. С эпохи Платона этот предмет считался сложным, не для всех и всегда находились пуристы и вульгаризаторы: Сократ, изобретатель слова и понятия «философия» бичевал софистов, которые продавали за деньги свою риторическую и аргументативную ловкость. Уже Сократ дал определение философии, опираясь на принципы и ценности. Философия касается каждого из нас, она начинается и развивается из любви к свободе и правде. Философия и её обучение - это основа демократического общества. Она исчезнет только с человеком.

**POL-ANDRE BALANFA,  
doktor, professor  
(Fransa)**

## FRANSADA ŞƏRQ TƏDQİQATLARI

İlk öncə qeyd etmək istərdim ki, mənim təklifim kifayət qədər siyasi olacaq, çünkü universitet, ümumilikdə isə təhsil siyasətdə mühüm rola malikdir. Həqqında söhbət açacağımız mövzü isə Fransada, daha geniş planda isə Avropada müzakirə olunur və əsaslandırılır, bir sözlə özünü biruza verir. Mövzu o qədər geniş və əhatəlidir ki, mən bəzən çox da ifrata varmamaq və çox məhdudiyyətə yol verməmək şərti ilə mövzdən kanara çıxmaga məcbur oluram. Burada mənim məqsədim məsələ ilə bağlı informasiya toplusu təqdim etmək deyil, əksinə hücum bucağını təyin etməkdir. Mən hər şeydən əvvəl məsələnin mahiyyətinə aid olan ümumi müddəaları xatırlatmaliyam.

Mövzu barədə müəyyən təssürat yaratmaq üçün mən “Şərq tədqiqatları” terminini seçdim. Burada Şərq (*Oriental*) sözü bir sıfət olaraq fənlərarası, o cümlədən fəlsəfa ilə əlaqəsi olan universitet bilikləri sistemini ehtiva edir. Biz görəcəyik ki, fəlsəfənin şərqsünsəliqlə əlaqəsi antropologiya, elmlər tarixi, sosiologiya, dilçilik, tarix, ədəbiyyat və sadalamadığım digər fənlərlə əlaqədən daha mürəkkəbdır. Bu əlaqələr həmçinin kifayət qədər qeyri-müəyyən, axıcı və dəyişkən, elmin ehtiyaclarından asılı olaraq isə, bəzən çoxşaxəli, bəzən də məhduddur. Nəhayət buraya xəyalı və fantaziyanın məhsulu olan saysız-hesabsız fikirlər daxildir ki, bunların da sayəsində Qərb özü üçün ektoplazmatik Şərq obrazı yaradır. Bu, imperial xristianlığın, İntibahın və nəhayət almanın idealizminin yenilədiyi qədim Yunanistan qədər vacibdir. Şərq eyni zamanda həm cazibə, həm də nifrat obyektidir ki, bu iki faktor daim bir-birini əvəzləməkdədir. Şərq tədqiqatlarında tətbiq edilən metodlar arxa plandakı bu vəziyyətdən yan keçə bilməz.

19-cu əsrin ensiklopediyaçılığı və ali məktəb fənlərinin saxlanılması də Şərqi tədqiqatlarına təsirsiz ötüşməyib. Bu məsələnin detalları üzərində çox dayanmaq istəməsəm də bir məsələni xatırlatmaq istərdim ki, dini məsələ uzun müddət şərqsünnashlıq dominant təsirini qoruya bilib. Şərqsünaslıq isə cizgiləri dəqiq müəyyən edilməmiş, gah Orta, gah da Yaxın Şərqi adlanan bir bölgəni araşdırırıdı. Nəhayət təyinat da qeyri-müəyyən idi. Bu və ya digər formada Şərqi dedikdə ayrı bir dünya kimi təsvir edilib. Bu dünyanın təyinatı isə oradakı aparıcı dinlə, daha doğrusu İslamlı müəyyən edilib. Beləliklə, qeyri-müəyyən bir obyektlə qarşı-qarşıyayıq: islam dünyası, yoxsa müsəlman dünyası, və ya ərəb-müsəlman dünyası, islam sivilizasiyası, yoxsa müsəlman sivilizasiyası, ərəb-müsəlman sivilizasiyası və s. Heç kim Şərqi xristian dünyasına aid etmir, lakin bir məsələ aydınlaşdır ki, din həm Şərq, həm Qərb, həmçinin onların arasında əlaqələrdə problem yaradır. İslamın öyrənilməsi isə bu qeyri-dəqiq obyektin tədqiqinin əsasını təşkil edir. Universitetlərdə isə Şərqi tədqiqatlarında islam və onun teologiyasının öyrənilməsi üstünlük təşkil edib ki, burada da bəzi qərbilər bütün metafizik dəyərləri ilə birgə Avropa müasirliyini böhran saran zaman öz sixıntılarına çarə axtarırdılar. Mənim bu quruluşu tənqid etmək niyyətim olmasa da, göstərmək yerinə düşər ki, Şərqi tədqiqatlarını tənzimləyən bu qeyri-rəsmi iyerarxiya özü də bir metafizik qaydaya əsaslanırdı. Burada da bütün fənlər dini və mənəvi dəyərləri öyrənen fənnə tabe edilmişdi. Bu da pis və ya yaxşı kimi qiymətləndirilməsindən asılı olmadan, Şərqi mədəniyyətinin digər sahələrinin də tədqiqatlarını nizamlayırdı. Bu iyerarxiya sayəsində Fransa şərqsünaslığının tanınmış simalarından olan Lui Masinyon (Louis Massignon) və Anri Korbən (Henry Corbin) bu sahəyə gətirdikləri təqdirəlayıq yeniliklərlə yadda qaldılar. Artıq keçmişdə qalan bu vəziyyət ali məktəblərdəki fəlsəfi tədqiqatların da statusuna və dəyərlərinə ciddi təsir buraxmışdır. Bu gün Şərqi tədqiqatlarının ortaya çıxması və yayılması Fransada, daha geniş pianda isə Avropa-

da Universitetlərin inkişafı ilə sıx əlaqədardır. Mən bilmirəm ki, bu vəziyyətdən razılıq edim yoxsa şikayətlərim. Sadə bir analiz isə daha yaxşı olar. Fəlsəfə, fəlsəfi tədqiqatlar və müsəlman mistikası özündə platonçuluq elementlərini ehtiva edirdi və bu məsələdəki narahatlılıq tez bir zamanda üzə çıxdı. Uzun sözün qısası, ideyaları, daha doğrusu cəmiyyətin əsaslandığı metafizik dəyərləri öyrənen fənn bütün biliklərin təşkilinin başında gəlməlidir. Universitetin təskili işi fəlsəfənin köhnə problemdir və biliklərin sistemləşdirilməsi ilə əlaqədardır. Lakin 19-cu əsrin sonlarında Nitsşenin (Nietzsche) təklifləri vacib hesab edilən məsələlərin birbaşa ifadəsi idi. Heç də təsadüfi deyil ki, Heydegerin (Heidegger) nitqlərində də Nitsşenin təsiri duyulurdu. Həmin dövrə qərb müasirliyinin qəhrəmanları olan Nitsşə ve Heydegerin özlərini iflasdan xilas etməyə böyük ehtiyacları var idi. Şərqi tədqiqatlarının asılı olduğu universitet məsələsi də sərf siyasi söhbət idi. Bu məsələ platonçu Heydeger üçün də siyasi idi. Bu məsələyə təkrar rəyidacagam.

Burada fəlsəfə və Şərqi tədqiqatları arasındaki (bu və ya digər şəkildə ortaya qoyulmuş) mürakkəb əlaqələri də qeyd etmək lazımdır. Müxtəsəri, fəlsəfə qapalı orijinal bir ənənə hesab edilir və özündə Şərqi düşüncəsi adı altında ümumiləşdirilmiş, qeyri-fəlsəfi adlanan fikirləri ya az ehtiva edir, ya da ki heç etmir. Burada söhbət platon dövründən bəri dərtişilan məsələdən - fəlsəfənin obyekt və predmetindən gedir. Yaxın dövrlərdə nəşr olunmuş kitablarda isə bu problemdən yan keçmək məqsədi ilə fəlsəfənin köklərinin Şərqdən qaynaqlandığı, bəzən isə Şərqdən gəlmış düşüncə əsasında Yunanistanda ortaya çıxdığı göstərilir. Həqiqətən də sokrataqadərki dövrə, eləcə də Platonda, Aristoteldə dəfələrlə Mesapotomiya, Finikiya və misirililərə aid çoxsaylı istinadə rast gəlinir. Bu tam olmayan siyahıya onu da əlavə edək ki, hind filosofları ilə görüşmək üçün Plotin uzaq Hindistana getmək fikrinə düşmüdü. Çox qısa şəkildə xülasə etdiyimiz bu sistemli və tənqidli bilik sistemi məsələnin həlli üçün kifayət etmir. Eləcə də hər şeyi

fəlsəfənin şərq mənşəli olduğunu iddia edən almanın idealizminin üzərinə qoymaq da çarə deyil. Problem bu və digər formada dərtlisilir. Bütün bu problemlərin arxasında tam başqa bir sual da gizlənir: bu da fəlsəfənin strukturuna xas olan, xarici mənbə ilə əlaqə məssələsidir. Başqa sözlə, bu çətinlik fəlsəfənin təməlini qoymuş və bu gündən qoymaqda davam edən davranısha bağlıdır. Bu davranış özü də fəlsəfənin ən qədim vaxtlardan başlayaraq bütün həqiqətlərin istinad etməli olduğu Allahın varlığına münasibət ilə də əlaqəlidir. Fəlsəfənin obyekti ən qədim dövrlərdən etibarən bu olub ki, fəlsəfi jest öz tədqiqat obyektinə daxil olmayan obyektin dəyərdən salır. Özünə obyekt olaraq hər hansı bir məsələni seçən fəlsəfə obyektivliyi müəyyən edir və bunu öz nöqtəyi-nəzərində tənzimləyirdi. Varlıqla əlaqədar olmayan bir şey fəlsəfədən kənardır. Varlıq hesab edilməyən şey isə ümumiyyətlə mövcud deyil. Fəlsəfə varlıq haqqında elmdir və bu varlıq Aristotelin Metafizikasında göstərildiyi kimi, *Koinos* da mövcud olan bütün varlıqları ehtiva edir ki, bunlar da ümumilikdə metafizikanın obyektidir. Fəlsəfə bu varlıq barədə umumi biliq sistemidir və bu varlıq isə həm fərdi həm də ümumidir. Fəlsəfə varlıq dəyəri olan şeyləri təyin edir, bunların inkişaf nöqtəsini isə metafizika təşkil edir. Eyni zamanda fəlsəfə onun nəzərində tənəzzülə uğramış şeyləri bərtərəf edir. Fəlsəfənin cisim, subyektivlik, həvəs, incəsənət və s. şəkildə adlandırdığı məfhumlar hətta varlığın metafizik təbiəti üçün təhlükə təşkil edir. Metafizikanın da müəyyən hüdudları vardır və o bu çərçivə daxilində qavranılmalıdır. Fəlsəfə üçün özünə yetərli olma prosesi xasdır ki, o bütün biliklər sistemini əhatə etdiyi təqdirdə, dəyərini itirən bütün məfhumları özündən kənarlaşdırır. Fəlsəfə funksional dəyəri olan bütün əşyaların məcmuyunu ehtiva edən özünütəmin jestindən ibarət olduğu təqdirdə isə, ilk başdan bu ümumilikdə yer almayan şeyləri özündən kənarlaşdırır. Başqa sözlə, uzunuluğa yol verməmək üçün deyək ki, fəlsəfə onun təşkilində rolü olanları yalnız özündən kənarlaşdırır, onların fəlsəfədən əvvəlki anlayış

kimi dəyərini azaldır. Bütün bu strategiyalar fəlsəfənin özünün taleyi ilə necə oynadığını və çıxış yolunun olmadığı kimi görünən tərzi bizə göstərir.

Fəlsəfədəki bu ikiilik Şərq tədqiqatlarına da təsirsiz ötüşməyib. Şərq tədqiqatları bu problemdən yan keçə bilməyib. Fəlsəfə ilə bu bağlılıq bu günkü tədqiqatlar da öz təsirini göstərir və fəlsəfənin vəziyyəti şərq tədqiqatlarında da əks səda doğurub. Bu əlaqələri görmək üçün Lui Masinyon və Anri Korbənin tədqiqatlarına nəzər salmaq kifayətdir. Lui Masinyon klassik fəlsəfə tarixi (pozitivist olaraq deyək ki, şərqşünaslığın bir qismi bu gün da bu mövzu ilə məşğul olur) və “fəlsəfi qayığı” arasında qərar tutur. Sonuncu da onun xristian inamına qayıtmaga və bir növ Qərb-Şərq teoloji əlaqələrinin hətta İslam-Xristianlıq əlaqələrini formülə etməsinə gətirib çıxarır. Heydegerin fransız dilinə ilk tərcüməcisi olan Anri Korbən isə bu fenomena istinad edərək, bir tərəfdən şərqşünaslığı fəlsəfənin “problemi” halına gətirməyə, digər tərəfdən də, bu “problemi” klassik Şərq mütəfəkkirlerinin əsərlərinin fonunda gizlədərək sanki Qərb düşüncəsinin bütün dünyaya və ya bəşəriyyətə hesabat verdiyini bildirmək istəyir. Hər iki halda Şərq layihəsinin ifası qəçinilməzdür və onun fəlsəfi olmasa belə, yeni düşüncə tərzinə ehtiyacı var. Bu düşüncə fəlsəfəni üstələmək və ya ondan yan keçməklə mövcud tələblərə cavab verməlidir. Bunun əlamətlərini isə Emmanuel Levinasın (Emmanuel Lévinas) tədqiqatlarında rast galınır. O, 20-ci əsrin Qərb faciə janrında, yəhudi ənənələrində, Talmud olmayan, lakin fəlsəfi və eyni zamanda fəlsəfədən kənar məsələlərə öz tədqiqatlarında yer verib. Fəlsəfənin orijinallığına sadıq qalaraq fəlsəfədən kənara çıxməq: Bax bu şərq tədqiqatlarının əsasını təşkil edir. Orijinal tapmaqla əsas meyarlara sadıqliyi qoruyub saxlamaq şərti ilə tam olaraq fəlsəfəyə təslim olmayan (bəlkə də artıq mövcud olmayan) yeni fikirləri ortaya çıxarmaq mümkündür. Yenanın romantizmində məhz buna cəhd edilib. Anri Korbən, Lui Masinyon və onların ardıcılırı nə qədər bunu gizlətməyə

cəhd etsələr də, onların şərqşünaslığı tamamilə romantikdir. Burada söhbət sıçrayış, yenilənmə cəhdı və xristian dəyərlərinin təlqin etdiyi, bu gün də siyasi olaraq davam etdirilən Qərb-Şərqi fəlsəfi qarşıdurmasından yan keçmək niyyətindən gedir. Heydeger və müasir fəlsəfənin bir qismində olduğu kimi, bu romantizm bu gün şərqi tədqiqatlarına da sirayət edib. Kobən və Masinyon nöyi xilas etmək istəyirdi? Onlardan sonra gələn bir çox tədqiqatçılar da belə bir mistika üzərində çalışırlar ki, müsəlman fəlsəfəsi, daha doğrusu metafizikanın dili bir vaxtlar çox gözəl başa düşülsə də indi çox ciddi tanəzzülə uğrayıb və qulağa yatırıb. Beləliklə də fəlsəfədə bir növ parçalanma gedir və natiçədə o, universitetlərdən kənarlaşır. Beləliklə də fəlsəfənin utilitar bir fənn kimi saatları azaldılır və o məntiq vasitəsilə digər elmlərə xidmət etməyə başlayır. Teologyanın himayəsinən məhrum olan fəlsəfə yeni və müasir elm olan teologyanın nəzarəti altına keçir ki, bununla da o, neo-kommunist, millətçi və s. ideologiyaların hazırlanmasına xidmət edir. Fransa universitetlərində dominantlığını qoruyub saxlayan fəlsəfə bu gün milliləşməyə və alman fəlsəfəsindən fərqlənməyə cəhd edir. Jan Lük Nansinin (Jean-Luc Nancy) fikrincə fəlsəfə heç də hər zaman ali məktəbdə tədris edilməyib. Onun zorla ali məktəbdə saxlanması da lüzum yoxdur və fəlsəfə universitet hüdudlarını aşaraq daha geniş anlamda öz yerini tapmalıdır. Bəzi müasir filosoflar isə nəinki fəlsəfəni universitet fəaliyyəti hesab etmir, hətta özlərinin filosof və ya fəlsəfə çevrəsinə aid olmadıqlarını da iddia edirlər. Bu hələ fəlsəfənin universitetdə öz yerini tapa bilmədiyi üçün kənarlaşdırılmalıdır anlamına gəlmir. Bu daha çox fəlsəfənin öz-özünü təyin edə və iz qoya bilməməsi ilə izah edilməlidir. Təhsildən kənarlaşdırılan fəlsəfə sanki öz-özünü tapmağa və yenidən təşkil edilməyə aciz görünür. Bunun da kökündə şübhəsiz ki, universitetlərdə fəlsəfə ilə məşğul olmanın qeyri-mümkin olması dayanır.

Şərqi tədqiqatları pərakəndə formadadır və bu pərakəndəliyinin səbəbini universitetlərin missiyasının dəqiq müəyyən

edilməməsində və fənlərarası rəqabətdə axtarmaq lazımdır. Universitet ideyasının qalmaması isə artıq ali təhsilin heç bir missiya daşımadığını və mənasızlığını göstərir. Bu ideyanın olmaması universitetin sosial sferanın bir parçası kimi mövcud olmasına dəlalət etmir. Universitetlərin ayrılmaz tərkib hissəsi - çəvrilmiş sosial elmlərin yaratdığı bu bölgü artıq universitet ideyasına öldürücü zərbə vurmusdur. Bu boşluğun səbəbi isə idealların olmaması, daha doğrusu bilik sisteminin mənasız bir şəxəç çəvriləməsi ilə izah etmək olar. Məhz bu səbəbdən də Heydeger rektorluqdakı çıxişlarının birində universitetin mənasını açmağa çalışmışdı. Onun fikrincə universitetlər tezliklə yenidən təşkil edilməzsə, bu Avropanın bədbəxtliyinə çəvriləcəkdi. Heydegerin rektorluqdakı çıxişi isə, bəlkə də (təssüs kii) siyaset yaratmaq üçün sonuncu fəlsəfə cəhd idi. Bu cəhdin isə düşüncə, fəlsəfə və Heydegerin özü üçün nə qədər ağır natiçələndiyi hər kəsa məlumdur. Bu davranışla o ilk növbədə öz ideya və hərəkatına zərbə vurdu, nüfuzunu ləkələdi.

Heydegerin jesti isə Platonun jestinin eynən təkrarı idi. Platon fəlsəfəni yaratmaqla siyaseti də yaratdı, və fəlsəfənin dil, bilik və siyaset üzərində ikiqat hökmranlığını təmin etdi. Bu vəziyyət dəyişməyib və dəyişməyəcəyinə də güclü inam mövcuddur. Bununla bahəm, Kant siyasetin sonunun gələcəyini mümkün hesab edir və bu sonluğun fəlsəfə ilə əvəzleyəcəyini bildirirdi. Kantın tənqidisi fəlsəfənin öz “Məsihinin golməməsi”nə əlavə tapa bilmədi. Heydegerin Kanti müasir düşüncəyə təsir edən filosof hesab etməsinə baxmayaraq, bu məsələdən yan keçmək mümkündür..... Heydeger də şübhəsiz ki, Kant fəlsəfəsinin hüdudları çərçivəsində davranışmalı oldu və siyasetin özü-özünü yarada bilməsi barədə mifi ortaya qoydu.

Nəhayət Platon və *Politheia*. Həqiqəti və həqiqət olan Varlığı ifadə edən Logos xatırına bütün miflər rədd edilməlidir. Loqos siyasetin təşəkkülünü idarə edən daxili qanuna əsaslanır və burada da ikili mənşəbiyyət ortaya çıxır: bir birinə qarşı və ya bir birinin ardında olan siyaset və cəmiyyət, *Politheia* və

*polis*. Bu jest onların ikisinin vahidlik təşkil etdiyi, əkiz və ayrılmaz olduğu anlamına gəlir. Politheia və polis heç zaman danışılmayan bir mif, bir hekayədir. Bu mifə görə insanlar öz mürəkkəb texniki və təbii və mimetik xüsusiyyətləri ilə cəmiyyətin əsasını təşkil edir, mənsub olduqları torpaq isə onların xalq kimi formallaşmasına yardım edir. Bir-biri ilə üzvi surətdə bağlı olan demos və etnosun legitimliyi və mümkünlüyü fəlsəfə ilə əlaqədardır, yəni logos, onun legitimliyi və müstəqilliyi bütövlükdə fəlsəfəni təşkil edir. Qısaca desək, Platonun idealizmə əsaslanan və siyaseti ortaya çıxaran jestinin məqsədi də təhsil idi. Bununla da cəmiyyət mənşeyini taparaq özüne məna verirdi. Bu jestə görə siyaset başlangıcıni yalnız orijinal bir mifdən götürməli idi ki, bu da ilk vaxtlar dini və ya estetik ənənələrdən (dini-estetik) ibarət olurdu. Platon da “Polithea”nı məhz Afinanın siyasi həyatında faciə janrının öz əhəmiyyətini itirdiyi ildə yazıb.

Siyasetin başlangıcı olan mif tək deyil, o vacib, bəzən də qeyri-mümkündür və ya heç zaman mövcud olmayıb. Məhz bu mif *logosun* fəlsəfəsinin bütün detallarını hazırlayıb. Beləliklə də fəlsəfi mif siyaseti təşkil edir və burada mədəniyyət və dini əvəzləyir. İdeyanın gücsüz olduğu zamanda idealın hazırlanması zərurəti ortaya çıxdıqda Kant da bu məsələyə qayıdaqdı. Yena romantizminin (léna) ardınca Nitsse də yeni bir mifin yaradılmasına çağıracaq və hər kəsdən daha üstün bir platonçu təsiri bağışlayacaqdı. Beləliklə də, fəlsəfədə mifləri darmadağın edən, platonçuluq və onto-teologiyani dağıdan Heydegger almanın xalqına xoyal etdiyi qəhrəmanları – Nitsşeni və ardınca da holderlini bəxş etdi. Başqa sözlə, o siyasi xadimi platonçu kimi müəyyən etdi.

Universitetlərin, universitet ideyasının sonu elə siyasetin sonunun başlangıcı anlamına gəlir. Günümüzdə siyaset də belə bir qeyri-mümkünlüyün məngənəsindədir. Burada səhbət cəmiyyətin hansısa bir sferasını deyil, bütünlükdə cəmiyyəti sarmış problemdən gedir. Bu gün məhz universitetdə, universi-

tet mədəniyyəti əsasında siyasetin əsaslandığı ideyalar təşəkkül tapır. Və bu həmişə belə olub.

Biz bu gün Avropa mədəniyyətinin, daha doğrusu mədəniyyət ideyasının tənəzzülünə yalnız təsəssüf edə bilərik. Yaxud da Bildungun (Bildung) dediyi anlamda universitetlər hələ də sanki mədəniyyətin vacib və mümkün olduğunu hesab edirlər.

Sırf sənaye istehsalı və tədqiqatlara yönəlmış universitetlərdə bütün düşünmə qabiliyyətinin məhv olduğu açıq aşkar görünməkdədir. Mədəniyyətin tədqiqat sənayesi kimi qiymətləndirildiyi bir vaxtda Yena romantizmi cərəyanına mənsub olanlar ölçüla bilməyən əsəri əsər hesab etmirdilər.

Universitetin sonu Qərbdə fəaliyyətin sonu deməkdir. Platon dövründə təməli qoyulan işlər Orta əsrlərdə universitetlərin müstəqil qurum kimi ortaya çıxmına şərait yaratdı. Zəmənəmizdə isə universitetlər siyasetə münasibətinə görə yenidən formullaşdırıldı. Şahidi olduğumuz bu təessüfləndirici hal bəlkə də bizim daha pis hallardan qaça biləcəyimiz üçün bir işarədir? Məhz bu hal bütünlükdə Heydeggerin ideyalarının korlanmasına (çirkənməsinə) səbəb oldu. Bu həm də can verməkdə olan fəlsəfəni böhrandan, ümumilikdən və takrarçılıqdan qurtarmaq, daha təmiz və ziddiyyətlərdən uzaq Şərq fəlsəfi fikrinə yönəlmək kimi meyllərin də əsasını qoymuş. Bu da miflərin yenidən formalşdırılması tələsi idi. Miflərin yenidən formalşdırılması nəticəsində bu gün fəlsəfə yeni siyasi ideologiyaların əsaslandırılması üçün texniki şərt kimi çıxış edir. Başqa sözlə ideologiyanın ortaya çıxması üçün idealı hazırlayıb. “Həqiqi” düşüncəyə dair tədqiqatlarda miflərin yenidən formalşdırılması mifləşmiş, fantastikləşdirilmiş Şərq barədə yeni miflər yaratmağa, Platon və Heydegger fəlsəfəsinin tarixində yan keçərək yeni fikir üçün zəmin tapmağa imkan verər. Bu əlamətlər Heydegger fəlsəfəsində və eləcə də bütün kobudluğu və cinayətkar xarakteri ilə faşizmdə də görünməkdədir.

Universitetlər çöküb, zəifləyib və bir-birinin içində itibatlıb. Onlar bazar iqtisadiyyatı, qloballaşma, rentabellilik və

istehsalın tələblərinə təbe olub. Qısaşı bütün cəmiyyət kimi universitetlər də müasir texnikanın mövcud olmayan əsərinə təbe edilib. Universitetlər siyasi dairələrin mandat verdiyi özəl qurumların nəzarətinə verilib. Onlar yalnız istehsal kriteriyası üzrə rəqabətə qoşulub, mədəniyyəti isə sənaye istehsalı assimiliyaya uğradıb. Sənaye istehsalı özü də riyazi qanun kimi rentabelliliyə boyun ayıb. Mədəniyyət də bir istehsaldır.

Siyasət bütün elmləri bir yerə cəmləyir, universitet isə gənc nəslə bu irsi qəbul etmək üçün hazırlayır. Fəciə burasındadır ki, bu irlə yenidən ortaya çıxarılmalıdır, çünki o tam tükənib, başqa sözlə desək 20-ci əsrə platonçuluq, yəni siyasət öz sonuna yaxınlaşıb. Bu gün belə bir kabus bütün elmlər kimi, Şərq tədqiqatlarının da üzərində dolaşmaqdadır. Bir digər təhlükə isə islahatlar nəticəsində universitetlərin müstəqilliyini tam itirməsidir.

Fransada ali məktəblər haqqında sonuncu qanun universitetlərin müstəqilliyi ilə bağlıdır. Bu qanunun məqsədi universitetləri müstəqilləşdirmək idi. Qanunun yeganə nəticəsi isə universitet mafiyalarını “stimullaşdırmaq” və olan-qalanı da ləğv etmək oldu. Məsəlonun daha ciddi, rəsmi danışçıların pərdə arxasında qalan hissəsi isə pedaqogikanın, universitet təhsilinin və elmi tədqiqatların bir hamiya həvala edilməsi, daha doğrusu müstəqilliyin bu hamiyə “peşkəş” ediləsidi. Universitet fəaliyyətinin və təhsilin də daxil olduğu bu məsələ heç kəsi incik salmamaqla tədqiqatların genişlənməsi və maaşların artırılması ilə müşayət olundu.

Bəlkə də vəziyyət mövcud siyasi vəziyyətdən fərqli olsayıd, məsələ bu qədər ciddi olmazdı. Müstəqilliyinitməsi universitetlərin siyasi qüvvələrin təsiri altına düşməsi və yeni miflərin yaranmasına səbəb olur. Bu dəyişimi isə insanı öyrənən elmlərin arasında sosial və siyasi elmlərin dominant rolunun artmasında görmək mümkündür. Elmin siyasıləşdirilməsi cəhdləri burada açıq-aşkar görünməkdədir. Şərqşünaslıqda isə müasir Şərq cəmiyyəti, siyasət, politologiya və iqtisadiyyatı üzrə

tədqiqatlara sistemli olaraq digər araşdırılardan daha çox yer ayrıılır. Anri Korbən və Lui Massinyonun təsəvvür etdiyi ənənəvi Şərq tədqiqatlarından qalan bəzi şəylər isə xristian apologetikasına əsaslanaraq fantazmatik bir Şərq obrazının yaradılmasına yönəlib. Burada söhbət həm də müasir islam bərədə tədqiqatlara tarixi baza təmin etməkdən gedir ki, bu da sırf siyasi məsələdir. Bu vəziyyət hələ ki, yenidən milliləşmə və mifləşməyə məruz qalan fəlsəfəyə ilə oxşardır. Fransız fəlsəfəsi hesab edilən fəlsəfə stimullaşdırılırla, alman fəlsəfəsi adlanan fəlsəfəyə qarşı qoyulur.

Siyasi məsələləri nəzərə almamaq və bütün dəyişiklərdən kənardə qalmaq mümkünürmü? Şübhəsiz ki, yox. Fəlsəfə və Şərq tədqiqatlarının siyasetlə əlaqəsinin olmadığını düşünmək mümkün deyil. Belə bir əlaqənin ümumiyyətlə mövcud olmadığını düşünmək isə absurd olardı. Bununla bahəm, sırf fəlsəfi bir məsələ də var ki, bu da mədəniyyət və universitetlərin tənəzzülü fonunda bütün təməllərin yox olması və siyasetin özünün də iflasa uğramasıdır. İndiki şəraitdə isə fəlsəfə məsələsi siyasi məsələni üstələyir və filosofların qeyri-məhdud müstəqilliyi nəzərə alınır, nəhayət filosoflar siyasi miflər yaratmaq işinə cəlb olunmurlar. Ola bilsin ki, bu şərtlər altında fəlsəfə siyasetin özünə təbe edə bilinədiyi bir-neçə limit qarşısında boyun əymədən yenidən ali məktəblərə qayıtsın.

**MEHMET RIHTIM,**  
**Dos., dr.**  
**(Türkiyə)**

## FƏLSƏFİ ƏLYAZMA ABİDƏLƏRİNİ ARAŞDIRMA VƏ TƏRCÜMƏ MƏSƏLƏLƏRİ

### A. İslam fəlsəfəsinə dair əsərlərin araşdırılması.

Şərqi-İslam fəlsəfəsi mütxəssislərinin fikrincə, islam fəlsəfəsinə dair bir əsər yazmaq hələ ki, qeyri-mümkün və olduqca çotin bir işdir. Belə bir əsərin yaradılması yalnız islam dünyasına aid bütün ədəbiyyatın filoloqlar tərəfindən nəşr və təqnid edilməsindən sonra mümkün olacaqdır. İndiyədək türk, ərəb, hind və fars alımları buna müvəffəq olmamışdır. Eyni zamanda Qərb şərqşünaslarının da bəzi qiymətli nəşrləri həyata keçirilməsi vacib olan işlərə nisbətdə çox cüzi görünməkdədir.

Bu da bir həqiqətdir ki, islam fəlsəfəsi ifadəsi ilə nəzərdə tutulan bilik istiqamətləri indiyədək tam şəkildə müəyyən edilməmişdir. Bu ibara ilə daha çox helenistik fəlsəfəni bir istiqamətdə davam etdirən “əl-fəlasifə” başa düşülür. Halbuki islam mədəniyyətində bilavasitə “filosof” adlandırılmayan, lakin fəlsəfi düşüncəyə olduqca böyük xidmət göstərmiş bir çox mütəfəkkir vardır. Ona görə də islami düşüncəyə daha ətraflı yanaşmaq və bir bütöv olaraq qavramağa cəhd etmək lazımdır. (Ülken, İslam düşüncəsi, s. 2)

İslami düşüncə sahəsində geniş tədqiqatlar aparmış H. Ziya Ülkenə aid olan bu qeydlərdən də göründüyü kimi, islami düşüncənin əla alınmasında və başa düşülməsində qarşımıza çıxan ən önemli problemlərdən biri qaynaqların tam tədqiq olunub ortaya çıxarılmamasıdır. İslam fəlsəfəsinin əsas mənbələri ilə yanaşı, kəlam, fiqh, məntiq, fiqh üsulu, təsəvvüf kimi islami düşüncəyə dair yazılmış əsərlərin böyük bir hissəsinin hələ də əlyazması şəkildə kitabxanalarda, əgər indiyədək itməmişdir-

lərsə - tədqiqatçılarını gözləməsidir. Bundan əlavə bir çox əlyazmaların və müəlliflərinin islam dünyasında tanınmaması da qarşılaşıdığımız problemlərdən biridir. Önümüzdə duran ən ənəmlı məsələlərdən biri bu əsərlərin böyük diqqət və qayıçı ilə araşdırılın mövcud olan nüsxələrinin tapılması və müqayisəli şəkildə təqnid nəşrlərinin həyata keçirilməsidir. Bunların yerinə yetirilməsindən sonra tərcümələrinin və hətta bu gündü anlayışlara müvafiq şəkildə izahlı mətnlərinin hazırlanaraq oxuculara təqdim edilməsi mümkün ola biləcəkdir.

### B. Əlyazmalar və onların araşdırılması

İslam mədəniyyəti çərçivəsində təşəkkül tapan kitab mədəniyyəti başqa heç bir mədəniyyətin sahib olmadığı dərəcədə zənginliyə və bərəkətə malikdir. Tarix boyunca çox zədə almış və əksəriyyəti məhv edilmiş olsa da bu gün dünyanın, demək olar ki, hər bir ölkəsindəki kitabxanalarda qiymətli xəzinə kimi qorunan islam əlyazmalarının ənəmlı bir qismını islami düşüncə mövzusunda olan əsərlər təşkil etməkdədir.

Orta əsrlərdə islam dünyasında ərəb dilinin elm, fars dilinin isə ədəbiyyat dili olması islam əlyazmalarının əksəriyyətini bu iki dildə yazılımasına səbəb olmuşdur. Eyni zamanda islam dünyasında türk hakimiyyətinin uzun müddət bərqrər olması və çox sayda türk mənşəli və türkçə yazarın elm adamlarının mövcudluğu səbəbilə türkçə yazılmış kitablar da böyük əhəmiyyət kəsb etmiş və türk dili bu iki dillə yanaşı istifadə olunmuşdur. Dolayısı ilə islami düşüncə ilə bağlı araşdırmalar aparacaq elm adamlarının bu üç dili qrammatika və dilçilik baxımından bilmələri zəruridir. Həmçinin tədqiqatçılar əlyazmaların tədqiq üsullarına da bələd olmalıdır.

İslam fəlsəfəsi ilə məşğul olanlar yaxşı bilir ki, fəlsəfi əsərləri sadəcə dil bilmək və lügətlərdən istifadə etməklə tam anlamaq mümkün deyildir. Bu elmin terminologiyasını, əsas məsələlərini və araşdırma üsullarını da bilmək gərəkdir. Xüsusən də gənc tədqiqatçılar bu sahədə yazılmış əsərləri mütləq oxumalı və mövzuları anlamalıdır. İslam fəlsəfəsi və sufı

ədəbiyyatının özünəməxsus bir terminologiyası vardır. Bu kimi əsərlərin hazırlanmasında onun xüsusi dilini anlamağa, fikirlərini izah etməyə böyük bir diqqət və qayğı göstəriləlidir. Əks halda müəllifi demədiyi sözlər və ifadə etmədiyi mənətlərlə danişdirmək kimi məsuliyyətlə və düzgün olmayan bir iş görülmüş olar ki, bu da müəllifə qarşı böyük hörmətsizlik sayılmaqla yanaşı, nəticə olaraq elmi fikirlərin təhrif edilməsinə gətirib çıxaracaq və çox ağır mənəvi məsuliyyətə səbəb olacaqdır.

### C. Azərbaycan əlyazmaları.

Əlyazmalar haqqında olan mövzu ilə əlaqədar bunu deyə bilərik ki, uzun illər əlyazma kitabxanalarında apardığımız araşdırımlar onu göstərdi ki, kitabxanalarımızda adını bildiyimiz və haqqında nəşrlər buraxılan müəlliflərə aid bilinməyən və tədqiq edilməmiş başqa əsərlər də mövcuddur. Eyni zamanda adını bilmədiyimiz müəlliflər və onlara aid çox qiymətli əlyazmalar da vardır.

Ümumilikdə islam əlyazmaları, xüsusən də Azərbaycan əlyazmaları haqqında qeyd etdiyimiz bu qiymətləndirmələrdən sonra şəxsi nümunələrlə mövzunu açıqlamaq istəyirik. Türkiyə kitabxanalarında apardığımız, hələ tamamlanmamış araşdırımlara əsasən, Azərbaycanlı müəlliflərə məxsus, önemli hissəsi islami düşüncəyə aid olan əlyazma kitablarının sayının dörd mindən artıq olduğunu gördük.

Təəssüfələ qeyd etməliyik ki, bu əsərlərin və müəlliflərin bir hissəsi Azərbaycanda ümumiyyətlə bilinmir. Həmçinin acı bir həqiqətdir ki, Azərbaycanda çox tanınmış və adı dillər əzbarı olan mütəfəkkirər haqqında da əslində dərin tədqiqatlar aparıldığı və əsərlərinin tam və düzgün nəşr edildiyini söyləmək mümkün deyil. Məsələn, Nəsrəddin Tusinin yüzdən artıq əsər yazdığı və bunların təqrübən yarısının günümüzdək gəlib çatlığı məlumdur. Lakin onun əsərlərindən yalnız “Əxlaq-i nəsri”, “Övsaful-əşraf” və bir neçə başqa kiçik əsərin xaricində Tusi əsərlərinin nəşrləri Azərbaycanda buraxılmamışdır. Dünya kitabxanalarında çox qiymətli əlyazmalar sırasında yer alan

Tusi əsərlərinin hamisinin surətləri çıxarınlaraq Azərbaycanda tədqiq edilməsi, tənqidi nəşrləri və tərcümələrinin hazırlanması qarşımızda duran ən önemli milli məsələlərdəndir. Yenə çox yaxşı tanınan Şihabəddin Yəhya və Şihabəddin Ömrə Sührəverdinin bütün əsərlərinin toplanaraq eynilə çapı və tənqidi mətn çalışmalarını ilə nəşr edilməsi lazımdır.

Bundan başqa azərbaycanlı mütəfəkkirlərdən: Ekmələddin və Nemətullah Naxçıvanının çox qiymətli fəlsəfi və təsəvvüfi əsərlərinin, Şəbüstərinin digər əsərlərinin, Məhəmməd Əmin Şirvaninin, Şükrüllah və Fəthullah Şirvaninin, Kəmaləddin Şirvaninin, Mahmud Şirvaninin, Əhməd Həmdi Şirvaninin, Əsirüddin Əbhərinin, Qarabağlıların, ki bunların sayı olduqca çoxdur, Xalxalının, Seyyid Yəhya Bakuvinin əsərlərinin də cəm edilməsi və elmi nəşrlərinin buraxılması zəruridir. Bunlar kimi yüzlərlə Azərbaycanlı müəllifin və onların əsərlərinin üzərində elmi araşdırımlar aparmadan zəngin Azərbaycan fəlsəfəsindən və fəlsəfə tarixindən tam şəkildə bəhs etmək mümkün olmayıcaqdır.

### D. Təsəvvüfi-fəlsəfi bir əlyazması – “Şəfa-ül-əsrar”.

İslam fəlsəfəsinin ən orijinal cəbhəsi təsəvvüfi düşüncədir. İslam təfəkkürünə önemli ölçüdə genişlik və dərinlik qazanmışdır. Təsəvvüfi düşüncə Azərbaycan sahəsindən çox qidalanmışdır. IX-X əsrlərdə başlayan sufi cərəyanlarının Azərbaycanın tarix və mədəniyyətinə müsbət təsiri böyük olmuşdur. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı, fəlsəfəsi, sənəti, memarlığı, folkloru, dini tarixi və bir çox digər sahələrinə təsir etmiş təsəvvüfün fəlsəfi-ideoloji quruluşunu, mahiyyətini, tarihi inkişaf mərhələlərini araşdırmaq qarşımızda duran vəzifələrdən biridir. XIX-XX əsrlərdə Azərbaycanın yaşadığı işgallar və mədəniyyət dağıntıları bu zəngin, mədəni irlərin geniş bir şəkildə araşdırılmasına imkan vermediyi üçün məchul qalmışdır. Bu mirasın ortaya çıxarılması onun Azərbaycan və islam mədəniyyətinə, təfəkkür həyatına qazandığı zənginlikləri gözəl öünüə sərəcək və bir çox məsələlərə aydınlıq gətirəcəkdir.

Bu dəyərli əsərlər sırasında olan XV əsrin böyük sufisi, mütəfəkkiri Seyyid Yəhya əş-Şirvani əl-Bakuvinin “Şəfa-əl-əsrar” adlı əsəri Azərbaycan təsəvvüfünün, fəlsəfi-ədəbi tarixinin və mirasının ən gözəl nümunələrindən biridir. Bu əsər təsəvvüf sahəsində Azərbaycan dilində yazılmış ilk nəşr əsərlərdən biri olub, həm möhtəviyyat, həm də dil baxımından böyük əhəmiyyətə malikdir. Əsər Azərbaycan mədəniyyətinin şah əsərlərindən biri qəbul edilə biləcək keyfiyyətdə olub, yazıldığı dövrün dilini, dini-təsəvvüfi dünyaya görüşünü, içtimai-ideoloji quruluşunu əks etdirməklə, sufi fəlsəfəsi və elminin bütün xüsusiyyətlərini ehtiva etməkdədir. Xüsusilə, Azərbaycan təsəvvüf tarixinin ən böyük məktəbi Xəlvətiliyin fəlsəfi dünyasını, maddi və mənəvi səciyyələrini, pedoqoji və psixoloji yönələrini göstərərək bu sufi məktəbini bütün istiqamətləri ilə qarvamağımızı təmin edəcək məlumatları özündə birləşdirir. Buna görə də “Şəfa-əl-əsrar” Azərbaycan sufi ədəbiyyat, pedoqika və təsəvvüf tarixi tədqiqatçıları üçün mütləq baş vurulması lazımlı olan ilk mənbələrdəndir.

“Şəfa-əl-əsrar” əvvəla şəriat, təriqət və həqiqət əsas başlıqları ilə üç hissəyə bölünür. Sonra hər bölüm özü üç hissəyə ayrılır. Bu üç hissə də öz aralarında yeddi məqam şəklində bölünür. Bütövlükdə yetmiş hissədən ibarət olan bu əsərdə bir sufinin başdan sona, yəni kamil bir mürşid olmasına qədər keçməsi gərəkən məqamlar və bunların xüsusiyyətləri aydınlaşdırılır.

Bundan 550 il öncə Bakıda Seyyid Yəhya əş-Şirvani əl-Bakuvi tərafından bir universitet səviyyəsində olan Şirvanşahlar sarayı yanındakı xanəgahında yazılan “Şəfa-əl-əsrar”ın nüsxələri bir çox əsərlə bərabər keçən əsərlərin firtinaları içərisində yox olub getmişdir. Ancaq onun XV əsrə Osmanlı torpaqlarından gələn müridləri tərafından istinsax edilərək İstanbula aparılmış və burada Süleymaniyyə kitabxanasında mühafizə edilmiş tək bir nüsxəsi günümüze qədər gəlib çatmışdır.

Əsər XVI əsrədə çox zədələnmiş bir halda Süleyman Ho-

cem adlı bir katibin əlinə keçmiş, o da bu nadir əsərin qiymətini dərk edərək yenidən gözəl bir xətlə üzünü köçürmüştür. Əsər yazı xüsusiyyətlərinin keyfiyyətilə yanaşı, daxilindəki şəkillər və miniatürələr ilə də diqqəti cəlb edir. Həmin əlyazma tərəfimizdən tapılıraq, yazılmışından təqribən beş yüz əlli il keçdikdən sonra ilk dəfə olaraq öz ölkəsinə, yazılılığı ölkə olan Azərbaycana gətirilmiş və 2010-cu ildə Bakıda nəşr edilərək yenidən işq üzü görmüşdür.

Bu qiymətli əsərin Azərbaycan dilindəki nəşrində aparılan işləri qısaca qeyd etmək istəyirəm. Əsərin daha yaxşı başa düşülməsi üçün giriş hissəsində tərəfimizdən təsəvvüfün mənası və mahiyyəti, yaranma tarixi və fəlsəfəsi, Azərbaycanda təsəvvüfün qısa intişar tarixi və Azərbaycan sufi məktəbləri, Seyyid Yəhya əş-Şirvani əl-Bakuvinin həyatı, “Şəfa-əl-əsrar”ın fiziki vəziyyəti və möhtəviyyatına dair məlumatlar, dəyərləndirmələrə yer verilmişdir. Əsərdə mövcud olan Quran ayələri və hədislərin qaynaqları araşdırılaraq mətn içində və haşiyədə göstərilmişdir. Əsərin sonunda da bir lügət və istifadə olunmuş mənbələrin siyahısı əlavə edilmişdir.

Əsər XV əsr türk-azərbaycan dilində yazılmışdır. Ancaq böyük bir hissəsi ərəb, bir az da fars dilindədir. Əsər tərəfimizdən sadələşdirilmiş və tərcümə edilmişdir. Sonra da müasir Azərbaycan dilinə uyğunlaşdırılmışdır.

İki fərqli çapı hazırlanan əsər orijinal tam matni ilə birlikdə nəşr edilərək Azərbaycan elm və fikir aləminə yenidən qazandırılmış, beləcə azərbaycanlı tədqiqatçıların əsər üzərində araşdırılmalar aparmalarına imkan yaradılmışdır. (M. Rıhtım, Seyyid Yəhya əş-Şirvani əl-Bakuvi və Şəfa əl-Əsrar, Nurlar nəş., Bakı, 2010)

On dörd ildir Azərbaycanda yaşayan və təqribən səkkiz ildə “Şəfa-ül-əsrar”ın nəşrini tamamlamağa müvəffəq olan naşir çox sevdiyi Azərbaycan mədəniyyətinə və fəlsəfəsinə bir xidmət düşüncəsi ilə müəllifin ruhaniyyətindən və Azərbaycan xalqından bu əsərin qəbulunu arzu edir.

**Resume:**

**Philosophical manuscripts and the issues of  
their translation and research**

Freedom of thinking in Islam and considering it as a worship has become a reason for the creation of a large treasure of thinking in Islam related to Islamic culture starting from the early centuries up to now. During the last second or the third centuries the decline of Islamic world compared to Western world and political and cultural occupations pursued by Western world have brought about destruction of the values related to Eastern Islamic culture as a result. It has been a year that humanity has started to discover Islam one more time and discover its positive contributions that brought to humanity whereas Western World couldn't bring it to and to the contrary had undergone humanity pain and disasters. After the collapse of the Russian Union newly independent Muslim countries also started to research their national culture and history freely and tried to take back their heritage again. One of the most important problems that researchers analysing the Eastern Islamic way of thinking is the translation and the study of philosophical manuscripts that has been laying in the libraries for ages. And we hope that if their studies get started it may cause the reveal of the treasure of thinking that had existed in the past

Key words: Islamic philosophy, manuscript, Sufism, "Shafer al-esrer"

**Резюме:**

**Проблемы исследования и перевода  
философских рукописей**

Начиная с первых веков возникновения ислама, свобода мысли, способность к глубоким размышлению обогатили исламскую культуру. Отставание мусульманской цивилизации от западной за последние два-три века, политическое и культурное воздействие Запада привели к уничтожению культурных ценностей Востока.

В последнее время человечество заново открыло для себя гуманистические и культурные ценности ислама. Мусульманские страны, получившие независимость после распада Советского Союза, получили возможность изучать свою национальную культуру и историю, заново овладели собственным наследием. Одной из важных проблем, стоящих перед учеными, изучающими восточно-исламское мышление, является исследование, перевод и публикация философских рукописей, веками хранящихся в библиотеках разных стран. Впоследствии решение этой проблемы даст возможность увидеть свет этой богатой кладези восточного мышления.

**İBRAHİM MARAŞ,**  
**Doç. Dr.**  
**(Ankara)**

## **İSLAM FELSEFESİNDE İŞRAKİ HİKMET MESELESİ VE ONUN TEDRİS USULÜ**

İslam felsefesi, İslam kültür mirasının zengin alanlarından biridir. Ancak henüz tam anlamıyla bütün yönleriyle ortaya konmuş değildir. Son yillardaki ümit verici gelişmeler İslam felsefesi literatürünün yeniden ilgi alanına girmesini sağlamış ve klasiklerin bir kısmının neşriyle de bu iyice hızlanmıştır. Başta Yunan felsefesi olmak üzere kendi çevresindeki düşünce ekollerinden etkilenmiş olan İslam felsefesi, tercüme hareketleri ile başlamış ve Kindi ile systemleştirilmeye başlamıştır. Şu bir gerçektir ki; Müslüman filozoflar Platon'dan, Aristo'dan ve Plotin'den diğerlerine kıyasla daha büyük oranda etkilenmişler ve bu etkilenmeyi de tabi karşılamışlardır. Söz konusu etkilenmede büyük rol oynayan Beytü'l-Hikme'nin, kurulduğu dönemlerde, misyonu icabı, Fars, Yunan, Süryani, Sabii, Kipti, Hintli vs. gibi Arap olmayan kimselerin çalıştırıldığı bir tercüme bürosu işlevi görmesi de manidardır<sup>6</sup>. Ancak şurası da unutulmamalıdır ki, İslam dininde bulunan hikmet fikri ve yaratılış düşüncesi gibi alt yapılara sahip olan filozoflar, aslında Yunan düşünce yapısındaki fikirleri kendi malları olarak görüyor ve bu sistemin, vatanında, yani hakikatin gerçek vatanı olan İslam'ın yurdunda yürütülmesi gerektiğini düşünüyorlardı. Bu bağlamda İslam filozoflarının düşüncesinde, kendilerine tercümeler vasıtası ile gelen bilgiler, aslında kendi öz mallarıdır. Dolayısıyla, bilgi ve hakikat tek olduğundan, bu noktada Müslümanlara düşen, doğru bilgiyi alıp İslam alt yapısı ile donatmak olacaktır. Tercümeler vasıtası ile İslam Dünyası'na gi-

ren Yunan düşüncesinin ilk temsilcilerinin Plotinci bir karakter taşımı veya Plotin'in görüşlerinin kendi görüşlerine daha yakın gelmesi, İslam filozoflarında tek ve gerçek bir felsefenin olduğu, bu felsefede bütün gerçek filozofların fikir birliği ettiği ve felsefeyin gerçek din ile uyumu anlayışının yerleşmesine neden olmuştur. Ancak bu düşünceye onları ulaştıran esas kaynağı İslam'ın temel metinleri olduğu da muhakkaktır.

Müslüman düşünürler, karşılaşlıklarını yabancı kaynaklarda Tanrı'nın tekliği, ruhun manevi ve ölümsüz bir varlık oluşu ve maddi dünyaya düşüşü, mutluluk ve kurtuluşun Tanrısal ilkeye yeniden kavuşmak ve onunla birleşmekten ibaret olduğu görüşlerinde, İslam'ın kendisine dayandığı bir evren modelinin benzerini görmüşlerdir. Meselâ; "Farabi'nin düşündüğüne İslam'ın Tanrısı, Aristo'nun kendi kendini düşünen İlk Hareket Ettirici Tanrı ile, onların her ikisi de Plotinus'un Bir'i ile birleşir. Peygamber, Platon'un ideal toplumunda filozof-kralın oynadığı siyasi-ahlaki rolü yerine getirmek üzere Tanrı tarafından göndерilen seriat koyucu, Gerçek Hakim vs. olur. Ama artık Farabi'nin Tanrı tasavvuru ne Plotinus'un İlk'idir, ne de Aristo'nun İlk Neden'idir. Yine onun nebisi ne Platon'un filozof-kralıdır, ne de Stoacılığın Bilgesidir. Netice olarak bu Tanrı ve filozof anlayışı artık kimsenin değil, Farabi'nindir<sup>7</sup>. Çünkü İslam filozofları, Yunan geleneğinin neşet ettiği ortamdan farklı olarak; dini, siyasi, ahlaki, toplumsal bir dünya içinde yaşıyor ve farklı kaynaklı değişik problemlerle karşılaşarak bunlara felsefi çözümler getirme çabasında bulunuyorlardı.

Farabi'den bir başka örnek verecek olursak; o, nübüvet meselesini yorumlarken Aristo'nun ruh bilimi konusundaki ve rilerinden yararlanmaktadır<sup>8</sup>. Ancak Farabi'nin nübüvet görüşü, siyaset ve ahlaki ilgilendiren yönleri itibarıyla, Platon ve Aristo'dan ayrılmaktaydı. O halde, Farabi'ye göre peygamber,

<sup>7</sup> Mehmet Bayrakdar, *İslam Felsefesine Giriş*, Ankara 1997, s. 106-112

<sup>8</sup> Cabiri, *Felsefi Mirasımız ve Biz*, çev. Said Aykut, İstanbul 2000, s. 224.

<sup>6</sup> Mustafa Demirci, *Beytü'l-Hikme*, İstanbul 1996, s. 201.

doğrudan ‘faal akıl’ ile, yani Tanrı’dan taşan feyzi, ilk akledilenleri, bilgi ve değerlerin en öndeği ilkelerini ay altı aleme yansitan akıl ile, iletişim kurabilen kişidir. İşte Farabi’nin erdemli toplumunda mutluluk, kanun koymaya layık olabilecek tek kişinin, yani faal akılla doğrudan iletişime geçebilen nebi-filozofun, kanunlarıyla toplumun yönetilmesi sayesinde olacaktır. Bu sayede de Farabi’de siyaset ve ahlak aşkin bir varlığa bağlanarak ilahi bir boyut kazanmaktadır. Bunun için, faal akıl, feyz, sudur, filozof gibi kelimeler Farabi felsefesi içinde ve yaşadığı toplum bağlamında ele alınmalıdır.<sup>9</sup>

Gerçekte İslam felsefesinde egemen olan akıl anlayışı, Mehmet Bayrakdar’ın deyişiyle, “manevi akılçılık”tır. Bu akılçılık, dış ve iç dünyayı birlikte kucaklayan bir mahiyettedir. Bu tarz akılçılıkta aklın yanında “kalb, fuad, elbab ve sadr” gibi kavramlar da kullanılmıştır<sup>10</sup>. Ama bunlara ilave olarak en çok kullanılan kavramlardan biri nördür. İşte biz buna İslami hikmet veya hukuk da bir nur metafiziği olarak bakabiliriz. İşte belki de burada İslam felsefesinin özgünlüğü başlamaktadır. Cabiri'nin, Mahmud Kasım'dan naklen, ortaya koymuş gibi; “İbn Rüşd'den önce gelen İslam filozoflarının düşüncesi evren hususunda Aristo'nunkilere hiç benzemiyordu, çünkü onların feyzlarındaki düşünceleri-ki bu nazariye bize evrenin tek bir varlıktan nasıl sudur ettiğini açıklar-İslam felsefesinin kendine özgü bir tür tasavvuf eğilimine sahip olmasında büyük rol oynamıştır”<sup>11</sup>. İşte bu, İslam felsefe geleneginin; geçmişin meşrulaştırılması ve “istihsal değil ittisal edilen” evrensel hakikate işaret etmesi bakımından, “el-Hikmetü'l Hâlide (Philosophia Perennis)” geleneginin veya özgünlüğün ve farklılığın bir işaretti anlamında “Maşrûkî Hikmet” anlayışının veya hukuk da en özgün hakikate ulaşma çabasının olduğu kadar geçmişin hakikat ara-

yışının esas keşfinin son noktası olma iddiasının da dillendirildiği; “İşrâkî Hikmet, İşrâkî Aydınlanma ve Nur Metafiziği”<sup>12</sup> üzerine oturduğu gerçeki açıkça ortaya koymaktadır.

Nitekim meşhur İslam filozofu Fârâbî, kısmen Kindî'de gördüğümüz Aristo-Platon uzlaşmasını gerçekleştirmeye çalışmış ve Cabirî'nin deyişiyle “Aristo'yu Eflatun gibi okumaşa”<sup>13</sup> gayret göstermiştir. Sadece bununla da kalmamış, varlık felsefesini, kendinden önceki filozofların fikirlerinin yanı sıra dinin verileriyle uzlaşma arayışı içine de girmiştir. Din ve felsefenin uzlaştırılmasında önemli bir adım atmış olan Fârâbî'nin din ve felsefeyi uyumu konusundaki çabaları, kendinden sonra gelen İbn Sînâ'da Platon'un felsefesi ile din, İbn Rüşd'de ise Aristo Felsefesi ile din arasındaki uyum çabalalarına kaynaklık teşkil etmiştir. Fârâbî dinin, özellikle inanç esaslarını, felsefi açıdan ve felsefi kavramlarla izaha çalışırken, Kur'an'daki sembolik ifadeler ve sem'iyyat konularının yorumlanması, peygamberin dindeki fonksiyonu, filozof peygamber ilişkisi hususlarında, din ile felsefeyi yollarını birbirine yakın bir noktada buluşturma çabası içinde olmuştur.

Aristo'nun yaratıcısı ve başlangıcı olmayan ezelî ilk maddesi ile İslâm akidesinin ezelî olmayan ve Allah tarafından kendi iradesiyle yoktan yaratılan varlığı arasında bir uzlaşmaya giden Fârâbî, bu ikisinin arasını südûrla aşmaya çalışmıştır. Belki de bu amaçla zorunlu ve mümkün varlık kavramını ortaya atmıştır. Fârâbî'ye göre mevcut olan her şey, var olması bakımından ya vaciptir ya da mümkünür. Bunun dışında üçüncü bir ihtimal yoktur. Bu iki varlık kategorisi de tamamen birbirinden bağımsız değildir. Bu yüzden mümkün varlık, varlığını vacip varlıktan almaktadır. Bu durum, bütün mümkün varlıklar için aynıdır. Fârâbî'ye göre bu mümkün varlıklar, tek tek nesneler düzeyinde bir mümkün varlıklar ya da nedenliler

<sup>9</sup> Hasan Hüseyin Bircan, “İslam Felsefesi ve Antik Yunan Düşüncesi-Karşılaşmanın Keyfiyeti”, *İslamiyat*, c.7, s. 2, Ankara 2004, s. 87.

<sup>10</sup> Bayrakdar, *İslam Felsefesine Giriş*, s. 107-108.

<sup>11</sup> Cabiri, a.g.e., s. 289.

<sup>12</sup> Bkz. Kutluer, *İslam'ın Klasik Çağında Felsefe Tasavvuru*, İstanbul 2001, s. 25-122, 182-185.

<sup>13</sup> Cabiri, a.g.e., s. 74.

silsilesinden ibarettir. Varlığını başkasına borçlu olan bu silsile kendisinin dışında, varlığını kendi özünden alan bir nihai ilkede, nedeni bulunmayan bir ilk nedende sona ermek zorundadır ki, bu da Tanrı'dır<sup>14</sup>. Fârâbî böylece, ilk defa, varlıklarını böylesi bir ayrima tabi tutmak suretiyle, Yaratın Tanrı ile yaratılan varlık ayrimini ortaya koymaktadır.

Fârâbî, varlık mertebeleri üzerinde vacip ve mümkün varlık ayrimına gittikten sonra sudûrun bina edildiği ilkeleri sıralar. Buna göre, Allah için düşünmek, ibdâ, yani yaratmak demektir ve bu feyz, yani taşıma şeklinde gerçekleşir. Ona göre “yaratmak, varlığı kendinden olmayan şeyin sürekliliğini sağlamak” ve bu yaratmada O’nun vasıtılı ve vasıtısız yaratması arasında bir fark yoktur, çünkü her şeyin kaynağı O’dur. O, ilk ilke olmanın yanında İlahî Akıl’dır ve yönyle “sîrf akıl, sîrf makul ve sîrf akıl’dır”. Bu yaratma sürecinde O’ndan ilk ortaya çıkan şey, ilk akıldır, çünkü Bir’den yalnız bir çıkar. Ancak bu ortaya çıkan ilk akıl veya bir, kendisinde çöküğü barındırmaktadır. Bundan sonra sırasıyla diğer akıllar meydana gelir ki, bu durum faal akıl’da sona erer. Faal akıl, ayaltı alemin varoluş sebebidir<sup>15</sup>. Onun düşüncesinde varoluşun sebeplerinden biri de “aşk”tır. Buna göre Tanrı Akıl, ma’kûl ve akl olmanın yanında hem ilk Âşık, hem ilk Ma’sûk hem de Aşk’ın bizatîhi kendisidir, yani sîrf aşktır. Dolayısıyla aşk, Tanrı’nın bir sıfatıdır. Tanrı, en yüksek derecede güzelliğe ve yüceliğe sahip olandır. Bu yüzden O, kendi özüne bir muhabbet duyar ve bu durum böylece diğer varlıklara da geçer<sup>16</sup>. Bu da göstermektedir ki, Fârâbî felsefesinde nur metafiziğinin yanında aşk, muhabbet kavramları da kullanılmaktadır.

Fârâbî, ortaya koyduğu akıllar silsilesinin sonunda yer alan

<sup>14</sup> Fârâbî, *Dâvî el-Kalbiyye*, Haydarabad, 1349, s. 2-3; *et-Ta’likat*, Haydarabad 1346, s. 5; *Uyûnu'l Mesâ'il*, Mısır 1907, s. 51.

<sup>15</sup> Fârâbî, *Uyûn*, s. 52-53.

<sup>16</sup> Fârâbî, *Dâvî el-Kalbiyye*, s. 3; *Mehâdii Ârâ' Ehl el-Medine el-Fâzila*, Albir Nasri Nadir neşri, Beyrut 1959, s. 54, 68.

faal akılı tanımlarken bir çeşit nur kaynağı(güneş) kavramını kullanmaktadır. O, güneşin görmeyi sağlamasıyla kıyaslayarak, güneş nasıl görmeyi sağlıyorsa, faal akıl da bilkuvve akılı bilfiil hale getirir, demektedir<sup>17</sup>. Görüldüğü gibi, o, tipki Aristo ve Kindî’de olduğu gibi, bilkuvve akıl ile faal akıl arasındaki ilişkiye güneş ile göz arasındaki ilişkiye benzetmektedir. Onun düşüncesinde faal akıl bir nûrdur veya güneş gibi bir çeşit nur kaynağıdır, dolayısıyla melekler de nûrlardır.

Fârâbî’nin yukarıdaki görüşleri, özellikle de *Uyun*’dan aldığımız “yaratmak varlığı kendinden olmayan şeyin sürekliliğini sağlamak” cümlesiyle feyz teorisi birlikte düşünüldüğünde, onun da, bir çeşit işîma veya Izutsu’nun ifadelendirdiği gibi, zâhiri suretler, “mutlak Hakikatin kendini izhar ettiği tescili ve taayüden başka bir şey değildir” görüşünden hareketle hakikate ilişkin kavrayışın; ancak “manevi müşahede (şuhud), tat alma (zevk) ve hazır olma (huzur) ya da aydınlanma (ışık)”<sup>18</sup> olabileceğine inandığını söyleyebiliriz.

Fârâbî, varlık sıralamasında, Tann’dan sonraya yerleştirdiği ikinciler veya soyut kozmik varlıklardan sonra üçüncü sıraya koyduğu göksel cisimler için güneş değil fakat “en mükemmel ışık” metaforunu kullanmaktadır<sup>19</sup>. Bu cümleler onun giderek yetkinliği azalan varlık silsilesinde göksel cisimlere verdiği rolü açıklamakta ve neden güneş değil de ışık dediğini açıklamaktadır.

Fârâbî’nin düşüncelerini zirveye taşıyan İbn Sina da, tipki Fârâbî gibi taşıma, işîma aydınlanma anlamında feyz kavramına geniş yer vermekte ve felsefesini bunun üzerine oturtmaktadır. O, Fârâbî’nin aşk kavramını daha da ileri götürerek, aşkı bütün

<sup>17</sup> Fârâbî, *Risâle fi Maâni'l-Akl*, Mısır 1907, s. 54-55; *Mehâdii Ârâ' Ehl el-Medine el-Fâzila*, s. 84; *Kitâbü's-Siyaseti'l-Medeniyye*, Fevzi Neccar neşri, Beyrut 1993, s.35.

<sup>18</sup> Toshihiko Izutsu, *İslam’da Varlık Düşüncesi*, çev. İbrahim Kalın, İstanbul 2003, s. 22.

<sup>19</sup> Fârâbî, *Mehâdii Ârâ' Ehl el-Medine el-Fâzila*, s. 57-58; Fârâbî, *el-Medinetü'l-Fâzila*, (Walzer neşri), çev. Ahmet Arslan, Ankara 1990, s. 30.

varlıkların temeline koymakta ve onu varoluşun sebebi, ilk ve en yetkin varlığın (Tanrı'nın) delili olarak görmektedir. Ona göre Aşk, İlahi Zat'ın ve Allah'ın gerçekliğinden başka bir şey değildir ve varlıklar, içlerinde bulunan aşk sebebiyle var oldukları gibi onların varlıkları ile Aşk birbirlerinin tamamıyla aynıdır<sup>20</sup>. Söz konusu aşk felsefesinde esas olarak, onun sözleriyle, "İlk iyi zâtiyla meydana çıkar ve bütün varlıklara tecelli etmiştir. Eğer zâti, zâti ile, bütün varlıklardan örtülü olsa idi, onlara tecelli etmemiş bulunsa idi, muhakkak ki, bilinemezdi ve ondan bir şeye nail olunmazdı"<sup>21</sup>. İbn Sina benzer cümleleri *Şifa*'da da zikretmekte ve Tanrı'nın iradesiyle aşk arasında bağlantı kurmaktadır<sup>22</sup>.

İbn Sina, varlıkların zorunlu varlıktan veya nur olan ilk sebepten taşmasını veya işimmasını, kendisinden önceki geleneğe uyarak, akıllar ve felekler alemi olan ayüstü alem ve maddi varlıklar alemi olan ayaltı alem olarak ikiye ayırmaktadır. Ayüstü alem; yetkinlik, zorunluluk ve mümkünülük derecesine göre aşağı indikçe azalan bir seyir halinde ilk akıldan faal akıla doğru, ve kendilerine tabi feleklerle birlikte, taşmaktadır. Faal akıl, aynı zamanda, ayaltı alemdeki maddî dünyanın sebebi ve bütün canlı varlıkların nefsleri de dahil olmak üzere, maddede görülen biçimlerin sebebidir. İşte bu yüzden İbn Sînâ, faal akı, formlar verici (vâhibû's-suver) olarak adlandırmaktadır<sup>23</sup>. Vâhibû's-Suver kavramı İbn Sina düşüncesinde her ne kadar faal akıl manasında olsa da, *Hay b. Yakzan*'ın şerhlerinde ger-

<sup>20</sup> Mehmet Bayrakdar, "İbn Sina'da Varlık, Varoluşun Sebebi ve Varlığın Delili Olarak Aşk", *AÜİFD*, c. XXVII, Ankara 1985, s. 301-306.

<sup>21</sup> İbn Sina, *Risâle fi Mahîyyeti'l-Îşk*, neşr. Ve çev. Ahmet Ateş, İÜEF yay., İstanbul 1953, s. 25-29.

<sup>22</sup> İbn Sina, *Kitabu's-Şifa*, *Metafizik*, c. II, (metin ve çeviri), çev. Ekrem Demirli-Ömer Türker, İstanbul 2005, s. 109, 114.

<sup>23</sup> İbn Sina, İbn Sina, *Kitabu's-Şifa*, *Metafizik*, c. II, s. 158; *Uyûnu'l-Hikme*, çev. H. Kırbaşoğlu, A. Açıkgöz, (İbn Sînâ, *Risaleler* içinde), Kitabiyat yay., Ankara 2004, s. 118.

çek form vericinin, yani vâhibû's-suver'in Tanrı olduğu da belirtilmektedir<sup>24</sup>. Zaten İbn Sina felsefesinde de esas nur kaynağı ve her şeyin tek sebebi Tanrı olduğundan aracı varlıkların bulunması bir problem teşkil etmemektedir. Şunu da belirtmek gereklidir ki, İbn Sina bazen İlk Sebep'i de güneşe, dolayısıyla da ışık kaynağına benzettmektedir. Meselâ, o, *Hay b. Yakzan*'ın sonunda ilk aklın özelliklerini anlattıktan sonra, İlk Sebep'i ışık olarak tanımlamakta ve şöyle demektedir: "O'nun kendi güzellikliği, güzelliğinin perdesi; dışta görünmesi, O'nun içte kalmasının nedeni olmuştur. Açıga çıkması gizlenmesini gerektirmiştir. Tıpkı güneş gibi... İnce bir bulut perdesi arkasına girdiği zaman görülebilir. Ama kendisini perdesiz olarak gösterecek olursa, görülemez. Işığın, kendi ışığına perde olur. Bu yöneticinin güzelliğini, kendi adamlarından kıskanması söz konusu değildir. Kendisinin güzellik ve parlaklığını göstermezlik etmez. O, güzelliğini gösteriyorsa da, kimsede O'nu görmeye gücü yoktur... O'nun güzelliğinden bir pırıltı gören, gözünü ondan ayıramaz"<sup>25</sup>.

Göründüğü gibi İbn Sina da faal akı güneşe, yani nur (ışık) kaynağına benzettmekte ve sistemini bir nur metafiziği üzerine kurmaya çalışmaktadır. Onun faal akılla ilgili izahları bununla da kalmamaktadır. O, faal aklın heyulani aklı kuvveden file çıkarmasını "îşrâk"<sup>26</sup> ile açıklamakta ve faal aklın mahiyetinin "nur dağıtmak"<sup>27</sup> olduğunu dile getirmektedir.

İbn Sina, faal akı nur ile tanımlamanın yanında Nur Süresi 35. ayetin tefsirini yaptığı *Risâle fi İsbâtu'n-Nübûvve*'de Allah'ın, bizatîhi hayr (iyilik) ve Nur'un kaynağı olan bir Nur

<sup>24</sup> İbn Sina, "Risale-i Hayy İbn Yakzan (İbn Sina) ve Şerhi", *Islam felsefesinde Sembolik Hikayeler* içinde, İstanbul 1997, s. 49-50.

<sup>25</sup> İbn Sina, *Hay Bin Yakzan*, çev. M. Şerefeddin Yaltkaya, Haz. Ahmet Özalp, İstanbul 1997, s. 41.

<sup>26</sup> İbn Sina, *Risâle fi'l-Hudûd* (*Tis'a Resâil* içinde), Kahire t.y., s. 80-81.

<sup>27</sup> İbn Sina, *el-Îşârât ve 't-Tenbihât-Îşaretler ve Tenbihler*, (metin ve çeviri), çev. Ali Durusoy-Muhittin Macit-Ekrem Demirli, İstanbul 2005, Litera Yay., s. 113; İbn Sina, *Necât*, Beyrut 1985, s. 231.

olduğundan söz etmektedir<sup>28</sup>. Neticede ona göre alem, Mutlak Nur'dan ikinci derecedeki nurlara oradan da ayaltı aleme olan bir tecelli, yansımıya veya işimadan ibarettir.

İbn Sina'nın nur metafiziği ve aşk felsefesi ile ilgili bu izahları, kendisinden sonraki İslam felsefesinin temelini oluşturmuştur. Özellikle Gazali (ö. 1111), yazmış olduğu *Mışkâti'l-Envâr*'da ondan mülhem bir nur metafiziği kaleme almıştır<sup>29</sup>. Nur metafiziği, Gazali sonrasında da, başta Muhyiddin ibn Arabî olmak üzere, birçok İslam düşünürü tarafından ele alınmıştır. Bunlar içerisinde gerek sudura olan olumsuz bakışı gerekse Fârâbî, İbn Sina ve Gazali'yi tenkid eden İbn Rûşd (ö. 1198), bir istisna sayılabilir. Kaldı ki, o bile her ne kadar nur metafiziğine dokunmaması da Allah'ın nur olduğunu belirtmenin bir sakıncası olmadığına işaret etmektedir<sup>30</sup>.

Nur metafiziğini Gazali'den sonraki dönemde yoğun olarak bu kez Endülüs'te işleyen bir başka filozof ise İbn Tufeyl (ö. 1185)'dir. İbn Tufeyl de Fârâbî, İbn Sina'nın düşüncesinden farklı bir çizgide değildir. O, daha *Hayy Bin Yakzan*'ın başında kendisini İbn Sina'nın "Meşrîkî Hikmet" geleneğinin sırlarını açıklayan kişi olarak tanımlamakta ve böylece nur metafiziği geleneğinin bir devamcısı olduğunu ilan etmektedir. İbn Sina'nın da İbn Tufeyl'in de *Hayy Bin Yakzan*'da yapmaya çalışıkları şey; nefis terbiyesi ile derece derece yükselen ve sırlara muttalı olan nefiste sîrf aklı alemine yükselmek suretiyle aklı nurların akışını (feyz), doğusunu veya parlamasını (İşrak) sağlamaktır<sup>31</sup>.

<sup>28</sup> İbn Sina, *Risâle fi Isbâti'n-Nübüvve*, Beyrut 1968, s. 51-52.

<sup>29</sup> Gazali, *Mışkâti'l-Envâr*, s. 119-120, 136-137; çev. *Mışkâti'l-Envâr*, s. 15-16, 28-29.

<sup>30</sup> Hüseyin Sarıoğlu, *İbn Rûşd Felsefesi*, İstanbul 2003, s. 241.

<sup>31</sup> İbn Tufeyl, *Hayy Bin Yakzan*, Ahmed Emin Neşri, Mısır 1952, s. 117-118; *Hayy Bin Yakzan*, çev. Babanzade Reşîd, Haz. Ahmet Özalp, İstanbul 1997, s. 140-143; Bahtiyar Hüseyin Sıddîki, "İbn Tufeyl", çev. İlhan Kutluer, *İslam Düşüncesi Tarihi* içinde, Edit. M. M. Şerif, İstanbul 1990, c. 2, s. 147-161.

İbn Sina ve İbn Tufeyl'in "Hikmetü'l-Meşrîkiyye" terimi ile oluşturmaya çalışıkları şeyin bir işrak felsefesi veya bir nur metafiziği olup olmadığı tartışlsa da, "meşrîk" kelimesinin sadece doğuyu değil işrak felsefesini de ifade ettiği artık kabul edilmektedir<sup>32</sup>. Nitekim, bu geleneğin sonraki temsilcisi Sühreverdi de, *el-Meşâri'* ve *l-Mutârahât* adlı eserinde İbn Sina'nın kullandığı meşrîkî terimiyle işrâkî terimini aynı anlamda kullanmakta, hatta işrak felsefesini Horasan'a bağlamakta ve İbn Sina'nın, bu terimi "Horasanlı alimlerin zamanında takrir edilmiş Meşrîkî asla uymayan bir tasarruf'ta bulunduğu için, bozduğunu iddia ederek onun Meşsailîğin hikmetinden başka bir şey yapmadığını vurgulamaktadır<sup>33</sup> ki, bu da manidardır. Çünkü Horasan kelimesi, hür (güneş) kökünden gelmektedir ve kelime itibarıyle, eski Farsça'da "güneşin doğduğu yer, güneş ülkesi, doğu bölgesi" anlamına gelmektedir. Geniş bir coğrafayı kapsayan Horasan bölgesi, tarihte; Belh, Merv, Nişabur, Herat gibi şehirleri içine almaktadır. Horasan, İslam düşünce tarihinde sufi hreketlerin Hicri I./Miladi VII. Yüzyıldan itibaren yer aldığı yer olarak bilinmektedir. Özellikle de vahdette zevki, nefis tezkiyesini, irfanı ve nurâniyyeti esas edinmiş olan Hamdun Kassar'ın temsil etiği Nişabur ekolü veya diğer ismiyle Melâmilik bu bölgede neşvu nema bulmuştur. Bölgede yetişen meşhur sufiler ise bize bölge hakkında daha detaylı düşünmemizi gereklî kılmaktadır, çünkü bölgenin meşhur sufî-

<sup>32</sup> Meselâ bu konuda Sühreverdi uzmanı olan İranlı araştırmacı Hüseyin Ziyâî, işrak ile meşrîk kelimelerinin farklı anımlar içerdigini iddia etmektedir, bkz. "Şîhabüddin Sühreverdi: İşraki Okulunun Kurucusu", *İslam Felsefesi Tarihi* içinde, Ed. S. Hüseyin Nasr-Oliver Leaman, çev. Ş. Öcal-H.T. Başoğlu, İstanbul 2007, c. 2, s. 89, 111; Bu konudaki tartışmaları bir araya getirip değerlendiren İlhan Kutluer de İslami filozoflarının bundan "muayyen bir felsefi yöntem yahut öğreti"yi anladıklarını kabul etmekte birlikte, terimin "İbn Sina'dan hareket eden fakat onun maksadını aşan bir İslam Felsefesi" düşüncesine işaret ettiğini söylemektedir, bkz. İlhan Kutluer, *Felsefe Tasavvuru*, s. 55-89.

<sup>33</sup> Sühreverdi, *Kitabu'l-Meşâri'* ve *l-Mutârahât*, H. Corbin neşri (*Opera Metaphysica et Mystica I* içinde), İstanbul 1945, s. 195.

leri arasında; Bayezid-i Bistâmî, Sehl Tüsterî, Serrac, Sülemî, Kuşeyrî ve Ebu Said Ebu'l Hayr gibi isimler vardır. Bu ekolün sonraki yüzyıllardaki temsilcileri arasında ise Muhyiddin İbn Arabî, Evhadüddin Kirmani ve Sadreddin Konevî'nin yanında Yesevî dervişlerinin de bulunduğu bilinmektedir<sup>34</sup>. Bütün buralar konumuza dahil olmasa da fikrimizi destekleyen materyaller taşıması itibarıyle değerlidir.

Yukarıdaki kanatımızı destekleyen bir başka husus Sühreverdi şarhi Kutbeddin Şirazı ö. 1311)'nin *Hikmetü'l-İşrak'*'nın girişine yazdığı cümlelerdir. O, coğrafi anlamda söylemeye de bundan işrakî hikmetin kastedildiğini belirtmektedir<sup>35</sup>. Onun eserlerinde Meşai-İşrakî hikmet kıyaslaması vardır ve işrakin bir nur metafiziği olduğu belirtilir. Ancak bu kıyaslama, Kutluer'in de belirttiği gibi, bahsi hikmetin veya Meşai hikmetin dışlanması anlamına gelmemekte, bilakis işrakî hikmetin iki yönüne atıfta bulunmaktadır<sup>36</sup>. Benzer bir yorumu Sühreverdi'nin bir başka şarhi Şehrezûrî'de de bulunmaktadır. O da, nur metafiziğine dayalı işrakî överecek, çok az sayıda filozofun bunu elde ettiğini bunların da; Agathadaemon, Hermes, Empedocles, Pythagoras, Socrates ve Platon gibi farklı milletlerden filozoflar olduğunu, fakat bu kişilerin kendilerini bu felsefeye adarırken araştırmaya dayalı (bahsi) felsefeyi de ihmal etmediklerini, onda da mahir oldukları söylmektedir. Ona göre, Aristo'nun eski filozofları gerçek filozoflar saymasının

<sup>34</sup> Bkz. Osman Çetin, "Horasan", *DIA*, c. 18, s. 234-241; Abdülbaki Gölpınarlı, *Melâmilik ve Melâmîler*, İstanbul 1992, s. 3-26; Ebu'l-Alâ Afîfi, "Melâmilik, Sûfîlik ve Ehî-i Fütûvvet", *İslam Düşüncesi Üzerine Makaleler* içinde, s. 135-194.

<sup>35</sup> Kutbeddin Şirâzî, *Serhu Kitâbi Hikmetü'l-İşrak (Opera Metaphysica et Mystica I içinde)*, İstanbul 1945, s. 298; Rifat, Okudan, *İşrak Filozofu Sühreverdi Maktûl ve Eserlerindeki Üslûp ve Belagat*, SDÜSBE Basılmış Doktora Tezi, İsparta 2001, s. 115-117.

<sup>36</sup> Kutluer, *Felsefe Tasavvuru*, s. 106-107; Öte yandan şunu da belirtmek gereklidir ki, Seyyid Şerif Cürçâni, işrakileri, reisleri Eflatun (Platon) olan bir tâife olarak tarif etmektedir, bkz. *Tarijât*, Beyrut 1405, s. 123. Bu tanım da işrakî hikmetin iki yönüne işaret etmektedir.

sebebi de budur. Aristo'dan sonrakiler ise bahsî felsefenin lehine işrak felsefesini, aydınlanmayı ihmâl etmişlerdir. Bunun sebebi de bahsî felsefenin (dünyevî) liderlik sevgisiyle atbaşı gitmesidir<sup>37</sup>. Bu ifadeleriyle Şehrezûrî de, tıpkı üstadı Sühreverdi gibi, nur metafiziğini evrenselleştirmekte ve bu yolun bahsî felsefeyle bir bütünlük teşkil ettiğini ortaya koymaktadır.

Sühreverdi, *Hikmetü'l-İşrak'*ta yaptığı bir sınıflamada felsefi açıdan üstünlüğü, bahsî ve işrakî felsefeyi her ikisinde de derinleşmiş (uzman) olanlara vermektedir<sup>38</sup>. İlginç olan husus, onun bu sıralamasında bahsî felsefenin, tamamlayıcı önemli bir unsur olduğu halde, işrakî felsefe olmaksızın bir işe yaramamıştır. Bunun en önemli sebebi onun işrakî felsefede derinleşmiş olan bir kişinin bulunmayacağrı hiçbir zaman diliminin olmayacağına inanmasıdır. Esasında bu, sonraki satırlarda kendisinin de bahsettiği tasavvuftaki kutub nazariyesidir<sup>39</sup>. Buna göre kutup, alemin ruhudur, alemi o idare eder. Kutubların Kutbu (Kutbu'l-Aktâb) ise her türlü ilmin ve her şeyin kaynağı olan Hakikat-i Muhammediye veya diğer adıyla Nûr-i Muhammedi'dir. Hatta İbn Arabî, İdris peygamberi hiç ölmeyen kütüplardan kabul etmektedir<sup>40</sup>.

Bütün bunlardan bahsetmemizin sebebi bir yorden Sühreverdi'nin kaynaklarından birinin tasavvuf literatürü olduğunu göstermek, diğer yorden de onun tevhid temelli bir düşüncenin evrenselliğini gösterme çabası içerisinde girdiğini izah etmektir. Nitekim o, savunmuş olduğu nur metafiziğinin, bazı sapık firaların veya şahısların, meselâ Mecusiliğin (muhtemelen yukarıda da üzerinde durduğumuz Seneviye'yi kastetmektedir) veya

<sup>37</sup> Şehrezûrî'nin bu girişî için bkz. Sühreverdi, *Kitâbu Hikmetü'l-İşrak*, Arapça metin-İngilizce çeviri ve notlarla birlikte, John Walbridge-Hossein Ziaî neşri, Provo-Utah 1999, s. 38-43; ayrıca bkz. Kutluer, *Felsefe Tasavvuru*, s. 103-106.

<sup>38</sup> Sühreverdi, *Kitâbu Hikmetü'l-İşrak*, s. 3.

<sup>39</sup> Aynı yer.

<sup>40</sup> Tehânevî, *Keşşaf*, c. 2, s. 1166-1170; Suad el-Hakim, *İbnü'l-Arabî Sözlüğü*, s. 430-434, 471-474.

Maniheizm'in, tevhide aykırı dualist, çok tanrıçı ve antropomorfik düşünceleriyle alakası bulunmadığını<sup>41</sup>, bilakis, Kur'an'da zikredilen Tanrı'nın mücerred tek hakiki Nur olduğu fikrinden hareket eden evrensel tevhid anlayışına dayalı bir düşünce olduğunu açıkça ifade etmektedir.

Sühreverdî, evrensel hikmetle ilgili mirası, yani varlığın hakikatinin nurla sembolleştirilmesine dair fikirleri öne çıkarak yeniden değerlendirmeye almıştır. Onun yaptığı şey, İslam dininin Kur'an ve hadis literatürünün bilgiye verdiği değer ve bilginin evrenselliğine yönelik atıflarını dikkate alarak, geniş bir ufuktan baktıktır. İslam uleması genel anlamda bilgiyi inanca (İslam'la) eşit görürlerken bu gayeyi gütmüşlerdir. Rosenthal'in bilgiyi hikmet, İslam ve ışık ile tavsif eden geniş çalışması bize bu konuda yeterince malzeme sunmaktadır<sup>42</sup>.

Görüleceği üzere, zaman zaman referansta da bulunduğu mız gibi, İslam filozoflarının düşünceleri belirli bir gaye etrafında ortak fikirlerle örtülüdür. Muhakkak ki, önemli farklılıklar vardır, ancak bu durum bizim esas çizгиyi feda etmemizi gerekliliklere kılmasın. Yine İslam filozoflarının şu veya bu gelenekten etkilendiklerini söyleyerek görüşlerinin tevhid geleneği dışına çıktığını iddia etmek oldukça yanlıltıcı olacaktır. Çünkü onlar, hangi sözü nereden aldıklarını genellikle zaten söylemektedirler. Ama esas önemli olan onların bir hakikat arayışı içerisinde samimi bir Müslüman olarak gösterdikleri gayrettir. Bunu her fırسatta söyleyen İslam filozofları, kendilerini hakikat arayıcısı olarak tanımlarlarken, bunu Kur'an'dan aldılarını ilan edercesine, Kur'an ayetlerinin yorumlarıyla birleştirmişler ve oldukça zengin bir edebiyat oluşturmuşlardır. Bu edebiyat bugün sadece felsefe araştırmaları için değil başta kelam, tasavvuf ve tefsir olmak üzere birçok alanın ilgisini çekmektedir.

Günümüzde felsefe eğitiminde yapılması gereken en

önemli husus da burada ortaya çıkmaktadır. İslam felsefe geleneginin mevcut öryantalist yaklaşımından uzakta kendi asılı kökleri ve yaklaşımılarıyla yorumlanması ve tedrisi en gerekli husustur. Bunun tarihsel kökenleri de vardır. Türkiye'de Osmanlı döneminde de Cumhuriyet döneminde de felsefe eğitimi ne önem verilmiş ve onceleri medreselerde sonraları da modern eğitim kurumları olan üniversitelerde felsefe derslerine yer verilmiştir.

Osmanlı Devleti'nin son dönemlerinde Mülkiye Mektebi'nde, Hukuk Mektebi'nde felsefe derslerinin okutulduğu bilinmektedir. Ayrıca felsefe dersleri 1900'den Cumhuriyet'e kadarki dönemde yeniden açılan Darülfünûn'un Edebiyat bölümünde ve Edebiyat Fakültesi'nde daha yoğunluklu olarak verilmiş ve İlm-i Ahval-i Nefs, Mantık, Ahlak, Hikmet-i Bedayı, Felsefe Tarihi, Metafizik, İslam Felsefesi gibi derslerle zenginleştirilmiştir. Bu dönemde felsefe derslerini Şehbenderzade Filibeli Ahmed Hilmi, Ahmet Mithat Efendi, Mehmet Ali Ayni, İzmirli İsmail Hakkı, Babanzade Ahmet Naim, Rıza Tevfik, Mehmet İzzet ve Mehmet Emin Erişirgil gibi önemli hocalar vermiştir. Bu dersleri veren hocaların en önemli özelliği hem Batı hem de İslam felsefesini iyi derecede biliyor olmalıdır, bu yüzden de iyi bir felsefi öğretim temeli atılmıştır. Hatta vahdet-i vücut düşüncesini işleyen felsefi romanlar kaleme alınmıştır (Filibeli Ahmed Hilmi'nin *Amâk-ı Hayal*'ı gibi). Ancak 1930'lú yıllarda başlayarak bu temel hiçe sayılmış, Türk ve İslam düşüncesi neredeyse tamamen ortadan kaldırılmış ve Batı felsefesi temelli bir felsefi öğretim tercih edilmiştir. Sadece İstanbul Üniversitesi Felsefe Kürsüsü'nde Türk Düşünce Tarihi'ne yönelik dersler okutulmuştur. Bu durum günümüze kadar devam etmiştir. Ancak 1949'da Ankara Üniversitesi İlahiyat Fakültesi'nin kurulmasından ve burada Sistematiğ Felsefe ve Mantık kürsüsünün açılmasından sonra Türk ve İslam felsefesi az da olsa burada öğretilmiştir.

Günümüzde Felsefe ve Felsefe Gurubu Öğretmenliklerinin

<sup>41</sup> Sühreverdî, *Kitâbu Hikmeti'l-Îsrâk*, s. 2.

<sup>42</sup> Bkz. Rosenthal, *Bilginin Zaferi*, çev. Lami Güngören, İstanbul 2003, s. 69-262.

sayısı 30'u geçmiştir. Ancak şurası bir gerçektir ki bugün disiplinler arası bir çalışma yoktur. Bölümelerin programları arasında bir birlik de yoktur. Mesela Bilkent Üniversitesi Amerikan modelini, Boğaziçi Üniversitesi İngiliz modelini, Galatasaray Üniversitesi Fransız modelini, İstanbul Üniversitesi ise Alman modelini tercih etmiştir. Söz konusu bölgüler tercih ettikleri modeller doğrultusunda felsefe eğitimi vermektedir ve bir İslam felsefe geleneğini, hatta Türk düşünce geleneğini tamamen yok saymaktadır. Son yıllarda yeni kurulan felsefe bölgelerinde Türk İslam Düşüncesi, Klasik Dönem Osmanlı Düşüncesi gibi dersler okutulmaya başlanmıştır ve akademik anlamda Türk İslam Düşüncesi alanında Yüksek Lisans programları başlatılmıştır.

Öte yandan Türkiye genelinde mevcut 20'den fazla İlahiyat Fakültesi'nde Felsefe ve Din Bilimleri Bölümü altında Felsefe Tarihi, Mantık ve Din Felsefesi Anabilim Dallarının yanında İslâm Felsefesi Tarihi Anabilim Dalı yer almaktır ve lisans dersleri yanında her yıl önemli sayıda Yüksek Lisans, Doktora ve Doçentlik Tezleri hazırlanmaktadır. Ancak buna rağmen Türkiye'deki Felsefe ve Felsefe Grubu öğretmenlerinin çoğunun akademik kadroları tarafından dikkate alınmamaktadır. Bu yüzden de Türkiye'de felsefe eğitiminin günümüzdeki en büyük sorunu bizzat felsefe bölgelerinin bağınazca yaklaşımlardır. Meselâ Türkiye'nin saygın üniversitelerinden biri olan Bilkent Üniversitesi'nin Felsefe Bölümü Başkanı (ki aslen felsefi eğitim almamıştır), "felsefe ile ilahiyatın birbirine karıştırıldığı" gibi bir görüşü savunabilmektedir. Halbuki felsefe tarihi bir bütündür. Yunan felsefesi olmadan İslâm felsefesini, İslâm felsefesi olmadan da Batı felsefesini tam olarak anlamak mümkün değildir.

ЗОХРА АЛИЕВА,  
к.ф.н.  
(Азербайджан)

## АЗЕРБАЙДЖАНСКОЕ ПРОСВЕЩЕНИЕ – КАК ФЕНОМЕН МИРОВОЙ КУЛЬТУРЫ

Просвещение, как культурно-идеологическое движение общественной жизни, утвердившиеся в XVIII веке в Англии, Франции, Германии и других странах Европы, представляют собой особый этап в истории обще человеческой философской и общественно – политической мысли. Просветители выступали поборниками равенства всех перед законом, права каждого на обращение в высшие органы управления, лишения Церкви светской власти, неприкосновенности собственности, гуманизации уголовного права, поддержки науки и техники, свободы печати, аграрной реформы и справедливого налогообложения. Краеугольным камнем всех просветительских теорий была вера во всецелие разума. Эпоха Просвещения явилась важнейшим поворотным пунктом в духовном развитии Европы, повлиявшим практически на все сферы жизни. Просвещение выразило себя в особом умонастроении, интеллектуальных склонностях и предпочтениях. Это прежде всего цели и идеалы Просвещения — свобода, благосостояние и счастье людей, мир, ненасилие, веротерпимость и др., также знаменитое вольнодумство, критическое отношение к авторитетам всякого рода, неприятие догм — как политических, так и религиозных. Просветители происходили из разных классов и сословий: аристократии, дворян, духовенства, служащих, представителей торгово-промышленных кругов. В научном и философском плане Просвещение провозгласило триумф разума над верой, в политическом и экономическом плане — триумф буржуазии над ари-

стократией и духовенством. С классической четкостью, радикальностью, последовательностью Просвещение проявило себя во Франции. Своей литературой, искусством, утонченностью оно служило моделью для всей Европы. В антологии и истории литературы Франции XVIII века мы читаем: «В такой атмосфере писатели и философы называли себя «гражданами мира- носителями чистого разума, свободных от конфессиональных, национальных и сословных границ) и распространяли идеалы мира и цивилизации. Философский дух отраженный в безграничной вере в человеческий разум, способный разрешить все проблемы, в оптимистической вере в прогресс- это новый гуманизм. Своё полное выражение он находит в Энциклопедии, предназначеннной распространить знания, борясь с деспотизмом и служить всеобщему счастью»(2.8,9). Характеризуя Просвещение Пьер Байл, автор «Критического и исторического словаря» писал, что это машина войны против незнания и фанатизма. Творчество Руссо, отмечает французский исследователь Жак Жулиар в монографии «Ошибки Руссо» «не машина войны против учреждений его времени, т.е. церкви, полиции и права. По своим политическим и экономическим взглядам Руссо консерватор, он является автором «Рассуждений о причинах неравенства». Его не волнует вопрос об увеличении богатства, скорее его волнует вопрос о его правильном распределении. Эта идея достойна рассмотрения, ибо она более моральная, чем экономическая. Приведем, к примеру, 3 пункта его трактата.

- 1.Частная собственность – источник всякого неравенства и несправедливости,
- 2.Государство является неограниченным собственником на все средства производства. И как следствие-социализм- управление экономики государством.
- 3.Цель социализма не производство в неограниченном количестве, но в благом распределении».(1,с.58)

Интенсивное распространение просветительский идей в Азербайджане начинается в конце XVIII –начале XIX вв. По сравнению со странами Запада и Россией в Азербайджане просветительские идеи возникли несколько позже, что было связано с конкретными политико-экономическими и социокультурными условиями страны. Так , если в XVIII веке на Западе и в России необходимые материальные и научно-культурные предпосылки для возникновения и распространения философии Просвещения были уже налицо, то в Азербайджане в этот период факторы и предпосылки были еще на этапе становления. Уже во второй половине XIX века развитие буржуазных отношений в стране приводит к постепенному вытеснению феодальных порядков. Одновременно с этим растут и научные знания, необходимые для формирования и распространения интеллектуально-просветительской среды. В этот период в стране наблюдается и духовно-нравственный рост. Все это говорит о том, что Просвещение в Азербайджане возникло не на пустом месте. Вместе с тем оно не есть нечто совершенно чуждое, перенесенное в Азербайджан из России и Запада. В противном случае Азербайджанское просвещение было бы простым повторением западного и русского Просвещения. Независимо от места и периода возникновения, сущность, основные принципы, цели и задачи философии Просвещения во всех странах в основном идентичны.

В творчестве азербайджанских просветителей конца XIX- начала XX вв. нашли отражение многие идеи французских просветителей. Вместе с тем необходимо отметить, что азербайджанское Просвещение, во-первых, возникло в условиях азербайджанской среды, во-вторых, вобрало в себя прогрессивные философские идеи не только Запада и России, но и Востока.

Поэтому азербайджанское Просвещение обладало спе-

цифичностью, имело свой собственный оригинальный путь развития и оказало мощное влияние на национальное возрождение, культурный прогресс азербайджанского народа. Общенациональный лидер азербайджанского народа Г.Алиев отмечал, что корни реализующейся в современную эпоху национальной идеи необходимо искать именно в той интеллектуально-культурной среде, которая созрела в XIX в. Он писал, что именно в этот период в Азербайджане возникли демократическая печать, школы с преподаванием на родном языке, светский театр, что дало мощный толчок формированию национального сознания. Воспитание гражданской гордости и чувства свободы как историческая задача, всегда и везде решавшаяся подлинным Просвещением, на Востоке, в то время зависимом и обреченном, было особенно актуальным. Поэтому Просвещение в Азербайджане «могло превратиться в учение, не только указывающее пути спасения от фанатизма и религиозного невежества, но и способствующее возрождению национального самосознания». <sup>43</sup> (4)

Если французские просветители излагали свои идеи в художественно-философских произведениях, то в Азербайджане эту функцию взяла на себя художественная литература, публистика, театр. Как известно, литературно-художественная мысль и культура Азербайджана представляет собой синтез национальных духовных ценностей Востока и Запада. Как страна восточная, усвоившая исламские духовные ценности Северный Азербайджан, будучи в составе Российской империи, приобщился к новой системе духовных ценностей, через Россию усвоил передовые общественно-политические, литературно-художественные и просветительские идеи Европы, совместив в себе тем самым как западную, так и восточную системы ценностей. Значительная часть азербайджанской интеллигенции XIX

века играла роль духовного моста между восточной и западной цивилизациями. Именно в просветительский период развития общественной и художественной мысли в Азербайджане возникает собственно национальный тип антифеодальной идеологии и реалистического метода. В этот период, то есть в середине XIX века завершается процесс становления общенационального литературного языка, формирования демократизма как идеологии, усиливаются связи с русской и западной культурой, созревает художественно-эстетическая почва для становления классической романтической поэзии и литературы «нового времени» в лице Вагифа, Закира Вазеха, Бакиханова, Ахундзаде.. В связи с этим проф. Х.Мамедов отмечает что в конце XIX- начале XX вв. на драматической сцене капиталистического развития просветительская идеология слилась с борьбой за привлечение народа к политической, общественной и экономической жизни страны. Этим объясняется повышенное внимание азербайджанских просветителей к вопросам народного просвещения, развития художественной литературы.

Идея «естественного права», «естественному человеку», направленные против существующего строя во французском Просвещении нашли отзвук и в творчестве азербайджанских просветителей, где они были направлены против религиозного суеверия и мракобесия. Суть этих теорий заключается в апелляции к свободе личности, справедливому обществу, в котором гуманизм станет нормой социальной жизни. Проблему государственного устройства просветители пытались решить на основе естественных законов, а концепцию естественного человека связывали с проблемой свободы человека, гражданина.

Творчество азербайджанских просветителей XIX века изучалось и комментировалось многими зарубежными учеными (см. работы Т.Святоховского ,Н.Байкара, Морио

Фудзии). Заслуживает внимания интерес к Азербайджану профессора Сорбонского Университета Франсуа Жоржона, в частности, его статьи «Заметки о модернизации в Азербайджане в начале века» (5) и «Ахмед-бек Ага оглы-турецкий просветитель-поклонник Просвещения и революции» (6). В первой статье Ф.Жорジョン в середине XIX века двумя феноменальными событиями считает создание общественного слоя азербайджанской интеллигенции и модернизацию школ. Среди интеллектуальных лиц он упоминает имена М.Ф.Ахунд-заде (азербайджанского Мольера), Зардаби и Ширвани. Во второй статье Ф.Жорジョン пишет о жизни и деятельности А.Агаоглу, о годах прожитых им в Азербайджане, России, Иране, Турции, Франции, о влиянии на его творчество идей Французской революции и французских мыслителей, о его встречах с Ренаном и Дж.Руми.

Идеи свободы, равенства, братства, выдвинутые французскими просветителями, нашли свое отражение в творчестве представителей всех литературно-художественных течений Азербайджана начала XX века-

— просветителей-демократов, просветителей-реалистов, просветителей-романтиков.

## Литература

1. Jacques Julliard. *La faute à Rousseau*. Paris: Editions Seuil, 1985, 256p.
2. XVIII siècles. Les grands auteurs français du programme.
3. Anthologie et histoire littéraire. Bordas, Paris: 1985, 418p.
4. Əliyev H.Ə. XXI əsrin 3-cü minilliyyin ayricında. Yeni 2001-ci il yeni əsr və 3-cü minillik münasibəti ilə Azərbaycan xalqına müraciət // Respublika 30 dekabr 2000-ci il.s.1-5.
5. Georgeon F. « Note sur le modernisme en Azerbaïdjan au tournant du siècle » dans « Le réformisme musulman en Asie Centrale, du « premier renouveau à la soviétisation, 1788-1937, numéro spécial des cahiers du Monde Russe, XXXVII/1-2, janvier – juin 1996, p.97-106.
6. Georgeon F. « Ahmed Agaoglu, un intellectuel turc admirateur des Lumières et de la Révolution française », //Revue du Monde Musulman et de la Méditerranée, 52, 53, 1989-2,3, p.186-197.
7. Hazard P. *La Pensée européenne au XVIII siècle*. Paris: Fayard, 1946, 331p,
8. *Histoire de la littérature française*. Paris: Nathan, 1988, 608 p.
9. Morio Fujii.Akhond-zade(1812-1878) and Iran. From the viewpoint of literary history of Iran.Tokyo,(Area and Culture Studies),N34,1084,p.217-234.

**Summary**  
**Enlightenment as a phenomenon of the Word's Culture**

The article studies the development of enlightener 's ideas in public and philosophic though of Azerbaijan in the XIX century. It is mentioned that in the process of making the national literature of Enlightenment along with Eastern Traditionalism a special role belongs to ideas that in scientific way are usually treated as "purely European" ones. The publication also underlines the factors that predetermined the specific character and uniqueness of the phenomenon of the Azerbaijan philosophy of Enlightenment.

**RƏNA MİRZƏZADƏ,**  
*f.e.d.*  
*(Azərbaycan)*

**QLOBALLAŞMA ŞƏRAİTİNDƏ  
AZƏRBAYCAN FƏLSƏFƏSİNƏ BAXIŞ**

Qloballaşma şəraiti və bu məkanda fəlsəfənin dünya görüşü olaraq durumu hansı səviyyədədir? Ömər Faiqin "Hər şey var. Yox olan nədir? Özümüz!" sözləri ilə desək bizim milli fəlsəfəmizə – yəni "özümüzə" bir nəzər yetirək.

Ümumiyyətlə, fəlsəfənin dünya mədəniyyətində çox yüksək yeri olubdur. Diqqətə yetirək ki,, Şərqdə bu görüşlərə "Hikmət elmi" deyiləndə, məhz bu hikmətə yüksələn insanın da yüksək insaniyyət səviyyəsi dərəcəsi demək idi. Fəlsəfə gedəcəyimiz həyata və idrak yolu haqqında əvvəlcədən düşünən zəka növüdürse, "ideya" isə fəlsəfənin silahıdır. Demək, Şopenhauerin vurğuladığı kimi, "insan üçün düşüncə nədirse, bəşəriyyət üçün də tarix odur".

Bəs Azərbaycanda qloballaşma dövründə müasir fəlsəfəyə baxanda hansı mənzərəni görürük? XX əsrin son onilliyində Azərbaycan ikinci dəfə müstəqillik qazandı. Bütün sahələrdə olduğu kimi elmdə, o cümlədən ictimai –humanitar təmayüllü tədqiqatlarda da dövrün tələbi ilə uzlaşan yeni araşdırılmalara istiqamət verildi. Bu baxımdan yanaşlıqda fəlsəfədə klassik ənənəçiliklə XXI əsrin yeniləşmə prosesinin vəhdəti məsələlərinin öyrənilməsi zəruriləşdi. Biz marksist-leninçi fəlsəfədən artıq uzaqlaşaraq, milli fəlsəfəni qurma istiqamətində bərpaya başlanıldı. Bu zaman təbii ki, bəzi tədqiqatlarda keçmiş və orta əsrlər fəlsəfi mənbələri genişləndisə, daha çox islam mənbələrinə istinadlar çoxaldı, digər tərəfdən, müasir Qərb filosoflarının da yeni nəzəri sistemlərində qoyudaqları məsələlər öyrənilməyə üz tutdu. Bu baxımdan yeni fəlsəfi sistem klassik Şərq (ənə-

nəvi islam) və müasir Qərb (modern) modelləri təhlil obyekti kimi istifadə olunmağa başladı. Burada yenə sual yaranır ki, bəs milli fəlsəfi fikir və Azərbaycan fəlsəfəsi üçün bu yetərlər sayıyla bilərmi?

Nazərə yetirək ki, bu həm Şərq, həm də Qərb nəzəri cərəyanlarının da mənbə kimi öyrənilərək istifadə edilməsi, eləcə də XXI əsr qloballaşan dünyanın qlobal elmi məkanının həm də bir-birinə integrasiya aspektləridir. Burada milli fəlsəfə məhz ta qədimdən gələn dərin köklərini-düşüncəsini milli ruh, milli adət-ənənə, əsərlərlə qorunan əxlaqi dəyərlər, tarixi-maddi mənbə və hifz olunan mənəvi həyat tərzi tək dəyərləri də əsas istiqamət olaraq öyrətməlidir.

Bu baxımdan da milli fəlsəfə fikir, və yaxud müasir Azərbaycan fəlsəfəsindən bəhs olunanda, əsasən qədim mədəni-mənəvi abidələr, miflər, folklor, bədii-estetik musiqi, dram, komediya və s. incəsənət sahəsi, ədəbiyyat, dil, din kimi meyarlar tədqiq obyekti kimi önə keçməlidir. Bu həqiqətdir ki, müasir fəlsəfədə insan, onun şüuru yəni dünyagörüşü (fəlsəfi), mənəvi (dini), mədəni-əbədi(bədii) formaları ilə paralel dayanır. Buradəsa etik(estetik), iqtisadi(sosial), siyasi, hüquqi (inzibati), eko-loji, gender və hətta sinergetik şururdan da milli özünüdərk, milli özünəqayıldı, milli mənlik, milli kimlik, milli mədəniyyət problemləri nəzəri idrak əsəriyəsində təhlili cəlb olunmalıdır. Bu baxımdan müasir fəlsəfə elminin də intellektual bir elit, özü də yüksək mərtəbə olduğu bu günkü tədqiqatlarda əzx olunmalıdır. Yəni ki, əgər ictimai inkişafın başlangıcı iqtisadi rifahla əlaqəlidirsə, iqtisadi yüksəliş isə mənəvi keyfiyyətlərin qorunmasını zəruriləşdirir.

Bələ olan surətdə müasir fəlsəfənin durumu hansı vəziyyətdədir, onun vəzifəsi nadir, yuxarıda deyilən dəyərlər və bu istiqamətdə məqsədi nədən ibarətdir? Qloballaşma eləcə də modernləşmə ifadələri artıq bizim təhlillərə surətlə daxil olubdur. Bələ ki, heç fəlsəfə olmayan tədqiqatlarda da bu anamlara çox rast gəlinir. Siyasətdən, tarixdən, hüquqdan, sosiologiyadan,

iqtisadiyyatdan bəhs edən tədqiqatlarda da bu ifadələr işlənir. Bələ isə, fəlsəfə də bəlkə konkret elmlərlə əvəzlənməlidir? Bəs düşüncə dərketmə? Onda bu əvəzləmə müasirliyin dərk edilməsinin düşüncəsindən təhlilləri uzaq salardı. Bələ deyək ki, əgər iqtisadçıya görə qloballaşma – beynəlxalq bazar və müasir texnologiyadırsa, siyasetçiye görə qloballaşma elə Qərb qloballığı və texnologiyasıdır. Burada yegana filosof düz yanaşma vərə bilər ki, qloballaşma-istənilən unikal qapalılıq və məhdudiyyətlərdən çıxmaga imkan açan xüsusi təfəkkür, xüsusi baxış-düşüncə səviyyəsidir. Bu düşüncə tərzi öz keçmişilə, öz milli mənsubiyyətilə, regionla sıx əlaqəlidir.

Adətən qloballaşmadan olan təhlildə əsasən modernləşmə yönümü önemləşdirir. Buradəsa modernləşmə onda iqtisadi və siyasi islahatlar tərzi tək də görünüş göstərə bilər. Modernləşmə isə bütünlükdə dünya ilə əlaqəli olduğundan, ona bəlli dünyanı dərk etməyə hazır olan milli fəlsəfə, həmçinin milli ideoloziya lazımlı olacaqdır. Bu yönəsə milli fəlsəfə dünyani özünəməxsus dərk edir, milli ideoloziya isə onu elminə daxil edir. Elmdə bəllidir ki, konkret yanaşma zamanı keçibə də, bu o nəticəni vermir ki, digər elmlərin əhəmiyyəti azalmalı, yegana fəlsəfə təhlillərə ənəm verilməlidir. Digər elmlərə əhəmiyyət vermədən də, tək fəlsəfəni şışıtmək də düzgün deyildir.

İ.Məmmədzadə yazdığı kimi, müxtəlif dövrlərdə elmin müxtəlif idealları olub. Fizikanın, biologianın, iqtisadiyyatın elmdə aparıcı mövqə tutduğu dövrlərdə fəlsəfə sanki daha az lazımlı elm kimi görünməyə başladı – ikinci plana keçdi. A.Toffler ədalətli olaraq qeyd edir ki, biz elə bir eraya qədəm qoyuruq ki, orada elm-güç, əxlaq və iqtisadiyyatdan üstün mövqə tutacaq. Bu tezisin həyatımıza nə qədər uyğun gəlməsi üzərində mübahisə aparmaq olar. Bələ ki, bizə həm əxlaq, həm güc, həm də iqtisadiyyat lazımdır. Bizim fikrimizcə elm erası nə əxlaqi, nə iqtisadi inkişafı, nə də gücü rədd etmir. Elm yalnız onu təsdiq edir ki, həyatımız üçün vacib olan bu faktorların dəyişilməsi labüddür.

İstənilən halda gələcəyin başlanılması, deməli qloballaşmanın avvalcılardan görən filosofun fikirləri üzərində düşünmək olar. Qloballaşmanın bazar və imperializmə əlaqələndirilənlər və qarşılığında Toffləri və digər qərb mütəffekirlərini görəcəklər. Daha effektli olan yanaşma isə budur: təfakkürümüzün inkişafı üçün qloballaşmayı həyat tərzinə çevirmək. Qeyd etmək lazımdır ki, tədqiqatçı mütəsəkkir və filosoflar içərisində dövrün xüsusiyyətlərini, sivilizasiyanın bütün dövrlərini aydın dərk edənlər az deyil.

Ancaq bir qrup tədqiqatçılar vardır ki, şərq mədəniyyətinin inkişafını və bu mədəniyyətin dünya sivilizasiyasına verdiyi töhfələri görmək istəmirlər. Etiraf olunmalıdır ki, filosoflar bəzən adı insanların nəzərində möcüzəli şəxslər kimi görünürler. Əgər biz özümüzə lazım olan bir vacib namənə digər vacibdən yan keçiriksə, nəticədə uduzan da özümüz oluruq. Mütəsəkkiri onunu gördüyü yeniliyə görə qiymətləndirir, buraxdığı səhv'lər görə söyürər.<sup>44</sup>

Tədqiqatçılara görə qloballaşma bütün sahələrə qlobal yanaşmayı zərurətləşdirir. Bildiyimiz kimi fəlsəfə həmişə təfakkürə əlaqəli olmuş, təfəkkür isə bir baza rolunda olmuşdur. Qədimdə fəlsəfə düşüncənin dominant tipi daha üstün keyfiyyət seçimi kimi gücə(zakaya), mənəviyyata (əxlaqa), gah da maddiyə(pula), Yaxud iqtisadiyyata(bölkə də siyasetə) aid edildi. Burada bu günün aktual bir məsələsinə də toxunaq. Belə ki, hər hansı konkret fənnə aid edilə bilməyən bütün tədqiqatlar, öz müəllifləri ilə bərabər fəlsəfə sahəsinə münccər olunur. Həmimiz bu prosesin şahidi, daha dəqiqi iştirakçısı oluruq. Digər bir məsələki elmlərarası tədqiqatların metodoloji əsası və koordinasiyası yönümüzündən bu təbii haldır. Bəzən isə məqbul, həttə keçərlidir. Onda belə isə, elmdə “hər şey olar” prinsipi də aşkar subyektivizm nöqtəyi-nzərindən nəinki elmi, eləcə də sistemli

<sup>44</sup> İ.Məmməzadə “Qloballaşma və modernlaşma dövründə fəlsəfə və fəlsəfə tarixi” Bakı 2008. Fəlsəfə gününə həsr olunmuş konfrans materialları səh.115

təhlil və izahdan bir əlamət belə olmayan tədqiqatlarda “fəlsəfə təhlil” iddiası ilə bu statusa yiylənmək istəyir. Nə demək istəyirik? Belə olan surətdən elmi nəzəriyyə və metodologiyaların ayrıca mərhələlərini də şərh olunmalıdır.

A.Şopenhauer bu barədə yazırı: “Yüksək elmi dəyər, abstract dərketmə odur ki, onu başqalarına ötürmək, möhkəmləndirmək və saxlamaq mümkündür, elə yalnız buna görə də o praktika üçün qiymətsiz amilə çevrilir”. Belə olan surətdən, demək qloballaşma və modernlaşma prosesinə qoşulmaq üçün, müasir dövrün xüsusiyyətlərini qavramaq vacibdir. Qloballaşma zamanı özü də yeni düşüncə tərzinin formallaşmasını zəruri edir. Bu baxımdan, unutmayaq ki, son vaxtlar belə desək XXI əsrin başlangıcında Azərbaycanda fəlsəfəyə münasibət xeyli dəyişilmişdir. Bütünlükdə bu proses, Azərbaycanda fəlsəfənin yeni “dirçəlişi” akademik R.Mehdiyevin fəlsəfi düşüncələr, fəlsəfi baxışlarını əks etdirən silsilə yazılarından sonra vüsat aldı. Akademikin “Zaman haqqında düşünərkən və elitəni transformasiya edərkən: varislik və innovasiyalılıq” adlı yazısı ilə yeni dünyagörüşlü milli fəlsəfənin inkişafına təkan verildi. 2009-cu il mayın 2-də “Müasir dünyada yeni düşüncəyə ümumi baxış” mövzusunda keçirilən konfransda isə ölkədə fəlsəfənin tədqiq, təbliğ və tədrisi məsələlərinin ümumi vəziyyətinin müzikası də fəlsəfə elmini aktuallaşdırıldı. Məhz bu konfransda həmçinin fəlsəfənin tədrisi ilə bağlı da bir sıra problemlərə toxunuldu. Bu konfransdan sonra məhz ölkə ali məktəblərində fəlsəfə fənlərinin tədrisində vəziyyət müsbət yönündə xeyli dəyişdi. R.Mehdiyevin “Qlobal integrasiya və Azərbaycanda fəlsəfə fikrin yenidən nəzərdən keçirilməsinə dair” məqaləsi isə həm fəlsəfə fikir, həm də fəlsəfəyə münasibətin dəyişilməsinə tam səbəbə oldu. Bütün bunlar, fəlsəfə fənlərə Dövlətin münasibəti, dövlətin həmiliyi idi. Fəlsəfə, ümumilikdə ictimai elmlərə yeni münasibət Akademikin “İctimai və Humanitar elmlər: zaman kontekstində baxış” yazısından sonra tam yeni istiqamət aldı.

Bu baxımdan Akademikin “Biz unutmamalıyıq ki, fəlsəfə bütövlükdə tarixi bir dövrün özünüdərki ilə məşğuldur və onun araşdırıldığı problemlər, əslində həmin tarixi dövrün ən ümddə, ən vacib tələblərindən irəli gəlir. Fəlsəfə elmimizin ümumilikdə ictimai-fəlsəfi fikrin inkişafında töhfəsi də məhz belə bir məsələnin həllində əldə edilərək uğurlar sayesində mümkün ola bilər”<sup>45</sup> fikirləri fəlsəfə elmi üçün prioritet istiqamət, həm də sabah üçün perspektivdir.

**SAKİT HÜSEYNOV,**  
*f.e.d.*  
(Azərbaycan)

## AZƏRBAYCAN MAARİFÇİLİK FƏLSƏFƏSİNİN TƏDRİSİNƏ DAİR

Azərbaycan fəlsəfi fikir tarixində maarifçilik fəlsəfəsinin formallaşması mühüm bir tarixi dövrü əhatə edir və cəmiyyət həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Elmi ədəbiyyatdan məlumdur ki, Azərbaycanın maarifçilik fəlsəfəsi XIX əsrin II yarısında formallaşmışdır. Azərbaycanın maarifçilik fəlsəfəsi Qərbi Avropadakı kimi klassik forma kəsb etməsə də cəmiyyətdə demokratik, inqilabi mahiyət daşımış və XIX əsrin sonu XX əsrin əvvəllərində ölkəmizdə mədəniyyətin inkişafına, milli şürurun oyanmasına ciddi təsir göstərmişdir.

Qeyd edək ki, həm Avropa, həm də Şərqi dəyərlərini özündə birləşdirən Azərbaycan maarifçilik fəlsəfəsi özündə təbiətə, cəmiyyətə və idraka dair müxtəlif baxışları ehtiva edir. Eyni zamanda Azərbaycanın maarifçilik ideyaları xalqımızın millimənəvi dəyərlərini ifadə edən ənənələrə söykənərək milli mədəniyyətimizin inkişafına əsaslanır. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayış-yaratmış Azərbaycanın maarifçiləri kəmiyyətə çoxsaylı tanınmış simaları əhatə edir.

Bunlar aşağıdakılardır: A.Bakıxanov, M.Ş.Vazeh, M.Kazimbəy, I. Qutqaşınlı, M.F.Axundov, S.Ə.Şirvani, M.Ə.Sabir, H.Zərdabi, N.Vəzirov, Ə. Haqverdiyev, Ə.Cavad, S.Mumtaz, C.Məmmədquluzadə, M.Ə.Rəsulzadə, O.F.Nemanzadə, Y.V.Çəmənzəminli, M.Şaxtaxlı, F.Köçərli, T.Bayraməlibəyov, Ə.Qəmküsər, S.Mehmandarov, S.M.Qənizadə, N.Nərimanov, A.Səhhət, A.Şaiq, Ü.Hacıbəyov, R.Əfəndiyev, E.Sultanov, M.Hadi, Ə.Ağayev, Ə.Hüseynzadə və başqları.

Adları çəkilən maarifçilərin əsərlərini araşdırıldıqda belə qənaətə gəlmək olur ki, onların əsas istəyi milli şürur möhkəm-ləndirmək, azərbaycanlılıq ideyasını inkişaf etdirmək, milli

<sup>45</sup> R.Mehdiyev. “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” Bakı, 2010, səh.20.

adət-ənənəyə sadiq olmaqla müasirliyə doğru irəliləməkdən ibarət olmuşdur. Bu baxımdan Azərbaycanın maarifçilərinin əsas ideya istiqamətləri ölkəmizin indiki inkişaf məqsədi ilə əsasən üst-üstə düşür. Belə ki, müstəqil Azərbaycanın indiki mərhalasında cəmiyyətimizin inkişaf istiqamətlərinin fəlsəfi-nəzəri əsaslarını şərh edən Azərbaycan respublikasının prezidenti İlham Əliyev bu haqda demişdir: «Ölkəmizdə əsas inkişaf istiqamətləri ilə əlaqədar cəmiyyətdə fikir ayrılığ yoxdur, əksinə, bizim cəmiyyətimiz ümumxalq amalları ətrafında birləşibdir: azərbaycanlıq fəlsəfəsi, müasirlik, öz tarixi köklərimizə, ənənlərimizə bağlılıq. ... Yəni bizim ölkəmizi bu gün ictimai-siyasi baxımdan şərtləndirən amillər bunlardır»<sup>46</sup>.

Buradan göründüyü kimi Azərbaycan maarifçilərinin irəli sürdüyü ənənlərə bağlılıq, azərbaycanlıq, müasirlik ideyaları bu gündü müstəqil ölkəmizdə cəmiyyətimizin ümumxalq amallarına uyğundur. Bu baxımdan azərbaycan maarifçilik fəlsəfəsinin indiki şəraitdə gənclərimizin milli-mənəvi tərbiyəsinə dəki əhəmiyyətini nəzərə alaraq onun tədrisində yenidən baxılmasını və ali məktəblərin fəlsəfə dərslərində geniş şəkildə istifadə edilməsini məqsədə uyğun hesab edirik.

Azərbaycan maarifçilik fəlsəfəsinin tədrisində hər şeydən əvvəl onun əsas istiqamətlərinə diqqət yetirmək lazımdır. Araşdırımlara əsasən Azərbaycan maarifçilik fəlsəfəsinin əsas istiqamətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

- cəmiyyətdə mövcud olan xurafat, mövhumat və fanatizmin kəskin tənqid edilməsi;
- hüquq barabərliyinin və fikir azadlığının müdafiəsi;
- təbiəti onun özü ilə izah etmək;
- dönyanın principcə dərkədilənliliyini, əqlin inam qarşısında üstünlüyünü təsdiq etmək;

<sup>46</sup> Azərbaycan respublikasının prezidenti İlham Əliyevin «Mədəniyyətlərara-şı dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda 2-3-dekabr 2008 tarixdə Bakıda keçirilən beynəlxalq konfransda çıxışı. Azərbaycan qəzeti 3 dekabr 2008-ci il

- insan əqlinin suverenliyinə əsaslanan təlim-tərbiyə sistemi yaratmaq;
- insan idrakinin qüdrətinə inanmaq;
- cəmiyyəti əqlin hökmünə və siyasi məntiqə uyğun olaraq qurmaq;
- maarifçiliyi təbliğ etmək, qabaqcıl ölkələrin həyat normalarından və bəşəri dəyərlərdən faydalana maq və s.

Yuxarıda göstərilən istiqamətləri ayrı-ayrılıqlı təhlil etmək və cəmiyyətin müasir inkişafı baxımdan geniş şəkildə tələbələrə izah etmək məqsədə uyğundur. Burada maarifçilik məfkurəsinin ümumi qanuna uyğunluqlarından olan-hər bir ölkədə milli şurun yüksəlməsi və elmin maarifin tərəqqidə rolü məsələlərinə diqqət yetirilməlidir.

Elmi ədəbiyyatda A.Bakıxanov (1794-1847) Azərbaycan maarifçiliyinin ilk nümayəndələrindən biri hesab olunur. O, dövrünün görkəmli alimi olmaqla yanaşı, Qərbi Avropa və Rusiya ictimai-mədəni mühiti ilə dərindən tanış olmuş, rus dili, ədəbiyyat, ilahiyyat, tarix, islam və Qərb fəlsəfəsini mənimmiş və bunları doğma vətənində yaymağa çalışmışdır. A.Bakıxanovun maarifçilik ideyaları onun müxtəlif illərdə yazdıq «Qüdsün bağları», «Qısa qrammatika», «Qəribəliklərin kəşfi», «Əxlaqın islahı», «Tərəzinin mahiyyəti», «Kainatın sırları», «Coğrafiya kitabı», «Gülüştəni İrəm» və b. əsərlərində şərh edilmişdir. Qeyd etmək lazımdır ki, bu baxımdan tarix dərslərində tələbələrə Azərbaycanın tarixinin mənbaşunaslıq məsələlərinin izah edilməsində «Gülüştəni-İrəm» milli-mənəvi dəyərlərimizin təbliğində isə A.Bakıxanovun «Nəsihətlər» əsərinin mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd etmək lazımdır.

Göstərmək lazımdır ki, maarifçilərin əsərlərində yeni fəlsəfənin mövzusu, əhəmiyyəti və vəzifələri də irəli sürülmüşdür. Məsələn, fəlsəfənin və filosofun vəzifəsinin nədən ibarət olduğunu izah etmək üçün M.F. Axundov yazdı ki, fəlsəfənin vəzifəsi insana xidmət etməkdir. Filosof xalqı «qəflətdən» oydub, ona həqiqatın yolunu göstərməlidir. İnsanlar fəlsəfədə var-

ığın, kainatın sırlarını, dünyani ağlauyğun şəkildə dəyişdirmək yollarını dərk etməyin açarını tapmalıdırlar. Fəlsəfənin «bütün şeylərin hikmətinin səbəbini təbiətin qanunlarına uyğun olaraq» öyrənən elm kimi anlayan mütəfəkkir Azərbaycanın ictimai fikir tarixində ilk dəfə olaraq fəlsəfənin xalq hayatı, xalqın mübarizəsi ilə əlaqəsi məsələsini açıq şəkildə qoymuşdur.<sup>47</sup>

Tələbələrə izah edilməlidir ki, M.F. Axundov tərəfindən əsası qoyulmuş maarifçi fəlsəfi ideyalar sistemi sonralar H.Zərdabi, M. Şahtaxtlı, C. Məmmədquluzadə, Ö.F. Nemanzadə, N.Nərimanov və digərləri tərəfindən tamamlanmış və inkişaf etdirilmişdir. Qeyd olunmalıdır ki, məsələnin bu cəhətdən şəhri öz geniş ifadəsini XX əsrin Azərbaycan filosoflarından Heydər Hüseynovun «Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən» (Bakı, 1958, rusca); Z.B. Göyüşovun «Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri» (Bakı, 1964); F.F. Ramazanovun «C. Məmmədquluzadənin etik görüşləri» (Bakı, 1969); F. B. Köçərlinin; «Nəriman Nərimanov» (Bakı, 1965); I.Rüstəmovun «Həsənbəy Zərdabi» (Bakı, 1969); Ə. M. Əhmədovun «Azərbaycan maarifçilik fəlsəfəsi» (Bakı, 1982, rusca); M. Ağamirovun «M. Hadinin fəlsəfəsi» (Bakı, 1987); Ş. Hüseynovun «Əhməd bəy Ağaoğlunun dünyagörüşü» (Bakı, 1988); S. Xəlilovun «Cavid fəlsəfəsi» (Bakı, 1996) və b. əsərlərində tapmışdır.

Tələbələrə izah etmək lazımdır ki, M.F. Axundov «avroplalaşmaq» ideyasını irəli sürərkən Avropa həyat tərzini, adət və ənənlərini kortəbbi sürətdə təqlid etməyi deyil, Qərbi Avropanın o vaxtkı sosial təcrübəsindən, iqtisadiyyat, elm, texnika, mədəniyyət sahəsindəki nailiyyətlərindən istifadə etməyi nəzərdə tutmuş, milli ilə ümumbaşərinin dialektikasını, milli inkişafda ümumbaşəri rolunu müəyyən edə bilmışdır.

Maarifçiliyin əsas prinsiplərindən biri də dil sadəliyi və Azərbaycan dilinin təmizliyinin qorunması məsələsidir belə ki, o dövrün maarifçilərindən F.Köçərli bu haqda yazırıdı: «Mil-

lətini sevən, onun mənəvi dirçəlişinə çalışan, tərəqqisi yolunda əmək sərf edən adıblarımızdan və şairlərimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırınlar, ana dilimizdən uzaq düşməsinlər, başqalarını təqlid etməsinlər, fikirlərini açıq və sadə dildə yazuşınlar təki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın»<sup>48</sup>.

F.Köçərlinin bu həyacanlı ifadələri heç də səbəbsiz deyildi. Artıq o dövrde, Avropa və Rusyanın təhsil ocaqlarında oxumuş bəzi «psevdo-maarifçilər»in fəaliyyəti buna ciddi əsas verirdi. Onlar milli adət və ənənəyə həqarotla baxır, keçmişin qalığı hesab edir, xüsusən nitqlərində və bəzi yazılarında ingilis, fransız, rus dillərindən gen bol istifadə etməklə, Azərbaycan ədəbi dilinin formalşemasında maneyə çevrilirdilər. Məsələn C.Məmmədquluzadənin «Anamın kitabı» hekayəsinin qəhrəmanı olan və başqa dilləri təqlid edən üç qardaşın azərbaycan dilinə münasibəti F.Köçərlinin narahatlığının aydın şəkildə ifadəsidir. Ana dilimizin saflıq ilə bağlı maarifçilərin nigarənciliğini hazırladı dövrə bəzi gənclərimizin diqqətinə çatdırmaq və humanitar fənlərin tədrisində bu məsələləri tələbələrə şərh etmək vacibdir.

Tələbələrə izah olunmalıdır ki, Azərbaycanın maarifçilik fəlsəfəsinin spesifik xüsusiyyətlərindən biri-onun əsas mahiyətinin bədii ədəbiyyatında, publisistik məqalələrdə, felyeton və məktublarda ifadə olunmasıdır. Bu hal maarifçiliyin tümümdemokratik təbiətdən irəli gəlir. Çünkü Azərbaycan maarifçiləri müəyyən bir sinfin, müəyyən bir ictimai təbəqənin deyil, geniş xalq kütləsinin ideoloqları idilər. Doğma xalqını cəhalət yuxusundan oyatmaq kimi nəcib vəzifəni qarşıya qoyan Azərbaycan maarifçiləri zəmanənin elmi biliklərinin inkişaf səviyyəsinə müvafiq olaraq, anlaşılmaz fəlsəfi ibarələr işlətmədən, xalqın başa düşdüyü sadə dildə, onun düşüncəsinə uyğun tərzdə yazıb yaratmışlar.

<sup>47</sup> M.F. Axundov. Kəmalüdövlə məktubları. Bakı, 1969. s.16

<sup>48</sup> Azərbaycan tarixi. Dərslik. Bakı «Çıraq» nəşriyyatı, 2005, 720 s. (s. 648)

Məsələn Cəlil Məmmədquluzadə “Poçt qutusu” hekayəsin-də sadə və avam Novruzəlinin obrazında Azərbaycan kəndlisi-nin XX əsrin əvvəllərində hələ poçt sistemindən xəbərsiz olduğunu oxucuların diqqətinə çatdırmaq istəmişdir. Yaxud “Əcnəbi seyrə balonlarda çıxır, biz hələ avtomobil minməyiriz; atılan toplara diksinqəməyiriz”-deyən M.Ə.Sabir və digər maarifçilərimiz xalqımızın, ümumən müsəlman Şərq xalqlarının sosial tərəqqidə başqa xalqlardan geri qaldığını görür, vətonimizi qabaqcıl Avropa ölkələrinin iqtisadi və sosial-mədəni inkişaf sə-viyyəsinə çatdırmaq istəyirdilər.

Maarifçilik təlimini tələblərə izah edərkən XIX əsrin 70-90-ci illərində müsəlman ölkələrində geniş nüfusa malik olan Azərbaycan mənşəli mütefəkkir Cəmaləddin Əfqaninin (1839-1897) dini-fəlsəfi təliminə də yer ayırmak məqsədəyiyendumur. Qeyd edək ki, C. Əfqaninin islam fəlsəfəsi ilə bağlı təhlili və zəngin günyagörüşündən indiki Azərbaycan tələbələrinin xeyli hissəsi xəbərsizdir. Bunun səbəbi bir çox tədris proqramlarına C. Əfqani yaradıcılığının daxil edilməməsi ilə bağlıdır. C. Əfqaninin Islam dini haqqındaki fikirlərini tələbələrə çatdırmaq üçün professor Ş. Qurbanovun «Cəmaləddin Əfqani və türk dünyası» (Bakı, 1997) kitabından və digər mənbələrdən istifadə etməkə olar.

C. Əfqani ilə bağlı gənclərimizin məlumatlandırmaq üçün bir məqamı qeyd etmək istəyirəm. O vaxtlar Fransanın məşhur Sarbonna universitetində islam fəlsəfəsindən mühazirə oxumaq üçün dəvət olunan C. Əfqani Fransanın məşhur şərqsünas alimi E. Renan ilə tanış olmuşdur. Bu tanışlıq nəticəsində C. Əfqaninin intellektual səviyyəsinə heyran olan E. Renan C. Əfqani haqqında belə demişdir: «Onunla mən hər dəfə söhbət edəndə mənə elə gəlir ki, Ibn Sina, Ibn Rüşd və yaxud insanları əsarət zəncirindən qurtarmaq üçün çalışmış başqa Şərq dahlilərindən biri ilə üzbezüz oturub söhbət edirəm... Islam dininin fəlsəfi və elmi mahiyyətini mənə ən yaxşı izah edən Cəmaləddin Əfqani

olmuşdur»<sup>49</sup>.

Mənca, Şərqi və Qərbdə məşhur Islam alimi kimi tanınmış əslən azərbaycanlı olan C. Əfqaninin gənclərimizə tanıdılması İslam fəlsəfəsinə mənimsəmək istiqamətində onların elmi sə-viyyəsinə müsbət təsir göstərə bilər.

Bütün bu deyişlənləri ümumiləşdirərkən belə bir nəticəyə gəlmək lazımdır ki, Azərbaycan maarifçiliyinin bir çox sosial-siyasi ideyaları indiki ictimai həyatımızın aktual problemləri ilə olduqca yaxın və həməhəng səsləşir, böyük iibrətamız əhəmiyy-yətə malikdir.

### *İstifadə edilmiş əlavə ədəbiyyat:*

1. Azərbaycan Respublikasının prezidenti I. Əliyevin «Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır» mövzusunda 2-3-dekabr 2008 tarixdə Bakıda keçirilən beynəlxalq konfransda çıxişı. Azərbaycan qəzeti 3 dekabr 2008-ci il
2. M.F. Axundov. Kəmalüdövlə məktubları. Bakı, 1969. s.16
3. Azərbaycan tarixi. Dərslik. Bakı «Çıraq» nəşriyyatı, 2005, 720 s. (s. 648)
4. Qurbanov Ş. Cəmaləddin Əfqani və Türk dünyası. Bakı, 1997, c.53
5. Əliyeva Zöhrə. Azərbaycan və Fransız maarifçiliyi: qarşılıqlı əlaqələr. Bakı, «Sədə». 2010, 224 s.
6. Ağamirov M. Hadinin fəlsəfəsi. Bakı, Azərnəşr, 1987, 270 s.

<sup>49</sup> Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası. Bakı, 1997, s.53

7. Ağamirov M. A. Şaiqin dünyagörüşü. Bakı, Maarif, 1983, 244 s.

8. Axmedov A.M. Filosofiə azerbaydjanaskoqo Prosvesniə. Bakı: Azerneşr, 1982, 291 s.

9. Götüşov. Z. Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri (XIX əsrin sonu, XX əsrin əvvəli). Bakı, Azərnəşr, 1964, 191 s.

10. Ramazanov F., Isayev N., Hüseynov S. Azərbaycan maarifçilik fəlsəfəsinin öyrənilməsinə dair metodiki göstərişlər, B.1991. 76 s.

AZƏR MUSTAFAYEV

f.e.d.

(Azərbaycan)

## FƏLSƏFİ FİKİR TARİXİNDƏ İNSAN VƏ MƏNƏVİYYAT PROBLEMI

Fəlsəfənin əzeli və əbədi mövzularından sayılan insan və onun mənəviyyatı problemi yaşadığı mühitdən və zamanından asılı olmayaraq, bəşəriyyətə bəlli olan bütün elm və düşüncə xadimlərini, qüdrətli qələm sahiblərini daima düşündürmiş, azad cəmiyyətdə azad, xeyirxah və nəcib insan formalaşdırmaq amalı onların həmisi dəqiqət mərkəzində olmuşdur. Çünkü bəşər mədəniyyətinin bəzəyi, yaradıcısı və daşıyıcısı olan Yer övladı insan hər şeyin əvvəli və sonu, bütün mövcud təlimlərin və baxışlarının mərkəzi mövzusu olmuş və həmisi də olacaqdır.

Biz hər dəfə insan təbiətinin mürəkkəbliyini və onun ətraf aləmlə əlaqələrinin zənginliyini dərindən dərk etdikcə qarşımıza insanın mahiyyəti və mənəviyyatı ilə bağlı bir sıra prinsipial suallar çıxır. İnsan kimdir? Tarixin axarında onun keçdiyi yol və gələcəyi necədir? İnsan həyatının mənəsi nədən ibarətdir? O dərk ediləndir, yoxsa yox? İlk baxışdan çox sadə və adı görünən bu suallara cavab tapmaq heç vaxt və heç zaman asan və sadə olmamışdır. Belə ki, insan öz-özlüyündə mürəkkəb biososial, bioetik quruluşa malik bir varlıq, öz maddi və mənəvi dünyasını dərin fəlsəfi və təbii-elmi düşüncələrlə zənginləşdirən unikal və bənzərsiz, sırlı bir fenomendir. On əsası isə o, həm yer üzünün ən gözəl əşrafı, həm də düşünən, ən qorxulu canlı məxluquddur. İnsan özü-özlüyündə ən kiçik və ən böyük bir dünyadır. O, dünyalar dünyasıdır. Eyni zamanda o, böyük və sonsuz görünən dünyadan ən kiçik bir zərrəsidir. İnsan həm cəsur, xariqələr yaratmağa qadir, həm də zəif və cılız, həm qəhrəman, həm də qorxaq və acizdir. O həm hakimdir, həm də məhkum. İnsan həm azadlığı sevən, həm də mütidir. İnsan

əzəmətli olduğu qədər də köməksiz və miskindir. O, həm rəhimdil, həm də zalimdır. O, kimlərinə hüzurunda qul və nökkər, kimlərinə qarşısında həm ağa, həm də şahdır. İnsan tarix səhnəsində yalnız seyrçi bir mövqə tutmaqla öz vəzifəsini bitmiş hesab etmir. O, həm də bu tarix səhnəsinin müəllifi və yaradıcısıdır.

Ümumiyyətlə, insan haqqında ilk təsəvvürlər fəlsəfə meydana gəlməzdən çox-çox əvvəller yaranmışdır. Tarixin başlangıç mərhələsində özünüdərkin dini və mifoloji formalarını yaranan ibtidai insanlar özlərinin yaradıcı təxəyyüllərinin məhsulu kimi işləyib hazırladıqları rəvayətlərdə, əfsanələrdə, əsərlərdə, miflərdə insan varlığının mənasını, onun vəzifələrini özlərinə məxsus primitiv bir tərzdə açmağa çalışmışlar. İnsanın fəlsəfi baxımdan başa düşülməsinin gerçəkləşməsi bu dövrədə möveud olan elmi dünyagörüşü ilə mifologiya arasında aparılan dialoqlar zəminində baş vermişdir. Qədim Şərq, daha dəqiq desək, Hind və Çin fəlsəfəsində insan haqqında ilk təlimlər məhz bu yolla yaradılmışdır. Hind fəlsəfəsi ilk növbədə qədim hind abidəsi – vedlər vasitəsi ilə təqdim edilərək, burada olan insan mənəviyyatının problemləri, onun hissi dünyanın şəhərvə və ehtiraslardan azad olunması yolları göstərilmişdir. Bu fəlsəfəyə görə insan özünün şəxsi ehtiraslarından nə qədər azad olarsa, o, bir o qədər mükəmməl və əxlaqi varlıq sayılır. Məhz qədim Hind fəlsəfəsin «biz haradan meydana gəlmişik?», «biz haraya gedirik?», «biz harada yaşıyoruz?» və sair suallarla həmişa zəngin olmuşdur.

Qədim Çin fəlsəfəsi də insan haqqında özünün orijinal təlimlərini yaratmışdır. Bu fəlsəfəsinin ən görkəmli nümayəndəsi Konfutsi (e.ə.551-979) olmuşdur. Konfutsi fəlsəfəsinin başlıca təlimi təbiətin və cəmiyyətin inkişafını şərtləndirən ali maddi və mənəvi qüvvə – insanın problemidir. O, başlıca diqqəti insanın mənəvi davranışına yönəldərək göstərirdi ki, «səma tərəfindən etik keyfiyyətlərə mükafatlandırılmış» insan hər yerdə əxlaq qanunu sayılan daoya uyğun hərəkət etməli və

təlim-tərbiyə prosesində özünün keyfiyyətlərini təkmilləşdirməlidir. Konfutsiyə görə həyatda ali məqsəd – «ideal, alicənab insan» yetişdirməkdir. Alicənab olmaqdən ötrü isə hər bir adam bir neçə prinsipə, o cümlədən bu prinsiplər içərisində mərkəzi yer tutan «özünə rəva bilmədiyini başqalarına rəva gərmə» qaydasına uyğun olan ideyanı ön plana çəkir.

İnsan haqqında təsəvvürlərin inkişafında qədim yunan fəlsəfəsinin də müstəsna rolü olmuşdur. Əslində, Qərbi Avropa fəlsəfəsinin ənənələrinin əsasını qoyan antik yunan fəlsəfəsində insan problemi məxsusi şəkildə, bilavasitə elmi biliklərə söykənən, sistemləşdirilmiş və təkmilləşdirilmiş səviyyədə ilk dəfə işlənib hazırlanmışdır. Qədim yunan fəlsəfəsinin insan mövzusunda yaratdığı əsaslı dönüş nöqtəsi Sokratin (e.ə.469-399) adı ilə bağlıdır. Sokratı insan problemi ilə bağlı ilk növbədə onun mənəviyyatı, ruhu, ləyaqəti, şərəfi və digər əxlaqi cəhətləri daha çox düşündürmüştür. Fəlsəfədə «mən onu bilirom ki, heç bir şey bilmirəm» və «özün özünü dərk et» çağrıları ilə tanınan Sokratin təbərinə Yer mədəniyyətinin yaradıcısı və kainatın zəka mərkəzi sayılan insan üçün onun özündən daha böyük, maraqlı bir obyekt yoxdur. O, «ləyaqat bilikdir» deməklə, fəlsəfə və ictimai fikir tarixində ilk dəfə olaraq etik rasionalizmin prinsiplərini əsaslandırmışdır. Bu ideyaya görə xeyirxahlıq və nəcibliyi dərk edən hər bir insan yanlış hərəkətlərə, ədalətsiz və vicedansız davranışılara yol vera bilməz. Antik dövrün digər tənimsiz filosofu Protoqora (e.ə. 490-420) görə hər bir hadisənin başlangıç nöqtəsini «insan bütün şeylərin ölçüsüdür» çağrılarında görürdü.

K.Marksın qədim yunan fəlsəfəsinin «düşünən başı» adlananlığı Aristotelin (e.ə. 384-322) antropoloji konsepsiyasında insana ictimai sima, siyasi varlıq kimi baxılır. Aristotelə görə insanın digər canlılardan fərqləndirici cəhati onun zəkasıdır, belə ki, insan ilk növbədə ağıldır. O, hesab edirdi ki, insan əqlə, zəkaya, dərrakəyə, intellektə malik ictimai heyvandır. Sosiallıq və zəka insanı heyvanlar aləmindən ayıran, fərqləndirən iki

başlıca keyfiyyətdir.

Ümumiyyətlə, qədim yunan fəlsəfəsi özündən sonra gələn fəlsəfə sistemlərə, o cümlədən insan fəlsəfəsinə ciddi təsir göstərmiş və bu istiqamətdə Qərbi Avropa ənənələrinin başlangıcıını qoymuşdur.

Orta əsrlər Avropasında isə insana hər şeydən əvvəl Allahın müəyyən etdiyi dünyəvi qayda-qanunun bir hissəsi kimi baxılmışdır. Bu dövrün fəlsəfəsinə görə insan sosial baxımdan ilahi qaydanın passiv iştirakçısı elan edilmiş və Allaha münasibətdə rəzil və dəyərsiz bir varlıq kimi nəzərdə tutulmuşdur.

Bu fəlsəfənin görkəmli nümayəndələrindən sayılan Foma Akvinski (1225-1274) insan və onun mənəviyyatı haqqında xristian təlimini əsaslandırmak üçün Aristotel fəlsəfəsindən istifadə etmiş, ruh və bədənin vəhdəti prinsipindən çıxış edərək insanı heyvanlar ilə mələklər arasında aralıq mövqe tutan varlıq hesab etmişdir.

Klassik alman fəlsəfəsinin nümayəndələri insanı «mövcud olan fərd», başqa sözlə, Şopengaur insanı «daim əzab çəkən», F.Nitse isə insana «yaşayış uğrunda həmişə mübarizə aparan» iradəli bir varlıq kimi baxırdılar.

Orta əsr müsəlman Şərqiinin görkəmli nümayəndələrindən sayılan Hacı Zeynalabdin Şirvani isə hesab edirdi ki, «insan aləmin kiçildilmiş, aləm isə insanın böyüdülmüşüdür».

Həmin dövr müsəlman Şərqiinin digar görkəmli filosoflarından sayılan Əl-Qəzalinin əsərlərində də insan və onun mənəviyyatı problemi özünün geniş şərhini tapmışdır. Qəzaliyə görə insan varlıq mərtəbəsi etibarı ilə heyvanlardan yuxarı, mələklərdən isə aşağı səviyyədədir. Lakin insanda bir yeganə xüsusiyyət vardır ki, o nə heyvanlarda, nə də mələklərdə olmur. Bu iradə azadlığıdır. Məhz bu cəhət insanı mələkdən də uca, əlçatmaz edə bilər. Yalnız azad iradəyə malik insan, Nizəmi kimi «dünyanı ayağının altına qoya bilər», nəfsinin əsri olan isə, həqiqətən də heyvandan aşağıdır.

Bələliklə, orta əsr müsəlman Şərqiinin fəlsəfə fikir tarixində

insan («in» və «san» ünsiyyətdə olan varlıq, ruhun və canın məcmusu) böyük və ulu Tanrıının şah əsəri, bütün yaranmışların əşrəfi, ən kamil və nadir məxluqu kimi dəyərləndirilir və cəmiyyətin düzgün idarə olunmasında mənəvi saflığın, tərbiyəvi xarakter daşılarından insanları, nəcib və xeyirxah əməllər etməyə, mənəvi-əxlaqi təmizliyə çatmağa, səbirli və əqidəli olmağa, daim haqqın keşiyində durmağa, saf insan eşqinin iblis libasına girmiş, öz çırkıń əməlləri ilə insanlığa tikən tikilmiş şər qüvvələr üzərində qələbə təntənəsini təmin etməyə çağırır.

### İkili mənəviyyat və ikili insan obrazı

*Qorxuram dünyaya bir zaman gələ,  
İnsanlar yaşaya, insanlıq ölü.*

*Bəxtiyar Vahabzadə*

Yaşadığımız real həyat mənzərələri, onun rəngarənglikləri, təzadlı və ziddiyyətli olduğu kimi insanlar da müxtəlif səviyyəli, müxtəlif xarakterli olurlar. Sağlam düşüncəli, saf niyyətli, xoş məramlı insanlarla yanaşı, yaşadığı hayatın mənasını duymayan və dərk etməyən, mənəviyyatını satmaqla, başqalarının qarşısında qul kimi baş əymayı özüna şərəf bilən, nəfsinin və qarının qulu olan, nə yolla olursa olsun, yalnız öz heyvani hissələrini və maddi tələbatını təmin etməyə can atan, qabilə və qul psixologiyasını öz həyat tərzinin və dünyagörüşünün başlıca və yegana meyarına çevirən insanlar da az deyil.

Təsadüfi deyildir ki, ictimai-siyasi fikir tarixində insanın «ikili obrazı», «ikili xarakteri» ilə bağlı cəmiyyəti düşündürən və kifayət qədər maraqlı, iibrətamız fikirlər irəli sürülmüşdür. Bu mənada insan şüurunun «ikili xarakteri», «qüvvədən asılı», «cəlb edən» tipli olması barədə fikirlərə müxtəlif dövrlərdə yaşaması Şərq və Qərbi Avropa, eləcə də Rusiya alimlərinin əsərlərində rast gəlmək olur. Məsələn, Qədim Çinə Konfutsi insan problemini toxunarkən təkcə onun nəcibliyindən deyil, həm də onun mürəkkəbliyindən, ziddiyyətli əlamətlərindən söhbət açır. O, deyir: «Adamların qəlbindəkiləri bilmək təbiəti

dərk etməkdən də çətindir. İnsanın qəlbindəkilər dağlardan, çaylardan da qorxuludur. Təbiətin yazı və payızı, qışı və yayı var. İnsanın isə nə sifəti, nə də fəsl bilinməzdir».

Con Lakk isə insana xas olan bilikləri «yaxşı» və «pis» olmaqla iki yərə bölür və bununla da ictimai həyatda yaxşılıarı pislərdən ayırmağı labüb sayır. L.Feyerbaxı insanı abstrakt varlıq, həm «məhəbbət insanı», həm də «fəlakət insanı» adlandırdı.

Görkəmli rus yazıçısı F.M.Dostoyevskinin insan konsepsiyasında diqqəti cəlb edən məqamlardan biri də ondan ibarətdir ki, o, insanın mahiyyətində iki polyar başlanğıcın – Allah və şeytanın, xeyir və şərin yerləşdiyini hesab edirdi. Yeri gəlmışkən, insan xislətində həm şərə meyllilik, yəni iblisə qulluq etmək, həm də Allah dərgahına qədər qoyaraq xeyirə xidmət edən mələklərə qovuşmaq məfkurəsi olduqca maraqlıdır.

Digər rus mütəfəkkirləri Vladimir Solovyovda «insan birlikdə götürülən ilahi heçlik», Berdyayevə görə insanda olan ikiləşmə, yəni iki dövriyin kəsişmə nöqtəsində olması ali və ibtidai dünyani əks etdirir.

Təsadüfi deyildir ki, etik və estetik təfəkkürdə də insanların iki xarakteri ilə bağlı onun təbiətinə xas olan gözəllikdən və eybəcərlikdən bəhs edilir, başqa sözlə, insanların gözəllikdə eybəcərliyi – yəni yaxşılıqda pisliyi və ya eybəcərlikdə gözəlliyi – yəni pislikdə yaxşılığı duymaq, görmək və hiss etmək qabiliyyətindən səhbət açılır.

İnsanın əks qütblü xarakteri ilə bağlı fikirlər mifoloji təfəkkürdə də diqqəti cəlb edir. Burada deyildiyi kimi, «əgər insanın sol çiyni mələkdirsa, sağ çiyni iblisdir. Çünkü insanın daxilində hər iki qüvvə – xeyirlə şər arasında daimi və əbədi mübarizə gedir. Öz yaradıcılığında insan probleminə geniş yer verən görkəmli Azərbaycan şairi Nizami Gəncəvi insanların iki xarakteri ilə bağlı kifayət qədər cəmiyyəti düşündürən ibrətəmiz fikirlər irəli sürmüştür.

Məsələn, şair yaşadığı dövrün əyər-əskikliklərinə, qüsurla-

rına tənqididə nəzərlə yanaşmış, insaniyyətin yoxluğununa öz nisrətini gizlətməmişdir. O, hətta ünsiyyətdə olduğu bəzi bəd-xah, məkrli insanları iblis və şeytana, əjdahaya və ilanlara bənzətmış, onlarla yanaşı yaşamasına görə təəssüf hissi keçirmişdir. Nizamiyə görə, insanların daxili aləmində bir-birinə zidd olan və əks qütblərdə yerləşən iki li dünya – mələk və şeytan var. Çünkü onun cövhəri həm bulanıq, həm də durudur. O, həm məhək daşı, həm dürr, həm də ləli-gövhərdir. Həmçinin əsərlərində hünərli, ağılli, zəhmətlə böyüyüb iş bacaran insanlardan səhbət açan Nizami öz zəmanəsində qabiliyyət və bacarığa, hünərə qarşı dərin kin-küdürət bəsləndiyini təəssüf hissilə xatırladır: «Ortaya bir hünərli çıxan kimi bir hünərsiz əli ilə onu boğur. Hünər sahibini cana-boğaza gətirirlər ki, onun hünərini məhv etsinlər, çünkü heç kimin gözəl hünəri görməyə gözü yoxdur. Nöqsan və eyib axtarmaqdan başqa işləri yoxdur».

Xeyirxahlığı və mərhəməti nəcib insanlara xas olan xüsusiyyət kimi qiymətləndirən Nizami «gərək özünü şam edib, özgələrinin xətri üçün yanasan» deyir. Şairə görə xeyirxah olan hikmət sahibi yaxşılığı özüne peşə edər, belə ki, yaxşılıq yaxşılıq gətirər... Çünkü pislik də qarşılıqlıdır.

Abbasqulu ağa Bakıxanov isə özürinin «Nəsihətlər» əsərində əxlaq və mənəviyyat mövzusuna toxunaraq şeytan cildinə girmiş paxıl insanlarla bağlı aşağıdakılardır deyir: «Paxılıq qabiliyyətsizlik əlamətidir. Öz hünərinə inananlar başqalarından da-ha çox uğur əldə edər. Hünərsiz tərəqqiyə çatmayı bacarmadığı üçün başqalarının tənəzzülünü arzulayar ki, onunla bərabərəşin. Paxılıqlıdan daha betə yandırıcı od yoxdur. Paxıl adamlar heç vaxt rahat yaşaya bilməzlər. Paxılın öz dərdi və başqalarının şadlığı, hər ikisi ona müsibət olar».

Deyilənlərdən göründüyü kimi, insanlar həyatda etdikləri günahları ört-basdır etməkdən, onu başqalarının üstünə yığmaqdan ötrü, həm də son nəticədə özlərini aldatmaqdan ötrü, bu günümüzədək qəlib çıxmış miflərdən, əsatirdən, dini və mifoloji dünyagörüşündən istifadə edərək, insan xislətində məs-

kunlaşmış qüsurları özlerində deyil, iblis obrazında axtarırlar. Heç də təsadüfi deyil ki, cəmiyyətin paklığı namına günün güñorta çağrı əlində şam tutan antik dövrün filosofu Duogen ətrafında olan və çirkabə batmış, bütün çirkinliklərin və eybacərliklərin təcəssümü və daşıyıcısı sayılan günahkar insanı öz əməllərinə görə məşxərçəyə qoyan iblisin özünü deyil, məhz təmiz insanı axtarırdı.

Bu mənada Hüseyin Cavidin «Iblis» əsərində də insanın ikili, dəyişkən, məkrli obrazı xüsusi yer tutur. Burada iblis insanlara istehza ilə gülərək «öz gözündə tiri görmür, başqalarında çöp axtarırlar» fikini söyləməklə, əsl iblisin məhz insanın özü olduğuna işarə edir.

Bir sözlə, bu gün müasir dünya tarixinin ən kəşməkəşli, ziddiyyətli və mürəkkəb bir dövrünü yaşadığımız məqamda insanların «qorxu əsri» (A.Kamyu) adlandırdığı bir zamanda müxtəlif sistemlərdə və cəmiyyətlərdə baş verən deformasiya və deqradasiya prosesləri nəticəsində insanların ictimai, siyasi, milli mənlik şüurunun bir çox hallarda tərəqqiyə deyil, tənəzzüldə uğraması, Allahdan sonra insanın ölməsi (Nitşə) kəlamında şeytanla mələyin, başqa sözlə, xeyirlə şərin, pislə yaxşının, gözəlliklə eybacərliyin, humanizm ideyaları ilə qəddarlığın, məddahlılığın, riyakarlığın, saxtakarlığın mübarizəsi və toqquşması zəminində sosial ədalətə, sağlam düşüncəyə və təfəkkürə, başqa sözlə, ulu və uca fikirlərin daşıyıcısı sayılan əsl, həqiqi, nəcib və böyük insana, bütün dövrlərdə olduğu kimi, bu gün də ehtiyac durmadan artır. Çünkü insanlar istər-istəməz insanlığa məhkumdur və əgər hər hansı bir cəmiyyətin əxlaq və mənəviyyat tərəzisinin gözündə, həmçinin milli mənlik şüurunda çirkinlik, həyəsizliq, eybacərlik, başqa sözlə, şeytani əməllər baş altı gedir, tügyan edirə, onda bu nəticə etibarı ilə yaşılanan mövcud dövrün və məkanın məhvini və sonu deməkdir. Bu həm də acınacaqlı aqibətin acınacaqlı astanası, müasir, sivilizasiyanın sonu deməkdir.

## Резюме

В данной работе анализируется проблема человека и его морально-нравственных ценностей сквозь призму историко-философской мысли. В статье сделана попытка найти ответы на такие вечные вопросы, касающиеся непосредственно сущности человека, его идеалов. Актуализируются вопросы смысла и сущности человеческой жизни, его предназначения.

В излагаемой работе представляет интерес также и тезис о двойственном, противоречивом характере человека, об изменчивости его мира ценностей и духа. В предлагаемой автором работе заслуживает внимания и новая концепция, именуемая «добрый человек», почти не разработанная в отечественной философской литературе. Актуально звучит идея о деградационных и реформационных процессах, происходящих в духовном и нравственном мире человека.

## Summary

The author tries to answer such a question as who is human? Why is he living? What is the meaning of his life which are considered everlasting and primordial them subjects of philosophy in the given article. The problems which are human and human moral, and his behavior are studied from the point of view of philosophical thought. One of the point of view which is attracted attention in the article are consisted of revealing human is nature and his essence. Here is shown the new thoughts dealing with contradicted and dual character of human. At the same time there is analysed the deformation and degradation processes which are taken place in human life.

## **MİRZƏ KAZIMBƏYİN «BAB VƏ BABİLƏR» ƏSƏRİNİN SOSİAL-FƏLSƏFI MAHİYYƏTİNƏ DAİR**

Görkəmli Azərbaycan alimi, maarifçi mütəfəkkir, rus şərqşünaslıq elminin banilərindən biri Mirzə Məhəmmədəli Kazimbəyin (1802-1870) dünyanın bir çox yerlərinə yayılmış və ona şöhrət gətirmiş onlarda elmi əsərlərindən biri də dərin fəlsəfi və ictimai-siyasi məzmunu ilə diqqəti cəlb edən «Bab və babilər» əsəridir. Bu əsər XIX əsrin ortalarından etibarən İranda və Cənubi Azərbaycanda baş verən ictimai-siyasi proseslər, təbəddüllatlarla yanaşı, böyük M.Kazimbəyin zəngin elmi-nəzəri ırsına bələd olmaq baxımından qiymətli mənbədir. Həmin əsərdə böyük mütəfəkkir XIX əsrin 40-50-ci illərində İran məməkətinin lərzəyə salmış, habelə digər ölkələrdə də ciddi əks-sədaya səbəb olmuş babilər hərəkatının mənşeyi və mahiyyəti ilə bağlı məsələləri araşdırıb münasibətini bildirməklə bərabər, indinin özündə belə Şərq və qərbin dialoqu kontekstində aktual səslənən bir çox dəyərli fikir və mülahizələr irəli sürülmüşdür.

Kazan və Peterbuqr Universitetlərinin professoru M.Kazimbəyin 1840-50-ci illər ərzində İranda baş vermiş dini-siyasi ixtiashaşların elmi baxımdan öyrənilməsi istiqamətində ilk müükənniməl tədqiqat işi olan «Bab və babilər» əsəri 1865-ci ildə Peterburqdə dərc olunduğu vaxtdan böyük maraq doğurmuşdu. Onun «Müridizm və Şamil» əsəri kimi bu əsəri də ingilis və fransız dillərinə tərcümə edilərək London və Parisdə çap olunmuşdu. «Bab və babilər» əsəri eyni zamanda istər Rusiyada və İranda, istərsə də Qərb aləmində həm də ciddi mübahisələrə də səbəb olmuşdu. Bu əsərin işq üzü görməsi şərqşünashlıqda mü hüüm hadisə idi. Bəzi mütəxəssislər haqlı olaraq qeyd etmişlər

ki, babizmi sırf dini hərəkata aid edən bir çox tədqiqatçılardan fərqli olaraq, «Mirzə Kazimbəy ona mövcud quruluşa qarşı çevrilmiş dini rəngdə siyasi çıxış kimi baxmağa meylli olmuşdur» [2, 17]. Böyük dəyişikliklər astanasında olan Rusiya kimi bir ölkədə isə harada baş verməsindən asılı olmayaraq islahatlar ideyası altında aparılan mübarizə xüsusən canlanma yadadır.

M.Kazimbəyin İranda baş vermiş babilər hərəkatı ilə dərin-dən maraqlanması və onu ayrıca tədqiq etməsi heç də təsadüfi deyildi. Bu, bir tərəfdən böyük alimin dünyada gedən mühüm ictimai-siyasi prosesləri mütəmadi izləməsi və bunlara özünün elmi münasibətini bildirməkdən irəli gəlmişdir, digər tərəfdən onun Şərqə bağlılığı ilə izah oluna bilər. Ancaq «Bab və babilər» əsərinin müəllisinin nəzər-diqqətini ən çox həmin hərəkatın sosial-siyasi cəhətləri, onun humanist ruhu, məramı, Avropavari demokratik motivləri cəlb etmiş və bunları çar mütəqiyətinin hökmranlıq etdiyi Rusiya imperiyasının geniş oxucu kütləsinə çatdırmağı daha vacib bilmışdır. Mirzə Kazimbəy bu əsərinə yazdığı «Ön söz»ündə qeyd edir: «İranda baş verən bu hadisənin - babilər üsyanının tarixi dini, istərsə də siyasi və ədəbi baxımdan o qədər maraqlıdır ki, topladığım materiallar əsasında həm bunun günahkarının şəxsiyyəti, həm də babilərin uğurları və təlimləri barədə rəvayətlər tərtib etməyi oxucular üçün maraqlı və əhəmiyyətli saydım. Oxucular bu həkayələrdə o dövrə İranda baş verən nə isə olduqca diqqətəlayiq hadisələr: fanatizm buxovlarına qarşı mübarizə, qeyri-müəyyən olsa da dini və siyasi islahat başlangıcı, hamısının sonunda isə fanatizmin fanatizm ilə pəncələşməsi və dəhşətli rəhmsizliklər görəcəklər» [8, 62-63].

Bəlliidir ki, İran artıq XVIII əsrin sonlarından başlayaraq qabaqcıl Avropa dövlətlərinin sənaye kapitalının təsirinə məruz qalmışdı. Lakin ölkədə həfə də feodal-patriarxal münasibətlər hökm sürməkdə idi. Öləkə qeyri-məhdud səlahiyyətlərə malik despot olan siyasi monarch - şah tərəfindən idarə olunurdu. Şah

hər bir adamı ən kiçik günah üstündə və hətta günahsız insanları belə istənilən vaxt cəzalandırıa bilərdi.

Artıq 1828-ci il «Türkmançay müqaviləsi»ndən sonra Azərbaycanın şimal hissəsinin Çar Rusiyasına qatılması və üstəlik 20 milyon rubl məbləğində təzminatın ödənilməsi ilə əlaqədar ağır vergi sisteminin tətbiqi İranda siyasi və iqtisadi vəziyyət xeyli gərginləşdirmiş, xalq içərisində ictimai nifrəti daha da artırmışdı. Əhali həm yerli xanların, həm də hakim sülalələrin zülmünə məruz qalmışdı ki, bu da sonda müxtəlif təbəqələr içərisində narazılığın artmasına, kütləvi həyəcan və çıxışların baş verəməsinə səbəb olmuşdu. Bu çıxışlardan ən böyüyü 1848-1852-ci illərdə Seyid Əli Məhəmmədin başçılığı ilə başlayan «Babilər hərəkatı» idi. «Dərin sosial köklərə malik olan babilər hərəkatı feodal zülmünə və xarici kapitala qarşı yönəlmüşdi. Babilər din pərdəsi altında çıxış edirdilər. Ancaq aydınlaşdır ki, kütlələrin inqilabi hərəkatı üçün böyük əhəmiyyəti olan real qüvvələr dini pərdə altında gizlənmışdı» (2, 23).

Babizmin şəxsi şia təriqətinə mənsub olan banisi Seyid Əli Məhəmməd Şirazi (1819-1850) 1844-cü ildə özünü «Bab» (İmam Mehdiinin qapısı), bir qədər sonra isə «Yer üzündə yeni dövr-ədalət və bərabərlik dövrü açan» Məsihi-Mehdi elan etmişdir. M.Kazimbəy yazır: «Rəvayətə görə səhbətləri ilə öz dinləyicilərini xoşbəxtləndiyi nadir hallardan birində cəzbə bayılmasında o deməşdir ki, Babdır, həqiqət qapısıdır. O, Allah tərəfindən göndərilmişdir, həqiqət axtaranlar yalnız onun vasitəsilə həqiqətə yol taparlar» [7, 66]. O vaxtdan başlayaraq tərəfdarları arasında Babın təlimi şəriəti əvəz edən təlim, onun müqəddəs «Bəyan» kitabı isə Qurani əvəz edən kitab kimi sayılır.

Hakim təbəqələr tərəfindən təqib olunmasına, işgəncələrə məruz qalmışına, bir şəhərdən digərinə qaçmağa məcbur olmasına və nəhayət 1847-ci ildə həbs edilərək Urmiya yaxınlığındaki Çehrik qalasına sürgünə göndərilməsinə, sonra isə Təbrizdə din xadimlərinin mühəkiməsinə verilməsinə baxma-

yaraq, Bab öz əqidəsindən əsla dönəməmiş, ətrafına çoxlu pərəstişkarlar toplamağa müvəffəq ola bilmişdir. 1848-ci ildə Məhəmməd şahın ölümü ilə hakim dairələr arasında çəşqinqılığın yaranması babilərin öz ideyalarını həyata keçirmək məqsədilə geniş şəkildə əbədi fəaliyyətə başlamağa təkan vermişdir.

Babilik hərəkatı xarakter etibarı ilə şahlıq istedadına, zülm və istismara qarşı yönəlmüş, sosial bərabərliyin, ədalətin, azadlığın bərqərar edilməsi uğrunda gedən xalq hərəkəti idi. Babın təlimi təkcə hakim məmurların, yerli feodalların, ali ruhanilərin əndazələrini aşmış özbaşinalıqlarına qarşı deyil, habelə xarici dövlətlərin müdaxiləsinə qarşı yönəlmüş, məhkum xalq kütləsinin mənafeyini, onun istək və arzularını təmsil etmişdir. Məhz buna görə idi ki, bu təlim İran cəmiyyətinin narazı orta və aşağı təbəqələrində özünə xeyli tərəfdar tapmışdır. M.Kazimbəy bu münasibətlə yazır: «Təriqət naminə zühur edən təriqətçinin (Babın - R.Ə.) fəaliyyəti Şiraz əyalətinin xəlvətliklərində başlamışdır. Bab təlimi... tez bir zamanda əyalətin sərhədlərini aşaraq İranın paytaxtına, sonra isə bütün dövlətə yayılmışdır. Asiyənin tarixində heç bir hərəkat qeyrətli mürid-mücahidlər vasitəsilə son dərəcə uğurla genişlənən Bab hərəkatı qədər diqqətəlayiq deyildi. Onların sırasında hadisələrdə mühüm rol oynayan qadınlara da, şah sarayından olan maqnatlara da, üləmalar zümrəsindən olan dindarlara da, Məhəmməd nəslindən olan seyidlərə də rast gəlinir» [7, 62].

Dini inamlı yanaşı, xüsusi mülkiyyətin ləğvi, insanların sosial-hüquqi bərabərliyinin bərqərar edilməsi ilə əlaqədar irəli sürülen ideyalar babilik hərəkatının ideoloji-siyasi təməlini təşkil etmişdir. Babın «Bəyan» kitabında öz əksini tapmış bu kimi başlıca hərəkətverici ideyaların təhlili M.Kazimbəyin haqqında bəhs edilən əsərində geniş yer tutur. Mütəfəkkir bu əsərində İranda 1844-1852-ci illərdə baş verən bu dini-siyasi hərəkatın mahiyyətini açmağa çalışmış, öz dövrünün rəsmi doktrinası ilə razılaşmayan babilərin hərəkatını təkcə dini hərəkat kimi deyil, həm də sosial-siyasi bir hərəkat kimi xarak-

terizə etmişdir. Alim, Babın dini islahatlar vasitəsilə ictimai tərəqqiyə nail olmaq meylini onun başçılıq etdiyi hərəkatın dini və siyasi-ideoloji məzmunu siyasi program müddəələri ilə vəhdətdə açıqlamağa çalışmışdır. Bu aspektdə o zəngin tarixi mənbələrə, bir sira elmi tədqiqatlara, həmçinin babilik hərəkatının Seyid Mirabdül Kərim kimi qabaqcıl iştirakçılarının məlumatlarına istinad etmişdir [6, 69].

M.Kazimbəy özünün də qeyd etdiyi kimi, babilik təliminin sosial-siyasi, dini-fəlsəfi mahiyətini özündə əks etdirən Babın «Bəyan» əsəri ilə tam tanış olmasa da, onun bir çox təməl müddəələrini islam dininin müqəddəs ehkamları ilə müqayiseli təhlil etməklə, bu təlimin islamla oxşar və fərqli cəhətlərini göstərmişdir. Buradan məlum olur ki, babilik hərəkatının rəhbəri Seyid Əli Məhəmməd islam aləminin müqəddəs dini əsası sayılan Quranı təqlid edərək belə bir mülahizə irəli sürmüdü ki, Quran və şəriət artıq köhnəlmış, müsəlman dinində islahat və bu zamanda isə cəmiyyət həyatında yenidənqurma işləri aparmaq vaxtı çatmışdır. O, belə hesab edirdi ki, cəmiyyət öz inkişafında bir-birini əvəz edən mərhələlərdən keçdiyi üçün, hər dövrün də özünəməxsus qayda və qanunları olmalıdır. Baba görə, Aliyah hər dövrdə göndərdiyi peyğəmbərlər vasitəsilə yeni qaydalar qoyur, yeni müqəddəs kitablar çatdırır. Bab bəyan edir ki, artıq Məhəmməd peyğəmbərin də dövrü keçdiyindən, yeni peyğəmbərin meydana çıxmazı dövrü çatmışdır. Ona görə də yeni peyğəmbər, yəni özü tərəfindən tərtib edilən yeni müqəddəs kitab olan «Bəyan»da irəli sürürlən yeni qayda-qanunlara riayət etmək, onları həyata keçirmək zamanı gəlmədir. Babın fikrincə, dünyəvi hakimlər və ali dini ruhanilər Quran və şəriətə istinad edərək köhnə qaydalardan əl çəkmək istəmədiklərindən hər yerdə ədalətsizlik hökm sürür. Nicatın yolu isə bütün ictimai bələlərin ümdə səbəbi olan bu haqşızlığın aradan qaldırılmasından ibarətdir.

Bab «Bəyan» kitabında insanların sosial bərabərliyinin zəruriliyini elan edir, şəxsiyyət, mülkiyyət və s. Hüquqların

müdafisi haqqında tələblər irəli sürür, qadınlara kişilərlə bərabər hüquqlar, bir sıra azadlıqlar verilməsini və təhsil hüququnu tələb edirdi. Digər mənbələrdə də göstərildiyi kimi, «Bəyan»da feodal əsərətinin və insanların qeyri-bərabərliyinin yeni quruluş haqqında geniş xalq kütlələrinin arzu və istəkləri ümumi formada ifadə olunurdu [3, 159-160].

Bab yeni yaradılacaq cəmiyyətdə, o cümlədən qadına münasibətdə bərabərlik, ədalət, şəxsiyyətin toxunuşuzluğunu elan etmiş, tacir, sənətkar və kəndlilərin arzularının da gerçəkləşəcəyini bildirmişdir. Bir dini modernist kimi Bab belə guman edirdi ki, zaman ötdükən onun təlimi bütün dünyaya yayılacaq və yaxın vaxtlarda isə İranda yeni bir «müqəddəs şahlıq» bərqərar olacaqdır ki, orada da yalnız «Bəyan»ı müqəddəs tutan «İslami qəbul etmiş insanlar yaşayacaq» [1, 325].

Mirzə Kazimbəy XIX əsrin ortalarında baş verən babilər hərəkatını «1844-1852-ci illərdə İrəndəki dini-siyasi və ictimai ixtiashaşların ifadəsi kimi» qiymətləndirmiş, onların başlıca program tələblərini əsasən düzgün müəyyənləşdirmiş və belə bir qonaqtə gəlməşdi ki, bu hərəkatın rəhbərləri, başda onun lideri Seyid Əli Məhəmməd yalnız dini deyil, həm də siyasi və dövlət islahatlarının həyata keçirilməsinə cəhd edirdilər. Babilərin siyasi programını istibdada və dini fanatizmə qarşı mübarizə kimi qiymətləndirən M.Kazimbəy göstərirdi: «Babilər hərəkatı əsərətə olan həqiqətin istibdad əleyhinə mübarizəsinin nəticəsi idi... Bab onun ölkəsində xalqın inandığı dinin boş, mənasız şəylərlə dolu olduğunu başa düşürdü. Bab elə ciddi həyat tərzi təbliğ edirdi ki, burada qanunun hərfi deyil, mənəvi tələbləri həyata keçirilir... Bab həmişə nəfs və ibadət, məhəbbət və əxlaq haqqında danışırı... O, xalqdan «Məczub» yəni «Dəli» adı almışdı ki, bu da onun təriqətinin qurulmasına ikiqat nailiyətlər qazandırmışdı» [5, 198].

M.Kazimbəy babiliyin dini xarakterindən daha çox onun siyasi platforması və həmin hərəkatı doğuran ictimai-siyasi şəraiti diqqət mərkəzinə çəkmişdir. Mütəfəkkir bu hərəkatı

Rusiyadakı Razin, Puqaçov hərəkatları ilə müqayisə edərək rus oxucusuna çatdırılmışdı.

Mirzə Kazimbəy təkcə Babiliyin ilk geniş tədqiqatçısı deyil, həm də Babın birinci bioqrafi idи [4, 181]. O, öz əsərində Baba və onun tərəfdarlarına yüksək qiymət vermiş, ümumiyyətlə Babın bütün bu hərəkatda ən seçilmiş insan olduğunu qeyd etmiş və göstərmişdi ki, Bab qəlbən əxlaqlı idи, əqidəli fəaliyyət göstərirdi. O, həmişə bütün yurddashlarına bir əxlaqi cəmiyyətdə fəaliyyət göstərməyi söyləyirdi. O zülmü məhv etməyi arzulayır, qadınların taleyinin yaxşılaşdırılmasından danışındı. Biz (Mirzə Kazimbəy - R.Ə.) Babı nə fanatik, nə avantürist kimi təqdim edə bilmərik. O, yüksək səviyyəli məslək adamı, «Şeyxlər» məktəbində tərbiyə almış, müəyyən qədər xristianlıqla tanış olmuş, bu və ya digər dərəcədə xəyalparəst insan idи... O, özü-özünü heç vaxt «Bab» və «Mehdi-Sahibüz-Zaman» adlandırmamışdır. Bu adları ona tərəfdarları vermişlər... Biz onun həyatının ilk günlərindən şəriatin bütün qaydalarına ciddi əməl etdiyini görürük: O, namaz qılır, oruc tutur, Kərbəla və Məkkəni ziyarət edir və s. ... Hər halda biz belə hesab edirik ki, Babın meydana çıxmazı vaxtilə İran maarifinin xeyrinə xidmat etmişdir [5, 222].

Alim göstərir ki, babilər gücləndikdən sonra şələrdən tamamilə ayrılmışdır. Onların bir çoxu artıq dini vəzifələrini yerinə yetirməkdə də sərbəst idilər. Onlar artıq namaz qılmır, oruc tutmur, şələri və ümumiyyətlə müsəlmanları öz qardaşları və dindəşləri saymır şərab içir, heç nəyi murdar saymır, heç nəyi haram hesab etmirdilər. Beləliklə babilər əsl müsəlmanlığa qarşı çıxmış olurdular.

Bütün bunları nəzərə alaraq M.Kazimbəy göstərir ki, beləliklə üç kateqoriya babilər meydana gəlmışdı:

- 1) avam camaat arasında Babın kor-koranə pərəstişkarları;
- 2) Babın həqiqi şagirdləri olan siyasi xadimlər;
- 3) bədfikir təfriqəçilər.

Dini-siyasi cərəyan kimi babizmi tədqiq edən Mirzə Ka-

zimbəy Babın şagirdlərinin onların öz müəllimlərinin princip-lərini sonralar necə pozması haqqında da geniş bəhs etmiş və göstərmişdi ki: «Sırf fəlsəfə, mənəvi kamilliyyə əsaslanan din, həmişə sağlam dərrakənin, Allah qanunlarının daxili sərvətini təşkil etmişdi, bu zaman insanın hələ ləkələnməmiş vicdanı mühakimə və şahidlilik edirdi. Lakin nə vaxt ki, ehtiras, şəhvət ağlın öünü kəsməyə başladı və insanlar qəlblərinin səsinə qulaq asmadılar, onda xaricdən idarə edəcək qanun meydana gəldi. Bu qanun elə həmin mənəvi kamilliyin üzərində quruldu; lakin bədbəxtlikdən insan öz pis meyillərinin təsiri altında ixti-laşlarla, ziddiyyətlərlə tanınmaz hala düşdü və nəhayət özünün ilk mənbəyini təşkil edən həqiqətini pərdələdi» [5, 199-208].

Bu fəlsəfi-nəzəri fikri M.Kazimbəy Babın şagirdlərinə tətbiq edərək göstərirdi ki, onlar öz müəllimlərinin talimini təhrif edərək hətta özlərinin xüsusi «Quran»ını yaratmış, bir sıra kitabçalar yazmış, fanatizmi yaymaqla öz məqsədlərinə nail olmağa çalışmışdır. Mütəfəkkir yazır: «Bu məqsəd nədən ibarət idi? Bize o iki məna daşıyırı: xüsusi və ümumi. Birinci, sırf egoist məqsəddir ki, hər bir müəllim öz ardıcılıları arasında ciddi-cəhdə öz əhəmiyyətini işşirdir və beləliklə də müxtalif Bab əqidəli dərnəklər yaranırı. Onlar bir-birinə zidd, müxtalif fikirləri təbliğ edirdilər. İkinci, sırf siyasi məqsəd daşıyırı. Bütün babizm müəllimləri öz ardıcılılarını müsəlman ruhaniləri və hökumət əleyhina silahlandırmağa çalışırdılar. Ümumi məraqları onların hərəsini bir zahiri adla, ümumi bir etiqadla birləşdirir və onlara böyük əhəmiyyət verirdi; onların uğurları ar-taraq çoxdan arzu olunan isləhatların və təsvir etdiyimiz yerli inqilabların başlanmasına səbəb olmuşdu» [5, 209].

Babın tərəfdarları və davamçıları arasında kortəbiiliyin, qeyri-mütəşəkkiliyin hökm sürməsi və möhkəm əqidə birliyinin olmaması əslinde möhtəşəm babilik hərəkatının iflasa uğramasını şərtləndirən başlıca amillərdən olmuşdur. Təsadüfi deyildir ki, məsələnin bu cəhətdən aşdırılması «Bab və babilər» əsərində önemli yer tutur. 1850-ci ildə babilərin Zəncanda

silahlı üsyən qaldırması feodal şahlıq rejimi üçün ən təhlükəli hadisə idi. Elə həmin 1850-ci ildə Zəncan üsyəninin yatırılmasına, lider Seyid Əli Məhəmmədin edam edilməsi, 1852-ci ildə isə şaha qarşı uğursuz qəsdin baş tutmaması ilə babilik hərəkatı tam məglubiyyətə uğramışdı. Lakin buna baxmayaraq İranda Bab tərəfdarlarının sayı yenə də artmış, əhalinin bütün narazı təbəqələrində Baba rəğbət daha da güclənmiş, sonralar şah hökuməti də bunun qarşısını almaqda çatınılıklrla üzləşmişdi. Babın təliminin davamçıları onun demokratik ideyalarını inkişaf etdirərək hüquq bərabərliyi, mövcud qanunları, xüsusi mülkiyyətin ləğv edilməsi, insanın insan tərəfindən istismarına son qoyulması, yeni reformaların həyata keçirilməsi şəhərləri irəli sürməkdən belə əl çəkmək istəməmişlər.

Dərin ictimai-siyasi qayalı babilik hərəkatı nəinki o zaman - kİ İran üçün, habelə Yaxın Şərqdə hegemonluq iddiasında olan və bu səpgidə maraqları toqquşan İngiltərə, Fransa və xüsusilə çar Rusiyası üçün də məqbul deyildi. Rus çarizmi bu inqilabi hərəkatın imperiyada yaşayan müsəlmanlara təsirindən daha çox qorxurdu. Mirzə Kazimbəy isə buna rəğmən həmin hərəkat haqqında sanballı bir əsər yazdı və özü də onu imperiyanın paytaxtında nəşr etdi. O, «Bab və babilər» əsəri ilə babilərin məramını, tələblərini imperiya oxucularına, xüsusilə çar Rusiyası daxilindəki məhkum müsəlman xalqlara çatdırmaqla böyük bir riskin altına girdiyini də yaxşı dərk etmişdi. Imperiyanın qəzet və jurnalları, rəsmi dairələri bu əsərə görə onu günahlandırmış, imzasız yazılarla tənqid etmişdilər. Böyük alim onlara da öz tutarlı cavablarını vermişdir.

M.Kazimbəyin möhkəm inamınca, babilik hərəkatının məglub olsa da, İranın çoxəsrlik tarixində ötəri sahifə olmaya- caq. Çünkü bəbi üsyənləri öz ictimai-siyasi məramı, xarakteri və kütləviliyi ilə İran və Güney Azərbaycanda müxtəlif zamanlarda baş vermiş ayrı-ayrı ixtişəllərdən çox-çox fərqlənirdi. Babilər ölkənin ictimai-siyasi həyatına güclü təsir göstərmişlər. Bu hərəkat gələcəkdə sosial ədalətsizliyin və zülmün aradan

qaldırılmasında stimul rol oynayacaq.

Doğrudan da, babilik hərəkatının sonu ağır məglubiyyətlə bitsə də, o, müsəlman Şərqində dərin izlər qoya bilməşdir. Onun təsirlərinə XX əsrin əvvəllerində İranda baş verən məşrutə inqilabında, xüsusilə Güney Azərbaycanda yüksəlmiş milli-azadlıq hərəkatında rast gəlinir. Babililiyə bu mənada yeni dövrdə cərəyan edən ictimai və milli xarakterli hadisələrin tarihi müqəddiməsi kimi baxmaq olar.

M.Kazimbəy babilik hərəkatının sosial-fəlsəfi mahiyyəti, onun məglubiyyətinin səbəbləri ilə bağlı məsələləri araşdırarkən, həm də XIX əsrən aktuallıq kəsb etməkdə olan Şərq-Qərb probleminə də toxunur və bu yönədə bir sıra dəyərli fikirlər, müləhizələr irəli sürür. O, bu məsələlərə hər şeydən əvvəl bir maarifçi mütəfəkkir kimi yanaşır. Hətta, babiliyin əldə edə biləcək mücərrəd uğurlarını maarifçilik ideologiyası üçün ənənəvi olan «maarifçi monarx» ideyası ilə əlaqələndirir. Lakin bütövlükdə babilik hərəkatının taleyini xalq kütləsinin qəflətən ayılması, mövhumat və cəhalətdən uzaq olmasına, maariflənin dünyəvi elmi biliklərə yiyələnməsində, maarifçiliyin toxumlarını «cəhalət torpağına səpmək»lə insanların şüurlu varlıq kişi yetişməsi, tarbiyəsi, inkişafi və məhsuldarlığı qayğısına qalınmasına göründü [6, 60]. Böyük mütəfəkkir buna ümumən Şərqiñ gələcək oyanışının, mədəni tərəqqinin başlıca rəhni kimi baxındı. O, tam əminliklə bildirirdi ki, Şərq bütün dərdlərinə yalnız özü əlac qılmalı, bu yolda düşünən beyinlər, mütəşəkkil qüvvələr yetişdirməli, kənardan, Qərbdən edilə biləcək «yaradımlar» əsla göz dikməməlidir. Qədim və zəngin mədəniyyətə malik olan Şərqiñ özünün xoşbəxt istiqbəti üçün imkanları böyükdür. Ən başlıcası şüurlu tərzdə daxilən hərəkətə gəlmək, var qüvvə ilə çalışmaq gərəkdir. «Şərq - bizim bu ilk vətənimiz, bəşəriyyətin beiyi, işığın yayıldığı bu yer nə zaman məariflənəcəkdir? Doğrudanmı, Qərb onda xeyirxah dəyişiklik etmək iqtidarındə deyil? Doğrudanmı islam əbədi olaraq sivilizasiyaya əngəl olaraq qalacaqdır? Maarifçiliyin dostları belə de-

yırlar və belə düşünürlər. Nə olacaq, nə vaxt olacaq - bilmirik. Lakin Şərqi və Asiya dərrakəli dünyanın nəhəng bir hissəsinə təşkil edir, orada sivilizasiyanın ruhu gizlənir və gözəgörünməz bir qüvvə həqiqət toxumları səpir. Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz; o, özünün ... enerjisi ilə onun tədricən inkişafına yalnız təsir göstərə bilər. Ölkənin islahatçısı ölkənin özündə doğulmalıdır» [6, 61].

M.Kazimbəyin tarixi nikbinliklə yoğunulmuş bu müdrik kəlamları belə bir qənaətə gəlməyə tam əsas verir ki, onun qələmə aldığı «Bab və babilər» əsəri bəşəriyyət üçün böyük bəla olan cəhalətə, zorakılığa, istibdad zülmünə qarşı daxili nifşətinin, Şərqiñ dirçəlişinə rəğbətinin, ümidişinin bariz ifadəsidir.

Çağdaş elmi yazıtlarda çox haqlı qeyd edilir ki, «görkəmlı Azərbaycan alimi M.Kazimbəy ömrünün sonuna kimi əsl azərbaycanlı olaraq qalıb və bəşəriyyət naminə fəaliyyət göstərib» [8, 60].

Mirza Kazimbəyin «Bab və babilər» əsəri bunun parlaq təcəssümüdür. Bu əsər haqqında məşhur Azərbaycan filosofu Heydər Hüseynov yazmışdır: «Bab və babilər haqqında M.Kazimbəyin tədqiqat işi Yaxın Şərqiñ fəlsəfəsi və siyasi cərəyanların öyrənilməsi üçün müəyyən əhəmiyyət kəsb edir... M.Kazimbəy özünün «Bab və babilər» əsərində bu hərəkatın sosial-siyasi tərəfinə böyük diqqət ayırmışdı. Bu mənada M.Kazimbəy babizmi ondan qabaq tədqiq edənlərin hamisindən yüksəkdə durur... M.Kazimbəy maarifçi və alim kimi, filologiya, fəlsəfə və tarix məsələləri üzrə tədqiqat işləri ilə XIX əsr Azərbaycanın ictimai fikrin inkişafı tarixində görkəmli yer tutur» [8, 207-208].

### *İstifadə olunmuş ədəbiyyat:*

1. Mustafazadə T. Ümumi tarix, III cild, (1640-1918-ci illər), Bakı, «Elm», 1997.
2. Rzaev A.K. Muxamməd Ali Mirza Kəzəm-Bek. Moscow, Nauka, 1989, c.17.
3. Ivanov M.C. Восстания бабидов в Иране. Москва-Ленинград 1939.
4. Ivanov M.C. Очерки истории Ирана. Москва, 1952.
5. Quliyev V. Mirzə Kazimbəy. Bakı, «Yazıcı» 1987.
6. Kязим-Бек М. Избранные произведения. Баку, 1985.
7. Kязим-Бек М. Баб и бабиды. СПб, 1865.
8. Kazimbəy M.Bab və babilər. / «Dirçəliş – XXI əsr» №1, 1998, s.60.
9. Əfəndiyev M. Siyasi və hüquqi təlimlər tarixi, Bakı, 2006.
10. Hüseynov H. Azərbaycan XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, 2007.

### **Резюме**

**Рафаил Айваз оглы Ахмедли**

**Доктор философских наук**

**О сущности труда М.Кязим Бека "Баб и бабиды"**

В статье исследуется история периода "Бабидского движения", социально-политическая обстановка и причины возникновения этого движения в интерпретации известного ученого и мыслителя XIX в. М.Кязим Бека.

Исследуется суть бабизма, политических, социально-этических, религиозных взглядов, внутренняя неоднородность учения, его просветительские тенденции. Акцентируется внимание на мировоззрении М.Кязим Бека, его отношениях к проблеме Восток-Запад.

**Summary**  
**Rafail Ayvaz oglu Ahmedly**  
**Doctor of Philosophical Sciences**  
**On the essence of a proceeding by Mirza Kazembeg**  
**"The Bab and the Babi's"**

The article deals with the history of the Babi movement epoch, socio-economic situation and the reasons of emerging of the movement in line with interpretation by Mirza Kazembeg, the famous scientist and thinker of XIX century.

The author researches into the essence of the Babi movement as well as the essence of its political, socio-ethical and religious beliefs, interna; disintegrity of the movement and its educational tendencies. The focus is on worldvision of Kazembeg and his approach towards East-West issues.

**ARZU HACIYEVA,**  
**fəlsəfə elmləri doktoru**  
**(Azərbaycan)**

**MÜQƏDDƏS KİTABLARIN HERMENEVTİKASI**  
**MÜTLƏQ HƏQİQƏTİN MİSTİK DƏRKİ METODU**  
**KİMİ**

Məktəb hayatından bəhs edən «Bazar ertəsinadək» məşhur sovet kinofilmində belə bir epizod var: 9-cu sinif şagirdləri böyük həvəs və ciddiyətlə sərbəst mövzuda – «Xoşbəxtlik nədir» mövzusunda inşa işi yazırlar. Onlardan biri çox düşünüb dərsin sonunda dəftərinə cəmi bir cümlə yaza bilir: «Xoşbəxtlik odur ki, səni anlaşınlar».

Film 1968-ci ildə çəkilmişdi. Bu, Qərbdə qədim tarixə malik təfsir və şərh metodu olan hermenevtikanın anlam fəlsəfəsi şəklində yenidən dirçəlməyə başladığı dövr idi: artıq Qadamerin «Həqiqət və metod»u (1960) çapdan çıxmışdı, fəlsəfi hermenevtikaya maraq gündən-günə artır, sovet elmi ədəbiyyatında isə onun «burjuja şürurunun parlaq təzahürü» kimi tənqidinə həsr edilən ilk əsərlər meydana gəlirdi. Məlumudur ki, tənqid azad fikrin qarşısını almaq iqtidarında deyil, ideyalar yayılmaq, beyinlərə nüfuz etmək, zənginləşmək, maddiləşmək xüsusiyyətinə malikdir. Bu günümüzdən həmin dövrə nəzər saldıqda çox xoşuma gələn, sadəliyi qədər də köhnə bir həqiqətin ifadə edildiyi «Xoşbəxtlik odur ki, səni anlaşınlar» sözlərində, ümumiyyətlə, filmin bir çox məqamlarında hermenevtika ideyalarının onun yaradıcılarına təsirini görməyə bilmirəm.

Lakin anlanmaq yalnız bir yeniyetmənin, cavanın və yaxud bir qocanın arzusudurmu? Təkcə gündəlik həyatımızda lazımdır, yaxud o, ancaq insanlar arasında münasibətlərə aiddir? Əlbəttə, yox. Miflər, şifahi və yazılı folklor nümunələri, salnamələrdə, bədii nəşr əsərləri və poeziyada, fəlsəfi traktatlarda

yaratıcının ruhunu təcəssüm edən və əsl mahiyyətini metaforalar arxasında, rəmzlər içorisində gizlədən Söz də anlanmaq istəyir. Onda öz üsul və vasitələri ilə hermenevtika köməyə gəlir, rəmzlərin örtüyünü qaldırıb mətni öz sirlərini verməyə məcbur edir, bu mənada oxucuya anlamaq, yaratıcıya anlanmaq xoşbaxlıyi bəxş edir.

Bir çox mütfəkkirlər, filosoflar üçün Müqoddəs kitabların sakral mətnlərinin hermenevtik şərhi həm də vəhdəti-vücud təlimində onun mahiyyətinin həyata keçdiyi ən yüksək məqama – Mütlaq Həqiqətin mistik dərkinə aparan, idealda Ona – Daomu, Brahmanı və ya Allahını adlanmasından asılı olmayaraq – qovuşmağa kömək edən yolu təmsil edirdi. Həmin yolu müxtəlif zamanlarda yaşamış və müxtəlif mədəniyyətlərə mənsub filosoflar öz fəlsəfi konsepsiyaları çərcivəsində özünməxsus şəkildə təsvir etmişlər. Onlardan bəzilərini nəzərdən keçirək.

*Van Bi*. III əsr Çin filosofu, *syuansyue* (yəni ən dərindən olan, yaxud ən gizli olan haqqında təlim) təliminin yaratıcılarından biri, klassik əsərlərə – «Lao-tszi», «Çjuant-tszi», «I-tszin», «Lun yuy» traktatlarına şərhləri ilə əslində burada məhz fəlsəfi hermenevtik şərh ənənəsinin təməlini qoyan Van Binin (226-249) rasional şərh vasitəsilə mistik dərkə nail olmaq haqqında fikirləri diqqəti cəlb edir.

Mütəffəkkir orijinal əsəri hesab olunan «Çjo-i-lio-li» («Dəyişikliklər kitabı»nın əsas prinsipləri) traktatının IV fəslində «I-tszin» – «Dəyişikliklər kitabı»nı tamamilə yeni cür mənalandıraraq, onun fəlsəfi mahiyyətini aşkarca çıxarmaqla yanaşı, qnoseoloji konsepsiyasının səciyyəvi xüsusiyyələrini, həmçinin həmin əsərin öyrənilməsi və təfsiri metodunu, onun əsas qanun və prinsiplərini də izah edir. O, qədim dövrün kamil müdrikərinin «Dəyişikliklər kitabı»nda söyləmək istədikləri dərin mənalari anlamağa kömək etmək üçün onun təməl sütunlarını müəyyənləşdirir. Bunlar: *fikir, obraz* və *sözdür*.

O yazır: «Fikir obrazda ifadə edilir; obraz sözdə ifadə edi-

lir. Ona görə söz obrazı izah etdiyi üçün, obraz aydın olandan (anlaşıldan) [sonra] sözü unutmaq [olar]. Obrazda fikir mühafizə olunduğu üçün, fikir aydın olandan (anlaşıldan) [sonra] obrazı unutmaq [olar]» (2, 111). Müqayisə üçün o, Çjuant-tsziinin bədii obrazlarına müraciət edir: dovşanı tutandan sonra tələ gərəksiz olur, balığı tutandan sonra toru bir kənara tullayırlar. Beləliklə, görürük ki, sözü obraz üçün tələ, obrazı isə fikir üçün tor hesab edən Van Binin fikrine, söz və obraz fikri-ideyanı dərk etməyin yalnız vasitələridir, ona çatmağın pillələridir. Ona görə «sözdən yapışib obrazı anlamayan», «obrazdan yapışib fikri, mənəni anlamayan» şərhçiləri tənqid edir.

Fikir, obraz, söz arasındaki həmin münasibətlərə istinadən Van Bi fikrin obraz vasitəsilə sözdə təcəssümüne aparan yolu müdrikərin əsəri yaratma istiqaməti, əksinə sözdən obraz vasitəsilə fikrə doğru yönəlməni şərhçinin əsərin əsas ideyasını bərpa etmək istiqaməti kimi nəzərdən keçirir. Məsələn, kamil müdrikələr ətraf alımı müşahidə edərək, burada bir-birinə əks iki kosmik qüvvənin, *yan* və *in*, yəni işıqlı və qaranlıq başlangıçların fəaliyyət göstərdiyini və onların qarşılıqlı təsiri, əlaqələrinin istər təbiətdə, istərsə də insanların həyatında, onlar arasında münasibətlərdə daim dəyişikliklərə səbəb olduğunu, hadisələrin bir-birinə keçdiyini aşkarca çıxarmış və «Dəyişikliklər kitabı»nın əsas ideyası yaranmışdır. Dünyaya xas olan bu ümumi dəyişkənlilik ideyası onlarda yaratıcılıq haqqında fikrin formallaşması ilə natiqlənmiş və həmin fikri kamil müdrikələr dərk edilməz möcüzəli dəyişikliklərə, metamorfozalara qabil olan ejdaha obrazında, ejdaha obrazını isə sözdə ifadə etmişlər. Van Bi göstərir ki, şərhçi bütün bunları nəzərə almali, mətni anlamaq üçün müəllifin əsəri yaradanadək keçib gəldiyi yolu geri qayıtmalı, yəni sözlərdən obrazlara, obrazlardan mənaya – mənbəyə qayıtmalıdır. Bunun üçün əvvəlcə mətnəki sözləri, obrazlara verilən şərhləri dərinən öyrənməklə obrazları mənimsemək lazımdır, obrazlar mənimsemənləndən sonra sözləri unutmaq olar, sonra obrazı araşdırıb fikri exz etməlisən, fikri

anladınsa obrazı unutmalısan. Bu isə əslində mənənin bilavasitə mistik qavranması yoludur, sözləsiz, anlayışlarsız dərkətmədir. Beləliklə, mütəfəkkir üçün qədim əsərlərin öyrəniilməsi, onların gizli mənalarının dərki idealda müdrik insanı mütləq həqiqətin dərkinə aparmalıdır. Yəni onun əsas məqsədi öz fəlsəfəsinin əsas ideyasını – Mütləq Həqiqət timsalında Dao adlandırdığı həmin ən dərində, ən gizli olanı – «olmama»nı, «yoxluğunu» dərk etməkdir.

Şankara. VIII əsrđə yaşamış böyük hind filosofu Şankara Vedaların müqəddəs mətnlərinin şərhində banisi olduğu, hind fəlsəfi fikrinin inkişafında müstəsna rol oynamış *advayatavedanta* təliminin başlıca ideya və prinsiplərindən çıxış edirdi. Onun konsepsiyası Upanişadlara, Badarayananın «Brahma-sutra»sına yazdığı və s. şərhlərində, orijinal əsərlərində öz əksini tapmışdır. *Advaya* sanskritdə hərfən *ikili olmayan*, yəni *vahid, tək, yeganə* deməkdir. Şankaranın mütləq monist fəlsəfi sistemində Mütləq Həqiqət məhz həmin şəxssiz, mütləq ruh, varlığın son və yeganə əsası, ikili olmayan Brahmandır.

Şankara Vedaları həqiqi biliyin yeganə mənbəyi hesab etsə də, Brahmanı dərk etmək baxımından müqəddəs mətnləri əhəmiyyətinə görə aşağı və yüksək səviyyəli vəhylərə ayıraq fərqləndirir. Yüksək səviyyəli vəhylər – Ali Brahmanın xatırlandığı vəhyləldir. Şankaranın fikrincə, məhz Upaśinadların həmin mühakimələri – *Mahavakyauca* kəlamları oxucuda intellektual intuisiyani (*anubhava*) inkişaf etdirmək xüsusiyyətinə malikdir. O, *anubhavani* təmsil edən Brahman vəhynin xüsusi növünü — «*aparokşa-anabhuti*» (qiyyabi olmayan anlam və ya birbaşa idrak) növünü qeyd edir. Lakin Brahmandan bəhs edən kəlamlar intellektual intuisiya doğura bilsə də, bu heç də hamıya və asanlıqla müyəssər olmur. Bunun üçün müdrik insanların «*döñə-döñə yenidən*» «böyük səy» göstərməsi tələb olunur (bax: 7, 112).

Şankaraya görə Brahman haqqında mühakimələri yalnız və yalnız onların özləri vasitəsilə anlamaq olar. Bu mənada vəhyn

yazında dili, çoxlu mənalarla əhatə olunan sözləri, onlarla aparılan əməliyyatlar – «dil oyunları» böyük əhəmiyyət kəsb etməyə başlayır. Çünkü «*Brihadaranyaka-upanişad*»a şərhində Şankaranın göstərdiyi kimi «müqəddəs yazıların özü hələ məlum olmayan mahiyyət haqqında yalnız adı sözlərə və mənalara əl atmaqla danişa bilir» (4, 113). Bu baxımdan mütəfəkkir mətnində metaforalar, bənzətmələr, eyham, kinaya, pafos, tamamlanmış fikir, rəmzləri vacib sayır, və təkcə ona görə yox ki, onlar dünyani bütün rəngarəngliyi ilə əks etdirə, insanda ən müxtəlif hissələr doğura bilir, düşüncəyə meydən açır, həm də ona görə ki, açıq söylənilməmiş, söylənilə də bilməyən, təsvirə gelməyən əsas sözü, ifadəni, mənəni anlamağa, ali varlığa yaxınlaşmağa kömək edir. Upanişadların dili məhz belə dildir. Digər tərəfdən, o, şərhlərində sözlərin öz əyanılıyində dünyada olmayan, görmədiyimiz obyektri, transsədenti anlamağa kömək edən etimologiyasına, etimoloji mühakimələrə xüsusi əhəmiyyət verir.

Şankaraya görə mətnin dili üzərində iş – şüurun hər bir refleksiya üsulunun səviyyəsinə uyğun olaraq sözün adı hərfi mənasından tutmuş, rəmzi mənalarına, fikir intensiyalarına qədər məna qatlarında fəaliyyəti son nəticədə dini təcrübənin intuitiv duyulması üçün şərait yaradır. Dil fəaliyyətinin nicata aparan ən yüksək pilləsi ifadə olunmanın qeyri-mümkünlüyü, inkarını göstərən *netividədir*. Əslində bu artıq Upanişadların Brahmanı bu dünyanın ziddiyyətli, ikimənalı sözləri ilə ifadə etməyin, ona tərif verməyin mümkün olmaması haqqında mühakimələrində öz əksini tapmışdır. Məsələn, *Yacnyavalkanın* sözlərinə görə «Brahmanın neti, neti – «o deyil, o deyil»dən daha yaxşı tərifi yoxdur» (Brix.Up., P, III, 6). Şankara həmin metoddan geniş istifadə edir: «...bu Brahman nə kiçikdir, nə böyük, nə qıсадır, nə uzun, nə doğulandır, nə öləndir, obraz, keyfiyyət, rəng, addan məhrumdur» (6, 582). Vedantaya görə Brahmanın bu cür «təsviri» nicata aparır. Burada biliyin həqiqi mənbəyi artıq mətn yox, intellektual intuisiya və ya «Qi-

yabi olmayan anlam» olur. «Qiyabi olmayan anlam» müəyyən mənada hermenevtikanın yüksək dərəcəsini təmsil edir. Buradan göründüyü kimi, Şankara da Van Bi kimi Mütləq Həqiqətin mistik dərkini müqəddəs mətnlərin məzmunundakı fikri söz örtüyündən çıxarıb azad etməkdə görür. Sonuncu, ali səviyyə «sözsüz ünsiyyət»dir. Həmin səviyyədə müqəddəs mətnləri oxuyan şəxs obyekt, subyekt və idrak prosesinin özünü aradan qalxdığı mistik akt vasitəsilə Brahmanla qovuşduğunu, onda əridiyini hiss edir. Əlbəttə, Şankaraya görə intellektual intuisiyani yalnız və yalnız Upanişadların Brahmandan bəhs edilən mülahizələri doğura bilər.

*Əl-Qəzali*. Müsəlman Şərqiñin böyük mütəfəkkiri Əl-Qazalinin (1058-1111) irsi də Müqəddəs kitabların mətninin hermenevtik anlamının Mütləq Həqiqətin mistik dərki metodunu olmasına təsdiq edir. Qurana 40 cilddən ibarət yazdığı təfsir dövrümüzə gəlib çatmasa da başqa əsərləri onun Quran mətninin xüsusiyyətləri, təfsirdə əsas tutduğu prinsiplər, xüsusiylə zahiri təfsir və təvil, onların münasibəti haqqında fikirləri ilə tanış edir. Əl-Qəzalıya görə, insan gözünün mükəmməl olma-yan görmə qabiliyyəti üçün günsə və digor göy cisimləri xarici görməni işğidirsa, Quran və başqa dini kitablar daxili görmə-nin vasitəsidir və, beləliklə, onlar nurun həqiqi mənasına daha çox yaxınlaşırlar (bax: 5, 162).

Bu sözlər bir növ metodoloji məna daşıyır. Belə ki, onun fikrincə, Quranın düzgün mütləisi ilə hətta sufi sistemində ən dəyərli hesab etdiyi məqama çatmaq, yəni məhz dünyani, özü-nü unudub Allaha yaxınlamağa, Onu görməyə nail olmaq ola-r. Əl-Qəzalı «İhya ulum ad-Din» əsərinin bir fəslini (VIII kitabın III fəsli) məhz Quranın oxunması, anlanması qaydalarına həsr etmişdir. O, Quran mətnini dərindən anlamaq, bunun vasitəsilə Allaha yaxınlaşmaq üçün oxucunun daxili vəziyyətini eks etdirən 10 qaydanın və yaxud, öz sözləri ilə desək, batını əməlin olduğunu göstərir və Quranın oxunmasının doğurduğu psi-xoloji məqamların Quran ayələrinə, hədislərə, məşhur ilahiy-

yatçılarının fikirlərinə istinadla rasional, məntiqi şərhini verir.

1-ci əməl Allah Sözünün mahiyyətini anlamaqdır, yəni hər kəs bilməlidir ki, Allah Öz Sözünü insanlara onların anlaya biləcəyi dərəcədə göndərmişdir. (8, 795). Sonra gələn əməllərdə Kəlam sahibinə, yəni Allaha ehtiram, hörmət göstərilməsini, Quranı oxuyarkən ağlında, qəlbində olan bütün fikir-xəyalları, xatirələri kənara ataraq, diqqətini oxunan mətnin üzərində cəmləşdirməyi, hər bir aya üzərində düşünməyi tələb edir. Quranı oxuyan Allahın isim və sıfətlərinin mənələri üzərində düşünməlidir ki, buradakı sırları anlasın. Yalnız bu yolla sözə gizlə-nən gizli mənələrini açmaq olar. Əl-Qəzalı göstərir ki, Quranda təsvir olunan hadisələrdə, ümumiyyətlə bəhs edilən məzmunda Allahu axtarmaq lazımdır, çünkü: «Haqqı bilən hər şeydə Onu görür, çünki hər şey Ondan, Onunla və Onun üçündür. Həqiqətdə «küll» olan odur. Gördüyü hər zərrədə onu müşahidə etməyən Onu bilməmiş sayılır.... Onu bilən, Ondan başqa hər şeyin batıl olduğunu və Onun zatından başqa hər şeyin həlakda bulundığını bilir» (8, 801). Bu sözlər vəcd halına hazırlıq kimi səslənir. Beləliklə, anlamaq – Allahu hər şeydə, o cümlə-dən Quranın mətnində görməkdir, onun səsləri, sözlərində seyr etməkdir.

6-cı qayda-əməl anlama mane olan halları aradan qaldırmaq zərurəti ilə bağlıdır. Burada əl-Qəzalı dörd pərdənin Quranın mənasını anlamağa mane olduğunu göstərir: 1) Sözləri və ifadələri kontekstdən çıxaraq bütün diqqətin yalnız hərfi mənaya yönəldilməsi. 2) oxuduqlarını dərindən təhlil etmədən, aydınlaşdırmadan təqlid yolu ilə bir məzhəbə bağlanmaq. 3) Bir günah iş görməkdə davam etmək, lovgalanmaq, nəfşini saxlaya bilməmək. 4) zahiri təfsir kitablarını oxumaq.

Daha sonra Quranı oxuyan şəxs Quranında məhz ona müraciət edildiyini qəbul etməli, ayların məzmununun təsiri altında kədər, hüzn, qorxu, ümid və s. kimi müxtəlif ruhi hallar yaşaması, ağlamalı, qəlbində vəcd meydana gəlməlidir. Tərəqqi (nail olma, ucalma) adlanan 9-cu əməl Quranı öz ağızından

deyil, Allahın dilindən dinlədiyin kimi oxumağı nəzərdə tutur. Əl-Qəzali Qurani bu cür qiraətin üç səviyyəsi olduğunu göstərir: qiraətçi 1) özünü Allahın hüzurunda hiss etməli, Allahın onu diniədiyini fərz etməlidir; 2) Allahı görüb, ona müraciət edildiyinə inanmalı; 3) ən yüksək anlam dərəcəsində Quranın nitqində (lopos) danışanı, sözlərində danışanın (Allahın) sıfətlərini, mənəvi durumunu, sözlərinin mənasını anlamalıdır. Qiraət bu səviyyələrə müvafiq olaraq qiraətçinin yumşalması, müləyimləşməsi, səbat əldə etməsindən tутmuş həya və təzimdə bulunmasına, nəhayət, bütün könlünü və düşüncələrini Alla-ha bağlaşmasına qədər psixi halları ilə müşayət edilməlidir (bax: 8, 816). 10-cu əməl – təbərrri (uzaqlaşma, çəkilmə, üz döndərmə), yəni Allahın əzəməti qarşısında öz mənliyindən və varlığından keçmək, özünü heçə saymaqdır (8, 818). Burada artıq qiraətçi öz əsas məqsədinə çatır, dini təcrübənin reallaşması baş verir.

Deməli, əl-Qəzalinin fikrincə, Quranın burada təsvir edilən qaydalara uyğun mütaliəsi oxucunun nəinki onun dərin mənalarını anlamasına kömək edər, hətta onu sufi qnostikin idealına – Mütləq Həqiqətin mistik dərkinə çatdırıbilər.

Karl Bart. Bibliya mətnlərinin hermenevtikasının Allahın mistik dərkinə aparmasını bizi nisbətən yaxın dövrə yaşamış, «dialektik teologiya» adlanan nəzəriyyənin məşhur nümayəndələrindən olan Isveç protestant teoloqu Karl Bartın (1886-1968) fikirləri timsalında göstəracayık. Karl Bart belə hesab edirdi ki, Allahı dərk etməyin yegana mənbəyi kimi Bibliyanın əsl mahiyyəti yalnız onun müasir insana xas olan dildə səsləndiyi və eşidildiyi zaman dərk oluna bilər. Ona görə o, Ilahi sözün təfsirini yeni məcraya, Allah və insan arasında dialoq mərasına yönəltmişdir (nəzəriyyənin «dialektik teologiya» adlanması bununla əlaqədardır).

K.Bart Allah və insan arasında dialoqu onların bir-birinə yaxınlığı prinsipindən yox, bir-birindən tamamilə təcrid olunmuş iki əks varlıq kimi qarşı-qarşıya durması təsəvvürlərindən

çixış edərək əsaslandırır. Onun fikrincə, bu sonsuz «yadlığı» yalnız Bibliyada ifadə olunmuş Allahın öz sözü ilə aradan qaldırmaq olar (bax: 3, 85). O yazır: «Allahla ... görüş Onun Iisus Xristdə dediyi mərhəmətinin sözü ilə görüşdür... Mən bu görüşü vergi adlandıram. Bu görüş insana Allahın sözünü dinləmək azadlığı verir...» (1, 24,25). Beləliklə, öz-özlüyündə ilahi möcüzə olan Allaha inam Onunla, daha doğrusu Onun Sözü ilə insan arasında dialoqda yaranır və onun formasında təzahür edir. Bart Lüterin Bibliyanı anlamasını bu cür dialoqa nümunə hesab edir. Lüter həvari Pavelin risaləsini şəxsən özünə müraciət kimi oxumuş, bunun sayəsində XVI əsr insanı həvari ilə öz müasiri kimi səhbət etmiş, yəni mətn və oxucu arasında dialoq yaranmışdır. Bu dialoq və yaxud görüş zamanı Bibliyanın daxili sözünü eşitmə, onun həqiqi mənasını anlama İlahi ruhun təsiri naticəsində baş verir. O yazır: «Allah həmişə öz şəxsi vəh-yində özünü insana tanıtırındır, insanların uydurduğu və Allah adlandırdığı deyil... Allahın dərk edilməsi faktiki olaraq Allahın dənisi, Allahın özünü insana onun Onu görməməsinin və eşitməməsinin mümkün olmadığı bir tərzdə göstərməsinin baş verdiyi yerdə baş verir. ... Allahın dərk edilməsi ilahi vəh-yin, Allahın insanı nurlandırmاسının, insan idrakının ucalma-sının, bu Müəllimin insanı ibrətləndirməsinin baş verdiyi yerdə baş verir» (1, 37). «Allah öz sözündən kənardə bizzən gizlidir» (1, 31) deyən Bart öz «dialogi teologiyası»nın missiyasını ali sirri təmsil etdiyinə görə həmişə müasir olan Vəhiyi dərk etmək vasitəsi kimi göndərilməsində görürdü.

\* \* \*

Mütləq Həqiqəti dərk etməyə, nicat meyillərini gerçəkləş-dirməyə çalışan Van Bi klassik Çin qaynaqlarını öyrənib onları dərin mənalarını üzə çıxarmaqla Daoya, Şankara Upanişad-ların kəlamlarına nüfuz etməklə Brahmana, əl-Qəzali Quranın dərin anlamı vasitəsilə Allaha qovuşmağın, Karl Bart Bibliyanın mətnlərinin mahiyyətinə varmaqla Allahla dialoq-səhbətin

mümkünlüyüne inanır ve bunun yolunu göstərirdilər.

Nəzərdən keçirdiyimiz konsepsiylar özünəməxsusluqları ilə nə qadər bir-birilərindən fərqlənsələr də, onları bir-birindən əsrlər, müxtəlif xalqlara, mədəniyyətərə, dinlərə mənsubluq konteksti ayırsa da, bir çox məqamlarda onların yaxınlığının, prinsiplərinin oxşarlığının əsasında bir ümumi cəhət durur: bu da Allahın Öz kitablarında göndərdiyi Sözüdür, bu Sözə məhəbbət və onu dərk etmək istəyi və cəhdidir.

Çıxışımızın əvvəlində biz anlamaq fenomeninin insana bəxş etdiyi xoşbəxtlikdən danışmışdıq. Lakin bu xoşbəxtlik, zənnimizcə, təkcə insana aid deyildir. Hədis-qüdsidə deyilir: «Mən gizli xəzinə idim, tanınmaq istədim, məxluqatı yaratdım». Başqa sözlərlə. Allah da tanınmaq, dərk edilmək, anlanmaq istəyir. O, özünü ən əvvəl Söyü ilə tanıdır. Allahın Söyü vasitəsilə Onu anlayanda anlayanla bərabər O da xoşbəxt olur.

### *Ədəbiyyat:*

1. Барт К. Очерк догматики: Лекции, прочитанные в университете Бонна в летний семестр 1946 года. (Пер. с нем.). СПб.: Алетейя, 2000.
2. Ван Би. Основные принципы Книги Перемен. (Пер. с кит.). / Петров А.А. Ван Би: (Из истории Китайской философии). М.-Л.: Изд.-во АН СССР, 1936, с. 97-136.
3. Гараджа В.И. Протестантизм. М.: Политиздат, 1971.
4. Исаева Н.В. Шанкара и индийская философия. М.: Наука, 1991.
5. Роузентал Ф. Торжество знания: Концепция знания в средневековом исламе. (Пер. с англ.). М.: Наука, Главная редакция восточной литературы, 1978.
6. Шанкара. Атмабодхा. / Антология мировой философии: Древний Восток. Мн: Харвест, М.: ACT, 2001, с.575-583.
7. Шанкара. Незаочное постижение (Пер. ссанскрита). // Вопросы философии, 1972, № 5, с.109-116.

8. Qazali. İhyau Ulumi'd-Din. Cilt 1. Ankara: Bedir Yayımevi, İstanbul: Cağaloğlu, 1974.

### *Резюме*

#### *Герменевтика Священных книг как метод мистического познания Абсолютной Истины*

В статье герменевтика рассматривается как метод мистического познания, на примере наследия мыслителей, живших в разное время и представляющих разные культурные традиции – Ван Би, Шанкары, аль-Газали, К.Барта. Автор анализирует особенности их концепций понимания, способы и принципы их работы над языком священных текстов («Книга Перемен», Упанишады, Коран и Библия), ведущие в идеале к высшей цели – к познанию Абсолютной Истины, – как бы она не называлась, – Дао, Брахман, Аллах.

### *Summary*

#### *Hermeneutics of the Holy books as a method of mystical cognition of Absolute Truth*

In the article hermeneutics is considered as a method of mystical cognition on example of the heritage of the thinkers, living in different time and representing different cultural tradition – Van Bi, Shankara, al-Ghazzali, K.Barth. The author analyzes the special features of their conceptions of understanding, ways and principles of their work on language of the sacred texts ("Book of Changes", Upanishad, the Koran, and Bible), leading in ideal to a highest purpose –cognition of Absolute Truth, no matter how it is called - Tao, Brahman, Allah, God.

**ЛАЛА МОВСУМОВА,**  
**доктор философских наук**  
**(Азербайджан)**

## **НЕКОТОРЫЕ СОВРЕМЕННЫЕ КОНЦЕПЦИИ О КУЛЬТУРЕ ИНФОРМАЦИОННОГО ОБЩЕСТВА**

Информационное общество как социальная, экономическая и культурная система стало объектом внимания исследователей уже с 60-х г.г. XX века, когда стали очевидными черты смены парадигмы эпохи. В это же время установился термин «информационное общество», введенный в научный оборот почти одновременно американскими и японскими исследователями. Основным признаком и качественным параметром общества нового типа была признана особая роль знания и основанных на нем технологий, доминирование информации, ускорение технического прогресса, уменьшение доли материального производства в совокупном общественном продукте, развитие сектора услуг, повышение качества жизни.

Формирование концепций информационного общества было обусловлено стремительными изменениями в технологической сфере, что привело к доминированию цивилизационного подхода к историческому процессу, позволяющему фиксировать различные стадии цивилизационного развития человечества по пути технологического прогресса. Обоснование Д.Беллом существования доиндустриального, индустриального и постиндустриального общества, С.Лэшем и С.Круком – предмодернистского и постмодернистского этапов социального развития, А.Тоффлером – «первой», «второй» и «третьей» волны, П.Дракером – капиталистического и посткапиталистического общества, Р.Ингледартом – модернизации и по-

стмодернизации, по существу, означало построение комплексной теории общественной эволюции, теории прогресса. Очевидно, что в границах обозначенных концепций акцентировалась различные составляющие процессов развития – экономические, политические, информационно-технологические, социокультурные, что и привело к развитию теории информационного общества.

Что касается самого термина «информационное общество», то он фактически единственной альтернативой понятию «постиндустриальное общество», дезактуализировав такие, как «постбуржуазное», «посткапиталистическое», «постпредпринимательское», «пострыночное» и др. тем не менее, наиболее актуальными оказались два из них – общество «постиндустриальное» и «информационное». По мнению Д.Белла, термин «постиндустриальное общество» более точно, чем термины «общество знания», «информационное общество», «общество профессионалов» ( 1 ). Эти высказывания Д.Белла не противоречат тому факту, что даже в названиях своих работ автор обращается к терминам и «постиндустриальное» и «информационное» ( 2 ).

Термин «информационное общество» отвергает и М.Кастельс, однако, предпочитающий ему другое понятие – «информациональное общество» - и обосновывающий необходимость подобного различия тем, что информация, понимаемая как трансляция знания, имела важное значение во всех обществах, включая средневековую Европу. Термин же «информационное» «указывает на атрибут специфической формы социальной организации, в которой благодаря новым технологическим условиям, возникающим в данный исторический период, генерирование, обработка и передача информации стали фундаментальными источниками производительности и власти»( 3 ).

Несмотря на обоснованность подобных терминологических установок, очевидно, что и информационные и по-

стиндустриальные концепции описывают единую реальность, в качестве которой выступает общество, ориентированное на знание и информацию как основной производственный ресурс. И не столь принципиально, что Е.Масуда определяет информационное общество как высокую стадию развития постиндустриального общества, а У.Мартин, исследователь информационных технологий, - как «развитое индустриальное общество», что Д.Белл выделяет саму информацию в качестве ресурса общественного развития, а М.Кастельс делает акцент на том, что более принципиальным является «технология для воздействия на информацию, а не просто информация, предназначенная для воздействия на технологию, как было в случае предшествующих технологических революций»( 4 ). Во всех случаях общность методологических подходов проявляется со всей очевидностью, что и позволяет при анализе культуры информационного общества опираться и на постиндустриальные, и на информационные концепции.

Информационное пространство, в которое человечество вступило несколько десятилетий назад, соответствует принципиально новому состоянию культуры. Оценивая это состояние и выделяя его качественные параметры, исследователи стремятся установить взаимную корреляцию между технологическим и культурным развитием общества. И здесь явно выделяются два подхода: информационно-технологический, в границах которого информация и способы ее трансляции выделяются в качестве основной движущей силы прогресса, и культурологический, оценивающий культуру как первопричину развития общества и всех его систем. Если говорить о тенденциях развития научной мысли в данных направлениях, то можно констатировать постепенное утверждение второго подхода, начинаяющего выступать на равных с totally доминирующим вплоть до 1990-х годов первым.

Итак, в границах технологического подхода доминирует мысль о том, что технотронная революция накладывает свой отпечаток на характер образного восприятия действительности, стремящегося к глобальности, на специфику социальной жизни, стремящейся к фрагментации, на особенности формирования общностей, отказывающихся от национальных идеологий и опирающихся либо на глобальные, либо на узко-локальные смыслы и ценности. В этом смысле историю можно представить как специфический процесс развития информации, где содержание экономической, социальной и культурной составляющих напрямую связано с характером содержания коммуникации и качеством циркулирующего в этом обществе знания. Эта идея, по существу, составляет основу постиндустриальных и информационных концепций, рассматривающих исторический процесс в рамках цивилизационного подходов. Здесь каждый более эффективный способ передачи информации (начиная от устного слова, письменности, печатной эпохи и, наконец, электронной эры) рассматривается как более прогрессивный по отношению к предшествующему, а основная логика цивилизационного развития осмысливается в ее связи с процессом формирования социальными системами более оптимальных с точки зрения скорости и чистоты способов передачи сообщения. Все технологически неэффективные способы трансляции информации в границах этого концептуального построения выступают как устаревшие, обреченные на гибель. Причем, доминирование новых технологий в «технотронном обществе» дает новые возможности, по мнению З.Бжезинского, для дезинтеграции достаточно устойчивых общественно-идеологических систем ( 5 ).

Одной из наиболее проработанных и известных концепций технологического детерминизма стала концепция М.Маклюэна ( 6 ), в рамках которой смена эпох в истории

человечества рассматривается как зависящая от смены каналов коммуникаций, где информационная эра (электронная «галактика Маркони») выступает как одна из стадий развития средств коммуникаций, пришедшая на смену эпохам до-письменного варварства, фонетического письма и печатной «Гуттенберговой галактики».

Аналогичный подход обосновывается и американским ученым Д.С. Робертсоном, который в своей работе «Информационная революция» прослеживает все этапы информационного развития общества. Автор доказывает, что принцип кодирования информации непосредственно влияет на уровень и качество знания, начиная от первой коммуникационной революции, связанной с формированием языка, и заканчивая последней – электронной, сетевой, и, по существу, определяет характер доминирующей на определенном историческом отрезке культуры. Так, прямое языковое общение до-письменной культуры определенным образом ограничивало уровень, объем, доступность и сферу функционирования знаний рамками родоплеменного сообщества.

Вторая информационная революция, связанная с изобретением письменности, означала существенный прорыв во всех областях культуры. Книгопечатание привело к третьей информационной революции, преобразовавшей производство (индустриальное общество), социум и культуру. Четвертая (связанная с изобретением электричества) и пятая революция (обусловленная возникновением микропроцессорной технологии) привели к возникновению общества, построенного на знаниях, роль культуры в котором поднялась еще больше.

На работу Робертсона ссылается и С.Ракитов, который обосновывает взаимосвязь истории, информации и культуры. Он, вслед за Д.С.Робертсоном, прослеживает все этапы информационного развития и показывает влияние техноло-

гии на качество культуры и цивилизации. В частности, отмечая колossalное увеличение объема памяти, а, следовательно, знаний, связанное с изобретением письма, автор показывает, что эта новая информационная система продуцировала новую технологию управления, ведущую к созданию государства ( 7 ). Таким образом, характер коммуникации, особенности доминирующих знаковых систем и тип формализации знания выступают в данных концепциях как основные детерминанты экономического развития, социальной организации и культуры.

Не оспаривая продуктивность этого подхода, вместе с тем, хотелось бы акцентировать и иной аспект данной проблемы и отметить, что зависимость специфики социокультурной системы от коммуникационных технологий носит не односторонний характер ( 8 ). Как представляется, не информация влияет на эту систему (это верно, но лишь отчасти), а наоборот, сама она вызывает к жизни те коммуникационные технологии, которые соответствуют ее потребностям. Не письмо порождает новую технологию управления и государство как иной тип экономической и социальной организации, а, напротив, возникновение государства с его дифференциированной системой знаний, единой религией и распространением единого закона на многие народы и этносы, обладающие различными языками, требующими их перевода, как правило, приводит к возникновению письменности.

По мнению некоторых исследователей, основные характеристики культуры информационного общества связаны с повышением роли и значения человека в развитии информационного общества как субъекта производства и активного субъекта истории. Особое значение человека во всех процессах развития общества, основанного на знании, было определено уже Д.Беллом, который фактически сформулировал те основные черты принципиально нового

общества, которые, во-первых, не будут никем оспорены и станут основой всех последующих теоретических построений и, во-вторых, будут отражать трансформации, прежде всего, социальной и культурной сферы. Белл охарактеризовал особенности культуры, где «сфера ощущений, эмоций и нравственности, а также интеллекта, стремящегося упорядочить эти чувства», которые приобретают все более автономный характер, инициируя перемены опосредованно связанные с экономическими и социальными процессами.

Американский публицист и социолог Э.Тоффлер ( 9 ) считает, что уровень потребляемой культуры становится иным, т.е. массовая культура продолжает существовать как уникальный механизм, обладающий компенсаторной и рекреативной активностью, удовлетворяя нужды значительной части общества, однако, она перестает быть единственной культурой, удерживающей монополию на массовое сознание. Элитарная же культура теряет свое значение классово чуждой и недоступной массам, но, наоборот, начинает выполнять роль культурного образца и занимает в иерархии ценностей достойное ее место. Именно этот феномен Тоффлер и обозначает как индивидуализацию личности и демассификацию культуры. Итак, постиндустриальное или информационное общество характеризуется не только изменением характера производства, но и, в первую очередь, трансформацией потребностей и ценностных ориентиров человека.

«Постэкономическое общество», по мнению П.Дракера, преодолевает традиционный капитализм и все процессы отчуждения, способствуя формированию новой системы ценностей современного человека. Изменения характера труда и межличностных отношений приводят к трансформации системы ценностей и переориентации человека на психологические, социальные и этические цели. На

уровне общества подобными проявлениями новых ценностных установок стали требования общественности, высказанные в адрес компаний, чтобы те решали, помимо экономических, также и социальные задачи. Об этом, по мнению Э.Тоффлера, свидетельствуют попытки выработать количественный критерий социальной деятельности. Причем, ценности не просто изменяются, а «дробятся», сопутствуя процессу социальной дестандартизации. При этом, по убеждению Э.Тоффлера, может даже наблюдаться конфликт ценностей между различными общественными группами. Столь радикальные сдвиги в социальной структуре постиндустриального общества, безусловно, связаны со стремительным ускорением технического прогресса, опосредующего переход к качественно новому состоянию всего общественного целого.

Экономическое изобилие и безопасность, повышение уровня образованности общества, как отмечают исследователи, продолжают проявлять себя в качестве факторов постоянного видоизменения своей жизни ( 10 ). В подобных обстоятельствах человек становится более свободным – в реализации повседневных потребностей, в общении и образовании, в страсти к развлечениям и увеличению свободного времени, в одежде, танцах, даже в новых способах лечения, цель которых – освобождение своего «Я». Исследователи отмечают, что та философия гедонизма, которая была характерной для общества 60-х годов, к 80-90-м годам претерпела существенные изменения. Сегодня успех ассоциируется не с обладанием вещами, а с качеством жизни.

Эта система ценностей, означавшая преодоление прежней системы материальной, экономической мотивации и формирование постматериальных, постэкономических потребностей, определяемых не внешними, а внутренними побудительными стимулами к деятельности, была названа

«постматериалистической» или «постэкономической». Ориентация на внутренние факторы развития личности не означает низкого уровня социального взаимодействия. Напротив, именно такие люди станут социальной базой информационного общества, характеризующегося, прежде всего, значительной сплоченностью и высокой степенью доверия. К обществам с высоким уровнем доверия Ф.Фукuyama относит достаточно разнородные в культурном отношении страны – Японию, США и Германию, к обществам с низким уровнем доверия – возможно, менее различающиеся Францию и Италию, Мексику и Бразилию, Китай и Тайвань, страны Восточной Европы и бывшего СССР. Ф.Фукuyama убежден в том, что экономические успехи стран первой группы определяются как раз тем, что государства не пытаются искусственно создать условия для развития общества, а лишь дополняют и координируют эти процессы. Подобный подход определяется тем, что для исследователя экономика выступает наиболее динамичной формой взаимодействия людей, а культура – наиболее фундаментальной характеристикой общества.

В заключении отметим, что в границах информационного общества культура объективно изменяет значение и роль личности, активность которой проявляется не внешними побудительными стимулами деятельности, а, по преимуществу, внутренними. Более того, само становление этой системы оказывается обусловленным не только материальным прогрессом, но и изменением ценностных ориентаций личности, настроенной на творчество, развитие и самосовершенствование.

### Литература:

1. См. Белл Д. Грядущее постиндустриальное общество: Опыт социального прогнозирования. М., 1999
2. «Приход постиндустриального общества. Авантура в социальном предсказании» (1973), «Социальные рамки информационного общества» (1980)
3. Кастельс М. Информационная эпоха: экономика, общество и культура. М., 2000, с. 42-43
4. Кастельс М. Указ.соч., с. 77
5. См. Бжезинский З. Выбор. Глобальное господство или глобальное лидерство. М., «Международные отношения», 2005; Его же : Великая шахматная доска. М., «Международные отношения», 1999
6. См. Маклюэн М. Галактика Гуттенберга. Сотворение человека печатной культуры. М., 2003; Маклюэн М. Понимание медиа: Внешние расширения человека. М., 2003; Телевидение. Робкий гигант!! Телевидение вчера, сегодня, завтра. Вып. 7. М., 1987
7. Ракитов А.И. Новый подход к взаимосвязи истории, информации и культуры: пример России. Вопросы философии. М., 1994, № 4, с.14-34
8. Аналогичную позицию отстаивал, как известно, т Макс Вебер, убедительно показавший, что не тип экономических отношений определяет характер культуры, а на-против – культура (в данном случае – тип религии) детерминирует систему экономических отношений ( Вебер М. Протестантская этика и дух капитализма. В книге: Вебер М. Избранные произведения. М., 1990)
9. Более подробно см.: Тоффлер Э. Третья волна. М., 1999, с. 265-279; Тоффлер Э. Шок будущего. М., 2003; Тоффлер Э. На пороге будущего. «Американская модель»: с будущим в конфликте. М., 1984
10. См. Липовецки Ж. Эра пустоты. Эссе о современном индивидуализме. М., 2001, с.161-165

*Резюме*

Mövsümova L.D.

**İnformasiya cəmiyyətinin mədəniyyətinə  
dair bəzi müasir konsepsiylar**

Məqalədə informasiya cəmiyyətinin bəzi müasir konsepsiyları nəzərdən keçirilir. İnformasiya cəmiyyətinin nəzəriyyəsinin inkişafına gətirib çıxaraq iqtisadi, siyasi, informativ- texnoloji, sosial-mədəni sahələri tərkib hissələri nəzərdən keçirilir. Müəllif informasiya cəmiyyətinin mədəniyyətinin xarakteristikasının əsaslarını açıqlayır və bu əsaslar məqalədə insanın istehsal subyekti və tarixin fəal subyekti kimi informasiya cəmiyyətinin inkişafindakı əhəmiyyəti və rolunun yüksəldilməsi ilə əlaqələndirirlər.

**Summary**

Movsumova L.D.

**The contemporary conceptions of culture  
of the information society**

Some of the contemporary conceptions of the information society are considered in this article; the author pays particular attention to various constituent parts of the development process- i.e. economical, political, informational and technological, social and cultural that leaded to the further development of the theory of the informational society. The author discloses main characteristic features of culture of the informational society. In the given article these main characteristic features are connected with the human being's increasing role and place in the development of the informational society as a subject of production and as an active subject of history.

**ƏYYUB KƏRIMOV,**  
*f.e.n., dosent*  
(Azərbaycan)

**FƏLSƏFƏNİN TƏDRİSİ YUNESKO-NUN  
FƏLSƏFƏ STRATEGIYASI KONTEKSTİNDƏ**

Fəlsəfə, onun zamanın müasir adlandırdığımız kəsiyində mövqeyi, statusu haqqında fikirlər, yanaşmalar rəngarəng olsalar da 2500 ildən çox yaşı olan bu müdriklik elmi əsrlərin si-naqlarından uğurla çıxmış, ümumiyyətlə dünya, varlıq və təfəkkürün ümumi prinsipləri, insanın dünyada yeri, həyatının mənası və s. kimi predmetinə daxil olan məsələləri nəinki saxlamış, həm də xeyli dərəcədə genişləndirmişdir.

Bu genişlənmə qloballaşan bəşəriyyətin elmi-texniki tərəq-qidən doğan nailiyətləri və yaranan problemlərlə üzvi surətdə bağlıdır. Sülhə nail olma, aqlıq, yoxsulluq, ekoloji problemlər, narkomaniya, terrorizm, milli-etnik münaqışlar, intiharların artması və s. dövrümüzün reallıqlarıdır.

İnsan təfəkkürü bu problemlərin ciddi təzyiqinə məruz qalmış, onun emosional – psixoloji durumu gərginləşmişdir ki, bu da maddi nemətlər istehsalının əsasını təşkil edən praktiki fəaliyyətə öz təsirini göstərməyə bilməz.

İşarət təbiətdə, istərsə də cəmiyyətdə mövcud olan problemlərin optimal həlli fəlsəfi təfəkkürə, müdriklik nuruna möhtacıdır. Müdriklik isə Sokratın təbirinjə desək mühakimə yürütülməyin, seçmə qabiliyyətinin və fəaliyyət göstərməyin düzgün prinsiplərinə, son nəticədə xeyirxah olmağa nail olmaqdır. Xeyirxah insan isə səbrli, qeyrətli və ədalətli olur. Beləliklə sağlam məntiq fəlsəfənin rolunun azaldığını deyil, artlığını irəli sürür.

Hələ 1946-cı ildə BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatının (YUNESKO) ilk konfransının yaratdığı komissiya tərəfindən hazırlanmış təkliflərdə göstəri-

lirdi ki, insan şəxsiyyətinə hörmət, sülhə məhəbbət, dar, məhdud millətciliyə və zoraklığa əsaslanan idarəetməyə nisrət, mədəniyyət ideallarına sədaqət və həmrəylik formalşması; üçün ictimai şüurda bir sıra fəlsəfə və etik kateqoriyaların qərarlaşması zəruridir. Bu konteksdə fəlsəfəyə insanların birlik və həmrəylik məktəbi kimi baxılır.

Hadisə və proseslərə fəlsəfə yanaşma, onların fəlsəfə təfəkkür süzgəcindən keçirilməsi dünyada sülhün bərqərar olmasında və qorunmasında mühüm rol oynayır. Fəlsəfə «ədalət», «azadlıq», «xeyirxalıq», «yaxşılıq və pişlik», «həqiqət» və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyətə malik anlayışları müstəqil şəkildə dərk etmək və təhlil etmək qabiliyyəti formalşdırır. Fəlsəfə dünyada baş verənlərə tənqidü yanaşmaq, ümumbaşarı dəyər və prinsipləri qiymətləndirə bilmək bacarığı aşılımaqla özünü həm də azadlıq məktəbi kimi təqdim edir.

Hadisə və proseslərə fəlsəfə yanaşma, onların fəlsəfə təfəkkür süzgəcindən keçirilməsi dünyada sülhün bərqərar olmasında və qorunmasında mühüm rol oynayır. Fəlsəfə «ədalət», «azadlıq», «xeyirxalıq», «yaxşılıq və pişlik», «həqiqət» və s. kimi cəmiyyət üçün xüsusi əhəmiyyətə malik anlayışları müstəqil şəkildə dərk etmək və təhlil etmək qabiliyyəti formalşdırır. O, insanların yalnız hazır nəticələrdən istifadəsinə deyil, özlərinin düşünüb nəticə çıxmamasına, hər hansı qeyri-insani, başarıyyət üçün zərərli arqumentlərə qarşı dayana bilməsinə, oponentlərin lükriñə hörmət və dözümlülükə yanaşmasına, yalnız zəkanın gücünə tabe olmasına, cəmiyyətdəki vəziyyətləri barədə mühakimə yürüdə bilmək qabiliyyətlərinin inkişafına kömək edir.

Fəlsəfə dünyagörüşü olmaqla insanlarda dəyərlər kompleksi formalşdırır ki, bu dəyərlər də bu və ya digər hadisə və ya prosesi qiymətləndirməkdə, müxtəlif vəziyyətlərdə fəaliyyət və ya fəaliyyətsizlik mövqeyi seçməkdə həllədici amil olur. Ona görə də ictimai şüurda fəlsəfənin rolu məqsədyönlü şəkildə artırılmalıdır ki, insanlar destruktiv qüvvələrin çəşdincə ideya

və çağırışlarına qarşı müqavimətli olsunlar.

Təsadifi deyil ki, BMT kimi nüfuzlu bir təşkilat hər il noyabr ayının 18-də ümumdünya fəlsəfə gününün keçirilməsi barədə qərar vermişdir. BMT-nin ixtisaslaşdırılmış qurumu olan, sıralarında 183 – dövləti birləşdirən (ölkəmiz 1992-ci il-dən YUNESKO-nun üzvüdür) YUNESKO fəlsəfə üzrə stratejiya qəbul etmişdir ki, o da aşağıdakı bölmələrdən ibarətdir:

I. Fəlsəfə beynəlxalq problemlər qarşısında;

II. Fəlsəfə tədrisde;

III. Fəlsəfə təfəkkürün inkişafına və fəlsəfə tədqiqatlara kömək.

Sənəddə bu bölmələrin hər birinin konkret məqsəd və vəzifələri göstərilmiş, istiqamətlər müəyyənləşdirilmişdir.

Fəlsəfənin tədrisi sahəsində qarşıda duran vəzifələrə isə strategiyada aşağıdakılardaxil edilmişdir:

a) hökumətlərlə siyasi səviyyədə iş aparmaq lazımdır ki, onlar fəlsəfənin tədrisinə və fəlsəfə tədqiqatlara yardımçı olsunlar;

b) dünyada fəlsəfənin öyrənilməsi zərurəti müdafiə olunsun;

c) YUNESKO-nun üzvü olan ölkələrin fəlsəfənin öyrənilməsi üzrə proqramlarının həyata keçməsi üçün müvafiq sənədlər hazırlanınsın;

d) fəlsəfənin tədrisi və dünyada öyrənilməsinə dair tədqiqatlar dəstəklənsin.

Yenice müstəqillik əldə etmiş postsovət məkanı ölkələrinin xalqları, o cümlədən də bizim üçün xarakterik olan, 70 il ərzində formalşdırılmış ənənəvi təfəkkür tərzindən uzaqlaşın müasir fəlsəfə təfəkkürə yiyələnmək üçün də fəlsəfə biliklərə yiyələnməyin, fəlsəfə tədqiqatlarının genişləndirilməsinin böyük əhəmiyyəti vardır.

Müstəqilliyin ilk illərindən Ümummilli liderimiz H.Əliyev mövəud reallıqları özünəməxsus qlobal yanaşma mövqeyindən qiymətləndirərək ölkəmizin inkişaf yönümüzü uzaqqorənliliklə,

tərəddütsüz və birmənalı olaraq aşağıdakı kimi müyyənləşdirmişdi. «Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çox partiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdird»(1, s.5). Lakin 70 ildən atriq bir dövrə totalitar recimdə yaşamış bir xalqın sivilizasiyalı demokratik, hüquqi dövlət quruluşuna nail olmasını ağrısız – acıız, ijtimali şüurda ziqzaqsız təsəvvür edilməsi düzgün olmazdı. Belə ki, demokratiya, açıq cəmiyyət eyni zamanda müxtəlif fəlsəfi təlimlərin, dirlərin, ideya və nəzəriyyələrin ölkəyə axını ilə xarakterizə olunur və bunların heç də hamısı xoş məramlı, milli maraq və təhlükəsizliyimizə xələl gətirməyənlər deyillər. Çıxış yolu Azərbaycanlılığım, dövlətçiliyin, müasirliyin, mülkliliklə ümumbaşarılılığın dialektik sintezinin fundamental fəlsəfi əsaslarının yaradılmasından, analitik təfəkkürlü yüksək intellektə malik nəslin yetişdirilməsindənədir. Elə bir nəsil ki, fəaliyyət sahəsindən, peşə mənsubiyəindən asılı olmayaraq yüksək mədəniyyətə, mükəmməl mütərəqqi dünyagörüşə malik olsun. Milli mənafə, vətənpərvərlik, milli mənlik və nəhayət vətəndaşlıq hissini şəxsi maraqlardan üstün tutsun. Məhz qeyd olunanların keçid dövrünün yaratdığı mənəvi boşluğu tutmasında fəlsəfə baş rola malikdir.

Ulu öndərimiz böyüməkdə olan gənc nəslin milli-mənəvi dəyərlər ruhunda mükəmməl fəlsəfi dünyagörüşə malik olmasına daim diqqətdə saxlamış, təkrar-təkrar bu mühüm məsələnin üzərində dayanmışdır. «Bu gün biz gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik. Bunuyla biz nəinki cəmiyyətimizi qoruyacaq, həm də gələcək nəslə sağlam saxlayacaq və həmin nəsildə cəmiyyətimiz, xalqımız üçün zərərli halların kök salmasının qarşısını alaşaq» (2, s.271) Ümummilli liderimizin layiqli davamçısı, proqmatik siyasətçi, prezidentimiz İlham Əliyev də həmişə dünyagörüşü məsləsinə, milli-mənəvi dəyərlər mövzusuna böyük ənəm vermiş-

dir. O, Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimindəki nitqində xüsusi olaraq vurğulamışdır «... humanitar sahəyə böyük diqqət göstərilməlidir»(3).

Demokratik, hüquqi dövlət qurujuluğu dövrünü yaşayan xalqımız qısa bir müddət ərzində bu sahədə xeyli uğurlar qazanmışdır. Lakin bu istiqamətdə nailiyyətlərin vüsəti xeyli dərəcədə vətəndaşlarımızda qarşıya qoyulan məqsəd barədə aydın təsəvvürlərin formalasdırılmasından, prosesin elmi-nəzəri səviyyədə dərk edilərək tətqiq edilməsindən asılıdır. Fəlsəfə demokratianın məzmununa daxil olan «azadlıq», «insan haqları», «vətəndaş cəmiyyəti», «hüquqi dövlət» kimi tutumlu kateqoriyaların fəlsəfi mahiyyətini, mənə yükünü aydınlaşdırmaq və dəqiqləşdirməklə, onları tarixi inkişafın məhsulu kimi təhlil edib ümumiləşdirərək cəmiyyət üzvlərinə təqdim etməklə vətəndaşların sosial-siyasi fəallığını stimullaşdırır, məqsəd aydınlığı formalasdırır.

Prezident administrasiyasının rəhbəri, fəlsəfə elmləri doktoru, akademik R.Mehdiyev bir sıra dərin məzmunlu əsərlərində fəlsəfənin tədrisi, fəlsəfə ictimaiyyəti qarşısında duran vəzifələri hərtərəfli təhlil etmiş, milli özünüdərk prosesini ehtiva etməsini, ictimai-iqtisadi quruluşumuzun əvəzlənməsindən irəli gələn ictimai şüurun elmi-nəzəri səviyyədə əsaslandırılmasını fəlsəfə qarşısında bir vəzifə kimi irəli sürmüştür.

Akademik R.Mehdiyev yazır: «Azərbaycan fəlsəfə fikri qarşısında duran vəzifələr o qədər çoxdur və elmi-fəlsəfə ictimaiyyətin üzərinə o qədər böyük masuliyət düşür ki, fəlsəfə tək bir gün ərzində deyil, il boyu həmişə diqqət mərkəzində saxlanılmalıdır. Bütün digər ictimai-siyasi elmlərin, hətta tarix və adəbiyyatın inkişafı da istər-istəməz fəlsəfə fikrin real vəziyyəti, ictimai şüurda fəlsəfənin yeri və bütün cəmiyyətin fəlsəfəyə münasibəti ilə bağlıdır»(5).

Milli birlik, ümumbaşarı həmrəylik də hər şeydən əvvəli fəlsəfə təfəkkürə səviyyəsində, dayanıqli ideya əsasında əldə oluna bilər.

Mütəfəkkir filosofumuz akademik S.Xəlilov da çağdaş Azərbaycanda fəlsəfənin öyrənilməsinə fəlsəfi təfəkkür tərzinin formallaşdırılmasına həmişə yüksək önem vermişdir. «...fəlsəfi düşünəcə tərzinin, ideya – mənəvi yaşıntı vərdişlərinin bütün insanlara aşılanması çox önemlidir. Hər bir insan özünü maddi dünyadan ayırmayı, cari hadisələrin fövqünə qalxmayı, həyata böyük ideallar mövqeyindən baxmayı öyrənməlidir.

Fəlsəfi düşünəcə tərzi fərdi-mənəvi inkişaf üçün, insanın kamilləşməsi üçün nə dərəcədə lazımdırsa, fəlsəfi biliklər sistemi, elmi-fəlsəfi tədqiqatlar da cəmiyyət üçün, dövlət qurujuluğu üçün, ictimai-siyasi və sosial-mədəni təşkilatlanma üçün bir o qədər vacibdir» (6, s.65). Cəmaləddin Əfqani yazırıdı: «Bir millətdə folsəfə yoxdursa, əgər o millətin hamısı alım olsa da, o millətdə elmlər inkişaf tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımı nəticə çıxartmaqdə çətinlik çəkər» (4, s.29).

Yenice qəbul olunmuş «Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»nın «təhsilin əsas məqsədi» adlanan 4-cü maddəsi 3 bənddən ibarətdir ki, onun da iki bəndi aşağıdakı kimisi ifadə olunmuşdur:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycanlılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən, vətəndaş və şəxsiyyət yetişdirmək;

4.0.2 milli-mənəvi və ümumbaşarı dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsleri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis kadrlar hazırlamaq.

Göründüyü kimi qanunda əks olunanlar istimai-humanitar, xüsusən da fəlsəfə fənninin bilavasitə və ya dolayışı ilə predmetinə daxil olan məsələlərdir.

Yuxarıda qeyd olunanlardan çıxış etdikdə fəlsəfənin ali məktəblərdə tədrisinin saatlarının xeyli aşağı endirilərək seçmə

fənlər qrupuna daxil edilməsi ən azı təəssüf doğurur. Seçmə fənlər qrupuna daxilolma o deməkdir ki, dünyanın fəlsəfəyə qayıldığı, fəlsəfi dünyagörüşə, fəlsəfi bilgilərə önəm verildiyi bir zamanda galəcəkdə fəlsəfə doktoru («Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu»na əsasən istənilən elm sahəsi üzrə dissertasiya müdafiə etmiş şəxsə «fəlsəfə doktoru» elmi dərəcəsi verilir) almaq imkanı olan bugünkü tələbələr fəlsəfəni keçməyə də bilər.

Hesab edirəm ki, fəlsəfəyə münasibətin dəyişilməsi, onun seçmə fənlər qrupundan çıxarıllaraq zəruri fənlər qrupuna salınması zamanın tələbidir.

### ***İstifadə olunmuş ədəbiyyat***

- 1.Əliyev H. Müstəqillik yolu. Seçilmiş fikirlər. Bakı, 1997.
- 2.Əliyev H. Təhsil, bilik, məktəb. Bakı, 2006. s.271.
- 3.Əliyev İ. Dövlət İqtisad Universitetinin yeni korpusunun açılış mərasimindəki nitq. Xalq qəzeti, 9 oktyabr, 2007-jı il.
- 4.Əfqani C. Seçilmiş əsərləri. Bakı, 1998.
- 5.Mehdiyev R. Müasir Azərbaycan fəlsəfə fikrinin aktual problemləri. «Azərbaycan qəzeti», 20 noyabr 2003-Cü il.
6. Xəlilov S. Şərq və Qərb. Bakı, 2004

### ***Резюме Преподавание философии в контексте философской стратегии ЮНЕСКО***

Стремление к миру, голод, нищета, экологические проблемы, наркомания, терроризм, национально-этнические конфликты, увеличение количества самоубийств и др. являются реалиями нашей эпохи. Эти проблемы оказывают серьезное давление на человеческое мышление, его эмоционально-психологическое состояние обостряется.

Оптимальное решение проблем существующих как в природе, так и в обществе, нуждаются в философском мышлении и мудрости. Философский подход к явлениям и

процессам, проведение их сквозь призму философского мышления, играет важную роль в деле становления и сохранения мира. Философия формирует понимание и способность анализировать таких особо значимых для общества понятий как «справедливость», «свобода», «милосердие», «истина». ЮНЕСКО приняло стратегию по философии. В документе большое значение уделяется преподаванию философии, уточняются задачи в этой области.

Автор анализируя, приходит к такому логическому выводу, что отношение к философии должно быть изменено, в высших учебных заведениях она должна быть изъята из группы выборочных предметов и включена в список обязательных.

### Summary

#### The teaching of philosophy in the context of UNESCO's philosophical strategy

The increase of starvation, poverty, ecological problems, narcotism, terrorism, national-ethnic and etc, conflicts is realities of time. The human thinking has been undergone to the serious pressure of these problems.

The optimum solution of existing problems in the nature or society is needy to the philosophical thinking. The philosophical approach to events and processes plays an important role in establishing and maintaining peace in the world.

The professional organization Of UN (United Nations) which is known as UNESCO has accepted strategy on philosophy. The teaching of philosophy and its duties has been defined in this document.

Author makes such logical result from analyzes that attitude should be changed to the philosophy; it must be taken out from group of subjects and must be included selected group of necessary subjects at the institutes.

**İLHAM MİRZƏYEV,**  
*psixologiya üzrə fəlsəfə doktoru*  
*(Azərbaycan)*

## AVROPA İNTEQRASIYA YENİ FƏLSƏFİ DÜNYAGÖRÜŞÜ KONTEKSTİNDƏ

Qərbi Avropada milli, müstəqil dövlətlərin çoxdan təşəkkül taplığına, dövlətlərarası integrasiyanın optimal modelinin-Avropa integrasiyasının yaradıldığına rəğmən, bu gün bəzi tədqiqatçılar postsovət məkanında diametral eks istiqamətli proseslərin getdiyini qeyd edirlər. Avropadakı integrasiya, postsovət məkanındakı dezintegrasiya meyilləri ilə, oradakı fövqəlmilli, dövlətüstü ümumavropa qurumlarnın təsis olunması ilə müqayisədə, burada milli dövlətlərin yeni formallaşma qanuna uyğunluqları qarşı-qarşıya qoyulur. «Orada»-sinfi ziddiyətlərin fövqünə qalxaraq vətəndaş cəmiyyətinin formallaşması, «burada» isə totalitarizmdən yeni qurtulmuş cəmiyyətlərin yeni cəmiyyət qurulucuşa qədəmlərini qoyması, siyasi şüur və mədəniyyət kimi amillərin zəif inkişaf etməsi, bütün bunların öz növbəsində integrasiya münasibətlərinə birmənalı olmayan mövqelər doğurması - geniş müzakirələrin mövzusudur. Həmçinin bazar iqtisadiyyatının artıq çoxdan, tabii-tarixi təkamül prosesində formalasdığı, iqtisadi münasibətlərin ardıcıl olaraq internasionallaşma və integrasiyaya meyilli olması Avropa üçün xas olan cəhət kimi vurgulanır.

Global integrasiya yarışı, təşəkkülü və inkişafına görə nə qədər mürəkkəb bir hadisədir, onun öyrənilməsi də bir o qədər mürəkkəb prosesdir. XX əsrin əvvəllərindən qloballaşma proseslərinin mahiyyət və anlayış ifadəsi fəlsəfə və digər sosial-siyasi və humanitar elmlərdə özünü bu və ya başqa formada sezdirməyə başlaşa da, xüsusi terminoloji vahid şəklində «qloballaşma» 1980-ci illərin ortalarında yaranmış, geniş araştırma obyektiyinə çevrilərək, müasir sivilizasiyanın integrasiya istiqamətində işlənilərək, əsaslıdır.

mətlərini və perspektivlərini çevrələyən bir hadisə kimi tədqiq edilməyə başlamışdır (4,45).

Ümüdünya və Avropa integrasiya təcrübəsində siyasi mədəniyyətin rolu ən geniş təhlil və müzakirələrin mövzusu olmalıdır. Bu aspektdə nəzərə alınması vacib olan konseptual istiqamətlər isə aşağıdakılardır: integrasiyada iştirak edən və iştirakda maraqlı olan dövlətlərin qarşılıqlı münasibətləri; integrasiyanın strateji siyasi məqsədləri və prinsipləri; integrasiyanın siyasi institutional modeli, qərarların qəbulu və həlli-nin mexanizmləri; integrasiyanın ayrı-ayrı istiqamətlərinin müəyyənləşdirilməsi; dünya iqtisadiyyatı və siyasetinin ayrı-ayrı subyektlərinin integrasiya şəraitində davranışının proqnozlaşdırılması; integrasiyanın siyasi və sosial-mədəni kontekstlərinin əlaqələndirilməsi, ictimai rəyin səfərbər edilməsi və onun dəstəyinin təmin edilməsi.

Ən yeni tarixin gündəmə gətirdiyi, elmi tədqiqatlarda və ictimai praktikada ən çox işlənən anlayışlardan biri olan – integrasiya ötən yüzilliyyin sonlarına doğru bəşər cəmiyyətinin alternativ inkişaf yolları və inkişaf modellərinin seçimi məsələsi taleyülü məsələyə çevrildi. Baş verən şəraitin tarixi-siyasi özəlliyini belə bir məqam təmsil edirdi ki, seçim problemi çoxşaxəli mahiyyət daşıyırırdı.

İstər qlobal bəşəriyyət miqyasında, istərsə də konkret dünya dövlətləri, o cümlədən Azərbaycan qarşısında duran modernlaşma və sivilizasiyon inkişaf modellərinin seçimi problemini müzakirə edərkən ən çox sosial-siyasi aksiomatizm prinsipindən çıxış edilir. Yəni, dünya birliliyinin hər bir ölkəsində integrasiya proseslərinin getməsinin labüdüyü, demokratik dövlət, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatını reallaşdırın islahatlar aparması zəruriliyi qeyd-şərtsiz qəbul olunur(1,254). Bunu nə yanaşı gerçək həyatın aksiomatik elmi prinsiplərdən tamamilə fərqli olması, daimi gözlənilməz problem situasiyaların ortaya çıxmazı da qəbul olunmuş həqiqətdir.

Dünyanın integrasiyaya meylli olması, əgər ideal planda

götürülərsə, insanlar və dövlətlərərəsi maneə və problemləri aradan qaldıraraq ümumbaşarı ahəngə gətirib çıxarmalıdır. Lakin reallıqda hələlik bunu müşahidə etmək çətindir. Bu cür yanaşsaq, müasir dövrə integrasiya həm tarixi proses, həm də ideya kimi özündə mahiyyət baxımından daşıdığı potensial imkanları bir daha reallaşdırmaq şansıdır.

Integrasiya prosesinin tarixi-zaman statusu ilə yanaşı digər mühüm metodoloji problem də mövcuddur. Bu strateji oriyentir kimi seçilən integrasiyanın mövcud modellərinin, dyna praktikasında reallaşan forma və mexanizmlərinin elmi-metodoloji ekspertizası məsələsidir. İlk növbədə Qərbi Avropada artıq yarıyaxın mövcud olan integrasiya təcrübəsinin müsbət və mənfi cəhətlərinin, onun çoxşaxəli-siyasi, iqtisadi, sosial-mədəni, hüquqi və s. istiqamətlərinin komparativist təhlili əsasında daha da təkmilləşmiş modelimizin formallaşması imkanları nəzərdən keçirilməlidir.

Integrasiyanı dəstəkləyən yaxud ona loyal münasibət bəsləyən münasibətlərdən tutmuş, ən son dövrəki tədqiqatlarda integrasiyanın qlobal, “neoliberal ekspansiya” ideologiyası kimi şərhinə də rast gəlmək olar(5,168).

Qarşılıqlı integrasiya proseslərinin universal səviyyəsi ilə milli, lokal spesifikasiyası arasındaki nisbatın müayyənləşdirilməsində ehtiyac mövcuddur. Integrasiya proseslərinin Azərbaycan dövlətinin milli-siyasi sistemə kecid alan dövlət kimi onun strateji perspektivlərinin dəyərləndirilməsinin doktrinal prinsipləri forqmalasdırılmalıdır. Milli inkişafın integrasiya modelini reallaşdırmaq üçün, benyəlxalq siyasetin subyektləri ilə qarşılıqlı, uzunmüddətli strateji səmərə verə bilən qlobal layihələrin həyata keçirilməsində prioritətləri dəqiq hədəfə götürmək lazımdır. Integrasiya amillərinin sistemyaradıcı, hərəkətverici amillərini, bəzən başqa istiqamətləri önləyən iqtisadi integrasiyanın siyasi maraq və məqsədləri qabaqlaması prosesini balanslaşdırmaq da vacib olur.

Nəhayət, müasir dünya inkişafının başlıca meyli olan

qloballaşma dalğasına rəğmən yeganə qüvvə kimi çıxış edən regional integrasiya kimi digər fundamental meylin təhlili də metodoloji baxımdan çox aktualdır. Məlum olduğu kimi regional integrasiya prosesi qlobal məkanda gedən makro və mikrotendensiyaların ahənginin təmin edə biləcək yeganə amildir.

Qlobal və regional integrasiya bir-birini tamamlayan, baş verəcək disproporsiyanın qarşısını alan, birləşmiş dünya nizamına gətirib çıxaran proseslərə qarşı duran fundamental, obyektiv proseslardır. Qlobal mərkəz və lokal periferiya, mərkəzəqəçmə və separatizm və s. kimi müasir dünyada mövcud olan ziddiyətli proseslər integrasiyanın nə dərəcədə sürət təplaya bilməsindən, dezintegrasiyaya üstün gəlməsindən asılıdır. (3,176) Milli dövlətin regional integrasiyaya qoşulması son nəticədə ümumplanetar qlobal sistemin tarazlığını təmin edən amildir.

Regional integrasiya lokal və qlobal müstəvilər arasında aralıq həlqə kimi bir tərəfdən hödsiz unifikasiya, digər tərəfdən isə ifrat separatizm və özünütəcrid kimi aspektlərin doğurduğu ziddiyətlərin təbii həllinə imkan verir.

Beynəlxalq münasibətlərin yeni obyekt və subyektlərinin formaşması, milli dövlətlərin suverenlik prinsipi üzərində qurulması, sərhədləri bilinməyən qlobal məkana fasiləsiz integrasiya gedişində, paralel olaraq strateji prioritetlərin də müdafiəsinin təmin edilməsi də problemin adekvat elmi təhlilini tələb edir. Qlobalmanın müsbət nəticələrindən bəhrələnmək üçün integrasiyanın oriyentir, prinsip və konsepsiyası bəlli olmalıdır. Qlobal məkanda rəqabətə dayanıqlı mövqə əldə etmək üçün çevik integrasiya siyaseti həyata keçirilməlidir.(1,45)

Qərbi Avropanın integrasiya təcrübəsinin dərin təhlilini şərtləndirən səbəblər çoxdur. Onlardan bəzilərini qeyd edək: XX əsrin sonlarından Qərbi Avropada formallaşan və başlangıcıni götürən integrasiya prosesləri getdikcə dönyanın əksər bölgələrinə yayıldı. Tədricən bu proses müasir dünya inkişafının əsas səciyyəvi cəhətlərindən birinə çevrildi. Onun öyrənilməsi

nəinki müasir politologyanın, sosiologyanın, iqtisadiyyatın mühüm tədqiq obyektiini təşkil edir, həmçinin bəşər tarixinin, dövlətlərarası münasibətlərin təkmilənən dolğun mənzərəsinin, yaxın gələcək üçün perspektivlərinin müəyyənləşdirilməsi üçün çox önemlidir; Azərbaycan dövləti son on illiklərdə dünyada özünün yeri və rolunun, milli maraqlarının təmin edilməsi, inkişafının optimal modellərinin axtarışı mərhələsini yaşamış və yaşamaqdadır. Beynəlxalq əməkdaşlığın yeni formaları, dünya iqtisadiyyatında və siyasetində bu gün və gələcək üçün potensial tərəfdaşlar axtarılır. Təbii ki, belə şəraitdə Avropa məkanı dövləti xarici siyasetinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Müasir dünyada integrativ təsisat kimi hələlik ən unikal qurum olan dövlətlərin birliliyi-Avropa Birliyi meydانا gəlmişdir. Şərqi və mərkəzi Avropa ölkələrində sosialist düşərgəsinin çökəməsindən sonra həm də ümumavropa integrasiyanı meyil güclü vüsət almışdır; bu gün müstəqil Azərbaycan dövləti milli məkanda iqtisadi, sosial, siyasi, mənəvi konsolidasiya və davamlı inkişaf proseslərini uğurla həyata keçirir.

Regionun ən uğurlu və sürətli inkişaf edən ölkəsi kimi dünyaya dövlətləri Azərbaycanla çoxşaxəli əməkdaşlıq qurmaqdə maraqlıdır. Həm qlobal, həm də regional istiqamətlərdə integrasiyanın beynəlxalq təcrübəsindən bəhrələnmə qarşıda duran əsas məsələlərdəndir.

Qeyd olunmalıdır ki, həm dünyada, həm də Azərbaycanda integrasiyanın müxtəlif aspektlərinin təhlilinə dair tədqiqatlar aparılmışdır. Bu ədəbiyyatlarda gərəkli məlumatlar, konkret mövqə və baxışlar əksini tapmışdır.

Integrasiya istiqamətində xarici siyaset və iqtisadi strategiya hər bir dövlətin ən böyük tarixi missiyasının-cəmiyyətin, millətin və dövlətin dirçəlişi və çıxəklənməsi məqsədinin gerçəkləşməsinə yönəldilməlidir (6,34).

Bu strategiya yeni, müstəqil Azərbaycan üçün maksimal əlverişli şəraitin formallaşmasını təmin etməli, ilk növbədə iki məsələni: Azərbaycanın ərazi bütövlüyünün qorunması və

beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın dövlətçilik maraqları baxımından ən əlverişli şəkildə istifadə edilməsinə imkan yaratmalıdır. Azərbaycanın uzunmüddətli gələcək perspektiv üçün prioritet tərəfdarlar seçməsini də bu məsələlər şərtləndirir. Müasir integratıv birliyin ən yüksək modeli olan Avropa Birliyi ilə münasibətlərin inkişaf etdirilməsi də Azərbaycan üçün bu vəzifələr dairəsinə daxildir.

Yaxın Şərqdə demokratik Avropa dəyərlərinin ilk daşıyiçisi, yüksək sivilizasiya və mədəniyyətə malik olması və s. yalnız bizim üçün deyil, Avropa üçün də regionun dinamik inkişaf lideri sayılan ölkəmizlə çoxşaxəli əməkdaşlıq maraqlı edir. Qarşılıqlı, faydalı əməkdaşlıq baxımından Avropa Birliyi həyatı vacib sayılan bütün sahələrdə: xarici siyasetdə, sülhün və təhlükəsizliyin təmin olunmasında, iqtisadiyyat və mədəniyyətdə, bəşəriyyətin qlobal problemlərinin həll olunmasında, insan hüquq və azadlıqları təminatının təkmilləşməsində və s. strateji tərəfdən qismində çıxış edir. Bir məsələ diqqət mərkəzində saxlanılmalıdır ki, qarşılıqlı integrasiyanın perspektivləri hər iki tərəfin əzmindən asılıdır.

Azərbaycanda dünyəvi, demokratik dövlət quruculuğunuñ möhkəmlənməsi dünyanın qabaqcıl ölkələrinin ictimai-siyasi islahatlar təcrübəsinin öyrənilməsini tələb edir. Çoxtərəfli beynəlxalq münasibətlərin dayanıqlı strukturunun formalasdırılması integrasiyanın müqəddəm şərtlərindən biridir (2,87).

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı ümummilli lider Heydər Əliyevin dəyişən, yeni dünya düzənində regional və qlobal integrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yönədə aparılan bütün fəaliyyətini müstəqilliyyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünüəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklilikdir.

Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya integrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olma-

yan kursunun ayrılmaz tərkib hissəsidir. Heydər Əliyevin integrasiya xəttinin siyasi, iqtisadi, mədəni, sosial, hüquqi aspektlərinin kompleks elmi təhlili, onun dövlətçiliyin möhkəmləndirilməsinə xidmət edən optimal əməkdaşlıq modelinin hərtərəfli araşdırılması, integrasiya sahəsində beynəlxalq təcrübə və Azərbaycanın konkret nümunəsinin əlaqəli şəkildə tədqiq edilməsi zəruridir.

Azərbaycanın dünya birliyinə integrasiyası, onun regional integrasiya qurumlarını yaratmaq, burada təmsil olunmaq prosesində milli inkişaf strategiyasının üzvi tərkib hissəsi kimi, qlobal meyllərlə na dərəcədə uzlaşması, dövlət suverenliyinin ilkin və müqəddəm şərt kimi, beynəlxalq münasibətlərin bərabərhüquqlu siyasetinin atributu kimi qəbul edilən mövzular aspektində araşdırılması, bu proseslərin ən səmərəli forma və modellərinin ayırd edilməsinə xidmət edir. Belə ki, müasir beynəlxalq münasibətlərin subyektləri qismində yeni çoxsaylı qurumların meydana gəlməsi «suveren milli dövlət və integrasiya proseslərinin siyasi aspekti» problemini həddən çox aktual etmiş, müzakirələrin mərkəzinə gətirmiştir. Integrasiya prosesində dövlət, onun rolu, funksiyaları və vəzifələrinin dəyişməsinə dair fikir müxtəlifliyi çeşidli mövqelər, nəzəri yanaşma və baxışlar doğurmuşdur (1,253).

I.Kant, V.Humboldt, I.Q. Herder, Q.V.F. Hegel, O. Şpenqler, A.Toyntbi və Yaspersin tarixi prosesə bütöv baxışın fundamental əsaslarını yaradan təlimləri, onu tarixi-müqayisili metodla öyrənən nəzəriyyələr, V. I. Vernadski, P. T. Şarden, P. Sorokin və I.Priqojinin ona müxtəlif aspektlərdən, lakin bütöv sistem kimi yanaşmaya əsas verən nəzəriyyələri, müasir dövrə bəşər sivilizasiyasının qlobal dərki zərurati ilə irəli sürülen konsepsiylər və eyni zamanda, formasiyon və sivilizasiyon yanaşmaların uzlaşdırılması, ümumi bir müstəviyə gətirilməsi bəşəriyyətin qloballaşma epoxasına doğru bu epoxa da daxil olmaqla təkamül prosesinin qlobalistik-sivilizasiyan metodologiya ilə öyrənilməsinə təməl qoyur(4,264).

Müasir dünyanın regional və qlobal integrasiya proseslərinin yeni konseptual səviyyədə təhlilinin zəruriliyi, hesab edirik ki, ən azı iki müntəzəm şərt üzərində qurulmalıdır. Birincisi, ictimai inkişaf fasılısız, dinamik, obyektiv-tarixi prosesdir və ikincisi, integrasiya ümumi sivilizasion, sosial-siyasi, iqtisadi, geosiyasi, mədəni və s. çox çalarlı faktların qarşılıqlı təsiri nəticəsində inkişaf edən bütöv bir prosesdir.(7,115)

Integrasiya proseslərinin qlobal, regional istərsə də lokal aspektlərinin təhlili göstərir ki, burada hər üç səviyyənin əlaqələndirilməsi, ortaya çıxan problemlərin beynəlxalq hüquq və münasibətlər çörçivəsində həlli konsepsiyasının və mexanizminin müəyyənləşdirilməsi gündəmdə duran ən mühüm problemdir.

Təsadüfi deyil ki, məhz Azərbaycan elmi ictimaiyyəti ümumdünya miqyasında Qərb və Şərqi (Islam şərqi) fəlsəfəsinin tədqiqi və tədrisi problemini qaldıraraq, bu sahəyə elmi mətbuat və müxtalif növ elmi konfrans, seminar, dəyirmi masa və s. şəkildə beynəlxalq əlaqələrin yaradılması və möhkəmlənməsinə İslam Şərqi bölgəsi fəlsəfəsini Qərblə birləşdirən fəlsəfəsinə integrasiyaya çalışır. Seminarda iştirakımız isə bizə ümid verir ki, elmi integrasiya dünyada olan çoxşaxəli konfliktlərin sülh və qarşılıqlı anlaşma yolu ilə yumşalma və həllinə kömək edər. Belə ki, hələ fəlsəfə tarixindən məlumdur ki, filosoflar birliyin, bir rəyə gəlməyin hamisə tərəfdarı olmuşlar. Bu barədə Azərbaycan xalqının qədim mədəniyyət abidəsi «Avesta», hind abidəsi «Mahabharata»da, Konfusi təlimində, «Səfliq qardaşları»nın risalələrində də bu barədə dəyərləri fikirlərinə olması buna bariz misal ola bilər. Müasir dövrdə integrasiya və qloballaşma məsələsinə diqqətin artırılması gүnün akuallığı ilə seçilən vacib problem kimi təlim və tədris prosesində mərkəzi yer tutmalıdır.

### *İstifadə olunmuş ədəbiyyat*

- 1.Mehdiyev R. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, XXI YNE,2005
2. Xəlilov S. Sivilizasiyalararası dialoq. Bakı, Adiloglu,2003
3. Aslanova R. XXI əsr: Yeni mədəniyyət məkanına integrasiya. Bakı, 2007, 446 s.
- 4.Ulusel R. Qloballaşma və harmoniya fəlsəfəsi. Bakı,Elm, 2005
5. Делягин М.Г. Мировой кризис: Общая теория глобализации. М., 2003.
- 6.Тренин Д.В. Интеграция и идентичность. М., 2006.
- 7.Интеграция. Международные экономические отношения. Под ред. Ю.А. Щербанина. М., 1997;

### **Резюме**

**Ильхам Мирзоев**

### **Интеграция в контексте нового философского мировоззрения**

В статье говорится об интеграционном процессе и его философской сущности, являющимися самыми актуальными проблемами современного периода, дается объяснение локальной, региональной и глобальной интеграции. Отмечается, что в ряде европейских стран этот процесс ускоренно развивается и невозможно уже его предотвратить. В настоящее время независимое государство Азербайджан проводит в жизнь экономическую, социальную, политическую консолидацию и процессы стабильного развития, и сохраняя национальную культуру успешно интегрируется с Европой.

**Summary**

**Ilham Mirzoyev**

**Integration in the context of a new philosophical world outlook**

In the article it is stated on integration process and its philosophical essence as the most urgent problem of the contemporary period, the local, regional and global integration is elucidated. It is noted that in a number of European countries this process rapidly goes on and it is already impossible to prevent it. At present the independent Azeri State realizes economic, social, political consolidation and the processes of solid development, and preserving the national culture it integrates successfully to Europe.

**САМИРА МИР-БАГИРЗАДЕ,**

**К. ф. и,**

**(Азербайджан)**

**КУЛЬТУРА И ФИЛОСОФИЯ**

Философия, как наука, хранит, транслирует, т.е. передаёт от поколения к поколению и генерирует программы деятельности, поведения и общения людей. Они обеспечивают воспроизведение многообразия формы социальной жизни, видов деятельности, характерных для определённого типа общества, присущей ему предметной среды (второй природы), его социальных связей и типов личностей - всего, что составляет реальную ткань социальной жизни на определённом этапе её исторического развития. Культура, взятая в целом, является более сложной системой, чем та или иная её подсистема - материальная или духовная, религиозная или эстетическая, ибо по отношению к ним она является системой. (Разные формы существования культуры - наука, искусство, техника, религия, мораль и т.д.; институты - политические, правовые, медицинские, система образования, массовые коммуникации; разные культурные процессы-формы управления, обслуживания, общения людей)

Понятие культуры и философии развивались исторически. Культура вначале обозначала процессы освоения человеком природы (возделывание земли, продукты ремёсел), а также воспитание и обучение. В качестве термина культура стало широко использоваться в европейской философии и исторической науке, начиная со второй половины XVIIIв. Культура начинает рассматриваться как особый аспект жизни общества, связанный со способом осуществления человеческой деятельности и характеризующий отличие человеческого бытия от животного су-

ществования. Возникает несколько линий в разработке проблематики культуры.

В первой из них культура рассматривалась как процесс развития человеческого разума и разумных форм жизни, противостоящих дикости и варварству первобытного бытия человечества (французские просветители); как историческое развитие человеческой духовности – эволюции морального, эстетического, религиозного, философского, научного, правового и политического сознания, обеспечивающих прогресс человечества (немецкий классический идеализм - Кант, Фихте, Шеллинг, Гегель немецкий романтизм - Шиллер, Шлегель; немецкое просвещение - Лессинг, Гердер). Вторая линия акцентировала внимание не на поступательном историческом развитии культуры, а на её особенностях в различных типах общества, рассматривая различные культуры как автономные системы ценностей и идей, определяющих тип социальной организации (неокантианство – Риккерт, Кассирер, Вебер). К этой же линии примыкали Шпенглер, Тойнби, Сорокин. Вместе с тем, было расширено понимание культуры путём включения в неё всего богатства материальной культуры, этнических обычаяев, разнообразия языков и символических систем. В конце XIX и первой половине XX в. при изучении проблематики культуры стали активно использоваться достижения антропологии, этнологии, структурной лингвистики, семиотики и теории информации (культурная антропология-Тейлор, Боас; социальная антропология – Радклифф-Браун, Малиновский; структурная антропология и структурализм – Леви-Стросс, Фуко, Лакан; неофрэйдизм и др.)

Многообразие культурных феноменов всех её уровней, несмотря на их динамичность и относительную самостоятельность, организованы в целостную систему. Их системаобразующим фактором выступают предельные основания каждой исторически определённой философской кон-

цепции. Они представлены мировоззренческими универсалиями, которые в своём взаимодействии и соединении дают целостный обобщённый образ человеческого мира.

### **Литература:**

1. Абдеев Р.Ф. Философия информационной цивилизации. М.,1994.
2. Аргановский Н. Некоторые проблемы теории культуры, Л.,1977.
3. Боткин П.М. Тип культуры как историческая ценность. Вопросы философии,1969, №9.
4. Малиновский Б. Научная теория культуры. Вопросы философии.1983, №2
5. Султанов К.В. Проблемы культуры в свете философии. М.,1999.

### **Xülasə**

**Mədəniyyət və fəlsəfə  
Mir-Bağırzadə Samirə**

Bütün sahələrdə müxtəlif mədəniyyətlərin fenomenləri bütöv bir sistemi təşkil edir.Onların sistemi yaradan faktorun hər bir müəyyən tarixi fəlsəfi konsepsiyasından əsas çıxış edir.

Onlar dünya görüşlü universaliyalar kimi təqdim olunur, hansı ki bir birilə qarşılıqda və birləşmədə bütöv ümumi insan dünyasının obrazını yaradır.

Variety of cultural phenomena of all of its levels, despite of their dynamism and relative independence, are organized in complete system.

Their factor forming system, the limiting bases of each historically certain philosophical concept act.

They are submitted by world outlook representations which in the interaction and connection set the complete generalized image of the human world.

## **ŞAH VƏLİYULLAH DEHLƏVİNİN SOSİAL FƏLSƏFƏSİ**

Daha çox Şah Vəliyullah<sup>\*</sup> adı ilə məşhur olan Qütbəddin Əhməd ibn Əbdürrahim Dehləvi fəlsəfi-tarixi ədəbiyyatımızda haqqında az bəhs olunan (və ya heç bəhs olunmayan) islam düşüncülərindən biridir. Şah Vəliyullah bütün müsəlman aləmində durğunluq və geriliyin hökm sürdüyü, şirk və xurafatın yayıldığı bir dönmədə müqəddəs torpaqlardan uzaqda – Hindistanda Quran və hədisin yenidən canlandırılması, dini elm-lərin dirçəldilməsi, islamın mövhumat və bidətlərdən təmizlənməsi və ilkin saflığına qaytarılması məqsədilə böyük bir islah və yeniləmə fəaliyyəti göstərmiş, islamın fəlsəfəsini yaratmışdır. M. İqbalın sözləri ilə desək, Şah Vəliyullah keçmişlə əlaqəni tam kəsmədən bütün islam sistemini yenidən nəzərdən keçirmə arzusunu hiss etmiş ilk müsəlmandır (6, 136).

Qütbəddin Əhməd Şah Vəliyullah (1703-1763) elmi, imani, irfan sahibi olması və cəsurluğu ilə məşhur olan bir nəslə mənşubdur. Onun soy kökü ata tərəfdən Hz. Ömərə, ana tərəfdən isə imam Musa Kazıma çatır. Ulu babaları h. YII əsrin sonları YIII əsrin əvvəllərində Hindistana köçmüş, Dehli yaxınlıqlarındakı Ruhtək şəhərində məskunlaşmışlar. Atası Şah Əbdürrahim dövrünün dərin biliyi və bacarığı, dİNə bağlılığı, yüksək mənəvi keyfiyyətləri və təsəvvüfü mərifəti ilə seçilən alımlarından olmuşdur.

Vəliyullah dövrünə görə mükəmməl təhsil almış və

\* Vəliyullah ona atası tərəfindən verilmiş birinci ad, Şah isə o dövrlərdə hörmət əlaməti olaraq sufi və şeyxər haqqında işlədilən bir ifadədir.

atasının onun üçün tətbiq etdiyi xüsusi program əsasında hədis, təfsir, islam hüququ, təsəvvüf, hesab, məntiq, kosmoqrafiya, tibb, fəlsəfə və s. elmləri döründən mənimşəmədir. Ərəb və fars dillərini müükəmməl öyrənmişdir. Fitri bacarığı sayəsində çəşidi elm sahələrində əldə etdiyi biliyi on beş yaşlarında olarkən başqalarına da öyrətməyə başlamış və bununla öz elmini daha da dərinləşdirmişdir. Atasının ölümündən sonra (1719) gənc Vəliyullah onun açdığı Rahimiyə mədrəsəsində hədis, təfsir, məntiq kimi elmlərin tədrisi ilə məşğul olmuş və tezliklə elmi və mənəvi keyfiyyətləri sayəsində ətrafına çoxsaylı tələbələr toplaya bilmüşdür. Əhməd Şah Vəliyullahın dünyagörüşünün formallaşmasında, dini-elmi biliyinin dərinləşməsində, habelə islam aləminin yaxından tanımاسında həcc ziyarəti məqsadıla etdiyi səfərin böyük rol olimuşdur. Səfəri zamanı o, təxminən bir il yarımla islam aləminin dini, mədəni və elmi mərkəzində - müqəddəs Məkkə və Mədinə şəhərlərində qalmış, həcc ziyarətinə yerinə yetirməkla bərabər, müxtəlif islam ölkələrindən galmış böyük və nüfuzlu alimlərdən hədis elmini, fiqhı və süfizmi daha geniş və hərtərəfli öyrənmiş, bu sahələrdə biliyini təkmilləşdirmişdir.

Şah Vəliyullah ərəb və fars dillərində qırxa qədər əser qələmə almışdır. Onun əsərləri mövzu və məzmununa görə zəngindir və dini elmlərlə yanaşı islam çərçivəsində siyasi, iqtisadi, sosial və metafizik məsələləri əhatə edir. Bir neçə söz də Şah Vəliyullah Dehləvinin düşüncə və görüşlərinin qaynaqları haqqında. Şah Vəliyullahın bütün mənəviyyatı, fəaliyyəti, səyləri və fikri sistem Qiuran və Sünne ilə sıx bağlıdır və onlardan qaynaqlanır. Qiuran və Sünnenin böyük mənəvi gücünü dərk etməkdə, bu böyük elmi mənimşəməkdə və həyatının ilham mənbəyinə çevirməkdə isə o, bir sira müəllimlərinə, ustadlarına borecludur. Mütəfəkkir dini prinsiplərin əsaslandırılmasında Əşəridən ağıl və məntiqi, imam Qəzalidən isə fəlsəfəni tətbiq etməyin yollarını öyrənmişdir. "Hüccətullahi'l-baliğa"da o, təsirləndiyi digər islam alimlərindən İzzəddin ibn Əbdüssəlamın,

əl-Həttabin, Həsən əl-Bəsrinin, Maturidinin və b. adları böyük hörmətlə xatırlayırlar. Təsəvvüfə dair baxışlarında Şah Vəliyullah İbn Ərəbinin və Şeyx Əhməd Sirhindinin təlimlərindən faydalananmış və onları uzalaşdırmağa çalışmışdır. Göründüyü kimi, Şah Vəliyullah Dehləvinin düşüncə sistemi və fəaliyyəti böyük hikmət, möhkəm və dərin bilik təməli üzərində qurulmuşdur.

Şah Vəliyullahın yaşadığı dövrə bütün İslam aləmində olduğu kimi, Hindistanda da siyasi-iqtisadi, sosial-mədəni və mənəvi tənəzzül son həddinə çatmışdı. Dini inaneda zəifləmə, təvhid imanından uzaqlaşma hökm süründü. Müsəlmanlar arasında türbə və məzarları ziyarətgahə çəvirmək, müqəddəsələr adına qurban kəsmək və onlardan dilək diləmək və s. kimi bidət və xürafat yayılmış, təqfidçilik şüurlara hakim kəsilmiş, islam ayın və mərasimlərinə hinduizm və zərdüştilik adət-ənənələri sırayat etmişdi. Təsəvvüf və təriqət mənsubları Quran və Sünne uyğun gəlməyən, təvhid inancına xələl gətirən təlim və ideyaları mənimşəmiş, toplumla əlaqələrini kəsərək zaviyələrə üz tutmuşdular. Hökm sürən şəraitə rəgmən.

Bu dövr həm də dini-mənəvi baxımdan dönüş, saflaşma, dini elmlərin dirçəldiyi dövrür. Və bu yüksəlisin önündə gedən alimlərdən biri də Şah Vəliyullah Dehləvi olmuşdur.

Şah Vəliyullahın islam ehkamlarını canlandırmak, bidət və mövhumatdan təmizləmək və ilkin saflığına qaytarmaq səyləri çox geniş düşüncə və fəaliyyət sahələrini əhatə edir. Bu sahələrdən ən əsaslarını qısaca belə xülasə etmək olar: dini inancların islahı, Quran hikmətinə, təvhidə çağrış və şirkə pişləməsi; hədis və sünnenin tədrisi və təbliği; islam hüququ ilə hədidi uzalaşdırmağa çalışması və ictihadın vacibliyini əsaslandırması; islamın fəlsəfəsini yaratması. Mütəfəkkir islami elmləri dirçəltməsinə, canlandırmmasına görə "Hindistanın Qəzalisi" adını almış, zərərli bidətlərə açdığı savaşa görə isə Ibn Təymiyə səviyyəsində alim kimi dəyərləndirilmişdir.

Ş.V.Dehləvi islam düşüncəsi tarixində həm də böyük filosof kimi yer alır. Onun metafizik düşüncələri "Əl-Xeyr əl-

kəsir”, “Fəysalat əl-vəhdət əl-vücud və vəhdət əl-şühud”, “Əl-Məktubu'l – mədəni fü hakaiki't-tövhid” və digər əsərlərində öz əksini tapmışdır. “Hüccətullahi'l-balığa”da<sup>\*\*</sup> o, islamın təməl prinsiplərini elmi-nəzəri təhlilə cəlb edərək, ictimai bir fəlsəfə - islamın fəlsəfəsini yaratmışdır. Məqalə sonuncu əsərin birinci cildində əsasən yazıldığından, biz filosofun metafizik görüşlərinə qisaca nəzər salmaqla kifayətlənəcəyik.

Şah Vəliyullahın bütün fəaliyyəti və ideyaları Quran və Sünndən qaynaqlandığı kimi, fəlsəfi düşüncələri də islam prinsiplərinə söykənir. Mütəfəkkir varlıq aləmində hər şeyin Allah Təala tərəfindən yaradıldığını qəbul edir. O, göstərir ki, aləmin meydana gətirilməsində Allaha bir-biri ilə bağlı üç keyfiyyət xasdır: birincisi, varlığı heçdən yaratması; ikincisi, bir şeyi başqa bir şeydən yaratması (məsələn, Adəmi torpaqdan, cini atəsdən yaratması kimi); üçüncüüsü, aləmdə baş verən bütün hadisələri öz qoymuş nizama tabe etməsi (1, 37-38). Bununla da müəllif Allahın həm bütün mövcud olanları yaratdığını, həm də aləmdə baş verən proses və hadisələri öz nəzarətində saxladığını, öz iradəsinə tabe etdiyini aydın şəkildə bildirir. Lakin bu fikirdən Şah Vəliyullahın insanın iradə azadlığını tam inkar etməsi nəticəsi çıxarılmamalıdır. Bu məsələdə o, islamın insanın öz əməllərinə görə Allah qarşısında məsuliyyət daşımıası haqqında təliminə uyğun mövqə tutmuşdur. Mütəfəkkirə görə, Allahın sonsuz iradəsi olmuş və olacaq hər şeyi əhatə edir, bununla bərabər, onun ədaləti insana pis əməldən çəkinmə və yaxşı əmələ yönəlmə azadlığını zəruri edir. Fitratən insanda iki qüvvə yerləşdirilmişdir: biri onu yaxşıya, digəri isə pis əmələ yönəndir. Yaxşı və ya pis əməl arasında seçim etmək insanın üzərinə düşür (1, 63).

İnsanın iradə azadlığı və qədərə inam məsələsində Şah Vəliyullah orta yolçudur və onun görüşləri əl-Əşərinin təlimi ilə səsləşir: mütəfəkkir Allahı külli iradə sahibi saysa da,

<sup>\*\*</sup> Şah Vəliyullah kitabın adını “Tutarlı dəlil yalnız Allaha məxsusdur” ayəsindən (Quran, 6:149) götürmüştür.

insanın cüz’i iradə azadlığına malik olduğunu qəbul edir. Onun fikrincə, insanın öz hərəkətlərinin icrasına məcbur edilməsi fikri yanlış olduğu qədər, onun mütləq azadlığa malik olduğunu söylemək də islama ziddir.

Şah Vəliyullah varlıq aləmində maddi dünya ilə bərabər mənəvi dünyanın da mövcudluğuna və bunların arasında sıx, pozulmaz əlaqənin olduğunu inanır. Bu məsələdə onun düşüncələri Platonun “ideyalar” haqqında təlimi ilə səsləşir. Mütəfəkkirə görə, maddi dünyanın bütün varlıq və hadisələri əvvəlcə mənəvi aləmdə təzahür edir, sonra zaman və məkan içinde mövcud olur və “orada necə idisə, maddi varlıq aləmində də eynilə olur” (1, 41).

Filosofun materiya, zaman və məkan haqqında fikirləri də maraqlıdır. O, materiyani zaman və məkanın zahiri şəkli kimi səciyyələndirir və buna görə də onun yalnız zaman və məkan çərçivəsində dərk oluna biləcəyini vurğulayır. Şah Vəliyullahın görə zaman və məkan da bir-birindən ayrılıqda dərk oluna bilməzler, çünki onlar iki ayrı kateqoriya deyil, vahid zaman-məkan kateqoriyasıdır. Bütün yaradılmışlar kimi zaman və məkanın da əvvəli və sonu vardır (7, 360).

Şah Vəliyullahın dünyagörüşünə sufilik fəlsəfəsinin, xüsusi də əl-Qəzalinin (öl.1111) və İbn Ərəbinin (1240) təlimlərinin böyük təsiri olmuşdur. Və o, digər məsələlərdə olduğu kimi, sufilik fəlsəfəsində də iki məşhur konsepsiyanı – vəhdəti-vücud və vəhdəti-şühudü barışdırmağa çalışmışdır. Bir çox müasirlərinin bu iki konsepsiyanı barışmaz hesab etmələrinə baxmayaraq, Dehləvi ilk mütəfəkkirdir ki, İbn Ərəbi ilə Şeyx Əhməd Sirhindinin (öl. 1624; daha çox İmam Rəbbani adı ilə məşhurdur) təlimlərini bir araya gətirir və onların arasındaki fərqiñ önəmsiz olduğunu, metafizik məsələlərə yansitmadığını, hər iki filosofun eyni həqiqəti ayrı-ayrı şəkildə izah etdiklərini yazır (ətraflı bax: 7, 356-360).

S.V.Dehləvinin mühüm xidmətlərindən biri təşri fəlsəfəsini – islam şəriətinin fəlsəfəsini yaratmasıdır. O, cəmiyyətin

sosyal-siyasi və iqtisadi inkişafına dair görüşlərini islamın əxlaq və mədəniyyət sistemində uyğun şərh edərək, ictimai bir fəlsəfə yaratmışdır. Filosof sosial, əxlaq və din sistemləri arasındaki münasibətləri şəriətin ruhuna uyğun araşdıraraq, bu sistemlər içərisində insanın yerini müəyyənləşdirməyə çalışmışdır. Onun qənaətinə görə, insan xoşbəxtliyinin fərdi və ictimai olaraq iki yönü vardır: birincisi, insanların Allahla olan fərdi münasibəti; ikinciisi isə, insanların digər insanlarla olan münasibəti. İslam dini insanların şəxsi etiqadına, fərdin Allahla münasibətinə böyük önəm verir. Amma islam insanı həm də icmanın, toplumun üzvü kimi dəyərləndirir və onun üzərinə böyük məsuliyyət qoyur. Bundan çıxış edən mütəfəkkir insan xoşbəxtliyini toplumun vəziyyəti ilə, sosial ehtiyaclar və onların təmin olunması üçün vacib olan müəssisə və institutların fəaliyyətilə sıx əlaqədə götürür. O, insanların coxsayılı ehtiyac və istəklərinin olduğunu və bunların qarşılanması üçün isə fərdlərin qarşılıqlı münasibətlərinin və bu münasibətlər zəminində cəmiyyətin və müəyyən normaların formalaşmasının zəruriliyini əsaslandırır (1, 127-139).

İnsanların ehtiyacları və onların qarşılanması məsələsini Şah Vəliyullah irtifaqlar (ərəbcə hərfən yardım etmə, yoldaşlıq, səməralı istifadə deməkdir) anlayışı ilə ifadə edir. Tədqiqatçılar onun fəlsəfəsində bu anlayışı müxtəlif mənalarda şərh edirlər; məsələn, yardımlaşma və münasibətlər, sosial ehtiyaclar və ictimai qurumlar, insan münasibətləri, mərhələ və s. “Hüccətulah-i'l-balığa”nın Türkiye türkcəsinə tərcüməsində irtifaqlar ehtiyaclar və bunların qarşılanması kimi mənalandırılır. Zənnimizcə, irtifaqlar anlayışı mütəfəkkirin təqdimatında bu mənaların hamisini ehtiya edir. Çünkü Şah Vəliyullah “Hüccətulah-i'l-balığa”nın “İrtifaqlar” adlandırdığı bölümündə dil, cəmiyyət, dövlət, siyaset, idarəcilik, ailə, hüquq, ədalət, əxlaq və s. məsələləri araşdırır və irtifaqlar anlayışı ilə insanların bir-birilə qarşılıqlı yardımlaşmalarını, bir-birindən faydalananaraq iş birliyi yaratmasını, bununla da möhkəm, ölçülü və nizamlı mədəni həyat

qurmaq üçün birgə faydalı işlər görmələrini nəzərdə tutur.

Şah Vəliyullah “Hüccətulah-i'l-balığa”da insanın zəruri ehtiyaclarını və onların qarşılanması ilə bağlı institut və qurumları səciyyələndirir. İlk olaraq insanın öz məramını ifadə edə bilməsi vasitəsi olan dil haqqında fikir bildirir. Mütəfəkkir dili zamanla dəyişərək təkmilləşən, yalnız ünsiyyət vasitəsi deyil, həm də mədəniyyətin inkişafında önemli yer tutan bir amil kimi dəyərləndirir. Bunun ardınca o, digər ehtiyacların təmin olunması yollarından bəhs edir və bu sirada əkinçilik, sənətkarlıq və inşaat sahəsində fəaliyyəti, emtəə məbadiləsi, ailə institutunun formallaşması kimi məsələləri incələyir. Şah Vəliyullah-a görə, əkin əkib-becərmək, suvarma şəbəkəsi yaratmaq, heyvanları əhlilləşdirmək və onlardan (ətindən, südündən, dərisindən və s.) istifadə etmək qida ehtiyaclarını qarşılamaqda önemli fəaliyyətlərdəndir; sənətkarlıq insanların həyatı ehtiyaclarını təmin etməyin vacib yollarındandır; insanları qışın soyuğundan və yayın istisindən qorumaq üçün təbii sığınacaqlardan istifadə etmək və zamanla evlər tikmək ehtiyacları qarşılamaq üçün vacib şərtlərdəndir (1, 133-134).

Filosof sosial sistemi inkişaf prosesində götürərək, təbii ehtiyacların (yemə, içmə, isti və soyuqdan qorunma, cinsi əlaqədə olma və s.) təmin olunmasının yeni ehtiyaclar doğuracağı nəticəsinə gəlir və dövlətçilik institutunun meydana çıxmasını da bu baxış bucağından izah edir. Şah Vəliyullahın əsaslandırmaşına görə, insanlar qarşılanması vacib olan ehtiyac və istəklərə görə eyni olsalar da, təbiətcə fərqlidirlər ki, bu da fərdlərarası münasibətlərdə, yardımlaşma və işbirliyində xoşa gəlmeyən halların (haqq və hüququn inkarı, məsuliyyətdən boyun qaçırma, paxılılıq, xəsislik və s.) ortaya çıxmasını şərtləndirir. Belə halları önləmək və ya nizamlamaq üçün insanlar zəruri olaraq idarəcilik qurumuna ehtiyac hiss etmişlər. Mütəfəkkirin fikrincə, dövlət sosial ədalətin bərqərar olmasına ən başlıca rol oynamalıdır. İnsanların asayış və təhlükəsizliyini təmin etmək, zülm və fəsadların (adam öldürmə, döymə, oğurluq, xalqı üsyə-

na qaldırma, zina və s.) qarşısını almaq, rüşvət və qumar kimi sosial bələləri, ticarətdə pis vərdişləri (çəki və ölçüdə aldatma, ehtikarlıq, mallarda qüsürü gizlətmə və s.) önləmək və aradan qaldırmaq dövlətin əsas vəzifələrindəndir (1, 152-153). Bunlarla yanaşı, dövlət toplumu inkişafə və xoşbəxtliyə aparacaq yol və vasitələr tapmalı və tətbiq etməlidir. Şah Vəliyullah görə, dövlətin fəaliyyətində və sosial nizamın tənzimlənməsində müxtəlif peşə və ixtisasların xalq arasında müəyyən nisbətdə paylanması nəzarət mühüm yer tutmalıdır. Onun müşahidə və araşdırımlar əsasında göldiyi qənaət bundan ibarətdir ki, peşə və sənət sahələri xalq arasında düzgün bölüşdürülməsə, toplumun sosial-iqtisadi həyatında geriləmə baş verəcəkdir. Məsələn, xalqın böyük əksəriyyətinin ticarətlə məşğul olması kənd təsərrüfatının geriləməsinə yol açacaq. Yaxud da çoxluq hərbi işlərə meyl edərsə, geriləmə həm ticarətdə, həm də kənd təsərrüfatında özünü göstərəcəkdir (1, 153).

Ş.V.Dehləvi sosial ədalət prinsipləri üzərində qurulmuş və iqtisadi baxımdan güclü bir sistemi xalqın rifah və xoşbəxtliyinin əsas meyarlarından biri kimi təqdir edir. Belə bir sistem islamın təbliğ etdiyi prinsiplərə də uyğundur. Dövlət belə bir sistem qurub onu yaşada bilmədiyi halda tənəzzülə məhkumdur. Mütəfəkkir bu baxış bucağından və öz dövrünün şərtlərindən çıxış edərək, dövlətin çöküşünün iki əsas səbəbini göstərir: birincisi, dövlət xəzinəsinin talan olunması – bu bir qisim insanın dövlət bütçəsindən mütəmadi maddi yardım alması nəticəsində baş verir. Bu insanların sırasında xəzinədə haqqı olan hərbçilər və elm adamlarından başqa dövlət adamlarının mükaflatlandırdığı şairlər, zahidlər və dilənçiliyi adət halına gətirən tüfeylilər də var. İkincisi, kəndlilərin, tacirlərin və digər peşə sahiblərinin üzərinə ağır vergilərin qoyulması. Hal, bir tərəfdən verginin ödənilməsinin mümkünzsizlüğünə, ləbir tərəfdən isə iqtisadiyyatın geriləməsinə səbəb ola bilər; yaxud bəzilərinin vergidən yayınması, ya da üsyana qalxması ilə nəticələnə bilər (1, 154-155). Nəticədə ölkə tənəzzülə uğrayar. Buna görə

də filosof dövlətin belə halların qarşısını almasını zəruri sayır.

Şah Vəliyullah insanların yaşayış səviyyasında, maddi durumunda orta yolu tövsiyə edir. O, na aşırı maddi rifahi, nə də yoxsulluq və səfələti təqdir etmir. Mütəfəkkirin fikrincə, maddi rifahın yaxşı tərəfi ilə yanaşı pis tərəfi də var: aşırı mal-mülk, var-dövlət düşkünü oılanların mənəvi saflığı pozulur, onlar gözəl əxlaq prinsiplərindən uzaqlaşırlar. Lakin Şah Vəliyullah dünya nemətlərindən imtina etməyi də düzgün sayır və Allahın kasıbları sevdiyinə dair müsəlmanlar arasında kök salmış fikrin də yanlış olduğunu əsaslandırır. İslam insan həyatının hər iki döneninə (dünya və axırət həyatı) eyni səviyyədə yanaşılmasını təbliğ edir, var-dövlət hərisi olub nəfsini axırət üçün saflasdırmamağı məqbul saymadığı kimi, dünya malından əl çəkmək, gözəlliklərdən üz çevirmək kimi davranışları da təqdir etmir. Ehtiyacların qarşılığmasına laqeyidlik göstərmək Allahın məmənun qaldığı bir şey deyildir. Buna görə peyğəmbər də dünya nemətlərindən əl çəkərək özünü ibadətə həsr etmək istəyən kəslərə qarşı çıxmışdır. Ən yaxşısı orta yoldur. İslamın da təbliğ etdiyi “dəngəli bir həyat tərzinin əsas alınmasıdır” (1, 188; 385).

Şah Vəliyullah bütün məsələlərin şərhində - istər sosial-siyasi olsun, istər iqtisadi, istərsə də mənəvi – islam prinsiplərinə əsaslanmışdır. O, islamı insana yalnız fərdi deyil, həm də sosial yondən yanaşan, bütün sosial münasibatları və fəaliyyətləri nizama salan hayatı sistem kimi dəyərləndirmişdir. Mütəfəkkir islamın dini-əxlaqi və sosial-iqtisadi əsaslarını bir bütün olaraq nəzərdən keçirmiş, islam alımları içərisində ilk dəfə olaraq əxlaq elminin iqtisad elmi ilə six bağlılığını əsaslaşdırılmışdır. Və onun göldiyi nəticəyə görə bu bağlılığın pozulması, yalnız iqtisadiyyat sahəsinə və əxlaqi dəyərlərə deyil, bütünlükdə insan münasibatlarına, mədəniyyətə və normal həyata mənfi təsir göstərər. Şah Vəliyullahın bəşəriyyətin inkişafını fasiləsiz tarixi proses kimi götürən sosial fəlsəfəsi bu gün də tədqiqat obyekti olaraq aktualdır.

### *İstifadə olunmuş ədəbiyyat:*

1. Dihlevi Ş.V. Huccetullahi'l-Baliğa. İst., İz Yayıncılık, 1992, c. 1.
2. Dihlevi Ş.V. "İkdü'l-cid fi ahkamı'l-ictihad ve't-taklid" / İctihad, Taklid ve Tefsik Üzerine Dört Risale (hzır. H.Karaman).  
[www.hayrettinkaraman.net/kitap/dortrisale/0111.htm](http://www.hayrettinkaraman.net/kitap/dortrisale/0111.htm)
3. En-Nedevi Ebu'l-Hasan. İslam Önderleri Tarihi, c.5. İst., 1992.
4. Erdoğan M. Şah Veliyullah Dihlevi. Hayatı ve eserleri / Ş.V.Dihlevi. Huccetullahi'l-Baliğa. İst., İz Yayıncılık, 1992, c. 1.
5. Хермансен М.К. Шах Валиуллах. Великие мыслители Востока. Москва, «КРОН-ПРЕСС», 1999.
6. İkbal M. İslama Dini Düşüncenin Yeniden Doğuşu. İst., 1984.
7. İslam düşüncesi tarihi, c.4. İstanbul, İnsan yayınları, 1991.
8. Karaman H. Dihlevi ve Huccetulla el-Baliğa / Ş.V.Dihlevi. Huccetullahi'l-Baliğa. İst., İz Yayıncılık, 1992, c. 1.

### **Summary**

#### **The social philosophy of Shah Valiulla Dehlavi**

Shah Valiulla Dehlavi was the eminent theologian, the philosopher and the reformer in Muslim India in XYIII a century. Renovation of religious sciences, revival of Islam and restoration of its primary purity and unity, rallying of all Moslems round the *Koran* and *Sunnah* was its basic objective.

In the presented article the certain moments of social philosophy of Shah Valiulla, in which socio-political and economic questions are analyzed in a context of moral-cultural

system of Islam. It is noted, that the philosopher has estimated Islam as the vital system regulating all social relations and activity, considering the person not only from the individual side, and also from the social side.

### **Резюме**

#### **Социальная философия**

#### **Шаха Валийуллаха Дехлеви**

Шах Валийуллах Дехлеви был видным теологом, философом и реформатором в мусульманской Индии в XYIII веке. Его главной целью было обновление религиозных наук, возрождение ислама и восстановление его первичной чистоты и цельности, сплочение всех мусульман вокруг Корана и Сунны.

В данной статье рассматриваются отдельные моменты социальной философии Шаха Валийуллаха, в которой социально-политические и экономические вопросы анализируются в контексте нравственно-культурной системы ислама. Отмечается, что философ ценил ислам как жизненную систему, регулирующую все социальные отношения и деятельность, рассматривающей человека не только как индивидуум вне социума, а также как социально активного члена общества.

## AZƏRBAYCANDA GENDER PROBLEMİ ŞƏRQ VƏ QƏRB SİSTEMİ KONTEKSTİNDE

Müasir Azərbaycan cəmiyyətinə nəzər yetirdikdə gender problemlərinin qoyuluşu və həlli əsas üç istiqamətdə müzakirə obyektinə çevrilə bilər: ənənəviçilik, liberalizm və din.

Azərbaycan mentalitetində və ənənəviçilik prinsiplərində qadına və onun hüquqlarına formalaşmış münasibət heç də hər zaman müsbət olmamışdır. Bir sıra hallarda çağdaş cəmiyyətimizdə də bu təsir öz qüvvəsini qoruyub saxlaya bilməşdir. Əsas etibarilə əyalətlərdə, xüsusişlər də kəndlərdə qadına münasibət hələ də ənənəvi xarakter daşımaqdır. Belə şəraitdə, şübhəsiz ki, ənənəviçilik prinsiplərinə sadıq qalmaqla gender problemlərinin düzgün həllini tapmaq olduqca çətindir. Burada bir çox münasibətlərə baxışlar kökündən dəyişməli, problemlərin həlli istiqamətdində cəsarətli addımlar atılmalıdır. Başqa sözlə, qoyulan məsələyə dair formalaşmış mentalitetin bir sıra neqativ həlləri islah edilməlidir. Bu isə ilk növbədə maariflənmə və bu istiqamətdə sağlam görüşlərin geniş təbliği ilə mümkündür.

Çağdaş Azərbaycan cəmiyyətində qadın probleminə liberal yanaşma metodundan söz açıldıqda isə qeyd etmək lazımdır ki, bu prinsiplərin əsas mənbəyi kimi birmənalı olaraq Qərb ölkələri modeli qəbul edilir. Bu istiqamətdə isə Azərbaycanda həmin cəmiyyətlərdə olduğu kimi, liberalizm və şəxsi azadlıq şəhəri ilə daha çox bayağılıq və qadınların açıq-saçıqlığına rəvac verilir, bu ruhda geniş təbliğatlar aparılır və nəticədə milli mentalitetimiz və mənəvi dəyərlərimizlə əsla uzlaşmayan, keyfiyyətcə tamamilə yeni bir atmosfer formalaşır. Inkaredilməz faktdır ki, Qərb modelinin geniş yayılması nəticəsində günümüzdə qadınlardan daha çox qazanc, reklam və əyləncə vasitəsi kimi istifadə olunur.

Azərbaycanda gender probleminin xüsusiyyətlərindən bəhs edən genderşunas tədqiqatçı R.Mirzəzadə azərbaycanlıların əsrlər boyu formalasılmış milli ənənələrə əsaslanaraq qadına xüsusi hörmət və ehtiram yarandığını, analığın xüsusi vəzifə kimi cəmiyyətdə «toxunulmazlıq» statusu aldığını, qadınların kişi lər tərəfindən qorundugu, ana-qadın sözünün hökmü olduğunu göstərir (6, s.243).

Genderşunas tədqiqatçı Azərbaycanda gender probleminə Şərq və Qərb kontekstində yanaşaraq yazar: «Azərbaycan Şərqlə Qərbin qovuşوغunda, erkən qədim mədəniyyətə malik Qafqaz bölgəsində yerləşən türkdilli, Islam dininə riayət edən, həmçinin çoxsaylı milli etnosların, eləcə də müxtəlif xalqların məskunlaşlığı bir ərazidir» (5, s.152). Şübhəsiz bu amillər Azərbaycanda gender probleminə öz təsirini göstərmişdir.

Azərbaycan cəmiyyətində gender probleminin xüsusiyyətləri və onların həlli yollarını göstərən digər Azərbaycan genderşunas tədqiqatçısı L.Mövsümova Qərb və Şərq qadınlarının, xüsusən Azərbaycan qadınlarının sosial statusları və həyat tərzisi haqqında, onların siyasetdə, iqtisadiyyatda, cəmiyyətdə və ailədəki əvəzsiz rolunu cəmiyyətdə baş verən proseslərlə əlaqəli şəkildə göstərmişdir. «Qadınlar iqtisadiyyatda, cəmiyyətdə, nəhayət dəyişikliklər prosesinin özündə mühüm rol oynayırlar. Onlar haqqı ödənilən və ödənilməyən əməkələ maşğıl olaraq iqtisadiyyatda fəal iştirak edir, siyasi həyat və şəxsi təşəbbüs sahəsində əhəmiyyətli xidmət göstərirlər. Qadınlar uşaqların xoşbəxtliyinin təmin olunmasında həllədici, ailədə, cəmiyyətdə əsas rol oynayırlar. Gender problemini Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə həll etmək mümkün deyildir» (7, s.308).

Azərbaycanda gender probleminin xüsusiyyətlərindən danışkən qeyd edildiyi kimi, bu problemin feminizm ideyalarından fərqli olduğu üzə çıxır. Bu barədə danişan R.Mirzəzadə Azərbaycanda qadın hərəkatının Qərbə nisbətən sırf feminist mahiyyət daşımadığını qeyd edir və bunun bir sıra səbəblərini

göstərir. Əvvəla, Azərbaycan qadını həqiqətən də cəsur, igid, mübariz xarakterə malik olmuşdur. Ikinciisi, qadının sözü elə məqamlar olub ki, həlleddici söz kimi qəbul edilib. Məsələn qadının iki döyüşən tərəfi barişdərə bilməsi. Üçüncüüsü, kişilə çöl işlərində əməkçi statusu qazanan qadın bütün zamanlar və məkanlar üçün örnəkdir. Dördüncüüsü, Azərbaycan qadını üşyanlıra, qiyamlara, döyüşlərə rəhbərlik etmişdir. Beşinciisi, həqiqətən qadın əsarətdə olmuşdur. Bu gün də qadınla kişi bərabər deyil. Kişi hər zaman, hər yerdə hökmran, son sözü qəbul edən, qərarverən, qadın isə icraedici funksiya daşımışdır. Altıncısı, Şərqə mənsub adət kimi Azərbaycanda qızlar erkən yaşdan ailənin təhrikilərə verilmiş, taleyini özünün şəxsən həll etmək ixtiyarı olmamışdır. Yeddincisi, etiraf edək ki, bu kimi hallara müasir dövrədə rast gəlinir. Belə ki, adətən milli adət-ənənə tərz, yerli həyatın özünəməxsus qayda-qanunu kimi xarakterizə edilsə də, bu kimi hal feminizmə aparıb çıxara bilməmişdir (5, s.244).

Göründüyü kimi, Azərbaycanda gender probleminin feminist mahiyyət daşılmamasının səbəbi milli mentalitetlə, tarixi ənənələr və milli mənəvi dövrlərlə bağlı olmuşdur.

Müasir dövrədə Azərbaycanda gender probleminin spesifikliyi ailə və dirlə də sıx bağlıdır. Azərbaycan ailəsi özünəməxsus milli cəhətlərlə Qərb və bir sıra Şərq ailələrindən fərqlənir. Azərbaycan ailələrində patriarchallıq üstünlük təşkil etsə də, bu əslində zahiri xarakter daşıyır. Çünkü azərbaycanlı ailələrdə bəzən «kişi kultu» və «qadın kultu» paralel mövcud olur. Ailələrdə qadınlara münasibət də müxtəlifdir. Bəzi ailələrdə Qərb, Avropa tərbiyəsi, bəzilərində isə Şərq tərbiyəsi üstünlük təşkil edir.

Tədqiqatçı K.Ağayeva Avropa və Şərq tərbiyəsinin üstünlük etdiyi ailələr haqqında yazır ki, «Avropa tərbiyəsinin üstünlük təşkil etdiyi ailələr daha çox imkana və intellektə malik olub uşaqların tərbiyəsində sərbəstliyə üstünlük verirlər. Nisbətən az təhsilli, ənənələrə möhkəm tellərlə bağlı olan ailələrdə

Şərq tərbiyəsinə meyllilik qabarıq hiss olunur» (1, s.86). Tədqiqatçı Həsən Quliyev ənənəyə bağlı azərbaycanlı ailələrdən bəhs edərkən qeyd edir ki, bu cür ənənəvi ailələrdə xüsusən qız uşağı dünyaya göz açandan sanki mənəvi nəzarət altına düşür. Hətta evin içində belə onun «həyat zonası» müəyyənləşdirilir, onun kişilərin dincəldiyi qonaq otağına girməsi qadağan olunur. Onun hər bir hərəkəti böyüklerin diqqət mərkəzində olur.

Qız uşağı əra getdikdən sonra çox tezliklə onun həyatında yeni bir mərhələ başlayır. Artıq ana olan qızlarda yeni keyfiyyətlər üzə çıxır; onlar ailənin əsas simasına çevrilirlər. Bir sözlə, qadın olmadan ailə həyatının harmoniyası, habelə «ailə kosmosu» olmadan normal ailə həyatı mümkün deyildir (3,s.44-48).

Azərbaycan xalqının milli mentalitetində qadına münasibətində Şərq və Qərb meylili yanaşı, Sovet meylinin mövcudluğunu və əksər hallarda bu üç meylin özünəməxsus birləşməsinə təsadüf olunduğu da göstərilir.

Azərbaycan ailəsinin ən ali vəzifəsi cəmiyyət üçün ləyaqətli vətəndaş yetişdirməkdir. Bu gün müasir düşüncəli milli və ümumbəşəri dəyərləri özən edən, Şərqi milli-dini ənənələrini və Qərbin dünyəvi modern dəyərlərini özündə daşıyan vətənpərvər insan məhz ailələrdə yetişir. Ailə uşaqlara nəinki ailənin üzvü olmağa kömək edir, o eyni zamanda uşağı əhatə edən cəmiyyət, onun mahiyyəti ilə tanış edir (4,s.68).

Azərbaycanın və millətin gələcəyi ailənin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyəsində asılıdır. Müasir Azərbaycan ailəsi təkçə öz milli köklərinə bağlanmamalı, dünyaya integrasiya olunmaq üçün müasir modern dəyərlərə də qovuşmalıdır.

Azərbaycanın görkəmli tədqiqatçısı Z.Quluzadə ölkəmizdə gender probleminin müasir qloballaşma, integrasiya dövründə Şərq və Qərbə meylindəki ziddiyyətli cəhətlərə toxunaraq onun ətraflı, aydın şərhini vermişdir. Tədqiqatçı düzgün olaraq bunu iki prosesə, bir tərəfdən Azərbaycanın qlobal demokratik

məkana ineqrasiyası, digər tərəfdən, tarixən bağlı olduğu Islam Şərqi ənənələrə qayğısının müasir milli mentalitetdə müxtəlif ziddiyətlər yaratmasına səbəb olması ilə izah edir. Belə bir şəraitdə müasir Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrə bölündüyünü göstərir: «bəzı insanlar adət- ənənələrin, dinin təlqin etdiyi davranış qaydalarına qayıtmagı dəyər kimi qəbul edir, əsas əhali kütləsi isə, xüsusilə şəhərlərdə, sovet dövründən qalma mentaliteti qorumaqla Şərq və Qərb düşüncə tərzi arasında tərəddüb edir və şəhərlərdə Qərbe meyl edənlər daha çoxdur» (2, s.79). Z.Quluzadə Qərbe meylin sabitliyi təmin edən başlıca amil kimi Azərbaycan dövlətinin dünyəviliyini, onun Konstitusiyasının demokratiyaya əsaslanmasını və ölkənin kişilərlə bərabər qadınların da hüquq, azadlıq və imkanlarını qoruyan beynəlxalq konvensiyalara qoşulmasını göstərir.

Bir sözlə, Azərbaycanda gender probleminə Qərb və Şərq dəyərlərinin qarşılıqlı münasibətindən danışarkən onu qeyd etmək olar ki, Qərb, eləcə də, ümumbəşəri dəyərlər, milli və Şərq dəyərlərini zənginləşdirir.

Azərbaycan qadınlarının siyasi fəallığı Qərb qadınlarında olduğu kimi yüksəlmış və ictimai həyatda müxtəlif istiqamətlərdə siyasətdə, ali, icraedici, qanunverici hakimiyyətdə, məhkəmə və hüquq-mühafizə orqanlarında, orduda siyasi partiyalarда, iqtisadiyyatda, dini təşkilatlarda sahibkarlıq təşkilatlarında, siyasi və qeyri-siyasi cəmiyyət, assosiasiya, komitələrdə təmsil olunurlar.

Azərbaycan qadınları ictimai həyatın bütün sahələrdə, milli və ümumdünya problemlərinin həllində fəal iştirak edirlər. Onlar Şərq, Qərb və bütün dünya qadınları ilə birgə təkcə öz hüquq bərabərlikləri uğrunda deyil, Dağlıq Qarabağ probleminin ədalətli həlli uğrunda da, dünyada sülh, sabitlik, əmin-amanlıq, bəşər nəslinin və ümumən, bəşəriyyətin məhv olmasının qarşısının alınması uğrunda mübarizədə də fəal iştirak edirlər.

### *Ədəbiyyat siyahısı:*

1. Ağayeva K.C. Etika və gender: sosial-əxlaqi davranışın təhlili. Bakı, Sabah, 118 s.
2. Quluzadə Z. Gender Azərbaycanda. Qender v Azerbaydjane. Bakı: Adiloğlu, 2003, 234 s.
3. Kuliev Q.Q. Arxetepiçneqo azeri: məki mentalitə. Bakı, Yeni nesil. 2002, 250 s.
4. Məmmədzadə P.H. Konfliktlər, ailələr, məktəblilər. Bakı, Müəlim. 2004, 140 s.
5. Mirzəzadə P. Gender. Adiloğlu, 2003, 419 s.
6. Mirzəzadə P. Gender və feminizm. Bakı, Adiloğlu, 2002, 350 S.
7. Mövsümova L. Azərbaycan qadını uzaq keçmişdən indiyədək. Bakı, «Ulu» 2002, 350 s.

### **Резюме**

**А.Пашазаде**

### **Проблема гендера в Азербайджане контексте системы Восток-Запад**

В статье, в социально-философской науке Азербайджана, традиционный либеральный подход к гендерной проблеме комментируется в контексте Восток-Запад. Автор, наравне с решением проблем гендеря, неравенства между мужчиной и женщиной в общественной жизни эпохи независимого Азербайджана, подходит также к изучению этого вопроса с новой призмы, рассматривает проблему на более высоком исследовательском уровне.

## **Summary**

**The problem of gender in Azerbaijan:  
From the Context of the East and West System  
Author: A. Pashazadah**

In this article the traditional and liberal approaching to the gender problem in the social and civilized science in Azerbaijan has been explained in the context of the East and the West.

The author has touched on the point that how did the gender problem and equality which is between the man and the woman improve from the context of the solution in the social life.

Furthermore he touched on that how do the investigations that are about this field which has been mentioned upstairs approach to these matters.

**ELMİRA TƏHMƏZOVA,  
(Azərbaycan)**

## **NİZAMI GÖNCƏVİ YARADICILIĞINDA HUMANİZM VƏ ÖZÜNÜDƏRK FƏLSƏFƏSİ**

Nizami Gəncəvinin yaşadığı dövrlərdə ərəb dilinə çevrilən yunan mütəfəkkirlərinin, xüsusilə Aristotel və Platonun sosial-siyasi və fəlsəfi ideyaları orta əsr müsəlman mütəfəkkirlərinin dünyagörüşünə böyük təsir göstərmişdir. Bu baxımdan yunan müəlliflərinin dövlət və cəmiyyət, onun idarə olunması, sosial ədalət ilə bağlı fikirləri öz əksini orta əsr müsəlman mütəfəkkirlərinin əsərlərində də tapır. Onlar arasında həmin dövrün filosof-şairi Nizami Gəncəvinin də adını çəkmək olar [1, 5-6]. Nizami əxi təşkilatının öz sosial-siyasi ideyalarını müqayisəli təhlil nəticəsində inkişaf etdirmiş və onları öz əsərlərinin sosial-siyasi ideyalarında tərənnüm etmişdir [2,41].

Nizami cəmiyyətin təkamül xətti üzrə inkişaf etdiyini bildirmiştir [3,13]. Qanuna, yəni dinə itaət etməyənlər nizamın yox, xaosun tərəfdarıdırıllar. Kosmosda, cəmiyyətdə olan nizam və ya ölçü, eyni ilə insanın fitratində də mövcuddur. Bunu şair «xoşbəxtlər ölkəsi» ideyasında təsdiq edir. Çünkü burada yaşayan bütün insanlar öz hüquq və azadlıqlarını bilən kamil şəxsiyyətdirlər. Bu vətəndaşların fitri başlangıcı ilə varlıqda mövcud olan ilahi ədalət prinsipi vəhdətdədir.

Şairə görə, ancaq ilahi ölçü insanlara peyğəmbərlər tərafından öyrədilən din, əxlaq və qanun ölçüləridir. Bu ölçüdən kənarda nə ədalət, nə də azadlıq vardır. İnsan azad iradəyə malik olduğu üçün bu ölçüyə tabe olmaya bilər. Amma onun bu ölçüdən kənarda bir sistem qurması mümkün deyildir. İnsan yaşadığı cəmiyyəti öz istək və arzularına görə qursa da, onun cəmiyyətinin stabilliyi və davamıyyəti, onun qurduğu cəmiyyətin mütləq nizamın ölçüsü ilə nə qədər uyğun gəlib-gəlməməsin-dən asılıdır (4,45). Yəni inkar olunan dindən və əxlaqdan

ayrılan sistemlərdir. Lakin din, əxlaq üzərində formallaşan sosial sistemlər mütləq sistemlərlə harmoniyada olduqları üçün inkarolunmaz və güclüdürərlər. İnsanlar cəmiyyətdə ilahi qanunlara itaət etməyəndə cəmiyyət dağılır.

Orta əsr Islam regionu mütəfəkkirlərinin sosial-siyasi ideyalarını birləşdirən ümumi cəhət, «ideal cəmiyyət», «ideal dövlət», «xoşbəxtlər ölkəsi» ideyasıdır. Bu orta şərq müsəlman aləmində mövcud olan bir çox ictimai təlimlərdən biridir [5, 4]. Fərabinin «xeyirxah şəhər» sosial utopiyası ilə Nizaminin «xoşbəxtlər ölkəsi» sosial ideyası arasında paralellər aparmaq mümkündür [6,103]. Onun sosial utopiyası ictimai gözəllik ideyasının zirvəsidir [7, 86]. Bu cəmiyyətdə təbəqələşmə yoxdur və insanlar bərabər hüquqludurlar Nizami dövrünün utopik azadlıq ideyasının ilk yaradıcısı kimi ortaya çıxır. O, bu fikirləri ilə avropada utopik sosialistləri qabaqlamışdır [8, 64].

Nizaminin ideal cəmiyyəti ilk baxışdan utopik bir cəmiyyət modeli kimi nəzərə çarpar. Şairə görə, bu məqsədə çatmağın əsas yolu, şəriət qanunlarına itaət etməkdən, xalqın islami principlərə yiyələnməsindən, onların dərkindən və həyat tərzinə çevrilməsindən keçir. Bunun üçün xalqın maarifləndirilməsi və islam əxlaqi ilə əxlaqlandırılması vacib şərt kimi ortaya çıxır. Bu baxımdan cəmiyyətin ali məqsədə doğru inkişafı praktiki bir fəaliyyət sahəsinə çevrilir. Məhz bu yolda əsas vəzifə, həmin dövrlərdə dövrün tələbi ilə ortaya çıxan əxilik və sufilik hərəkatlarının üzərinə düşürdü. Buna görə də, dövrün mütəfəkkirlərinin və onlar arasında dahi Nizaminin məhz bu istiqamətdə fəaliyyət göstərməsi, onların dövrünün həm də fəal ictimai xadimləri olduğunu göstərir. Məhz, bu baxımdan orta şərq Islam regionu sosial-siyasi ideyaları antik dövrün formal sosial-siyasi ideyalarından öz praktikiyi və humanistliyi ilə fərqlənir.

Nizaminin yaradıcılığında utopik cəmiyyətin təsvirinə tez-tez yer verir. O, əsəsən cəmiyyətin idarə olunmasında ədalət, humanizm, mərhəmət prinsiplərinə əsaslanır [9,218]. Bu da onun həm yaşadığı cəmiyyətdən nəzərləşməsini, həm də insanın

yalnız xoşbəxt cəmiyyətdə xoşbəxt ola biləcəyinə inamından irəli gəlir. Nizami dövrünün naqışlıklarından – əyriliklərindən, yalançılıqdan, rüşvətdən, xəyanətdən və s.-dən çox şikayətlənir. Yəni o yaşadığı cəmiyyətin ideal saylığı cəmiyyətdə xeyli fərqləndiyini deyir. Və xoşbəxt saylığı cəmiyyəti təsvir edir. O, doğru danışan, düz işlər görən, xeyirxah, heç kəsə pislik etməyən insanların cəmiyyətidir. Burada Nizaminin qədim Yunan filosoflarının utopik cəmiyyət təsəvvürləri ilə qismən uyğunluğu duyulur. Xüsusiələ, Sokratın xeyirxah insanlar icmاسına, Platonun dövlətinə qismən yaxınlıq görünür.

Nizami cəmiyyətin ali məqsədə doğru inkişafında adil şah ideyasına böyük əhəmiyyət verir. Platon ideal dövlətin başında filosofu görürse, Nizami adil şahı görür. Ancaq Nizaminin adil şahı da nəcib, bilikli, əxlaqlı geniş dünyagörüşüne malik adam olmalıdır. Bu mənada onun «adil şahı» Platonun «filosof – hökmdar» obrazına uyğundur. Bu onu göstərir ki, Nizaminin cəmiyyət və dünya haqqında təsəvvürlərinin formallaşmasında Sokrat və Platonun fəlsəfəsinin rolü böyük olub. Nizami elə bir dövrdə yaşayırkı ki, cəmiyyətdə sosial integrasiya, iqtisadi qanuna uyğunluqlar zəif özünü göstərir. Ölkə adətən, ayrı-ayrı vilayətlərdən ibarət idi və onlar şahın fərmani ilə idarə olunurdu. Onda belə təsəvvür yaranırkı ki, cəmiyyətdə olan hər bir hadisə (siyasi, iqtisadi, mənəvi) şahın necə fərman verməyindən asılıdır. Fərman siyasi-iqtisadi reallığı yaradırkı, eks təsəvvür olunmurdu. Məhz buna görərkı ki, ölkənin hər bir uğuru və ya uğursuzluğu şahın adı ilə bağlanırkı. Ancaq onun dərin zəkası bir çox sosial amillərə nüfuz edə bilirdi. Şair əsərlərində hökmdarların əxlaqi simasını dəyişdirərək, psixoloji məqamlara toxunurdu [10,40].

Nizami əsərlərində bildirir ki, tarixin bütün dövrlərində insanların sülh şəraitində birgə yaşayışını təmin etmək və ictimai münasibətləri tənzimləmək üçün müəyyən sosial-siyasi ideyalara, hüquqi qaydalara ehtiyac olmuşdur. Həmişə ilahi dinlərin əxlaqi hökmərində və hüquqi normalarında nəzəri

şəkildə əks olunan bu ideyalar, onları təbliğ edən peyğəmbərlərin sosial-siyasi fəaliyyətində öz praktiki həllini tapmışdır.

Nizami Gəncəvi cəmiyyəti təbiətin ayrılmaz bir hissəsi kimi səciyyələndirir. Onun sosial ədalət ideyasının təməlində ilahi eşq ideyası dayanır. Varlığı idarə edən ilahi eşq, həmçinin cəmiyyətin də idarəolunmasını təmin edir. Cəmiyyətdə xoşbəxtlik, onu təşkil edən insanların bir-birinə olan məhəbbəti əsasında bərqərar olur(11,46). Bunu İskəndəri heyrətə gətirən «xoşbəxtlər ölkəsində» olan insanların qarşıdıqlı münasibətlərində müşahidə edirik. Çünkü, ilahi eşq insanlarınarası münasibətlərdə sadə çəkən bütün idrak formalarını aşaraq vəhdətə, harmoniyaya gətirir.

Şairə görə, təbiətdə mütləq mənada ideal cəmiyyət yaratmaq mümkün deyildir. Çünkü cəmiyyət kamil və cahil insanların mübarizəsindən ibarət olan bir idraki təkamül prosesidir. Cəmiyyətin ali məqsədə doğru təkamülü həm fiziki, həm də metafizik bir prosesdir. Buna görə də, ideal cəmiyyət öz son məqsədinə metafizik «cənnət» ideyasında qovuşur. Cənnət, sonralar cəhənnəm əhli olacaq kafırlərdən seçilmiş mömənlərin yeri olduğu halda, dünya hər ikisinin birlikdə mövcud olduğu yerdür. Buna görə də, onların vahid bir ideal cəmiyyətdə mövcudluğu problem olaraq qalır. Nizaminin bu baxımdan ideal cəmiyyət ideyası daha çox metafizik xarakterlidir.

Nizami xüsusilə hökmədlərlə bildirir ki, ilahi qanunlara itaat və onların qorunub saxlanılması, şahların üzərinə düşən ən böyük məsuliyyətdir. Daim adil, haqqpərəst insanlar, cəmiyyətdə bunların qorunub saxlanılması, yəni xalqın hüquqlarının qorunması üçün mübarizə aparmış və canlarından keçmişlər. Heç bir hökmədar işə bu əmanət xəyanət edə bilməz:

Nizami Gəncəvi bildirir ki, yaratma, əmr və hökm Yaradana aid olduğu üçün, onlara aid olan haqq və vəzifələr də Ona aiddir. Yaradanın hakimiyyət və qüdrətini, mütləq xarakterini, onun sonsuzluğunu, varlığı yaradıb idarə etməsini təsdiq edən sıfətləri vardır. Onun hakimiyyəti öz əksini varlıqda tapır və

obyekt üzərində reallaşır. Yaradanın Mutləq hakimiyyətinin bir təcəlli olan dövlət ilahi hakimiyyətin gerçəkləşməsində bir vasitədir. Dövlət qanunlarla mövcuddursa, qanunlar da ilahi hakimiyyətlə müəyyənleşir. Nizami Yaradana «Ey Şahi Cəhan», «Dünyanı yaşadan ey Sahibi-taxt» ifadələri ilə müraciət edir [12, 21-22].

Nizami cəmiyyətin ilahi şəriət qanunları ilə idarə olunmasını mütləq azadlıq ideyasının bir təcəlli forması kimi dəyərləndirir. Eyni zamanda cəmiyyətdə insanların ilahi sevgi əsasında qurulan birliyini, mütləq iradə ilə fərdi iradənin bir sintez forması hesab edir. Məhz bu sintez formasında ilahi ədalət və azadlıq öz əksini olduğu kimi cəmiyyətdə tapır. Nizami bu sintezin bariz nümunəsini «xoşbəxtlər ölkəsi» ideyasında yaradır. Burada göründüyü kimi həmin ölkədə insanın öz din, mal, namus, vətən və canlarını qorumaq və inkişaf etmək üçün öz dövlətlərinin yaradılması zərurəti meydana çıxmır. Yəni dövlətin mövcud olmadığı bir şəraitdə insanlar təbiətdə olduğu kimi bir cəmiyyət halında ilahi hakimiyyətin iradəsinə tabe olurlar. Onlar ilahi eşqin qanunları ilə idarə olunur və idarə edirlər. Bu cəmiyyət cəhalətdən xilas olan və mənəvi təkamülün zirvəsinə yüksələn kamil insanların cəmiyyətidir.

Lakin dövlətdən azad olan bu «xoşbəxtlər ölkəsi» cəmiyyəti özündən azad ola bilməmişdir. Bununla Nizami onu göstərmək istəmişdir ki, insan bir fərd kimi əzəldən cəmiyyətdən kənardə mövcud ola bilməmişdir. Cəmiyyətdə mövcud olan ziddiyyətlərin kökü, əslində fərdlər arasında olan maddi-mənəvi disbalansdan yaranmışdır. Lakin hər bir fərdin mövcudluğu cəmiyyətin varlığından asılı olduğu üçün, cəmiyyətin birliyi və hüquqlılığının qorunub saxlanılması da zərurətdən irəli galır. Lakin bu zərurəti cəmiyyətdə dərk edənlər azlıq təşkil etdikdəri üçün cəmiyyət tarixdə daima qorxu və təhlükə içərisindədir. Bu problemin həlli yalnız hüquqi qanunların mövcudluğu və onlara riayət edilməsindən asılıdır. Buna görə də, Nizami digər tərəfdən müvəqqəti olaraq dövlətin zəruriliyi prinsipini ortaya

qoyur və təkhakimiyyətliliyi dəstəkləyir. Şair bununla bildirir ki, insanlar özləri bu çıxış yolunu və onları doğru yola istiqamətləndirən qanunları görə bilmədikləri üçün, Yaradan tarixin bütün dövrlərində onlara peyğəmbərlər vasitəsi ilə qanunlar göndərmiş və xoşbəxt cəmiyyətin əsas prinsiplərini müəyyənləşdirmişdir. Lakin iradə azadlığına malik olan insanlar bu qanunlara münasibətdə iki cəbhəyə bölünərək mübarizə aparmışlar (13, 194). Nəticədə bu qanunlar tarixin müxtəlif mərhələlərində müxtəlif formalarda reallaşmış, təhrif olunmuş və ya ləğv olunmuşdur. Əslində Nizami ədalətsiz hökmardarların törətdikləri zülmkarlıqlarının əsasında bu prinsipin dayandığını bildirir.

Nizami Gəncəvinin yaradıcılığında insanların vicdan, fikir və söz azadlığı mütləq ədalət prinsipinin mahiyətindən irəli gələn bir hüquqi hadisə kimi səciyyələndirilir. Iradə azadlığının inkar edilməsi bu prinsipə ziddir. Cəmiyyətdə sağlam hüquqi və əxlaqi münasibətlər, inkişafın təməli, universal ədalətin təzahürü kimi dəyərləndirilirsə, ona zidd münasibətlər isə rəqəsiyanın, xaosun, dinsizliyin əlamətləri kimi səciyyələndirilir. Hər iki halda insan və ya cəmiyyətlər öz sərbəst seçimlərinə görə həm bu dünyada, həm də axırətdə məsuliyyət daşıyırlar. Deməli, insan yanlış cəmiyyət qarşısında deyil, eyni zamanda onu əhatə edən maddi və mənəvi varlıq qarşısında məsuliyyət daşıyır. O, bu varlığın bir hissəsi kimi universal hüququn əsas şərtləri çərçivəsində azaddır və ya onu inkar etməkla cəzaya məhkumdur. Bu prinsipləri inkar edən insan, əslində özünü inkar edir. Ancaq o, özünü və varlığı düşündükə öz mənəviyyətinə qovuşur və bütün varlığı özündə aşkar edir. Nizaminin əsərlərini təhlili bizi bu nəticələrə gəlməyə vadər edir.

Qeyd etmək zəruridir ki, Nizami bütün əsərlərində humanizm prinsipini önə çəkmiş, insanlar arasında sağlam münasibətlərin olmasını dəstəkləmiş, cəmiyyətin stabil inkişafını insanların özündərk edərək fəaliyyət göstərməsi ilə əlaqələndirir, şəriət qaydalarına hörmətiə yanaşmanın vacibliyini vurğulayır.

### *İstifadə olunmuş ədəbiyyat*

1. Гянджеви Низами (краткий справочник). Баку, «Элм», 1979
2. Məmmədov Q. Nizami Gəncəvinin ictimai və siyasi görüşləri, Bakı, Azərnəşr, 1962
3. Əhmədov Ə. Nizami - elmşünas, Bakı, «Azərbaycan», 1992
4. Кули-заде З.А. Теоретические проблемы истории культуры Востока и низамиведение, Баку, "Элм", 1987
5. Quliyev C. Nizami yaradıcılığı və mənəvi tərbiyə // «Azərbaycan müəllimi» qəzeti, 16 may, 1979
6. Quluzadə Z. Renessansın Şərq zəminini // «Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məcmuəsi, Bakı, Elm, 1984
7. Qarayev Y. Renessans və onun öyrənilməsi problemləri //«Azərbaycan Renessansı və Nizami Gəncəvi» məqalələr məc. Bakı, Elm, 1984
8. Azadə P. Nizami Gянджеви .,Bakı, «Элм»,1981
9. Əlimirzəyev X. «Nizami və tariximiz», Müqəddimə. Bakı, 2004
10. Кязимов М.Д. «Хафт Пейкар» Низами и традиция назире в персоязычной литературе, Баку, " Элм", 1987
11. Cahani Q. Azərbaycan ədəbiyyatında Nizami ənənələri, Bakı, Elm, 1979
12. Bertels Y.E. Büyük Azərbaycan şairi Nizami. EA Nəşriyyatı, B., 1940
- 13.Budaqov B. Nizami əsərlərində təbiət // «Ədəbiyyat və incəsənət» qəzeti, 26 sentyabr, Bakı 1980.

**Резюме**  
**Гуманизм и философия самопознания**  
**в творчестве Низами Гянджеви**

В статье исследуются вопросы гуманизма в творческом наследии гениального азербайджанского поэта-философа Низами Гянджеви, при этом указывается на важность следования им исламским принципам. Отмечается, что такие вопросы как справедливость, право человека, уважение к труду и трудящимся, совесть, мысль и свобода слова находились постоянно в кругу его интересов.

Великий поэт считал, что одинаково необходимы как справедливость правителя при правлении обществом, так и следование законам и порядком со стороны каждой личности при самовыражении и выполнении своих обязанностей.

**Summary**  
**Humanism and philosophy of self-knowledge**  
**in Nizami Gyanjevi's works creative**

In the article the issues of humanism in the creative legacy of Azerbaijani poet-philosopher of genius, Nizami Gyanjevi are studies, with this it is pointed to the significance of following Islamic principles by him. It is noted that such questions as justice, human right, respect for labor and workers, conscience, thought, freedom of a word have been always in the focus of his interests. The eminent poet considered that there were necessary both the justice of a ruler at governing a society and observance of the rules and laws by every personality at his self-expression and performing his responsibilities.

**RAHİL NƏCƏFOV,**  
**(Azərbaycan)**

**ORTA ƏSRLƏR AVROPA FƏLSƏFƏSİNİN  
TƏŞƏKKÜLÜNDƏ İSLAM BÖLGƏSİ  
FƏLSƏFƏSİNİN YERİ VƏ ROLU**

İslam mədəni bölgəsi filosoflarının Qərb fəlsəfəsinin formallaşmasında və eyni zamanda antik fəlsəfənin şərhində böyük xidmətlərinin olması faktı, Avropanın ziyanlı təbəqəsinin, o cümlədən fəlsəfənin tədqiqi və tədrisi problemləri ilə məşğul olan kilsə xadimlərinin XII - XIII əsrlərdə onlarla antik filosofların (Sokrat, Platon, Aristotelin, Plotin və s.) fəlsəfi ideyaları və nəzəriyyələri haqqında geniş şərhərini məz yuxarıda qeyd olunan bölgə filosofları tərəfindən yazılmış geniş şəhərlər vəsiatılı təməl olub tədqiq və tədris etmələrindən məlumdur. Bu barədə rus tədqiqatçıları, (Г.В.Шевкина, Е.А.Фролова, Л.Ф.Ильичев, П.Н.Федосеев, С. М. Ковалев, В.Г.Панов və s.), Qərb tədqiqatçıları (R.L.Benson, Ç.E.Bateruors, U.U.Montqomeri) Türk tədqiqatçıları (Karlığa B., Neseфи Ö., Hizmetli S., Kuşpinar B. və s.) və digərlərinin geniş şəkildə apardıqları araşdırılmalarında qeyd edilmiş və nisbətən geniş məlumatlar vermişlər. Onların fikrini ümumiləşdirərək iddia etmək olar ki, Avropada renessansdan sonra formallaşan eksər fəlsəfi ideya və nəzəriyyələrin kökündə məhz islam mədəni bölgəsi filosoflarının fikir və düşüncələri, o cümlədən tərcümə ədəbiyyatı əsasında şəhər edtdiklərini, həm də geniş və mühim əlavələr edərək zənginləşdirdikləri və bununla da yeni fəlsəfi mühitin formallaşmasına xidmət edən fəlsəfi ideyalar çox mühüm yer tutur.

Tarixdən məlum olduğu kimi, VIII əsrin sonlarından etibarən islam mədəni bölgəsində antik fəlsəfənin Şərqi dillərinə tərcümələri dövrü geniş vüsət aldı (14; 15). Tərcümə fəaliyyətləri dövründə qədim yunan və romalı müəlliflərin fəlsəfi əhəmiyyət kəsb edən əsərlərinin əvvəlcə sami dilinə, sonradan ərəb dilinə

tərcümə edilməsi tezliklə Şərqdə elm və maarif sahəsində islami ideyalarla çülgalaşmış şəkildə böyük bir canlanmanın və maarifpərvər mühitin yaranmasına səbəb oldu. İngilis tədqiqatçısı Ch.Battervorsun fikirnəçə çox sonralar eyni situasiya Qərbdə də təkrar olundu. “Antik fəlsəfə Şərqə necə ayaq basmışdır, eləcə də ərəb dilli fəlsəfəni fəlsəfəsi və antik fəlsəfəni yaşadan və inkişaf etdirən Şərqli filosoflar, təbiblər, riyaziyyatçılar, coğrafiyasünaslar Qərbə ayaq basdırılar və bura yeni fikir, yeni söz gətirdilər”. (3, 80). Batteruorsa və Uott Montqomeryə görə Qərb dünyası əvvəl-əvvəl öz ənənəvi, köhnəlmış və heç bir fəlsəfi mahiyyət kəsb etməyən təfəkkür fəaliyyətlərindən əl çəkməsə də və hətta Şərqli müəllifləri lənatlıyib onlara qarşı çıxsa da sonralar özü bundan ancaq xeyir gördü. Şərq mütəfəkkirlərinin geniş şərh verdiyi və mühüm əlavələrlə yenidən işlədiyi antik fəlsəfi məxəzlər indi fransız, ingilis dillərinə tərcümə edilməyə başlanmışdı. Tərcüməçilər sadəcə antik müəlliflərə deyil, eyni zamanda Şərqiñ fəlsəfə, riyaziyyat, astronomiya, kimya, tarix, coğrafiya, sosiologiya və s. elm səhələrində qıymətli əsər verən müəlliflərə müraciət edirdilər. Misal üçün, B.Karlığa qeyd edir ki, Yuhanna al-İsbani adlı şəxs İbn Sinanın *Məntiq* əsərini, onun köməyiə Qundissalinus *Əş-Şəfa* əsərini, Qəzzalinin *Məqasid al-Falasifa* əsərini, Gerard de Kremona isə Əl-Kindinin bir neçə fəlsəfi əsərlərini öz dillərinə çevirdilər. Bu misalların sayını artırmaq mümkündür. Bütün bunlardan aydın olur ki, ərəb dilli tərcümələrin geniş vüsət alması Qərbdə İntibahın araya-ərsəyə gəlməsində necə böyük rol oynamışdır (10, 24).

Qısacası, onu demək lazımdır ki, avropalılar Aristotel və Platonun orijinal əsərlərindən oxuyub başa düşə bilmədiklərini İbn Sinadan, İbn Rüşdən oxuyuraq anlayır və buna əsasən fəlsəfə haqqında öz fikirlərini bildirildilər. Burada bir vacib məsələni də qeyd etmək lazımdır ki, müsəlman filosoflar antik fəlsəfəni yalnız şərh etməklə kifayətlənmirdilər, eləcə də onları analiz edir, müqayisəli təhlillər aparır, əlavələr edir, öz nəzəri-

yələri, ideyaları ilə itib getməkdə olan antik sivilizasiyanı canlandırdılar. XIII və XIV əsrlərdə yaşmış bir çox Avropalı filosofun müsəlman mütəfəkkirlərinin əsərlərindən geniş surətdə təsirləndiklərini görürük. Əbdürəhman Bədəvi qeyd edir ki, Böyük Albert adıyla məlum olan Albert Magnus (1207-1280) öz əsərlərində İbn Sinaya xeyli istinad etmiş, İbn Sinanın *Nəfs*, *Fəal Əql*, *Əqlər dönyası*, *Tanrı-İnsan münasibətləri*, *varlıq məsələləri* və s.görüş və ideyalarını mənimsəmiş və onları təhlil etməyə cəhd göstərmişdir. Akvinal Tomas və Albert də Fərabidən təsirlənərək Fərabi yönümlü əsərlər yazmışlar (10; 12).

Filosof və ictimai xadim İbn Rüşdün adı ilə bilavasita bağlı olan *averroizm* Avropada müstəqil fəlsəfi cərəyan kimi tanınmış və xeyli filosofu öz ətrafında birləşdirmişdir. Averroizm ideyalarını təmsil etmiş bir çox Avropalı filosofların adlarını çəkmək mümkündür. Tarixdən məlumdur ki, İbn Rüşdün Qərbi Avropa fəlsəfi sistemləri üzərində təsiri xeyli müddət, XVII əsərə qədər davam etmişdir (14, 15). Xüsusiədə Avropada İbn Rüşdü antik yunan fəlsəfəsini şərh edən və cunun geniş tafsirini verən bir mütəfəkkir olaraq tanıyırlar. Belə ki, Qərb düşüncəsinin formallaşma dövrünü və istiqamətlərini müşahidə etdikdə Fərabi və İbn Sinadan daha çox İbn Rüşdün təsirini (Averroizm) müşahidə edirik. Averroizm təxminən iki-üç əsr boyunca böyük təsir gücünə malik olmuş fəlsəfi cərəyandır. Bu barədə çoxsaylı tədqiqat işlərindən belə bir nəticəyə gəlmək olar ki, Averroizm, İbn Rüşdün Aristotelin əsərlərinə yazdığı şəhərlərin 1228-1235-ci illərdə Mişel Skot tərəfindən tərcümə edilməsiylə başlamışdır. Mişel Skot Kral II Fridrixin Palermodakı sarayında astroloq vəzifəsində işləyirdi. Averroizmin ən böyük siması isə Brabantlı Siger (1235-1284) olmuşdur. Bu barədə geniş araşdırımlar aparan Q.V.Şevkina, qələmə aldığı “*Сигер Брабантский и парижские аверроисты*” əsərində qeyd edir ki, Paris Universitetinin ziyah mühiti İbn Rüşdün fəlsəfəsinin həqiqətin məhz özü olduğunu inanır və bu görüşü müdafiə

edirdilər. Onlar, İbn Rüşdün “ikili həqiqət” ideyasına tərəfdar çıxır və fəlsəfi həqiqatlı bərabər, dini həqiqətin mövcudluğunu inkar etmirdilər. Misal üçün, avropalı filosoflar arasında *Jan de Jandun* (kilsə rahibi) Akvinali Tomasa yazdığı tənqidin xarakterli məktublarında İbn Rüşdü fəlsəfənin “*hamisi və ya qoruyucusu*” adlandırır və filosofun görüşlərinin doğruluğu istiqamətində israrla dayanırdı. *Əhməd Fuad əl-İxvani* İbn Rüşdə yönələn təndiqi fikirləri qəti şəkildə rədd edərək, onun təqdirətiyiq xidmətlərindən və o cümlədən şərhlərindən söhbət açaraq qeyd edir ki, Avopada sonradan ortaya çıxan din ilə dövlətin ayrılgı məsəlesi də məhz İbn Rüşdün dini inancı, fəlsəfi təfəkkürün ayrılığı prinsipindən qaynaqlanır (16, 299). Bu görüşü öz əsərlərində əsaslandıran *Marsil de Pado* siyaset elmində bu ideyadan faydalamağın zəruriliyini vurgulamışdır. *Marsil de Pado* qeyd edirdi ki, averroizm bir-biri ilə zidd olaraq qarşılaşan iki məfhumda dini və fəlsəfi olaraq iki ayrı həqiqətin, başlangıçın olmasını vacib hesab edirdi. *Əl-İxvani* İbn Rüşdün Aristotel fəlsəfəsini şərh edərək Avropada necə məşhur olduğunu və necə böyük və ağır işin öhdəsindən gəldiyini ifadə edərək yazar: “İbn Rüşd, İbn Tüfeylin bir gün onu dəvət etdiyini və ona *Mömünlərin Əmirinin* (Kordova Xəlifəsi nəzərdə tutulur) Aristotelin və tərcüməçilərin sözlerini anlamada çatınlık çəkməsi haqqında şikayət etdiyini və filosofun məqsədinin gizli olduğunu qeyd edir. O yazar: “Əgər bir nəfər bu əsərləri toplayıb yaxşıca qavrayıb əsl mahiyətini açıqlasayıdı, insanlara onları başa düşməkdə əvəzsiz xidmət etmiş olardı”. (17, 338) İbn Tüfeyl, yaşlılığını və hökümdəki rəsmi işini bəhanə edərək İbn Rüşdən bu işi öz üzərinə götürməsini xahiş etdi”. Beləcə İbn Rüşd Aristotelin əsərlərinə şəhərlər yazmağa başladı. Bu onu “*şərih*” adı ilə məşhurlasdırdı və Orta əsrlər Avropasında onun bu xüsusiyyəti daha çox tanındı. Bu fikri fransız müəllif Bouyges özünün “*C'est an qualite de Commentatur `d'Aristote que le philosophe arabe andolus Averroes (1126-1198) est devenu ce-*

*labre*” əsərində eynilə qeyd edərək averroizm təsirlərinə Avropa-da çoxsaylı nümunələr göstərilməsinin mümkünüyünü bir da-ha qeyd edərək Dantedən də bir misal verir:

“Geometriyaçı Evklid, Ptolomey  
Galen, Hippokrat və Avicenna  
Böyük şərih Averroes....”

*(Dante, “Cəhənnəm məktubları”, IV s. 142-144)*

Yuxarıda qeyd olunanlara bir də onu əlavə etmək olar ki, müsəlman Şərqiñin Qərb mədəniyyəti, təfəkkürü və həyat tərzı üzərindəki təsirləri barəsində uzun uzadı tədqiqatların aparılmasına baxmayaraq İslam dininin, xüsusilədə bu dinin təsirinə məruz qalan İslam mədəni bölgəsi fəlsəfi düşüncəsinin Avropa Universitetlərinin ortaya çıxməsində və buradakı tədris üsulunda rolu çox az öyrənilmişdir. Bu aktual məsələni diqqətlə araşdırarkən onu da müşahidə etdik ki, Orta əsrlər Qərb qaynaqları XIII əsrən etibarən Avropanın mərkəzi şəhərlərində (Paris, Oksford, Madrid, Budapeşt və s.) birbirinin ardınca Universitetlərin açılmasında İslam Şərqiñə məxsus elm sahələrinin, xüsusilə də fəlsəfi düşüncənin mühim təsirlərinin olduğunu sübut edirlər. Bu universitetlərdən ən mühümüleri Paris və Bolonya Universitetləri olmuşdur (1200-cü il). Adı çəkilən Universitetlər İslam düşüncəsinin böyük təsirinə məruz qalmış, İbn Sinaya və İbn Rüşdə məxsus fəlsəfi ideyaların təsiri altında “*latinlaşma*” prosesində mühim rol oynamışlar.

Latin dilində “*Universitas magistrorum et studentium Paris*” yəni Müəllim heyətinin və tələbələrin Paris Elm ocağı) olan Paris Universiteti müasir Qərb müəlliflərinin iddia etdiyi kimi “biliyin universallığı” məqsədindən daha çox məslək fəaliyyətlərindən ilhamlanaraq müəllim və tələbə heyətini özündə cəm edən dərnək fəaliyyəti formasında ortaya çıxmışdır (6, 67). Ancaq 1200-ci ildə kral *Filippe Auguste*, həmin dövrə Papa III İnnokenti tərəfindən dəstəklənərək bəzi kafedral məktəbləri

bir mərkəzdə toplamağı qarşısında məqsəd qoyduqda, Paris Universiteti bir Universitet strukturunu qazanmış oldu (9, 24).

Van Stinbergen qeyd edir ki, qısa zamanda Avropada xristian mədəniyyətinin mərkəzində çevriləcək adları həmin Universitetlər beləcə *ekleziastik* ali hakimiyyət hesab edilən *Papalıq rejimi* tərəfindən qurulmuş və onun nəzarəti altında olmuşdur (6,30). Qərbi Avropa universitetlərində tədris zamanı texnologiyaya ağırlıq verildi. Belə ki, bütün elmlər son məqsəd olaraq teologiyaya istiqamətlənmiş bir formada sistemlənmişdi. Yəni o, qeyd edir ki, Paris və Bolonya Universitetlərində tədqiqatlar kilsə çərçivəsində aparılırdı. Universitetlərdə dərslerin nizamı müəyyən edilmiş və məsləklər dərəcələrə görə təyin edilmişdi. Universitet tədrisinin ilk pilləsində İncəsənət fakültəsinə bağlı olan Sərbəst Sənətlər dərsi tədris edilirdi. Burada aldiqları tədrisdən sonra tələbələr Universitetlərin Hüquq, Tibb və xüsusilə də Teologiya fakültələrində oxumaq imkanı əldə edirdilər (1;13).

İncəsənət fakültəsi XIII əsrə Parisin sərbəst sənət məktəblərindən miras qalmış və bu məktəblər demək olar ki, hələ də *Abelardin* qoyduğu sistemdən faydalayırdı. Benson yazır: “*Abelard* məntiq elmlərində “Aristotel məntiqini” əsas qəbul etdirmiş və “trivium” olaraq tərif edilən filologiya, dialektika və ritorika elmlərini tədris sahəsinə daxil etmişdir. Universitetlərin tədrisində başlıca iki metoddan istifadə edilirdi. Birincisina *Lectio*-dərs adı verilirdi. Burada Aristotelin əsərləri, teologiya (*Perre Lombardın təlimləri*) və İncil tədris edilirdi. İkinçisinə *disputatio* – diskussiya adı verilirdi. Bir növ *elmi cədal* hesab edilən bu müzakirələr bir müəllimin yaxud yetkinlik imtahanı vermiş bir tələbənin idarəsi altında keçirilirdi” (2, 87).

Məlumdur ki, İbn Sinanın latin dilinə tərcümələri Fərabi və Əl-Kindinin əsərləri hələ 1180-ci ildən etibarən sərbəst sənətlər məktəblərinin tədris vəsaiti kimi istifadə edilirdi. XIII əsrin başlangıcında Paris Universiteti Sənət fakültəsinə Şərq filosofları tərəfindən Aristotel fəlsəfəsinin şərh edildiyi kitablar daxil

olmağa başladı. Bu, islam bölgəsi filosofları haqqında da Universitet mühitində geniş maraq və diskussiyaların yaranmasına səbəb oldu. Paris Universitetinin açılışına qədər müsəlman düşüncəsinin Qərbə ciddi bir tərəfdar kütləsi var idi. Fərabi, Əl-Kindi, İbn Sina, Qəzzali və İbn Rüşd və digər İslam mədəni bölgəsi filosoflarının əsərləri latin dilində tərcümə olunmuş və bu əsərlər Avropa mənşəli alımlar tərəfindən böyük bir heyranlıqla oxunulurdu (2; 8). Belə ki, bu əsərləri Paris və Bolonya Universitetlərinin tədris kitabları siyahısına tərkibinə daxil edənlər də Sənət fakültəsinin müəllimləri və tələbələri olmuşdular. Həmin bu mərkəzlər qeyd olunan əsərlərin Universitet külliyatına daxil edilməsini tələb edirdilər. Bu tələbələr nəticəsində XIII əsrə Paris Universiteti tərkibində “*Paris averroizmi*” adı verilən cərəyan formalasdı. Məsələnin ciddiliyini və aktuallığını qeyd edərək Şevkina da bu məsələyə toxunmuşdur. Ona görə, Şərq fəlsəfi düşüncəsinin Papa hakimiyyətində olan Paris Universitetində tədris edilməməsi, məktəb səviyyəsində müəllimlərin və tələbələrin geniş iştirakı ilə narazılıqlarına səbəb olmuş və “universitet böhranları” adıyla tarixa düşmüşdür (11, 40; 12).

Paris Universitetinin açılışı zamanı bəzi müəllimləri və tələbələrində dərs vəsaiti kimi İbn Sinanın əsərləri mövcud idi. Belə müəllimlərin başında ingilis mənşəli *Con Bland* dururdı. Bu şəxs ərəb dili vasitəsilə Aristotelin əsərləri ilə bərabər müsəlman alımlarını də tanışmışdı. Universitet müəllimlərinin və tələbələrinin müsəlman alımlarının əsərlərinə olan ehtiyac, xüsusilə Aristotelin fəlsəfə ilə əlaqədar kitabların ərəb dili vasitəsilə latin dilinə tərcümə edilməsi və Universitetə daxil olması 1210-cu ildə böyük bir böhrana səbəb olmuşdur. Bu zaman *Sent* regionunun Parisdə həyata keçirilən ekleziastik yepiskop məclisi qərar qəbul edərək Universitetdə Aristotelin fəlsəfə kitablarıyla birlikdə Fərabi, İbn Sina, Qəzzali və digərlərinin əsərlərinin tədrisini də qadağan etdi (16, 71). Lakin bu qadağalara əməl olunmadığından 1215-ci ildə onlar yenidən

təkrarlandı. Belə ki, müsəlman alımlarının əsərlərinə olan ehtiyac Universitetdə müxtəlif yollardan təmin olunmaga başlanmışdı. Bu müəllimlər və tələbələr məktəb idarəciliyi tərəfindən kənar edilirdilər. 1215-ci ildə kənar edilən müəllimlər arasında *Amuri de Benes*, *David Dinant* və müsəlman teologiyasına hədsiz marağıyla səs salmış *Maurikus Hispanus* var idi (2, 142).

Ə.Bədəvi, parisi müəllimlər arasında bariz formada müsəlman düşüncəsinin müdafiəçiləri olduğunu qeyd edir. Papa tərəfindən verilən qadağalara tabe olan Universitet idarəcilerindən *Pere de Vauksa* görə bu müəllimlərin başında *Guillame de Auvergne* dayanırdı. Bu şəxs "Parisda İbn Sina təsiri"nin başçısı hesab edilirdi. *Auvergne* dörsələrinin birində müsəlman düşüncəsinin ən böyük aliminin İbn Sina olduğunu vurğulamış və adını bir dərsdə 40 dəfə təkrar etmişdi. Qaynaqlardan məlum olur ki, Universitet nəzdindəki müəllimlərin qadağalarına baxmayaraq Universitet tələbələri İslam mədəni bölgəsinə məxsus əsərləri gizlin əldə etmək və oxumaqla ilə geniş məşğul olmuşlar. 1215-ci ildə olan qadağadan sonra bu formada İslam düşüncəsinə, fəlsəfi fikirlərinə maraq hiss edən gizli tələbə qrupları ortaya çıxdı. 1230-cu ildə Universitet tərkibində "İbn Sina təsirində olan cərəyanlar" meydana çıxmışdı.

Ə.Bədəvi, Avropa Universitetlərinə averroizmin daxil olması 1230-cu il hesab etsə də bu tarix daha əvvələ gedib çıxır, çünki hələ 1229-cu ildə Universitetin tərkibində İbn Rüşdün təsiri altında olan fəlsəfi ideyaların müzakirəsi məsəlesi ortaya çıxmış və hadisə böyük mübahisələrə səbəb olmuşdu. Bir başqa diqqəti cəlb edən məsələ isə Maykl Skotun 1227-ci ildə İbn Rüşdün Aristotelin "*Traité du ciel*" əsərinə yazdığı şərhərin tərcümə edilməsi və bunun Universitet nəzdində məlum olması idi. Bu məlumatlar İbn Rüşdün əsərlərinin 1225-ci ildən gec olmaması şərti ilə Paris universiteti müəllimləri və tələbələrinin böyük marağına səbəb olmasına işarədir. Bu "averroizmin" yaranmasına səbəb olmuşdur. İbn Rüşdə yönəlmış bu maraq İbn Rüşd tərəfdarlarının və ona qarşı olanların ortaya çı-

masına təkan verdi. Bu baradə Seyid Müctəba Lari xeyli dəlil-lər gətirərək məsələni ətraflı izah etmişdir (18). Bunun nəticəsi olaraq İbn Rüşd təsirində olanlar "monopsixist" və İbn Rüşd ideyaları da "monopsixizm" kimi dəyərləndirilərək təqnid edildi və kəskin formada günahlandırıldı. Monopsixizm nəzəriyyəsinə görə İbn Rüşd "*əql nəzəriyyəsi*"ndə fəal əql məmkün əql-dən ayıır və məmkün əqlin qabiliyyət dərəcəsini yüksəltməklə onu bütün insanlara şamil edirdi. İbn Rüşdün bu ideyası isə heç bir irqi, dini və coğrafi ayrı-seçkilik qoymadan insanları "məmkün əqlədə" birləşdirmək kimi ümumbəşəri niyyətindən qaynaqlanırdı. Bu görüş xristian düşüncəsinə ciddi təsir göstərib əql səviyyədə insanları bərabərləşdirmək məqsədi güdürdü. Nəticədə görülük ki, İbn Sina və İbn Rüşd kimi filosoflar müasir dünyada mövcud olan qütblərarası əql bərabərsizlik ideyasının tam əksi olan görüşləri müdafiə edirdilər. Onlar insanların əql təfəkkür qabiliyyətini qütblərə bölməmiş, Şərqi Qərbdən ayırmamış, hər hansı birini bir dərəcədə digərindən üstün hesab etməmişlər. İslam mədəni bölgəsinin fəlsəfi düşüncə tərzini təbliğ edən filosofların fikir və ideyalarına görə tarixin müəyyən formasiyalarında hər hansı bir xalq özünün elmi nailiyyətləri ilə öndə olmuşdur. Lakin əsas məqsəd bu nailiyyətləri ilə iftixar hissina qapılıb, digərlərini xor görmək deyil, onu daha da inkişaf etdirərəmək və ümumbəşəri səviyyəyə yüksəltmək olmalıdır.

Onu da qeyd etmək lazımdır ki, Avropa Universitetləri içərisində sayılıb seçilən Paris Universitetinin açılmasının ilk illərindən etibarən daha çox formada ərəb dilli fəlsəfi düşüncənin təsiri altında təşəkkül tapır. Universitetin ilk əsri (1200-1300) demək olar ki, averroizmlə bağlı müzakərlərlə keçmiş və islam filosoflarının əsərləri Parisda ortaya çıxan renessans zamanı intellektuallara dərindən təsir etmişdir. Paris intellektualları bütün fəlsəfi məktəblərdən daha müstəqil qəbul etdikləri İslam mədəni bölgəsinin fəlsəfəsinin nümayəndəsi İbn Rüşdün şərhərinə və böyük əhəmiyyət vermiş, məhdud dini sxolastika-

ni təbliğ edən Kilsə təlimlərinin əsassız iddialarına cavab olaraq məhz Şərqi filosoflarının fikirlərinə müraciət etmişlər.

Sorbonna, Paris, Bolonya kimi Avropa Universitetlərində 1225-ci ildən daxil olan *Averroizm* uzun bir müddət ərzində gizlin tədris edilmişdir. Hələ 1265-ci ildə şəxson özü ifrat averroizm tərəfdarı olan Siger de Brabant Paris Universitetində şifahi olaraq İbn Rüşd fəlsəfəsindən dərslər verirdi. Bu papalıq rejiminin ciddi narazılığına səbəb olmuş və 1267-68-ci illərdə bəzi qadağaların qoymasına səbəb olmuşdur. Averroizmin təsiri Paris Universitetinin sərhədlərini də aşan müzakirələrə yol açmışdır (8; 12). Renan yazır ki, *Sent Bonevanturedən Akvinalı Tomasa* qədər bəzi teoloqlar İbn Rüşd əleyhində əsərlər qələmə almış və onu "peripatetik ideyaları səhv şərh edən insan" adlandırmışdır (11, 12). Belə ki, 1270-ci ildə çıxarılan qərarnamə ilə 13 fəlsəfi tezisin Universitetdə tədrisi qadağan edilmişdir. Bu tezislər "monopsixizm", "iradə determinizmi", "dünyanın əbədiliyi" və "ilahi iradənin rədd edilməsi" ilə əla-qədər olan tezislərdir (11; 12; 13). Bu qadağalardan sonra Universitetdə 1270-1277-ci illər arasında çox gərgin mübarizəli dövr yaşanmışdır. Bu böhranlar 1277-ci ildə qadağan olunan tezislərin sayını 210-a qədər çoxalması ilə nəticələnmiş, hətta bəzi müəllimlərin və tələbələrin inkişafisəyə məhkəmələrində ittiham olunmalarına səbəb olmuşdur (18, 34-39).

### Ədəbiyyat:

1. Bedevi Abdurrahman, Batı Düşüncesinin Oluşumunda İslam'ın Rolü, çev. M. Tan, İstanbul 2002.
2. Benson R. L. – Constable G., Renaissance and Renewal in the Twelfth Century, Oxford 1982, s. 421-461.
3. Butterworth Ch. E. – Kessel B. A., İslam Felsefesinin Avrupa'ya Girişi, türkçe çev. Ö. M. Alper, İstanbul 2001, s. 41-49.

4. Karlığa B, İslam Düşüncesinin Batı Düşüncesine Etkileri, İstanbul 2004.

5. Şeyban L, Reconquista: Endülüs'te Müslüman-Hristiyan İlişkileri, İstanbul 2003.

6. Van Steenbergen F., La Philosophie au XIII<sup>e</sup> Siècle, Louvain-Paris 1966, s. 91-120.

7. Кулизаде З. Закономерности развития восточной философии и проблема «Запад-Восток», Изд. АН Азерб. ССР, Баку, 1984

8. Фролова Е.А. История средневековой арабо-исламской философии\Учебное пособие, Москва, 1995

9. Философский энциклопедический словарь\Гл. редакция: (Л. Ф. Ильин, П. Н. Федосеев, С. М. Ковалев, В. Г. Панов — М.: Сов. Энциклопедия, 1983. —840 с

10. Очерки арабо-мусульманской культуры V- XV вв. М., 1982. С. 75-215

11. Ренан Э. Аверроэс и аверроизм. Собр. соч., т. 8. Киев, 1902;

12. Шевкина Г. В. Сигер Брабантский и парижские аверроисты 13 в. М., 1972;

13. Multiple Averroes. P., 1978; Leaman O., Averroes and his philosophy. Oxf., 1988.

محمد جمع مصر "تاریخ الْفَلَسَفَةِ فِي الْمُشْرِقِ" بغداد: 1927، 375 ص لطفي

"من الكندي إلى ابن رشد" منشورات، بيروت: 1978، 238 ص محمد الموسى

**Resume:**

In this article is researched the efforts of the Islamic cultural region to the West Europe – French, Italy and the other's philosophs. Basing on the history of the culture of the East and West (Russia, Turkey, English and othhers) researchers we may say the Ibn Roshd and Avicenna's and other philosophers of Islamic culture region had greate role to the creation and the development of the philosophy and formalising independent thouhgt in Europe. In article was narrated that the special role was adopted by World community of Ibn Roshd and Avicenna's in the opening of philosophical faculties.

**Резюме:**

В статье исследуется влияние средневековой философии исламского региона на формирование и развитие Западноевропейской-французской и итальянской философии, со ссылками на исследования по средневековой философии ученых Англии, Турции, России и Ирана. Показаны место и роль наследия Ибн Рушда (Аверроэса) и Ибн Сины (Авиценны) в формировании и развитии философии и свободомыслия в Европе. Отмечается, роль наследия Аверроэса и Авиценны в истории мировой культуры, в организации первых философских факультетов во Франции и Италии.

**AZƏRBAYCANDA İSLAM MƏDƏNİYYƏTİ VƏ  
MÜASİRLİK KURSUNUN TƏDRİSİ HAQQINDA**

Ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatması cəmiyyətimiz qarşısında mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Başqa sözlə, Azərbaycanda artıq «ictimai və humanitar zaman» (12, 2) yetişmişdir. Bu cəhətdən təhsil, elm, ümumiyyətlə intellektual sahə mütəxəssislərindən daha intensiv fəaliyyət, sosial sifarişə çevik reaksiya vermək potensialı tələb olunur. Cəmiyyətin maraq və ehtiyaclarının gündən-güne artdığı müasir şəraitdə Azərbaycan alimlərinin daha bir vəzifəsi təhsilli bağlıdır. Məlum olduğu kimi təhsildə tədris vəsaitlərinin tərtibi ilə yanaşı, təhsilin məqsədyönlü təşkili və keyfiyyəti də vacib parametrlərdəndir.

Elmi tədqiqat və müşahidələr göstərir ki, bəzən millətçilik idealları dövlətçilik ideyaları ilə qarışdırılaraq subyektiv problemlər əmələ gətirir və bu təhsildən də yan keçmir. Azərbaycan Respublikası Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev «Xalq» qəzetinin 9 dekabr, 2009-cu il tarixli sayındakı «İctimai və humanitar zaman» məqaləsində yazır: «İş o yerə çatıbdır ki, bəziləri Azərbaycan xalqının guya heç nəyə qadir olmadığını təsdiqləmək həvəsinə düşübələr. Onlar guya vahid millət kimi formallaşmadığımızı və zamanın tələblərinə adekvat cavab vermək iqtidarında olmadığımızı sübuta yetirməyə çalışırlar. Digərləri isə açıq-aydın yazırlar ki, bizim bütün problemlərimiz adımızın «azərbaycanlı» olmağından və ya biza kiminsə «azərbaycanlı» adını verməyindən irslı gəlir. Onların fikrincə, bəlkə millətimizin adı başqa olsayıdı, problemlərimiz də olmazdı. Bu çox təhlükəli mövqedir» (12, 2). Həqiqətən, elmi tədqiqatlarda «turkçülük» və «azərbaycançılıq» dilemması yaratmaqdansa, bu məsələyə dövlətçilik mövqeyindən yanaş-

maq daha məqsədə müvafiqdir. Hazırda xalqın azərbaycançılıq ideologiyası ilə maarifləndirilməsi işində hər bir ziyanının öz bilik və bacarığını səfərbər etməsi, xalqımızın birliliyi və həmrəyliyinin möhkəmləndirilməsi tələb olunur. Elmimiz ziddiyyətə deyil, harmoniyaya, mürkəkkəb məsələlərin çözülməsinə yol tapan mənbələr aramalıdır. Digər mədəniyyətlərə qovuşma zamanı öz milli-mənəvi dəyərlərimizi lazımı səviyyədə təqdim etməyi və müəyyən özəllikləri diqqətə çatdırmağı bacarmalıdıq. Bu sahədə əldə olunan uğurların bir qismi problema yanaşma tərzi ilə əlaqədardır. Hər şeydən əvvəl Azərbaycançılıq Azərbaycanda yaşayan vətəndaşların mədəni simasıdır. Bu heç də türklüyüümüzün, müsəlmanlığımızın itirilməsi deyil. Azərbaycanlı ifadəsi bizim dövlətçiliyimizlə bağlı olan spesifik mədəniyyətimizin ifadəsidir. Elə bir mədəniyyət ki, dini bir, dili bir digər toplumlardan bizi fərqləndirən, bizi məhz biz edən özəlliyyə malikdir.

Mədəniyyət cəmiyyətin sosial vəziyyətini, yaradıcı qabiliyyətini, potensial imkanlarını təcəssüm etdirən güzgündür. Azərbaycan mədəniyyəti respublikada vətəndaş cəmiyyətinin qurulması və Azərbaycançılıq ideologiyasının formallaşması ilə müşayiət olunur. Ölkəmizin dünya miqyasında yeri və nüfuzu bu amillərlə six bağlıdır. Ümummilli liderimiz Heydər Əliyevin uzaqqorən siyasetinin nəticəsidir ki, bu gün dünya «Azərbaycan modeli» ilə maraqlanır. Azərbaycan öz geosiyasi mövqeyi, zəngin sərvətləri ilə yanaşı istedadlı xalqı ilə də dünyanın diqqətini cəlb edir. Azərbaycançılıq məfkurəsi bu ərazidə yaşayan türk çoxluğun qeyri-türk azlıqlarla uzun illərdən bəri qaynayıb-qarışan, din, dil, mənəviyyat bağları ilə bağlanan və ümumiyyətlə özəl keyfiyyətləri ilə seçilən böyük bir toplumun həyat tərzinin (həyat dərslərinin) məcmusu kimi təzahür edir.

Müasir dövrə dəyərlər o qədər qovuşmuşdur ki, indi onun kimə məxsusluğundan daha çox, təmsil və ifadə olunmasına, keyfiyyəti və bəşəri əhəmiyyətinə diqqət yetirilir. Xalqımız bir sərraf dəqiqliyi ilə dünyanın mənəviyyat xəzinəsindən ən də-

yərli incilərə sahib çıxmış iqtidarmdadır. Respublikamızın paytaxtı Bakı şəhərinin 2009-cu ildə «Islam mədəniyyətinin paytaxtı» elan edilməsi təsadüfi deyildir. Dünya ictimaiyyətinin nəzərində bu rəyin yaranması müasir Azərbaycandakı ab-hava ilə, ölkəmizdəki mütərəqqi fəaliyyətlə, İslam dini dəyərlərinə münasibət və Azərbaycan tolerantlığı ilə bağlıdır.

Dövrümüz müxtəlif mədəniyyətlər, fərqli etnos və ənənələr içərisində vahid, universal yanaşma, dialoq yolları, harmonik inkişaf modeli axtarışındadır. Qlobal kataklizmlər, böhranlar istisna olunmayan bir dövrdə insan taleyi məsəlesi yenə də gündəmdədir. Bu problemin həllində din və düşüncə mədəniyyəti olan fəlsəfə mühüm rol oynayır. Cəmiyyətin nizamı insanların bu iki dəyərdən nə cür yararlanmasından asılıdır (17, 7).

Bu günün reallığı «tərksiləh» məsələsinin quru pafosdan başqa bir şey olmadığını göstərir. Müasir qloballaşan dünyada – intellekt, zəka yarışı fonunda millətçilik, etnik seperatçılıq təzahürləri acı təəssuf yaradır. Təbii fəlakətlər qarşısında hələ də aciz görünməsinə rəğmən, terror əməlləri, lokal müharibələr quraşdıraraq həyatlarına balta çalan insanların düşüncələrini anlamaq çox çətindir. Bu və digər problemlər nəzərə alınsa, müasir fəlsəfənin başlıca tədqiqat obyekti məhz mənəvi aşınmalar və düşüncə mədəniyyəti ola bilər.

Iraqda, Əfqanistanda, Kosovoda, Fələstində, Azərbaycanda baş verən müharibələr böyük itkilər, günahsız insanların məhvini ilə nəticələnmiş, lakin “qalib” tərəfə də heç bir “müstəsnalıq” bəxş etməmişdir. Bu ərazilərdəki müharibələr formaca lokal görünüşlər də məzmunca qlobal eks təsir potensiyali yaratmışdır. Buralardakı faciələri, insanların ağır vəziyyətlərini İslamın adına yazmağa cəhd edənlər məqsədli və qərəzli şəkidə öz əməllərini pərdələyirlər (16, 222).

Bütün dəyərlər onlara layiqincə sahib çıxılarkən əhəmiyyətli olur (17, 28). Müdriklər deyib ki, «zər qədrini zərgər biler». Əməl etmək üçün elma yiylənmək, dərindən bələd olmaq lazımdır. Müsəlman bölgələri hesab edilən bəzi ərazilərdə

insanların əziyyət çəkmələri cahilliklə barışaraq müasirliklə ayaqlaşmağa çalışmamalarından irəli gəlir (4, 20-23). Vaxtı ilə dinin yanlış formada təbliği (daha doğrusu əks təbliğat) dindarlar arasında elmə həvəsi azalmış, əmələ isə ümumiyyətlə ehtiyacın olmaması kimi («Fani dünya» tezisinə əsasən) səhv baxışa yol açmışdır. Nəticədə tərkidünyalıq, guşənişinlik, Allahdan başqa hər şeydən əl üzmək kimi ideyalar sadə insanlar arasına çaşqınlıq salmışdır. Sual meydana çıxır: Allah-Təala boş yerəmi bu dünyani yaratmışdır? İslam dininin mötəbər mənbəyi Qurani-Kərimdə göstərilir ki, ibadət yalnız dini ritualların icrası deyildir. O hər şeydən öncə halal, mötədil fəaliyyət, müsəlman həyat tərzidir. Müqəddəs kitabda ibadətin bütün təfərruatları açıqlanmışdır.

Əl-Əraf (Sədd) surəsində buyrulur: «Ey adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınıñ geyin, yeyin-için, lakin israf etmeyin, çünki Allah israf edənləri sevməz!» (11, 7 / 31). «De ki: «Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?»...» (11, 7 / 32)

«De ki: Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur» (11, 7 / 33).

Qurani-kərimə nəzərən müsəlman dünyasının ən ağıllı, vicdanlı, mədəni, cəsur və imkanlı şəxsi olmalıdır. Müsəlman qorxu və qəzəbi, ağıl və şəhvəti cilovlayaraq, düşünmədən danışmayan, sözünə əməl edən, acızləri himaya edən, kasıblara əl tutan, həqiqət (Quranın əmrləri və qadağanları) yolunda ədalətlə mübarizə aparan ən uca məxluq obrazıdır. Bu obrazın qəhrəmanları arasında heç bir irqi, milli ayrıseçkilik, dil və rəng fərqləri yoxdur. Real hayatı rast gəlinən problemlər «ikinci təbiətin», insanların yaratdığı maddi və mənəvi mədəniyyətin nəticələridir.

Quranın əl-Hədid surəsində bəyan edilir: Məryəm oğlu

İsanı göndərib ona İncil verdik. Onun ardınca gələnlərin qəlbində bir-birinə şəfqət, mərhəmət oyadıldıq. Onlar özlərindən rəhbilik icad etdilər. Biz bunu ona vacib buyurmamışdıq. Onlar bunu Allah rızasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatını verdik. Onların çoxu isə fasiqdırlər<sup>50</sup> (11, 57 / 27).

Müasir dünyada siyasi proseslər, münaqışlər, iqtisadi amirlilik və yeni bazarlar uğrunda mübarizənin önündə müsəlmanları görmək çətindir. Çünkü tacavüzkarlıq, özgə malına göz dikmək, qeyri-əxlaqi məram və fəaliyyətlər müsəlmana yaddır. Müsəlmanlıq siyasi amıldan daha çox ruhi-mənəvi dayaq, tənzimləyici, tərbiyə və əxlaq fenomeni kimi çıxış edir. İslamdan qaynaqlanan bu keyfiyyətlər Azərbaycan reallığında daha aydın görünür.

Beynəlxalq separatizmin tacavüzüne məruz qalan Azərbaycan dövləti vaxtında acı çəkən xalqın emosiyalarını cilovlamağı bacardı və Azərbaycanı daha böyük fəlakətlərdən qurtardı. Yalnız sülh şəraitində insan kapitalını qorumaq, iqtisadi və mədəni yüksəliş nail olmaq olardı. Dünyanın əksər İslam ölkələri məhz bu inkişaf yolunu tutmuşlar.

Lakin ümumilikdə Islam aləmində baş verənlərə münasibət birmənli deyildir. Beynəlxalq Islam Fikri Institutunun rəhbəri, dok. Əbdülhəmid Əhmədin fikrində görə «müsəlmanların iradə və mənəvi böhranının səbəbi» İslami qəbul edənlər arasında ibadət məfhuminun yetərincə dərk olunmaması problemidir (2, 58). Bu tezisə razılışmaq olar. Çünkü, ibadət anlayışı müasir dövrde adətən dini ayın kimi dərk olunur. Əslində ibadət müsəlmanın bütün həyat və fəaliyyətini ehtiva edən bir anlayış olub, onun yaşam əsuludur (7, 13-1040; 18, 44).

Bəzi tədqiqatçılar isə müsəlman həmrəyliyi probleminə toxunurlar. İslam çağırışı yaxud çağırışa cavab» adlı məqalə-

50 Allaha ası olan, yəni nəqli hikməti qəbul etməyib (ona əməl edib xeyrini görmədən inkar edən) yalnız öz əqli fərasətinə güvənenən.

sində rus alimi Nikolay Kozin yazır: «İslam dünyasında elə bir aparıcı və özək ola biləcək dövlət yoxdur ki, onlar arasında siyasi və iqtisadi birliyi təmin edə bilsin» (9, 26). Türkiyə, Mısır, Malayziya, Iran, Pakistan, Misir, Qətər, Bruney və s. kimi dünya miqyasında öz nüfuzu və müəyyən çəkisi olan irili-xirdalı müsəlman dövlətlərindən heç birisi bu ölkələr arasında geopolitik birlük yaratmaq missiyasını üzərinə götürmək fikrində deyildir. Səbəb nədir? Müqəddəs amallar, bəşəri dəyərlər naminə hər cür fədakarlıqla hazır olan, öz mətinliyi və qorxmazlığı ilə dünyani heyratə gətirən mücahidlərin birliyəmi iqtidarı çatdırır? Yoxsa birliyin hədəsi sadəcə imperiya siyaseti deyildir?

Mübarizə əhval-ruhiyyəsi islamın «cihad» anlayışından irəli gəlir. Bütün qərəzli böhtan və məqsədli əks təbliğata baxmayaq cihadı qisasla eyniləşdirmək açıq-aydın saxtakarlıqdır (18, 45). Lakin bu əsassız dəyərləndirmələr, bəzən hətta şəriət adı altında Qurandan kənar «islam dini hökmələri» cəmiyyətə o qədər sirayət edilir ki, savadsız insanların bir qismi fitnəkar siyasi qüvvələrin oyununyn qurbanına çevrilirlər.

İslami dərindən dərk edən insan bu dinin hədəfində geopolitik birliyi deyil, ümumdünya evini, bəşəri həmrəyliyi, müqəddəs kitablarda «Allahın ipi» adlandırılan birliyi – müsəlmanlığı görür. Bu siyasi, geopolitik birlilikdən daha global məzmun daşıyır. Sosial-iqtisadi, siyasi-mədəni cəhətdən inkişaf etmiş cəmiyyətlərdə insanlar arasında əmin-amanlıq, sevgi, məhəbbət hökm sürür. İmana əsaslanan həmrəylik sayəsində birləşən insanlar həyat səviyyəsinin yüksəldilməsi, maddi bolluq yaradılması, çətinliklərin aradan qaldırılması naminə fəaliyyətlərini səfərbər edirlər. İslamın gücü müsəlmanların dövlət və cəmiyyət tərkibindəki yeri və nüfuzu ilə ölçülür. Əgər coğrafi və iqtisadi amillərdən asılı olmayaraq dünya ölkələrinin vətəndaşları içərisində müsəlmanların sayı artırısa, geopolitik birliyə daxil olmadan belə, daha çox dövlət islam prinsipləri ilə idarə olunursa, XXI əsrin islam əsti olması elə də əlçatmaz ideya

deyildir.

İslam şəriəti heç bir ərazi, dil, din və irq məhdudiyyəti qoymadan bəşərin xilası naminə beş əsas məqsədə xidmət edir: əqidənin qorunması, nəfsin (fitrətin) qorunması, ağlin qorunması, nəslin (ailənin) qorunması, mülkiyyətin (əmlakın) qorunması (5, 16). Göründüyü kimi, başqa din mənsublarından fərqli olaraq hədəfdə siyasi məqsəd deyil, insan fenomeni durur. F.e.d. A.Əlizadənin tədqiqatı da təsdiq edir ki, «müsəlman terrorundan» fərqli olaraq «qeyri-müsəlman terrorunun» motivində dövlətçilik maraqları durur (1, 183).

Müasir texniki tərəqqi, informasiya mübadiləsi, qloballaşma dövründə insan mənəviyyatı, onun intuitiv və intellektual imkanları problemi dünyanın nizamı və cəmiyyətin rifahı sahəsində aktuallıq kəsb edir. İctimai-iqtisadi formasiyalar, dövrün tələbləri dəyişsə də, insanların əbədi aktual olan bir problemi vardır ki, o da mənəviyyat, düşüncə mədəniyyəti problemidir. Həyatın bütün başqa amilləri, proses və hadisələrin axarı, hərb yaxud sülh seçimi bu problemin həllindən qaynaqlanır.

Müasir dövrdə müxtəlif dünyagörüşlərin harmonik integrasiyası və vahid birliyi üçün ideal variantlardan biri islam dinin öyrənilməsi - tədqiqi və tədrisidir. Hazırda Azərbaycan respublikasında insanların yalnız maddi rifah halının deyil, ruhimənəvi səviyyəsinin də yüksəlişi diqqət mərkəzindədir. Məlumdur ki, əhval-ruhiyyənin sağlamlaşmasında dinin öz yeri və çəkisi vardır. F.e.d. Prof. I.R.Məmmədzadənin fikrinə görə müasir zamanda Azərbaycanda İslam dəyərinin artmasına baxmayaq, o mühüm siyasi gücü təmsil etmir. Müəllif onu da əlavə edir ki, bununla belə ölkədə müasirləşmə və transformasiya proseslərində bu “şüurun” iştirakı olmadan müsbət nəticələr gözləmək çətindir (13, 170).

Digər tərəfdən İslamın necə təqdim olunması, qavranılması və mənimsənilməsi problemini də unutmaq olmaz. Çağdaş siyasi və iqtisadi idarəcilik proseslərində İslam dəyərlərinin daxil etibarlı aparıcılıq funksiyaları etiraf olunmasa da, bir za-

manlar Şura hükümetinin (SSRI) siyasi ideya xəttində olduğu kimi, hazırda dünyanın iri güc strukturlarında da İslam prinsipleri üstünlük təşkil edir. Dünyanın aparıcı dövlətlərinin başında duranlar İslama (əqidə kimi yanaşmasalar da) mömin müsəlmanın bildiyindən artıq dərəcədə bələddirlər və onun cəmiyyətə təsir mexanizmində hərtərəfli yiyələnmişlər. Hazırda İslamin praktik imkanlarından nəinki siyasi məqsədlərlə istifadə edir, ona hətta iqtisadi böhrandan çıxış yolu kimi da baxırlar.

Məlumdur ki, bəşəriyyətin rıfahında başlıca rol oynayan mədəniyyət amilinin ideal tərkib hissəsi din fenomenidir. Ümummilli liderimiz Heydər Əliyev dini çox incə materiya adlandırdı (6, 3). Bu incə materiya ilə səriştəsiz rəftar cəmiyyətdə çox böyük deformasiya və anomaliyalara səbəb ola bilər. Ona görə də İslam fəlsəfəsinin tədqiqi və tədrisi zamanı tədris vəsaitlərinin tərtibi ilə yanaşı bəzi cəhətlərə diqqət yetirmək, İslamin özəlliyini nəzərə almaq əhəmiyyətli ola bilər. Bu baxımdan Azərbaycanda İslam mədəniyyəti və müasirlik kursunun tədrisində aşağıdakı məqamlara diqqət yetirilməsi məqsədə müvafiq hesab edilir:

- Din yalnız bir nəzəriyyə deyil, o dünyagörüşü sistemidir. Onun tədrisi zamanı mütəxəssisdən həm nəzəri, həm şəxsi, həm də sosial-psixoloji hazırlıq tələb olunur.

- Təəssüf edilən hallardan biri İslamin başlıca prinsiplerinin əsassız müdafiəsi və əsassız inkarıdır. Məşhur mütəfəkkir Əbu Hamid Qəzalı yazmışdır: «Bir şeyi o zaman qəbul və ya inkar etmək olar ki, ona tamamilə («haqqəl-yəqin») bələd olasan. Bu isə peyğəmbərlər və övliyalara xas xüsusiyət olub adı insanlar üçün əlçatmadır. Mümkün olan nəzari («ilm əl-yəqin») və praktik («eyn əl-yəqin») yəqinliyə nail olmaq isə vacibdir» (7, c. 2, 730).

- Cəmiyyətdə çəşqinliq yaranan səbəblərdən biri milli ənənələrin islam dəyərləri ilə qarışdırılmasıdır. Ənənə - ifadədən də göründüyü kimi, təkrarçılıq, bir növ təqlid xarakteri daşıyır. İslam isə təqlidi sevmir. Peygəmbərin (s.) insanlarla rəftar və

davranışı buna ən əsaslı sübutdur<sup>51</sup>.

- İslami nadanlıq və xurafatla eyniləşdirmək İslamdan xəbərsiz olmaqdır.

- İslam ehkamlarına (Qurani-Kərim ayələrinə) əlavə və əksiltmə izahlar ugursuz cəhdər olduğu kimi, bəşəri nizamın da əleyhinədir.

- İslam ehkamları dünya və axırət haqqında bilikləri əhatə edir. Dünya haqqındaki biliklərin elmi təsdiqi axırət haqqındaki biliklərin təsdiqinə ehtimal yaradır.

Bütün dünyada olduğu kimi Azərbaycanda da İslam dini dəyərlərinin sosial-siyasi təsiri, mədəni, əxlaqi-etik funksiyaları tədqiq olunmaqdadır. Bu işlərdə müasir dövrün problemləri kontekstində İslam amilinin cəmiyyət daxilindəki rolu nəzəri və praktik faktlara əsaslandırılır. Bu il işıq üzü görmüş f.e.d. Aydın Əlizadənin «Müasir islam dünyagörüşünün problemləri», f.e.d. Radif Mustafayevin «Orta əsrlər müsəlman sivilizasiyasında bərabərlik problemi» monoqrafiyaları, Bakı Dövlət Universitetinin əməkdaşlarının (f.e.d., prof. Məmmədəli Zey-

51 Hədislərə görə, O (s) Yəsribdə İslam mədəniyyətini ilk təbliğata başladığı zaman ünsiyyətdə olduğu insanların hər biri ilə fərqli davranışmış, bir hərəkatı başqa şəraitdə təkrar etmemişdir. Onun qeyri-müsəlmanlarla ünsiyyəti bəzən susmaq, bəzən sadəcə gülümsemək, bəzən bir kəlmə, Qurani-Kərimdən bir aya, bir surə və s., bəzən isə hətta güləşməklə müşayiət olunmuşdur. Səhih hədise görə, bir pəhləvan özünün möğlüb edilməsi mürqabilində Muhammədin (s) dinini qəbul edəcəyinə söz vermiş, sonra sözündən dönmüşdür. (Muhamməd (s) Allahın yardımı ilə onun arxasını yere vursa da o, möglübliyəti boynuna almamış və İslami qəbul etməmişdir). Peygəmbər (s) isə tamkinini qorumuş, mübahisə etmədən öz təbliğatını başqa insanlarla başqa şəraitdə aparmağa davam etmiş, bir ideyanı (İslami) müxtəlif tərzlərdə (şəriət) icra etmişdir. Nəticədə qədim ənənələri olan böyük Yəsrib (şəhər) icra etmişdir. Nəticədə qədim ənənələri olan böyük Yəsrib (şəhər) «Mədinət ən-nəbi» («Peygəmbərin şəhəri») adını almış, şəhəri «Mədinə» (Dövrünün başqa şəhərlərindən fərqli ŞƏHƏR) sadəcə «Mədinə» (Dövrünün başqa şəhərlərindən fərqli ŞƏHƏR) kimi İslam sivilizasiyanın beiyinə çevrilmişdir.

nalov, i.e.n. Elşad Mahmudov və f.e.n. İradə Zərqañayeva) birlikdə işləyib hazırladıqları «Islam mədəniyyəti tarixi və müasirlik» adlı ali məktəblərin müvafiq ixtisasları üzrə dərs programı (8) da bu qəbildəndir.

Program mühazirəçilərə «Islam mədəniyyətinin qaynaqları (Quran, sünne)», «Islam dini dəyərləri: iman və ibadət», «Islam mədəniyyətinin yayılması», «Islam mədəni təsisatları (elm, təhsil, tərbiyə)», «Dövlət idarəciliyində Islam mədəniyyəti (Xilafət)», «Islam düşüncə tarixi, Islam fəlsəfəsi, Din və fəlsəfə münasibətləri», «İslamda tolerantlıq, ədalət və qarşılıqlı anlaşma», «İslamda mülkiyyət və vergi sistemi», «Islamın sülh konsepsiyası və cihad», «Azərbaycan dövləti və Islam: gerçəkliliklər və perspektivlər» mövzularını əhatə edən 10 mühazirəni (20 saatlıq dərs yükü) aparmağa istiqamət verir. Akademik Fuad Qasımzadə və prof. Yusif Rüstəmovun rəyləri, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 22.10.2007-ci il tarixli qərarına əsasən nəşr edilən bu program respublikamızın ali məktəblərində Islam dini kursunun tədrisi və mənimsənilməsi sahəsində görülən işlərdən biridir. Hər bir mühazirənin təfərrüati haqqında verilmiş izah və məlumatlar, o cümlədən ayrı-ayrı mövzulara müvafiq ədəbiyyatların dəqiq göstərilməsi mühazirəçi və tələbələrə kömək məqsədi daşıyır (8).

Bütün bunlarla yanaşı f.e.d. Z.Quluzadə «tədqiqatlarda və geniş miqyaslı təbliğat zamanı dinin fanatizm və mövhumatdan fərqləndirilməsi, tarixi mənəvi dəyərlərimizə qayitmaq şüərlərinə müasir dövrdə millətin maraq və ləyaqətindən çıxış etməklə təhlillər aparılması vəzifələrini qoyur. Müəllif hal-hazırkı şərait və yaxın gələcəkdə «İslami itirməyin» Azərbaycan xalqı və onun milli dövlətçiliyinin yaşama imkanlarının məhdudlaşmasına gətirib çıxaracağı düşüncəsindədir (10, 384). Qloballaşmaya təməyllü müasir dünyada dirlər, o cümlədən Islam dini və Islam ideologiyası mahiyyətini saxlayaraq, müdriklik və əvvəlciliklə İslamın ruhuna uyğun humanizm və demokratizm nümayiş etdirməli, millətin varlıq və inkişafını təmin edən siyasetə istiqamət verməlidir.

## *İstifadə edilmiş ədəbiyyat*

1. Ali-zade Aydin. Problemi sovremennoqo islamskoqo mirovozzreniya. Bakı: «Teknur», 2010.
2. Əbdülhəmid Əhməd əbu Süleyman. Müsəlmanın iradə və mənəviyyatının böhrəni. Bakı: «Idrak», 2009.
3. Əli-Bəhnəsavi Səlim. Qeyri-müsəlmanlarla qarşılıqlı əlaqələr. Bakı: «Idrak», 2008.
4. Əli-Şerif Muhamməd Əbdül Əffar. Dini ekstremizm, onun səbəbləri və aradan qaldırılması yolları. Bakı: «Idrak», 2009.
5. Əz-Züheyli Vəhbə. Mötadilik şəriət və mədəniyyət məsələsi kimi. «Idrak», Bakı: 2008.
6. Heydər Əliyev din və milli-mənəvi dəyərlər haqqında // ARDQİÜDK-nin bülleteni № 4, 2002.
7. Imam Gazali. İhyau Ulumid-din. 4 cilddə. 2-ci cild, İstanbul: Bedir yayinevi, 1974, 924 s.
8. Islam mədəniyyəti tarixi və müasirlik / Ali məktəblər üçün program. Bakı: «MBM», 2009.
9. Жданов Н.В. Исламская концепция миропорядка. Москва: «Международные отношения», 2003, 566 с.
10. Козин Н. Вызов или ответ ислама, // Свободная мысль, № 1, 2007.
11. Quluzadə Zümrüd. Qafqazda dini durum: reallıqlar və perspektivlər. / Sosiomədəni inkişafın tədqiqinin konseptual problemləri (XX əsrin sonu - XXI əsrin əvvəlləri), 1-ci hissə. Bakı: «Təknur», 2009, s. 381-387.
12. Qurani-kərim. Tərc. Ziya Bünyadov və Vasim Məmmədliyev. Azərnəşr. Bakı, 1992.
13. Mehdiyev Ramiz. İctimai və humanitar zaman. Bakı: «Xalq» qəzeti, 9 dekabr, 2009.
- Məmmədzadə İlham. Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında. Bakı: «Təknur», 2009.

11. Rıhtım Mehmet. Medeniyyetler arası diyalogda Türkiye örnegi «Abant platformu» / Qloballaşma və İslam. Bakı, «Nafta-Press», 2004, s.32-38.

12. Səmədov Elsevər. Azərbaycanda din-dövlət münasibətləri və dini təhsilin formallaşması. Bakı: «Təknur», 2009.

13. Zərəqanayeva İradə. Heydər Əliyev və milli-mədəni dəyərlərə sədaqət / Heydər Əliyev və Azərbaycanda din siyaseti. Beynəl. konf. materil. 3-4 aprel, Bakı: «Əbülov, Zeynalov və oğulları», 2007, s. 220-224.

14. Zərəqanayeva İradə. Qəzalının fəlsəfi-etik görüşləri. «Təknur», Bakı, 2007.

15. Zərəqanayeva İradə. Qəzali irləndə cihad anlayışı və dözümlülük prinsipi / İslama dözümlülük Beynəlxalq elmi-nəzəri konfransın materialları. Bakı: «Nafta-Press», 2006, s. 44-50.

### Резюме

#### О преподавании курса Истории исламской и современной культуры в Азербайджане

В исследовании затрагивается проблема преподавания истории исламской культуры в Азербайджане. Отмечается, что во время обучения одной из важных проблем наряду с использованием средств обучения является целенаправленная организация преподавания и его качество. Автор, опираясь на научно-философские взгляды и факты, приходит к заключению, что цель Ислама выше, чем geopolитическое единство. Его цель – это всемирный дом, мусульманство, получивший в священных книгах название «Нить Бога» - солидарность людей.

Подчеркивается, что это религиозное единство носит большее глобальное значение, нежели политическое и геополитическое.

### Summary About teaching of history of Islamic culture and Modernity in Azerbaijan

There are touched upon the educational problems of Islamic culture and contemporaneity in Azerbaijan. It is marked that expedient forming and quality of the education is one of the important problems alongside using the means of teaching. Relying on scientific-philosophical consideration and facts author comes to result, that in aim of the Islam isn't geopolitical unity, but the world-wide home, the unity named "Allah's thread" in the holy books - Islam, human solidarity. It is emphasized that this religious unity carries more global content than political, geopolitical unity.

## TÜRKÇÜLÜK VƏ TURANÇILIQ FƏLSƏFƏSİNİN TƏDQİQİNƏ DAİR

Türkçülük bir İnam işidir, qaynağıdır. Türkün əzəliliyinə, əbədiliyinə inanıb, dəyər verib onu sevməkdir. Türkü onu hər an olduğundan uca tutmaq, yüksək görmək işidir. Onun mahiyətiindəki qüdrətə, peyğəmbərliyə, böyüklüyə, igitliyə, dünyaya hər an hava və su kimi gərək olmasına inamdır. İnam qaynağı olmaq ölməzlikdir. Türkçülük bir İdrak işidir, düşüncəmizi yönəldən, özü haqqında düşünəcə yaradandır. Türkçülük o qədər qüdrətli bir olaydır ki, idrakımızı onun üzərində kökləyə, onunla dünyani, həyatı, insanı anlaya bilirik.

O bir Mənəviyyat yönündür. Dünyaya türk kimi gəlmək, soyumuzdakı bütün uca özəlliklərimizi ömrümüzün anlamına çevirib sonacan bununla yaşamaqdır. Birüzlü, sözübütöv, döyüşkən, qorxmaz, məglub etdiyinin başını kəsməyən Türk! Sonra kimi uca türk mənəviyyatına sığınib uca yaşamaq səadətdir.

Türk İradəsiylə Türk Ruhu bütünləşir və təsdiq olunur. Türk İradəsini yaradan Türk mənliyidir. Türk vüqarı, türk iradəsi mənliyin ucalığında görünür (8).

XX əsrin əvvəllərində türkçülük ideologiyası və ictimai fikrin intibahı dünyada baş verən ictimai-siyasi və iqtisadi inkişafla bağlıdır.

Türkdilli xalqların yaşadıqları ərazilərdə kapitalist münsabatlarının inkişafı, Rusiyada baş vermiş ilk burjua-demokratik inqilabı milli hərəkatın formalaşmasına təkan verməyə bilməzdi.

Bu nöqtəyi-nəzərdən bir çox tədqiqatçıların belə bir fikirlə razılaşmamaq mümkün deyildir ki, türkçülük ideologiyası əvvəlcə Rusiyada yaranmış və oradan Türkiyəyə keçmişdir.

Amerika tədqiqatçıları o cümlədən, U.Y.Hostler yazır:

«1907-ci ildən sonra Rusiyada liberalizmin təqibi ilə əlaqədar türk-tatar liderlərinin mühacirəti nəticəsində pantürkizmin ağırılıq mərkəzi Rusiyadan Türkiyəyə keçdi».

XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiyada türkçülük ideologiyasının formalaşması hər şeydən əvvəl Rusyanın milli rayonlarında, o cümlədən türkdilli xalqlarda milli burcuaziyasının meydana gelməsi və inkişafı ilə bağlı idi. (1,472-481)

Bakıda H.B.Zərdabinin nəşr etdiyi «Əkinçi» qəzetində, sonra isə Baxçasarayda (Krim vilayəti) İsmayılov bəy Qaspıralının «Tərcüman» qəzetində geniş intişar tapan türkçülük ideyaları rusiyadakı türk xalqlarının milli şüurunun formalaşmasında və inkişafında mühüm rol oynadı. «Dildə, işdə, fikirdə birlik» devizi ilə çıxan «Tərcüman» qəzeti öz səhifələrində dərc etdiyi materiallarla türkçülük və turançılıq ideyalarının cücməsi üçün zəmin yaradırdı.

Türkçülük və Turançılıq ideyaları get-gedə daha sistemli və daha dərinliklə işıqlandırılmağa başlandı.

Məmmədtağı Şahtaxtinskinin Tiflislə nəşr etdiyi «Şərqirus», Əlimərdan bəy Topçubaşovun Bakıda nəşr etdirdiyi «Həyat Əhməd bəy Ağayevin nəşr etdirdiyi “Füyuzat”, İslami Yaponiyada yayılmış Əbdurrəşid İbrahimovun Peterburqda nəşr etdirdiyi «Ülfət», Fateh Kərimovun Orenburqda nəşr etdiyi «Vaxt» və i.a. qəzet və curnalların səhifələrində türk xalqlarının maarifçilik, dilçilik, iqtisadi inkişafı və ədəbi həyatı, sosial problemləri geniş şərhini tapırdı.

Türkçülük ideologiyasının yaranmasında və formalaşmasında Qahirədə Əli Kamal bəyin nəşr etdiyi «Türk» qəzetiinin xidmətini də xüsusü qeyd etmək lazımdır.

Türkçülük və Turançılıq ideyalarının yarandığı ilk mərhələni M.Ə.Rəsulzadə «Romantik pantürkizm» dövrü adlandırmışdı və göstərirdi ki, «Romantik pantürkizm» mədəniyyət sahəsində, türk xalqlarının mədəni irlərini qoruyub saxlamaq uğrunda mübarizədə öz əhəmiyyətli rolunu saxlayır və saxlayacaqdır.

Birinci rus inqilabının məğlubiyyətindən sonra bir çox görkəmlı türkçülər Rusiyadan xaricə, xüsusilə Türkiyəyə mühacirət etməli olurlar. Onların içərisində tatar Yusif Axçura oğlu, azərbaycanlı türkləri Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev və başqaları var idi.

1905-ci ildən sonra İstanbulda digər türkçülərin, o cümlədən Ziya Gök Alpın meydana gəlməsinə şərait yaratdı. (2, 320-329)

1910-1913-cü illərdə Cenevrədə, Parisdə və bir sıra şəhərlərdə «Türk yurdu» adlı klublar meydana gəldi və bu adda curnal nəşr edildi. Həmin curnalın redaksiya heyətində Ziya Gök Alpda iştirak edir. Curnalın rəhbərliyi ilə Yusif Axçura oğlu öz üzərinə götürdü.

1921-ci ilin dekabrında Mustafa Kamal Atatürk Türkiyə Büyük Millət Məclisində çıxışında qeyd etdi ki, türklər müsəlman xalqı olmaq etibarı ilə öz din qardaşlarının taleyi ilə həmişə maraqlanacaq, bütün müsəlman xalqlarının müstəmləkəçilikdən azad olmasını, daha da çiçəklənməsini, xoşbəxtliyini arzu edəcəkdir.

Atatürk çıxışını bu sözlərlə yekunlaşdırılmışdır. «Cənablar, biz müstəqil olmaq və yaşamaq istəyən bir millətik. Biz həyatımızı ancaq bu məqsədə həsr edəcəyik».

Türkçülükün gerçekləşməsi uğrunda mübarizədə onun türk xalqlarına aşılanmasında Ziya Gök Alp xüsusilə fərqlənirdi.

O, türkçülüyü «Türk millətini yüksəltmək deməkdir» tərifi ni vermiş, bu yüksəltməyin programını, yollarını və prinsiplərini işləyib hazırlamışdı.

Türkçülük ülgüsünü - məfkurəsini böyükliyünə görə Ziya Gökalp üç dərəcəyə bölür:

- Türkiyəçilik;
- Oğuzçuluq və ya türkməncilik;
- Turanlılıq.

Milli duyğuların yaxınlığı baxımından birləşə bilənlər məhz oğuzlar ola bilərlər.

Türkiyə, Azərbaycan, İran və Orta Asiya türkləri oğuz soyundandırlar.

Türkçülüğün uzaq ülgüsünü Göyalp Turanlılıq hesab edir. (3, 135-146)

Turan yer üzündə olan bütün türklərin birləşməsidir – Böyük Turanistandır.

Turan adı ilə birləşəcək bütün türk xalqlarının (oğuzlar, tatarlar, özbəklər, qırızıclar, yakutlar, qazaxlar və s.) dil, ədəbiyyat mədəniyyət baxımından yaxınlaşması üçün lazımi zəmin vardır. Bu gün xəyal kimi görünən Turanın gerçekləşməsi mümkün dündürmü? Sualına cavab: - Bunu ancaq gələcək göstərəcəkdir.

Türkçülük ideologiyasının millətə tərif vermək cəhdləri də çox maraqlıdır. Ziya Gökalp hesab edir ki, Millət-dil, din, əxlaq, estetika baxımından ortaç olan, yəni eyni tərbiyəni görmüş insanların toplusudur.

Əhməd Ağaoğlu göstərirdi ki, İslam türk üçün sadəcə din deyil, «milli və irqi dindir». Odur ki, türkçülük hərəkatına qoşulan hər bir kəs islami qəbul etməlidir.

Ziya Gökalp yazırı: «Türkçülüğün qayəsi müasir (çağdaş) bir islam türkçülüyüdür. Türklaşmək, islamlaşmaq ülgülləri-məfkurələri arasında bir çatışma – ziddiyət olmadığı kimi, bunlar ilə müasirləşmək ehtiyacı arasında da bir uyuşmazlıq ola bilməz».

Ziya Gökalp «Türklaşmək, islamlaşmaq, müasirləşmək, kimi üç düşüncəni uzlaşdırmağa çalışır. O, həmçinin hesab edirdi ki, müasirləşmək şəkilcə və həyat tərzi ilə avropalılara bənzəmək demək deyildir».

Müasirlilik ehtiyacı Avropadan yalnız və əməli biliklərin alınmasını bizdən tələb edir. Dindən və millətindən doğan mənəvi ehtiyaclarımızı Qərbdən almağa ehtiyac yoxdur.

Eyni zamanda xalqa mədəniyyət, yəni çağdaş dönyanın mədəni nailiyyətlərini çatdırımlıdır. Qərbə doğru ona görə getmək lazımdır ki, Qərbin ən yeni elm və texnikasını, metodig

kasını öyrənib bunların vasitəsilə milləti yüksəltmək lazımdır.

Ziya Göyalp bütün bu məsələləri araşdıraraq belə bir nəticəyə gəlir ki, türkçülük ilə beynəlmiləçilik arasında heç bir ziddiyət yoxdur, hər bir türkü eyni zamanda beynəlmiləçidir. (4, 329-349)

Türklər həmişə başqa xalqlara münasibətdə mehriban və canıyanan olmuşdur. Bu milli xarakter türklərin mənəvi sərvətlərində də öz əksini tapmışdır.

Ziya Göyalpın bu tarixi xidmətlərinə yüksək qiymət verən Atatürk eyni zamanda ona böyük hörmət bəsləyirdi. «Ətimin və sümüyümün atası Əli Rza Əfəndiyevdir, fikrimin atası Ziya Göyalpdır».

Türkçülüyün ideoloqları bir qayda olaraq türk aləminin hüdudlarını müəyyən etməyə, türkdilli xalqların yaşadıqları ölkələri sadalamaqla ərazi amilinə tez-tez müraciət edirlər.

Bu cəhətdən Əhməd Ağaoğlunun (Ağayevin) «Türk yurdu» jurnalında nəşr etdirdiyi «Türk aləmi» məqaləsi xüsusiələ diqqəti cəlb edir:

«Asiyanın ürəyində ucalan Altay dağlarından axıb gələn türklər dünyanın şimalı və cənubuna, şərqi və qərbinə yayılmışdır. Türklər Çinin ən ucqar bucaqlarından Finlandiyaya, Polşa, Macarıstan və Şimali Afrikaya dək müxtəlif ərazilərə səpələnmişdir.

Ağaoğlunun fikrincə türk aləminin ərazisi təxminən Avropanın və Amerikanın ərazisini bərabərdir və bu ərazidə 70-80 milyon əhali yaşayır. Türk dünyasının sərhədlərini müəyyən etməyə səy göstərən Yusif Axçura oğlu türk ruhunu Qafqazda, Sibirda, Turan çöllərində (şərqi Türküstən) axtarırı.

«Türk aləmində» məqaləsində o, türk dünyasının üç hissədən ibarət olduğunu qeyd edirdi:

- a) Müstəqil Osmanlı imperiyası;
- b) Çar Rusiyasının və qismən Çinin tabeliyində olan ərazilər;
- v) İranın şimalı və şimalı qərbi.

Türk xalqlarının yaşadıqları coğrafi ərazi hazırda Qərbdə Aralıq Dənizi sahilərindən Şərqdə Elzin-Qol çayına (Çin səddinə qədər) kimi, şimalda Buzlu okean sahilərindən cənubda Kunluk dağlarına qədər geniş bir sahəni tutur. Sahəsi 10,5 milyon km-dən çoxdur ki, bu da Avroasiya materikinin 1/5 deməkdir. Əhalinin təqribən sayı 200 milyon nəfərə çatır.

Ösrin əvvəllerinə nisbətən türkərin sayı 3 dəfəyəcən artmışdır. Dünya siyasətçilərini və türk xalqlarının bədxahalarını qorxudan da elə budur. Dünyada demokratik dəyişikliklər açıq-aydın türk xalqlarının, eyni zamanda müsəlmanların xeyrinədir.

Sonuncu onillikdə Azərbaycan türkərinin orta illik artımı 2,1 faiz, özbəklərin 3 faiz, qazaxların 2,2 faiz, türkmənlərin 3 faiz, qırğızların 2,9 faiz və i.a. təşkil etdiyi halda Fransada əhalinin orta illik artımı 0,8 faiz, B.Britaniyada 0,1 faiz, İsvəçrədə 0,3 faiz, İsvəçdə 0,08 faiz, AFR-də 0,1 faiz, Yaponiyada 0,9 faiz və i.a. olmuşdur. (5, 25-29)

Müxtəlif ölkələrdə əhalinin artım surətinin bu cür davam etməsi qarşımızdan gələn illərdə ciddi Demografik fərqlərin yaranacağından xəbər verir.

İndi Birləşmiş Millətlər Təşkilatında altı türk dövləti təmsil edilmişdir. Türk dilli xalqların təmsil etdiyi müstəqil və muxtar dövlət qurumları ciddi siyasi, iqtisadi, hərbi, ərazi potensialına malikdirlər.

Altı müstəqil türk dövlətinin (Azərbaycan, Qazaxistan, Qırğızistan, Özbəkistan, Türkiyə, Türkənistan) və Rusiya Federasiyasının daxilində olan altı muxtar qurumun (Tatarıstan, Başqırdıstan, Çuvasiya, Saxa, Tuva, Qaraçayçerkəz) ərazisi 8,2 milyon kvadrat kilometrdir, əhalisinin sayı 116 milyondur. Buraya Çin Respublikasının sahəsi 1,7 milyon kv.km, əhalisi 155 milyona yaxın olan Sinsezyan-Uygur muxtar rayonunu da daxil etsək səhv etmərik.

Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, türk dünyasının qabaqcıl ölkələrin inkişaf axınına qoşulması yolunda ciddi çətinliklər və maneələr mövcuddur. Türk dünyasının oyanması

həm Qərbi, həm də Şərqi ciddi narahat etmişdir. Odur ki, indiki şəraitdə türk dünyası ölkələrinin dünya siyasetinə daxil olmaları asanlıqla mümkün olmayıcaqdır.

Türk xalqlarının yaxınlaşmasına, əməkdaşlıqlarının genişlənməsinə maneçilik törədən obyektiv və subyektiv səbəblər hələlik cəxdur.

Hələ əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu türk xalqlarını bir-birindən təcrid edən, onların yaxınlaşmasını çətinləşdirən üç mühüm səbəb göstərmisdi:

## Siyasi müxtəliflik və mühitdən asılılıq:

Sünнülər və şiyələr arasında dini təriqət çəkişməsi; Milli süurun və milli dərkətmanının olmaması.

Buradan belə bir nəticə çıxırdı ki, dünyanın bütün türkləri şüurlaşmış dinamik bir varlıq yox hələlik şüurlaşmamış durğun bir varlıqdır – vahid milliyyətdir. Unitar dövlət qurması mövcud dünya şərtləri daxilində mümkün deyil. Əksinə, bu vahid türk milliyyətinə aid ayrı-ayrı türk toplumları ümumi şürə və kollektiv iradəyə yiyələnməklə fəallaşın dinamikləşərək millət olmalı, özlərinin ayrıca, müstəqil dövlətlərini qurmalı, sonra isə böyük türk mədəniyyətinə bağlı həmin müstəqil türk dövlətləri birləşərək Turan Federasiyası yaratmalıdır. Bu dövrdən başlayaraq artıq demokratik ziyanlılar da milli azadlıq uğrunda mübarizədə turanlılıq, türkçülük ideyasından daha çox konkret ölkənin müstəqilliyinə üstünlük verirdilər. Mustafa Kamal Atatürk də Türkiyənin dövlətciliyinin taleyi həll edilərkən turanlığınicat yolu hesab etmirdi.

M.K. Atatürk 1917-ci ildə Xalq Respublika Partiyasının birinci qurultayında bildirmişdi ki, “bütün türklərin bir dövlətdə birləşdirilməsi həyata keçməz bir məsələdir. Tarixi təcrübədən görünür ki, panislamizm, yaxud pantürkizm müvəfəqiyyət qazana bilməz.”

Həmçinin Yusif Vəzir Çəmənəzəminli Kırımda turançılığın uğursuzluğu haqqında bəhs edərək yazırdı ki, "bu ideya İsmayıllı bəyə (İsmayıllı bəy Qaspiralı) çox sayılı əlehdarlar qazan-

dirdi, kırımlıların fikrini azdırdı, onları Turanla birləşdirə bilmədi və hətta tatarlıqdan uzaqlaşdırıcı. Məlum oldu ki, tatarlara milli şürə utopiyası və romantik görünən turançılığa nisbətən daha yaxındır.” (6.)

M.K. Atatürk isə Türk birliyi haqqında belə deyirdi: "Türk Birliyinin bir gün həqiqət olacağına inanıram. Mən görməsəm belə, gözlərimi dünyaya onun röyaları içində yumacağam. Türk birliyinə inanıram. Onu görürəm. Sabahın tarixi yeni fəsillərinin Türk Birliyi ilə açacaq. Dünya sakitliyini bu fəsillər içində tapacaqdır. Türklüyün varlığı bu köhnə aləmə yeni üfüqlər açacaq. Günəş nə demək, üfüq nə demək o zaman görüləcək. Həyatda yeganə varlığım və sərvətim türk olaraq doğulmağımdır."

Əlbəttə, əgər bu fikirlər bu gün bütün türklərin amali olarsa, Atatürkün dediyi o günəş tezliklə doğar. Lakin aydınndır ki, heç zaman dünyanın digər xalqları, dövlətləri türk birliyini istəməmiş, bundan qorxmuş və var güclərilə bu birliyin gerçəkləşməsinə çalışmışdır. Hətta onlar türk dövlətlərinin bayraqlarını yanaşı görməkdən belə, narahat olur və ola biləcək türk birliyini beşikdəcə böğməğa çalışırlar. Türk Birliyinə mane olmağına çalışanlar yalnız xarici düşmənlər deyil, onlar arasında daxili düşmənlər də vardır və çox vaxt onlar daha təhlükəli olurlar.

Tarixdən məlumdur ki, türkləri düşmənlər yalnız namərdiliklə və daxildən satqınların vurduları zərbələrlə məğlub etməyə müəssər olmuşlar. Burada Nihal Atsızın sözlərini xatırlamamaq olmur: "İlanın ən təhlükəlisi. Olduğu yerlə eyni rəngdə olanıdır." Lakin nə qədər də türk birliyinə qarşı çıxan daxili və xarici düşmənlər olsa da, 1930-cu illərdə Türkçü -Turançı düşüncənin ən radikal nümayəndələrindən olan Nihal Atsız türk gənclərinə inanaraq deyirdi: "Türkçülük böyük Türk elində, Türk ulusunun qeyd-şərtsiz hakimiyəti və azadlığı ilə Türklüyün hər yönündə bütün millətlərden irəli və üstün olması idəyalıdır. Bu ideal, keçmişdə bir neçə dəfə gerçəkləşib. Ulu Türkçülük ideali və inancı ilə yetişən gənclik sayəsində yenidən gerçək olacaq."

Müasir dövrümüzdə Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının keçirilməsi Türk dünyasına qarşı yönələn mənfi rəy, təzyiq və təsirlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Etiraf etmək lazımdır ki, bu gün başda Azərbaycan və Türkiyə olmaqla Türk dünyasına qarşı ikili münasibət, mənfi rəy mövcuddur. Lakin artıq Türk dövlətlərinin birliliyi zamanın sıfərişi olmaqdır. Həmçinin müasir qloballaşma prosesi də kimsənin açıqca Türk dövlətlərinin birliliyinə qarşı çıxmamasını əngəlləyir. Qloballaşma hər kəsin əməkdaşlığını nəzərdə tutduğundan türklərin bir-biri ilə ünsiyəti aktual işə çevrilir. (7, 36-39)

Əgər sözün geniş mənasında Türk dövlətlərinin birliliyinin təmin edilməsindən gedirsa, bu məqsəddən hələ çox uzaqda olduğumuzu etiraf etməliyik. Onun siyasi, iqtisadi, hərbi və mədəni səbəbləri var. Türk dövlətlərinin birliliyi məsələsi təkcə türk xalqlarının marağının ilə məhdudlaşmadığından problem ciddi səviyyədə qoyulmalıdır. Mərkəzi Asiya türk dövlətləri Azərbaycan və Türkiyə istiqamətində əlaqələri inkişaf etdirilməlidirlər. Elə işə iqtisadi və mədəni aspektlərdə əlaqələri genişləndirməklə başlamaq olar. Nəhayət o zaman, sözdə deyil, işdə birlik yaranar və nəticədə Türk dövlətlərinin birliliyi dünyada güc mənbəyinə çevirilər.

### *Ədəbiyyat*

1. Azərbaycan tarixi 7 cilddə, VII cild, Bakı, 2003-cü il,
  2. Məmmədov İ. Məmmədov Ç. Siyasi tarix. 13. 20045.
  3. Siyasi tarix (mühazirə kursu) II h., B. 1995.
  4. Siyasi tarix (dərs vəsaiti) II hissə, B. 1998.
  5. Əliyev Z. Türkəlli Xalqların diasporları. Bakı, Adiloglu, 349 s.
- [www.yeninefes.biz/news/turanciliq/2010-08-06-156](http://www.yeninefes.biz/news/turanciliq/2010-08-06-156)
6. Türkəlli ölkələrin Dövlət başçılarının zirvə toplanımlarının sənədləri. Bakı, 1999-cu il.

7. Yolruh Ata. İnam türkçülüyü nədir?  
<http://www/yalquzaq.com/?p=15507>

### *Резюме:*

В статье находит отражение Туранизм, воспринимаемый как система, охватывающая в разные периоды и другие родственные тюркам народы, рассматриваются зарождение идеологии Туранизма, а также идеологические события происходящие в тюркском мире в наше время. Темой исследования статьи является историческая необходимость политического, экономического и духовного сближения тюркских народов и современный тюркский мир, которая рассматривается в таких аспектах ,как интеграция , развитие и перспективы.

### *Summary*

In the article an ideology of Turanism ,comprehended as a system, including the different peoples relative to Turks from time is reflected, an origin of Turanism ideology and the ideological events taking place at present.

The theme of research in the article is historic al necessity of political, economic and spiritual approchement of the Turic peoples and modern Turkic world whish is considered in such aspects as integration development and perspectives.

## MÜASİR DÖVRDƏ MƏDƏNİ İRSİMİZ

Tarixən sivilizasiyaların çox müxtəlif yerdəyişmələri olmuş, bəzən Şərqdən Qərbə, bəzənsə Qərbdən Şərqə doğru yailmişdir. Burada mübahisə doğuracaq məqamlar həmişə olmuşdur və yəqin ki, bundan sonra da olacaqdır. Amma bir məsələ tam aydınlaşdır ki, dünya xalqları hər zaman çağdaş mədəni dəyərləri mənimsəməyə can atmışlar. Mədəniyyətdə müasirləşmə probleminin son yüzillik inkişaf mənzərəsinə diqqət yetirdikdə isə məlum olur ki, bu mövzu elmi-mədəni və ictimai fikri daima məşğul etmişdir.

Mədəni irs və müasirləşmə mövzusu XIX əsrin əvvəllərindən etibarən mənəvi həyatımızda daima gündəmdə duran bir mövzudur və müxtəlif təsir ünsürlərini özündə ehtiva edir.

Azərbaycanın görkəmli şəxsiyyətləri, mütəfəkkir və ədibləri A.A. Bakıxanov, M.Ş.Vazeh, S.Ə.Şirvani, H.B.Zərdabi, M.F.Axundov hələ XIX əsrədə Qərb mədəniyyətini, onun inkişaf səviyyəsini yüksək qiymətləndirmiş, onu milli mədəniyyətimizin inkişafı üçün meyar saymışlar.

Bu təməyül XX əsrin əvvəllərində də davam etmiş və güclənmişdir. Ötən əsrin əvvəllərinə təsadüf edən Azərbaycan milli-mədəni intibah hərəkatı dövründə bu mövzu on illik bir zaman ərzində mətbuatın gündəmindən düşməmiş, bu məsələ ətrafında çox qızığın müzakirələr açılmışdır. Müəyyən hallarda fikir birliyinə gəlinmiş, bəzən isə fərqli və bir-birinə təzadlı qənaatlər söylənmişdir. Lakin ziyanlılarımızın bu problemiñ həlli ilə bağlı təklif etdikləri yollar müxtəlif olsa da, məqsədləri eyni olmuşdur: Cəmiyyətin ictimai-siyasi və iqtisadi dirçəlişi ilə yanaşı millətimizin ruhi-mənəvi və intellektual tərəqqisina

nail olmaq

Azərbaycan romantikləri – M.Hadi, A.Səhhət, H.Cavid, Ə.B.Hüseynzadə və başqaları əsərlərində Qərb mədəniyyətini təbliğ etmiş, xalqı bu mədəniyyətin

nailiyyətlərindən istifadə etməyə çağırmışlar. Lakin onlar Qərb mədəniyyətini, onun nailiyyətlərini yüksək qiymətləndirməklə bərabər ona seçimli yanaşmayı, ondan düşünülmüş istifadə etməyi məsləhət görmüşlər.

Müasirləşmək məramı ilə Qərb-Şərq sintezini ilk dəfə icimi, mədəni, elmi-ədəbi fikrə gətirən Əli bəy Hüseynzadə Avropanın elmi-texniki nailiyyətlərinin, iqtisadi və siyasi idarəetmə strukturlarının öyrənilməsini tələb edərkən ifratçılıq yol verməməyə, aylıq-sayıq olmağa çağırırdı (1).

Cəmiyyət üçün müəyyən edilmiş milli əxlaq qaydalarını müasirliyin mühüm şərti səviyyəsində təqdim edən M.Ə.Rəsulzadəyə görə, başarı topluluğunda fərdlər üçün olduğu kimi millatlar üçün də müəyyən və sabit bir sıra əxlaq qaydaları vardır. Onun fikrincə, "Fərdlərdən vətən və millətlərinə bağlı qalmalarını, yurd达şlarına ən böyük yardım göstərmələrini, məmlekətin qanun və nizamlarına son dərəcə riayətkar olmalarını, yurdun rıfah və səadətinə durmadan çalışmalarını, ailə və əqrabalıq münasibətlərini müqəddəs saymalarını, evladlarını vətənə xeyirli olacaq şəkildə yetişdirmələrini, yurd və millətlə ilgili işlərdə böyük fəraqət göstərmələrini tələb etməkdədir. Bunlara eynən əməl edənlərə cəmiyyət əxlaq və səciyyə sahibi bir insan, vətənpərvər, mükəmməl bir vətəndaş, müşfiq bir ata və milli qəhrəman keyfiyyətlərini izafə edər. Əksiniə işləyənlərə milli topluluğun əvvəl-axır nə kimi damgalar vuracağı da məlumdur" (2).

Müasirlilik – dünyagörüşüdür, milli-mənəvi dəyərlərin və dönyanın elmi-mədəni nailiyyətlərinin mənimsənilməsidir.

Müasirliyin əsas şərti xaricdən əxz edilmiş forma dəyişikliklərində, maddi təmtəraqda deyil. Müasirlik – ilk növbədə ata-babalarımızın bizi əmanət etdiyi ruhi-mənəvi mirasın mühafizəsi, mənimsənilməsi və daha mükəmməl şəkildə gələcək nəsillərə ötürülməsinə çalışmaqdadır. Müasirlik – azadlıq eşqində, bəşəri dəyərlərə saygıda, vətən sevgisində, istiqlal ruhundadır. Müasirlik – bütün dövrlər üçün müasir sayılan klassik əxlaqi dəyərlərin qorunmasında, milli-mənəvi ənənələrin varisliyinin təmin edilməsindədir. Müasirlik – mahiyyətlə şəklin, fikirlə fəaliyyətin, daxili aləmlə xarici görünüşün, sözlə əməlin, məzmunla formanın harmoniyasındadır. (3)

Qeyd etmək istərdik ki, XXəsrin sonu XXI əsrin əvvəllərində Azərbaycan etnik –milli cəhətdən türk təfəkkürü, dini baxımdan isə İslam mənəviyyatı ilə səciyyələnir. Yəni yaşadığımız bu dövrə xalqımızın mentaliteti azərbaycanlılığın, türkçülüğün və islamçılığın sintezi, vəhdəti şəraitində formalılmışdır. Lakin bu prosesə digər amillər də təsir edir. Burada Qərb amilini xüsusi qeyd etmək lazımdır. Belə ki, müasir dövrdə cəmiyyətdə birmənalı dəyərləndirilməyən məsələlərdən biri də Qərb dövlətlərinin dünya miqyasında gerçəkləşdirməyə çalışdıqları qlobalizm siyasəti fonunda, Qərb dəyərlərinin ölkəmizə intensiv nüfuzu, milli –mənəvi dəyərlərimizin inkişafına təsiridir. Dünya siyasetinin əsas istiqamətini təşkil edən qloballaşma, Qərb mədəniyyətinin dünyadan bütün ölkələrinə, o cümlədən Azərbaycana intensiv olaraq nüfuz etməsi ilə müşayət olunur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrlə, dünya xalqları ilə sosial-iqtisadi, mədəni-mənəvi sahələrdə six əməkdaşlıq əlqələri yaradır. Bu şəraitdə xalqımız mütarəqqi ümumbaşəri mənəvi dəyərləri mənimşəyir və onlardan istifadə edərək zənginlaşır. Bu da çox təbiidir. Çünkü xalqlar və

onların arasında Çin səddi çəmək olmaz, bu heç mümkün də deyil. Xalqlar həmişə bir-birindən öyrənib bəhərlənir və bir-birinin hesabına öz mədəniyyətlərini zənginləşdirir. Lakin bununla yanaşı hər bir xalq öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamağa da çalışır. Çünkü onlar həmin xalqı digər xalqlardan fərqləndirən, onun milli mənliyini təmin edən mühüm cəhətlərdir. Xalqların öz tarixi kökünə, milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Dünya xalqlarının milli-mənəvi məhdudiyyətinin, özünəməxsusluğunun qorunub saxlanılmasını əngəlləyən, bu mədəniyyətlərin Qərb mədəniyyətində əriməsi ilə nəticələnən və bu məqsədə xidmət edən qlobqlizm siyasetinin xalqımızın əsrlər boyu yaratdığı və nəsildən-nəsilə ötürərək inkişaf etdirdiyi mənəvi mədəniyyətimizə, onun gələcək inkişafına göstərdiyi təsir danılmaz faktdır. Şübhəsiz, bu təsiri birmənalı dəyərləndirmək olmaz. Bu proses çox vektorlu, müxtəlif istiqamətlidir.

Bir tərəfdən elm və texnikanın yeni nailiyyətləri, demokratiya, plüralizm, söz və mətbuat azadlığı, insan hüquqlarının qorunması, yeni iqtisadi münasibətlər və s. bu kimi Qərb ideya və dəyərlərinin ölkəmizə nüfuz etməsi, müasir dövrdə mənəvi mədəniyyətimizin inkişafına müsbət təsir göstərir.

Digər tərəfdən isə insanların və xüsusiələ gənc nəslin zövqünü, mənəviyyatını korlayan kommunikasiya vasitələrinin, xüsusiələ internet, televiziya kanalları, xarici kinofilmlər və ədəbiyyatlar vasitəsilə ölkəmizdə geniş yayılan Qərbin mənəvi-əxlaqi dəyərləri mənəvi dünyamıza sirayət edir, milli-mənəvi mədəniyyətimizin inkişafına mənfi təsir göstərir.

Odur ki, integrasiya prosesinin qaçılmaz olduğu bir dövrdə milli-mənəvi və əxlaqi-tərbiyəvi dəyərlərimizin qorunmasına qayğı daha da artırılmalıdır. Bu zərurət cəmiyyət həyatının bütün sahələrini əhatə edən qloballaşmanın ziddiyyətli gedisatin-

dan doğur. Ona göre də biz milli-mənəvi dəyərləri aşınmaların qorunmalı, milli mədəniyyətimizi qloballaşmanın mənfi təzahürlərində özünü müdafiə vasitəsinə çevrilməliyik. Mədəniyyət sahəsində özünütənzimləmə metodları tətbiq edilməli, prioritetlər aydınlaşdırılmalıdır və maliyyələşdirilməlidir. Yalnız birgə səmərəli fəaliyyət nəticəsində kültürel özünəməxsusluğunu, milli-mənəvi dəyərləri qorumaq və mühafizə etmək mümkündür.

Milli tariximizin bize bəxş etdiyi ən qiymətli miras milli mədəniyyətimiz olduğu üçün müasirliyin meyarları da öncə buradan alınmalıdır. Bu səbəbdən də hər şeydən əvvəl və hər sahədə mədəniyyətdə varisliyin qorunması, tədqiqi və təbliği mövzusuna üstünlük verilməlidir. Milli mədəniyyət gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. Mədəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi və dəyərləndirilməsi fəaliyyətlərinə mü hüüm əhəmiyyət verilməlidir.

Bir halda ki, mədəniyyəti millət meydana gətirir və mədəniyyət də milləti yaşadır, deməli, yaşamaq üçün milli mədəniyyətimizi yaşatmaq məcburiyyətindəyik. İlk növbədə mədəniyyətimizin keçmişini, mədəniyyət xəzinəmizi layiqincə mənimsemmiş, həzm etmiş nəsillər yetişdirməklə işə başlamalıydıq. Qloballaşan dünyaya, müasir Avropa mədəniyyəti dairəsinə girdiyimizə görə mədəniyyətimizin təməl prinsiplərində böyük bir dəyişiklik etmədən, yəni milli şəxsiyyətimizi təşkil edən, mühafizə edilməsi zəruri olan xarakterik keyfiyyətlərimizi zədələmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Əsrlər boyu

varlığımızı, milli kimliyimizi təyin edən mədəniyyətimizi bəşəriyyətin insanlıq meyarları və zamanın mədəni dəyərləri içərisində yogurub, onu yalnız mühafizə və öyrənməyə deyil, həm də bizi yönəldən, idarə edən bir daxili çağırış, ruhi-mənəvi bir ehtiyaclar halına gətirməyə çalışmalıyıq.

Müstəqil Azərbaycan dövlətinin yaradılması ilə böyük bir millətin özünütəsdiqi üçün zəruri milli-mədəni, mənəvi mühitdə yaşamaq imkanı əldə edildi. Milli iyilik hissənin sahibi, dövlətin bu günü və sabahı üçün məsuliyyət hissə yaşıyan yüksək mənəvi dəyərləri həyat prinsipinə çevirmiş azərbaycanlı obrazının formalşaması dövrü başlandı. Milli maraqlar üzərində həyata keçirilən siyaset və mənəvi mühitin təşəkkül tapması XX əsrde Heydər Əliyevin xalqımıza bəxş etdiyi ən böyük sərvətlərdən biridir. Dünyanın qədim xalqlarından biri kimi azərbaycanlıların malik olduğu yüksək mənəvi-əxlaqi keyfiyyətlərin qorunub saxlanılması “keçid dövrü” kimi adlandırılan mürəkkəb bir zamanda dəyərlərin varisliyinin təmin edilməsi nə qədər çətin olsa da Ulu Öndərin fədakar qayığı və himayəsi altında böyük uğurlar əldə olundu. Ümumbəşəri və milli-mənəvi dəyərlərin ahəngdar sintezinə nail olmaq istiqamətində möhtəşəm addımlar atıldı. Mənəvi dəyərlər hər bir cəmiyyətin mədəni əsasıdır. Onun yoxluğu ilə cəmiyyətin daxili tarzlığı pozulur, dünyada qüvvətli olan bir mədəniyyət içərisində yox olması təhlükəsi yaranır. Bu gün əsrlər boyu formalşdırılmış milli-mənəvi dəyərlərimizin müxtəlif təsirlərə məruz qaldığı bir dövrdə, mənəvi mədəniyyətimizin gələcək inkişaf yollarını müəyyənəşdirməyə büyük ehtiyac vardır.

Belə bir şəraitdə cəmiyyət qarşısında seçim etmək, mədəni yüksəlşin, müasirləşmənin optimal yolu müəyyən etmək zərurəti durur: ya mənəvi dəyərlərimizi ehtiva edən milli mədəniyyətimiz, ya da Qərbin mədəniyyətinə üstünlük verən

müasir mədəniyyət.

Lakin həqiqət budur ki, milli mədəniyyətsiz müasir mədəniyyət ola bilməz, müasir inkişaf olmadan da milli mədəniyyət öz varlığını davam etdirə bilməz. Fikrimizcə, milli mədəni tərəqqiyə bu iki görüş rasında barışdırıcı mövqə tutmaqla, yəni milli-mənəvi dəyərlərlə Qərb mədəniyyəti və dəyərləri arasında sintezi, barışıği təmin etməklə nail olmaq mümkündür.

Unutmaq olmaz ki, hər bir millilikdə ümumbaşərilik, ümumbaşarılıkdə isə millilik vardır.

Gənclərlə görüşlərinin birində Mərhum Prezident demişdir: "Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşmışdır. Milli-mənəvi dəyərləri olmayan xalq həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapmışdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, siyasi və dövlət xadimləri, mədəniyyət xadimləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim milli-əxlaqi mentalitetimizdir, bu, bizim bütün başqa dəyərlərimizdir." (4)

Ulu Öndərin millilikdə ümumbaşəriliyin vəhdətini nəzərə alaraq müəyyənlaştırdığı azərbaycanlılıq ideologiyası müstəqil dövləti yaratmaq və yaşatmağın bütün prinsiplərinin təcəssümüne çevrildi. Bu ideologiya milli ənənlərlə müasirliyi, dini dəyərlərə hörmətlə toleranlığı, demokratik düşüncə ilə dövlətçilik şüurunu elə bir mükəmməl səviyyədə özündə birləşdirdi ki, onun söykəndiyi dəyərlər sistemi bütövlükdə Azərbaycan xalqının taleyini uzaq perspektivlər üçün müəyyənlaştırdı.

Hər bir məsələdə Ulu Öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi, dini dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə

bağlı siyaseti də çağdaş dövrün bir sıra reallıqları ilə şərtlənir. Dövlət başçısı İlham Əliyev son 7 ilde tarixi-mədəni irlərin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusilə də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda bütün dünyəvi dirlər qarşılıqlı etimad və əmin-aməniləş əraziində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

#### ***Istifadə olunmuş adəbiyyat:***

1. Hüseynzadə Əli bəy. Kasablanka faciası və Osmanlı-İran komediyası. "Füyuzat", 1907, № 24; Seçilmiş əsərləri, Bakı: Çəşioğlu, 2007, s.264-270.
2. Resulzade Mehmet Emin. Milli ahlak. "Azərbaycan" (Ankara ), 1953, Sayı: 11; Milli tesanüd. Ankara: Kardeş matbaası, 1978, s.26-27.
3. Süleymanlı M.A. Qloballaşmanın Azərbaycan mədəniyyətində mənfi təzahürlərinə dair. "Qloballaşma və onun iqtisadi-mədəni sahələrdə müsəlman cəmiyyətinə təsiri" mövzusunda keçirilmiş Beynəlxalq Simpoziumda söylənilən məruzənin mətni. Bakı, 3-4 dekabr 2004-cü il, səh.9
4. Heydər Əliyev." Müstəqilliyimiz əbədidir". Bakı , 1997, IV cild, səh.195.

## **Резюме**

В статье исследуется проблема влияния ислама на формирование национально-духовных ценностей азербайджанского народа. Сделана попытка раскрыть постановку проблемы и проанализировать ее эволюцию в контексте сложных социально – культурных процессов.

## **Summary**

In the article written in historic-philosophical aspect, the problem of influence of Islam on the national-cultural values of the Azerbaijan people is investigated. The offend to open statement of the problem and to assay its evolution in a context of difficult sociocultural processes is presented

**ALMAZ AŞIROV**

*(Azerbaijan)*

## **QƏRB VƏ ŞƏRQ FƏLSƏFİ FİKİR TARİXİNDƏ SOSİAL KONFLİKTLƏR PROBLEMİ**

Məlumdur ki, sosial konfliktlər elmin müxtəlif sahələri tərəfindən tədqiq edilir. Onlardan ən mühümü sosial fəlsəfədir.

Konflikti sosial hadisə kimi ilk dəfə Adam Smit özünün «Xalqların varlanmasıının səbəbləri və təbiəti haqqında tədqiqat» (1776-cı il) əsərində səciyyələndirmişdir. Müəllif konfliktlərin yaranma səbəbini cəmiyyətin siniflərə bölünməsində görürdü.

Sosial konfliktlər T. Parsons, M. Veber, E. Mayo, R. Merşon, A. Qouldner, E. Pestel yeni institusionalistlər A. Toynbi, Z. Bzejinski, C. Hantiqton, F. Fukuyamada, J. Barton, O. Şpenqler, K. Manheyim və başqaları təsdiq etmişlər.

Sosial konfliktlərə müasir fəlsəfi yanaşmanı aşağıdakı kimi dövrləşdirmək olar

1. XX əsrin 30-40-cı illəri
2. 50-60-cı illər
3. 80-90-cı illər və sonrakı dövrlər

XX əsrin 30-40-cı illərində ABŞ və Avropada sosial konfliktlərə yanaşmada cəmiyyətin funksional modeli konsepsiyası populyar idi.

Bu konsepsiyanın görkəmli nümayəndəsi, «sosial gərginlik nəzəriyyəsi» yaradıcısı ABŞ filosofu Tolkom Parsons idi. T. Parsonsun fikrinə sosial hərəkətlər dörd səviyyədə təzahür edir: 1) orqanizm, 2) şəxsiyyət, 3) iki şəxsiyyət, üç sosial sistem, 4) mədəniyyət, o şəxsiyyətlə bağlı ziddiyətləri səciyyələndirmək, cəmiyyətin stabilliyini təmin edən, sosial konflikt-

lərdən xilas olmaq üçün bir sıra «funksional zəmin»i göstərmışdır:

- 1) Müəyyən cəmiyyətin üzvlərinin əksər hissələrinin əsas bioloji və psixologİ tələbatlarının təmin edilməsi
- 2) Fördləri hər hansı cəmiyyətdə hökm sürən normalara uyğun tərbiyələndirən «sosial nəzarət» orqanlarının səmərəli fəaliyyəti;
- 3) Fərdi motivlərin ictimai qaydalarda üst-üstə düşməsi, fördin cəmiyyətdə vəzifə funksiyaları yerinə yetirə bilməsi.

Parsons sosial gərginliyin azalmasında və konfliktlərin həllində mədəniyyətin mühüm rol oynadığını göstərir.

50-60-ci illərdə sosial konfliktlərə yanaşmada müasir konsepsiyanın meydana gəldi. Müasir Qərbda - ABŞ və Avropa ölkələrində konfliktlərə dair üç konsepsiya «Konfliktin pozitiv-funksional konsepsiyası» (L.Kozer-ABŞ), «cəmiyyətin konfliktli modeli» (R.Darendorf-Almaniya) və «konfliktin ümumi nəzəriyyəsi» (K.Bouldinq- ABŞ) geniş yayıldı.

50-ci illərdə L.Kozer «Sosial konfliktin funksiyaları» adlı kitab nəşr etdi. L.Kozer göstərdi ki, sosial konfliktlər heç bir sosial qrup mövcud deyildir. Sosial konfliktlər ictimai sistemlərin bir-birini əvəz etməsi və fəaliyyətində mühüm rol oynayır.

Kozer konfliktləri müxtəlif tiplərə böldü. Onun fikrincə mütləq konfliktlərin məqsədi rəqibi tamamilə məhv etməkdir. Başqa tip konfliktlər zamanı mübahisən minimuma endirmək, mübarizəni bu və ya digər rəqib məhv olana qədər dayandırmaq mümkündür.

Alman filosofu və sosioloqu P.Darendorf 60-ci illərin ortalarında «cəmiyyətin konfliktli modeli» adlanan konsepsiya irəli sürdü. Onun Sinfı struktur və sinfi konflikt» əsərləri ABŞ və Avropada geniş şöhrət qazandı.

Kozer cəmiyyətin tarazlığı, konfliktlərin cəmiyyətdə müsbət rolundan bəhs edirdi, P.Darendorf konflikti cəmiyyətin permanent vəziyyəti hesab edirdi.

O, cəmiyyətin dəyişikliyə məruz qaldığını, hər yerdə, həmisi konfliktlərinin mövcud olduğunu göstərirdi. Cəmiyyətdəki maraqlar antoqonizmlər nəticəsində orada daim struktur dəyişiklikləri baş verir.

P.Darendorf K.Marksdan fərqli olaraq təkamül dəyişikliklərə üstünlük verir. «Kim konflikti qəbul etmək və tənzimləmək yolunu sevirsə o tarixin ritmini öz nəzarəti altında saxlaya bilir».

«Konfliktin ümumi nəzəriyyəsinin konsepsiyanının banisi K.Bouldinq «konflikt» termininin fiziki, bioloji və sosial hadisələrin təhlilinə tətbiq edərək daha geniş mənada işlədir. Özünün «Konflikt və müdafiə. Ümumi nəzəriyyə» kitabında K.Bouldinq qeyd edir ki, bütün konfliktlər ümumi ünsürlərə və inkişafın ümumi nümunələrinə məlikdir. Bu ümumi ünsürlərin öyrənilməsilə konflikt fenomenini onun hər cür spesifik təzahüründə öyrənmək olar.

Sosial konfliktlərə müasir yanaşmada Roma klubu nümayəndələri xüsusi fəallıq göstərmişlər. Klubun nümayəndələrindən alman filosofu, ictimai və siyasi xadim E.Pestelin konfliktlərə dair müləhizələri xüsusi maraq doğurur: «məqsədlərin daimi «yeniləşməsi» «köhnələrin» dərk olunması və əldə edilməsindən sonra «yeni» məqsədlər» yarandıqda baş verir.

Müasir Qərb sosial fəlsəfəsində konfliktlərə yanaşmada iki əsas istiqamət yarandı. Bunlardan biri Avropada -Fransa, Hollandiya, İtaliya, İspaniyada, ikinci istiqamət isə ABŞ-da fəaliyyət göstərdi. Bunların məqsədi eyni olsa da lakin yolları müxtəlifdir. Birinci istiqamət konfliktləri qələbəyəcən davam etdirmək (Q.Buttulun «Əgər sülh istəyirsənsə, müharibəni ö-

rən» mülahizəsini əsas götürən ardıcılları) ikinci istiqamət isə sülh və konsensus tərəfdarıdır (P.Fişer və U. Yurinin «Məğlubiy-yət danışqlar və ya razılışmanın yolları»).

Qərbdə sosial konfliktlərə yanaşmada müasir sosial-fəlsəfi konsepsiyalar içərisində yeni institutsonalizmin (Burdye, Qiddens, Meyer, Skonit və b.) adını çəkmək olar. Bu konsepsiya, ənənəvi «subyektlərin konfliktinə» yeni baxış irəli sürdü. Konfliktdə olan subyektlər digər fəaliyyətdə olan şəxslərin mövcudluğunu nəzərə almalı, sonuncunun hərəkətlərini şərh etməli öz əməllərini modelləşdirməli və ətrafdakları, eyni zamanda onunla bir hərəkət etməyə inandırmalıdır. Bu konsepsiaya görə konflikt iştirakçıları öz imkanlarını müəyyən etməli, öz maraqlarını dəqiqləşdirməli, başqalarının hərəkətlərini nəzərə almaqla öz strategiyalarını işləyib hazırlanmalıdır.

80-90-ci illərdə keçmiş SSRI məkanında və Şərqi Anadoluda baş verən hadisələr konfliktlərə yanaşmada mühüm dəyişikliklərə səbəb oldu. Bu ölkələrdəki bir sıra tədqiqatçılar marksist yanaşmadan uzaqlaşış nəzəri plüralizm prinsipini digərləri Marksın, Veberin, Darendarf və Kozerin, Pareto və Moskanın müsbət ideyalarından istifadə edərək postsosialist ölkələrdə konfliktlərin spesifikasını şərh etdilər (1,s.35).

Müasir ABŞ filosofları konfliktlərin həllində dialoqa, sülhə, konensusa üstünlük verirlər.

ABŞ tədqiqatçısı J.Barton özünün «Münaqişə: insan tələbatı nəzəriyyəsi» məqaləsində «ədalətli normativlər» axtarmağa çalışır. Kosta-Rika tədqiqatçısı A.Toyntı konfliktləri dinc yolla-danışırlar yolu ilə- həll etməyə üstünlük verir. O yazır: «Tarix göstərir ki, mübahisəli problemlərin güc vasitəsilə həlli nadir hallarda məqbul olur və məhz buna görə uzunmüddətli müsbət nəticələr vermir» (4,239).

Azərbaycan tədqiqatçıları da konfliktlərin dinc yolla hə-

linə üstünlük verir, münaqişələrin həllinə humanist yanaşmanı mədəniyyət və sivilizasiyaların dialoqunu müdafiə edirlər.

Fəlsəfə elmləri doktoru, professor I.R.Məmmədzadə «Qafqazda münaqişələrin həll texnologiyaları və qloballaşma» adlı məqaləsində münaqişələrin məntiqinin ünsiy-yət məntiqi ilə əvəz olunmasında görür (2).

Beləliklə sosial konfliktlərə münasibətdə XX əsrin əvvəllerində və «Soyuq müharibə» illərində 60-80- illərdə yanaşma (münaqişənin qələbəyədək davam etdirilməsi, antaqonist konfliktlər) XX əsrin sonlarında postsosialist ölkələrində, dünyada baş verən dəyişikliklər nəticəsində dəyişdi (mədəniyyətlərarası dialoq, tolerantlıq, demokratiya, plüralizm) qlobal fəlsəfi təhlil üstünlük təşkil etdi.

### Ədəbiyyat

1. Дмитриев А.В. Конфликтология. Москва: Гардарики, - 320 с.
2. Мамед-заде И.Р. Технология разрешения конфликтов на Кавказе и глобализация // Адат. Традиции и современность. Москва-Тбилиси, 2003, с. 48-54
3. Mustafayev A.X.Fəlsəfədə ziddiyyətlər və münaqişələri problemi (Dərs vəsaiti), Bakı: Nafta-Press nəşriyyatı. 56 s.
4. Тойнби А. Укeda Д. Диалог. Москва. Наука, 1998, - 390 с.

## Резюме

В данной работе анализируются разнонаправленные философские концепции, их сущность по вопросам социальных конфликтов, которые представлены в западной и восточной научной литературе XX века по проблеме социальных конфликтов.

По мнению автора научный подход к социальным конфликтам, обнаруживаемых в начале XX века меняется к концу прошлого столетия, выявляя их новую философскую сущность.

## Summary

The philosophical conception of different direction and main philosophical explanation of their social conflicts which are appeared around social conflicts in the Western and Eastern scientific literature XX century are discussed in the article. The author came into such conclusion that the approach to the social conflicts at the beginning of XX century had changed at the end of XX century and had got a new philosophical nature.

SƏKİNƏ BAYRAMOVA

(Azərbaycan)

## RƏŞİD BƏY ƏFƏNDİZADƏNİN MAARİFÇİ GÖRÜŞLƏRİ

Rəşid bəy Əfəndizadə M.F.Axundov tərəfindən əsası qoyulan maarifçi-realist ədəbi məktəbin görkəmli nümayəndələrindəndir. Yazarının adı XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda milli dirçəliş və inkişaf uğrunda ardıcıl mübarizə aparan H.Zərdabi, N.Vəzirov, Ə.Gorani, S.M.Ünsizadə, S.M.Qənizadə, F.Köçərli, Ə.Haqqverdiyev, N.Nərimanov, E.Sultanov, M.T.Sidqi, C.Məmmədquluzadə, M.Mahmudbəyov, A.Şaiq və başqaları ilə bir cərgədə durur.

R.Əfəndizadənin ictimai, pedaqoji və ədəbi fəaliyyət aləminə gəlişi Azərbaycanda xalq maarifinin genişləndiyi, milli həyatın oyandığı, milli intibahın başlandığı, xalqın mənəvi ehtiyaclarının qabarlıq şəkildə üzə çıxdığı mürəkkəb bir dövət təsadüf edir. O, bu mübarizədə istədiyi ilə xalqına xidmət etmiş, dramaturgiya, poeziya, nəşr, tərcümə, publisistika, ədəbiyyatşünaslıq, etnoqrafiya sahələrində çalışmaqla zəngin ədəbi, elmi irs yaratmış, maarifçi-realist ədəbiyyatın inkişafına təkan vermişdir.

R.Əfəndizadənin ədəbi fəaliyyətinin birinci mərhələsini əhatə edən XIX əsrin 80-90-cı illəri Azərbaycan ədəbiyyatında realizm uğrunda mübarizələrin getdiyi mürəkkəb dövr idi. Əsrin qabaqcıl siyasi-iqtisadi və mədəni meyillərinin təsiri altında, ölkədə mütəraqqi ictimai və ədəbi fikir qüvvətlənmişdi. «Əkinçi»nın ardınca «Ziya» və «Kəşkül» qəzetlərində xalqın

maddi və mənəvi ehtiyacları, tərəqqi yolları müzakirə olunurdu. Qori seminariyası məzunlarının fəaliyyətə başlaması ilə feodalizm dövründən qalma qurumlara, şür formalarına qarşı mübarizə genişlənmışdı. İctimai həyat köhnə və təzə fikirlərin döyüş meydanına çevrilmişdi. Xalq həyatının bütün sahələrində islahatlar keçirmək uğrunda mübarizə zamanın zəruri tələbinə çevrilmişdi.

Məfkura sahəsində islahat və yeniləşmə uğrunda mübarizələr ədəbiyyat sahəsində qabarıq surətdə nəzərə çarpır və onun vasitəsilə həyata keçirilirdi.

R.Əfəndizadə ictimai fəaliyyətinin ilk addımlarından zamanesinin bu mütərəqqi hərəkatına qoşuldu və ədəbiyyatın islahi uğrunda mübarizəni fəaliyyətinin məqsədinə çevirdi. O, milli ədəbiyyatın realizm macrasında inkişafına təkcə bədii nümunələr yaradıb meydana çıxarmaqla yox, eyni zamanda, onun nəzəri-estetik əsaslarını hazırlamaqla yardım göstərməyə başladı. Ədəbiyyatın islahi uğrunda mübarizədə R.Əfəndizadə ədəbi görüşlərinin mükəmməl sistemi yarandı.

R.Əfəndizadənin fəaliyyətinin bu istiqaməti XIX əsrin sonu, XX əsrin əvvəlində ədəbi prosesin ümumi inkişafı fonda qabarıq surətdə nəzərə çarpır. O, müasirləri arasında ədəbiyyatın elmi-nəzəri məsələləri, xüsusi poetika problemləri ilə məşğul olan, onun yüksəlişi yollarını, ideya-bədii istiqamətini müəyyənləşdirən yazıçılar arasında xüsusi mövqə tutur. O, «Bəsirətül-ətfal» müntəxəbatında «Azərbaycan türklərinə məxsus ədəbiyyat» və «Azərbaycan ədəbiyyatı nümunələri» bölmələrində müasir şəraitdə ədəbiyyatın qarşısında duran vəzifələri aydınlaşdırmış, «ədəbiyyat xüsusunda bir para məlumat» verməyə nail olmuşdur. Yazıçının 1903-cü ildə

«Şərqi-rus» qəzetində F.Köçərlinin «Azərbaycan türklərinin ədəbiyyatı» əsəri haqqında resenziyasını, Sovet hakimiyyəti illərində «Azərbaycanı öyrənmə yolu» jurnalında dərc etdirdiyi «El ədəbiyyatı, yaxud el sözləri» məqaləsini, M.Füzuli adına Respublika Əlyazmaları Institutunda qorunan şəxsi arxivində saxlanan «Seyid Əzim Şirvani», «Lev Tolstoy», «Mirzə Fətəli Axundovun həyatına dair qeydlər» və s. yazıları nəzərə alsaq, demək olar, ədəbiyyatşunaslıq məsələləri bütün mərhələlərdə onun diqqət mərkəzində olmuş və əhalinin ədəbi biliklərinin genişlənməsində, estetik savadının formallaşmasında misilsiz rol oynamışdır.

R.Əfəndizadə maarifçi müasirlərinin hamısı kimi realist ədəbiyyatın inkişafına xüsusi əhəmiyyət vermişdir. Yazıçının ədəbiyyatın nəzəri və əməli məsələləri ilə məşğul olması maarifçilərin bədii sözün təsir qüvvəsindən istifadə etməklə xalqı zülmün təzyiqindən, qəflətdən qurtarmaq, cəhalətdən xilas etmək, xoşbəxt həyata qovuşdurmaq niyyətindən irəli gəlirdi.

Maarifçilik məfkurəsinin bütün nümayəndələri, o cümlədən azərbaycanlı sələfi M.F.Axundov, müasirləri H.Zərdabi, F.Köçərli, S.Vəlibəyov, N.Nərimanov, S.M.Qənizadə, M.T.Sidqi, E.Sultanov, A.Nazir və b. kimi R.Əfəndizadə hər bir xalqın qüdrət və şöhrətini, mədəni inkişaf səviyyəsini onun ədəbiyyatının varlığı və sanbalı ilə ölçürdü. O belə hesab edirdi ki, ədəbiyyat xalqın qədimliyindən, mədəni səviyyəsinin yüksəkliyindən xəber verən tarixi vəsiqədir.

«Hər millətin doğma dilində özünəməxsus ədəbiyyatı vardır» (1, 44) deyən R.Əfəndizadə bədii söz sənətini millətin mədəni inkişafının əsas əlaməti sayırdı. O, bu fikirdə idi ki, «hansı tayfanın ki, elm və mərifət tərəqqisi qədim isə onun

ədəbiyyatı dəxi qədim və vəsl olmayı aşkardır» (2, 144).

R.Əfəndizadə ədəbiyyatı xalq hayatı-məişətinin aynası və salnaməsi hesab edirdi. Ədibin fikrincə, millətin həyatında baş verən bütün hadisələr – istər şən, istərsə də qəmli əhvalatlar ilk olaraq onun ədəbiyyatında əks olunur. Onlar nəsildən-nəslə ötürülür, beləliklə, xalqın obrazlı tarixi yaradılır. Ədib yazırı: «Hər bir el yaşadıqcı tarixi-həyati gedisində təsadüf etdiyi hadisələri, qəziyyələri, təcrübələri, səadətli və fəlakətli halları qeyd etmək məcburiyyətindədir. Bu, el içərisində qeyd olunmuş əsərlər o elin ruhunu, zövqünü və təbii incəliyini oxşar və ağla zövq verir və bununla bərabər o, elin adət və adabını təbiiyələndirir. Bu səbəblərə görə o əsərlərə el ədəbiyyatı deyilir. El ədəbiyyatı el içindən doğar, el içində təkamül edər. El yaşadıqcı ədəbiyyatını da yaşadar. Irs kimi nəsildən-nəslə keçər. Hər nəsil öz əsrində öz ədəbiyyatından feyz alar» (1, 23).

Ədibin fikrincə, hər bir xalqın ədəbiyyatının yaranması və inkişafi onun dilinin tərəqqi etməsinin başlıca şərtidir. Zəngin ədəbiyyatı olmayan xalqın dilinin qüvvət və qüdrət tapması haqqında danışmaq olmaz.

R.Əfəndizadə ədəbi görüşlərində maarifçi realizm estetikası mövqeyində çıxış edirdi. O, realist sənətkar olaraq ədəbiyyatın qarşısında birinci növbədə əxlaqi-təbiiyəvi vəzifələr qoyurdu. Yaziçi belə hesab edirdi ki, ədəbiyyatın vəzifəsi ancaq insanların təbiiyəsinə, əxlaqının saflaşmasına, əqidələrinin möhkəmlənməsinə, ümumiyyətlə, cəmiyyətin sağlam əsaslar üzərində qurulmasına xidmət göstərməkdən ibarət olmalıdır. Lakin, o, əxlaqi mündəricəni emosional təsirdən təcrid etmirdi. Ədib fikrini ümumiləşdirib, belə bir mülahizə irəli sürdü ki, bədii əsər elə yazılımalıdır ki, onda məzmun və forma vəhdətdə

olsun. Şeir özünün gözəl melodiyası, musiqisi, ahəngi ilə xalqa həzz vermək yolu ilə əxlaqa təsir göstərməlidir. O yazırdı: «Ədəbiyyatımıza məxsus əlhani-musiqiyyə və nəğamatı-şərqiyyə gərək milləti-müsliminin əxlaq qulağını tərənnümə gətirib, məzmun və mal heysiyətindən qəlb və bəsirətlərini məhzuz və müstəviz eləsin» (2, 148).

Ədəbiyyatın qarşısında yüksək əxlaqi-təbiiyəvi vəzifələr qoyan R.Əfəndizadə sənətdə ideyasızlığı, məzmunuzluğa qarşı çıxır, erotik və parnoqrafik əsərlər yazmaq üçün əlinə qələm götürən şairlərin fəaliyyətini rəzalət, insanlar üçün «zəhəri-qatıl» hesab edirdi. Yaziçi belələrinə qarşı mübarizəni tənqidin əsas funksiyası sayırı. Buna görə də o, XIX əsrin ortalarından etibarən Azərbaycanda dirçələn epiqonçu şairlərə, onların şeirlərinin əxlaqsız məzmununa və yeknəsəq formasına kəskin tənqid münasibət bəsləyirdi.

R.Əfəndizadə təqlidçi şairlərin yaradıcılığının başlıca qüsürü mütəsir həyatdan ayrı düşməkdə, yaradıcılıq imkanlarını Füzulini təqlid etməklə məhdudlaşmaqdə və formaya aludə olub nəticədə «eşqbazähləq və həcvguluqdan maidə bir şey vücuđə gətirə» bilməmələrində göründü. Tənqidçinin fikrincə, Füzuliyyə nəzirə yazımaqla poeziya zirvəsinə yüksəlmək istəyənlər nəinki onun istedadına layiq bədii nümunələr yarada bilməmişlər, əksinə özlərini töhmətə məruz qoymuşlar.

R.Əfəndizadə təqlidçi şairləri ictimai idealdan məhrum olmaqdə ittiham edirdi. Ədibə görə, onlar yaşadıqları mühitdə cərəyan edən çoxsaylı hadisələrin heç birini görmür, nisya xəyal aləmində dolaşır, intim dünyalarına qapılıb erotik hissələri vəsf edir, bununla da «insanın vücudunda nəfsani və heyvanı qüvvələri oyandırıb və bu vəsile ilə xalqın əxlaq həmidəsini

pozub, bəzi fitnə-fəsadın meydana gəlməsinə səbəb» olurlar. O, təqıldıçı şairlərin yaradıcılıqlarının məzmununu və mündəricəsi haqqında aydın təsəvvür yaratmaq üçün diqqəti onların əsərlərində təsvir olunan həyat materialına cəlb edir. R.Əfəndizadəyə görə, bunlar heç bir ictimai əhəmiyyəti olmayan, cılız həyat materialından və çirkin söyüslərdən ibarətdir: «Qaragöz və qaraqaş sənəmləri tərif və təsif edən və ya həcvdən ibarət olan... məxluṭ şeirlərin meydən almağı əxlaq nöqtəyi-nəzərindən bilkülliyyə rəzalət və səfahətdir (2, 147).

XIX əsrin sonlarında yaranmağa başlayan dünyəvi Azərbaycan məktəbləri üçün mükəmməl dərslik nümunələri yaratmağa nail olmuşdur. Görkəmli pedaqoqun «Uşaq bağçası» və «Bəsirətül-ətfal» kitabları zamanın qabaqcıl pedaqoji fikirləri zəminində milli ruh və mövzular əsasında tərtib olunmuş və müasir ideyaların təbliğində misilsiz rol oynamış dərsliklərdir. M.F.Axundovun ədəbi-nəzəri görüşlərinin təbliği və bu mənada milli ədəbiyyatın realizm məcrasında istiqamətinə təkan vermək baxımından R.Əfəndizadənin özünəməxsus xidmətləri vardır. Onun ədəbi prosesin inkişafını istiqamətləndirmək, geniş oxucu kütləsinin estetik biliklərini zənginləşdirmək məqsədi ilə yazdığı və «Bəsirətül-ətfal» dərsliyində çap etdirdiyi məqalələri müasirliyi və elmiliyi ilə seçilir, ədəbi-nəzəri düşün-cənən formalaşmasına təkan verirdi.

Beləliklə, ictimai fəaliyyət meydənına xalq müəllimi kimi gələn, milli dirçəliş uğrunda mübarizədə bir neçə istiqamətdə fəaliyyət göstərən görkəmli maarifçi-pedaqoq R.Əfəndizadənin yaradıcılıq yolu ədəbiyyatımızın tarixində müəyyən səhifə tutmağa layiqdir. Əsərlərində təbliğ etdiyi, bədii-estetik inikasını verdiyi ictimai və əxlaqi fikirlər bu gün də müasirliyini saxlayır

və yeni nəslin vətəndaşlıq ideallarının formallaşmasına təkan verir.

### **İstifadə olunmuş ədəbiyyat**

1. Əfəndizadə R. El ədəbiyyatı, yaxud el sözləri // Azərbaycanı öyrənmə yolu, 1928, № 1.
2. Əfəndizadə R. Bəsirətul-ətfal. I təb. Bakı: Quberniya İdarəsi, 1901.

### **Резюме**

**Просветительские взгляды  
Рашид Бека Эфендизаде**

Статья посвящена изучению просветительских взглядов выдающегося азербайджанского педагога Р.Эфендизаде, который в конце XIX – начале XX века явился продолжателем просветительских идей, заложенных еще в творчестве М.Ф.Ахундова. Исследования показали, что Р.Эфендизаде, пришедший на общественную арену как народный учитель, оказал огромное влияние в борьбе за национальное возрождение, нравственное воспитание и просветительство народа.

## Summary

**Sakina BAYRAMOVA  
EDUCATIONAL SIGHTS OF RASHID  
BEK EFENDIZADE**

Article is devoted studying of educational sights of the outstanding Azerbaijan teacher of R.Efendizade which in the end of XIX - the XX-th century beginning was the continuer of the educational ideas which have been put in pawn still in creativity by M.F.Ahundova. Researches have shown, that R.Efendizade who has come on public arena as the national teacher, has made huge impact in struggle for national revival, moral education and people enlightenment.

## MÜNDƏRİCAT

<b>ИЛЬХАМ МАМЕД-ЗАДЕ.</b> К вопросу об отношении философии к науке и религии.....	4
<b>ЗЮМРУД КУЛИ-ЗАДЕ.</b> Проблемы исследования и преподавания истории философии исламского региона в контексте метафилософии конца XX и начала XXI веков .....	20
<b>CAVAD HEYƏT.</b> Vəhdəti-vücudun panteizm və fəlsəfə ilə əlaqəsi.....	30
<b>FILIP JOTAR.</b> Belçikanın Azərbaycandaki fəvqəladə və səlahiyyətli səfirinin çıxışının tezisləri .....	35
<b>HƏSƏN HAMI.</b> İslam fəlsəfəsi-universal fəlsəfə: ümumilik və qarşıdurma .....	36
<b>ЛЮК ОБРИ.</b> Философия в образовании и во французском обществе.....	41

<i>POL-ANDRE BALANFA.</i> Fransada Şərq tədqiqatları .....	45
<i>MEHMET RIHTIM.</i> Fəlsəfi əlyazma abidələrini araşdırma. ....	56
<i>İBRAHİM MARAŞ.</i> İslam felsefesinde işraki hikmet meselesi və onun tədris usulü .....	64
<i>ZOXRA ALİEVA.</i> Azərbaydžanckoe Pросвещение - как феномен мировой культуры.....	79
<i>RƏNA MİRZƏZADƏ.</i> Qloballaşma şəraitində Azərbaycan fəlsəfəsinə baxış.....	87
<i>SAKİT HÜSEYNOV.</i> Azərbaycan Maarifçilik fəlsəfəsinin tədrisinə dair .....	93
<i>AZƏR MUSTAFAYEV.</i> Fəlsəfi fikir tarixində insan və mənəviyyat problemi .....	101
<i>RAFAİL ƏHMƏDLİ.</i> Mirzə Kazım bayın «Bab və babilər» əsərinin sosial-fəlsəfi mahiyyətinə dair.....	110
<i>ARZU HACIYEVA.</i> Müqəddəs kitabların hermenevtikası mütləq həqiqətin mistik dərki metodu kimi.....	123
<i>LAILA MOVSUMOVA.</i> Некоторые современные концепции о культуре информационного общества .....	134
<i>ƏYYUB KƏRİMOV.</i> Fəlsəfənin tədrisi YUNESKO-nun fəlsəfə strategiyası kontekstində .....	145
<i>İLHAM MİRZƏYEV.</i> Avropaya integrasiya yeni fəlsəfi dünyagörüşü kontekstində .....	153
<i>САМИРА МИР-БАГИРЗАДЕ.</i> Культура и философия .	163
<i>QƏMƏR MÜRŞÜDLÜ.</i> Şah Vəliyullah Dehləvinin sosial fəlsəfəsi .....	167
<i>Ə. PAŞAZADƏ.</i> Azərbaycanda gender problemi Şərq və Qərb sistemi kontekstində .....	178

*ELMİRA TƏHMƏZOVA.* Nizami Gəncəvi yaradıcılığında  
humanizm və özünüdərk fəlsəfəsi ..... 185

*RAHIL NƏCƏFOV.* Orta əsrlər Avropa fəlsəfəsinin  
təşəkkülündə İslam bölgəsi fəlsəfəsinin yeri və rolu ..... 193

*İRADƏ ZƏRQAN.* Azərbaycanda islam mədəniyyəti və  
müasirlik kursunun tədrisi haqqında ..... 205

*GÜLDANƏ BABAYEVA.* Türkçülük və turançılıq fəlsəfəsinin  
tədqiqinə dair ..... 218

*İLHAMƏ HÜSEYNOVA.* Müasir dövrdə mədəni irsimiz... 287

*ALMAZ AŞIROV.* Qərb və Şərq fəlsəfi fikir tarixində  
sosial konfliktlər problemi ..... 237

*SƏKİNƏ BAYRAMOVA.* Rəşid bəy Əfəndizadənin maarifçi  
görüşləri ..... 243

**Kompüter tərtibatçısı:** Nigar Nəsib qızı  
**Dizayner:** Fariz Məhərrəmov



Çapa imzalanmışdır: 10.06.2011.

Formatı: 60x84 1/6 Həcmi: 16 ç.v.

Tiraj 100

«Təknur» MMC-nin mətbəəsində  
hazır diapozitivlərdən çap olunmuşdur.

**Mətbəənin direktoru: Ələkbər Məmmədov**

Mətbəə kitabıñ məzmununa görə  
heç bir cavabdehlik daşımır!

**Ünvan:** Bakı ş., H.Cavid pr., 31  
**Telefon:** 497-59-64

Ar 2011  
1230